

NURƏDDİN KAZIMOV

TƏTBİQİ PEDAQOGİKA

(İBTİDAİ TƏHSİLİN PEDAQOGİKASI VƏ
METODİKASI İXTİSASI ÜZRƏ)
DƏRSLİK

*Azərbaycan Respublikası Təhsil
nəzirinin 18 sentyabr 2009-cu il tarixli,
1071 N-li əmri ilə dörslik kimi təsdiq
edilmişdir.*

**ÇAŞIOĞLU
BAKİ-2010**

24475

Elmi redaktor:

Fərahim Balakiş oğlu Sadıqov.

Pedaqoji elmlər doktoru, professor

Rəyçilər:

Sərdar Musa oğlu Quliyev.

Pedaqoji emlər doktoru, professor

Vidadi Cəmil oğlu Xəlilov.

Pedaqoji emlər doktoru, professor

Mircəfər Mirməsi oğlu Həsənov.

Professor

Məsləhətçi:

Afət Yaqub qızı Süleymanova

Nurəddin Kazimov. Tətbiqi pedaqogika (ibtidai təhsili pedaqogikası və metodikası ixtisası üzrə). Dərslik.
Bakı: Çəlioğlu, 2010. - 328 s.

Bu dərslik pedaqoji təməyllü tədris müəssisələrinin və fakülətlərin müəllimləri, tələbələri və magistrantları, habelə ümumtəhsil məktəblərinin sınıf müəllimləri üçün nəzərdə tutulmuşdur.

K 4303000000-562
082-10

Bir neçə söz

Tətbiqi pedaqogika fənni üzrə bu dərslik bir neçə dövlət sənədləri əsasında hazırlanmışdır. Bunların arasında Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil haqqında Azərbaycan Respublikasının qanununu, Azərbaycan Respublikasında ümumi orta təhsilin konsepsiyası (kurrikulumu), ümumtəhsil məktəblorının I-IV sinifləri üçün fənn kurrikulumlarını, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil programını (kurrikulumunu) xüsusü qeyd etmək lazımdır.

Sinif müəllimliyinə hazırlaşan idiki tələbələr bu cür dövlət əhəmiyyətli sənədlərin nəinki adlarını, onların məzmununu dərinlənmişlikdən öyrənməlidir. Çünkü onların gələcək fəaliyyətləri də həmin sənədlər əsasında qurulacaqdır. Tətbiqi pedaqogika fənnini öyrənən tələbə öz tələbəlik fəaliyyətində yəqin edəcək ki, onun təhsil alma fəaliyyəti müəllimyönlü deyil, tələbəyönlüdür.

Təhsil sahəsində dövlət siyasetinə uyğun islahatın həyata keçirilməsini təmin edəcək tələbənin (gələcək sinif müəlliminin) də fəaliyyəti şagirdyönlü olacaqdır.

Tələbənin bilməli olduğu və dərslikdə nəzərə alınan pedaqoji prosesə bu cür müasir yanaşmalar təhsil islahatına aid yuxarıda qeyd etdiyimiz dövlət sənədlərində kifayət qədərdir.

Tətbiqi pedaqogikanın formalaşdırılmasında həm xarici ölkələrin müəllimlərindən, həm də Azərbaycan müəllimlərinin nümunəvi iş üsullarından və formalarından aşağıdakılardır istifadə olunmuşdur: pedaqoji texnologiyalar, pedaqoji innovasiyalar, interaktiv üsullar, o cümlədən əqli hücum, şaxələnmə, kublaşdırma, proqnozlaşdırma, beşlik və s. üsul və formalar.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində formalaşan Milli pedaqogikanın bəzi nailiyyətləri dərsliyə gətirilmişdir: təlimin, tərbiyənin, təhsil və psixoloji inkişafın vəhdətdə həyata keçirilməsinin faydalılığı (kurrikulumlarda deyildiyi kimi, integrasiya edilməsi) təlimdə müəllim və şagird vəzifələrinə yeni baxış; şagirdə öyrənən, müəllimə isə ənənəvi mənada öyrədən kimi deyil, öyrənməni şagirdlərə öyrədən kimi baxılması; cəmiyy-

yətdə müəllim fəaliyyətinin yeni mövqedən qiymətləndirilməsi; pedaqoji prosesin üzə çıxarılmış qanuna uyğunluqlarının təlim-tərbiyə zamanı nəzərə alınması; diqqət, hafızə, təxəyyül, təfəkkür, iradə, motiv kimi psixoloji qüvvələrin təlimdə uğurun həm zəruri şərti, həm də nəticəsi kimi dəyərləndirilməsi və s. və i.a.

Hazırlanmış bu kitab indiyədək həm Azərbaycanda, həm də ondan könarlarda pedaqoji elm üzrə yazılmış dərsliklərdən yalnız adına görə yox, məzmununa görə də fərqlənir. Burada bütün nəzəri məsələlər başlıca olaraq praktik təcrübə zəminində təqdim edilir.

Tətbiqi pedaqogika fənninin əhatə etdiyi köklü məsələlər varislik prinsipi əsasında (**fənni tədris edən müəllim — tələbə — sinif müəllimi — şagird**) şərh olunur.

Hazırkı dərsliyə daxil edilmiş materialların üslubu tələbələrdə — göləçək sinif müəllimlərində təfəkkürün, xüsusən yaradıcı, tənqidli təfəkkürün inkişafına münasib şərait yaradır. Yaradıcı, tənqidli təfəkkürü inkişaf etmiş müəllimin şagirdlərində də həmin keyfiyyətli təfəkkürün inkişaf edəcəyi təbiidir. Bununla yanaşı, hər mövzunun sonunda verilmiş yönəldici və düşündürəcü çalışmalar da bu məqsədə xidmət edir. Bu çalışmalar əsasən hafızənin, yadasalma qüvvəsinin deyil, müstəqil düşünmək, müstəqil mühakimə yürütmək, müzakirə olunan problemə yaradıcı yanaşmaq, tənqidli fikir söyləmək bacarıqlarının formallaşmasına istiqamətlənmişdir.

İbtidai məktəbdə sinif müəllimliyinə hazırlaşan ali məktəb tələbəsi dövlət səviyyəsində razılışdırılmış iki əlavə sənəd üzrə də təhsil almalı olur. Bunlardan biri yuxarıda adlarını çəkdiyimiz kurrikulumlarla, digəri isə Boloniya sistemi və kredit sistemi ilə əlaqədar olan sənədlərdir. Ali məktəb tələbələrinin, o cümlədən də sinif müəllimliyinə hazırlaşan tələbələrin təhsil alma fəaliyyətləri, əsasən, Boloniya sistemi üzrə həyata keçirilir; bu zaman ali təhsillə əlaqədar olan bir sıra pedaqoji və metodik addımların planlaşdırılmasında kurrikulumlar da nəzərə alınır. Ümumtəhsil məktəblərində, o cümlədən I - IV siniflərdə təhsil başdan - başa kurrikulumlar əsasında təşkil edilir və həyata keçirilir. Bu, o deməkdir ki, sinif müəllimliyinə hazırlaşan tələbə həm ali məktəbdə fəaliyyətinin xüsusiyyətlərini bilməlidir,

həm də özünü kurrikulumlar üzərində işləyən sinif müəllimliyi-nə hazırlamalıdır.

Kurrikulumu şagirdin də, müəllimin də, məktəb rəhbərinin də, digər maraqlı şəxslərin də fəaliyyətinə, yoluna işq sa-çan mayaka bənzətmək olar. Hər hansı usta və ya aşbaz görəcəyi işin əvvəlindən sonunadək bütün cəhətlərini təfərrüatınadək ölçüb - biçirə, sonra fəaliyyətə başlayırsa, nəticədə alınan məhsul keyfiyyətli olur. Bu cür həyat faktlarında kurrikulum sözü iş-lədilməsə də, onu kurrikulum kimi başa düşmək olar: işin texno-lohgiyastı.

Təhsildə də belədir. Təlim prosesi ilə bağlı bütün cəhətlərin əvvəldən axıradək diqqətlə planlaşdırılması, təhsil alanların və təhsilətməni təşkil edənlərin atacaqları tədris və idrak addim-ları ardıcılığının müəyyənləşdirilməsi və bundan sonra fəaliyyətə başlanması kurrikulumu bir nümunədir.

Onu da nəzərə alaq ki, təhsil haqqında qanunda kurrikulum **tədris programı** yox, təhsil programı kimi də adlandırılır.

Bunlarla yanaşı, oxucu ona da diqqət yetirməlidir ki, Milli pedaqogikada formallaşmış yuxarıda sadaladığımız ideyalar təhsil sahəsində dövlət siyasətinin tələbləri ilə və Avropa təhsil ideyaları ilə üst-üstə düşür. Odur ki, təhsildə Avropa dəyərlərindən imti-na etmək mümkün deyil. Nə üçün? Səbəbi budur ki, Azərbaycan Respublikası, haqlı olaraq, dünyanın, demək olar ki, bütün ölkə-ləri ilə, xüsusən, Avropa ölkələri ilə dövlət səviyyəsində, o cüm-lədən təhsil sahəsində qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Milli pedaqogikanın yeniliklərindən də əl çəkmək qey-ri-mümkündür. Niyo? Çünkü, Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində əldə olunmuş mütərəqqi milli peda-qoji ideyalardan uzaqlaşmaq, milli simasızlıq demək olardi. Bu o deməkdir ki, tətbiqi pedaqogika fənnini öyrənən tələbə həm təhsil sahəsində dövlət siyasətinin prinsipləri ilə, həm Milli pe-daqogikanın ortaya qoymuş olduğu yeni ideyalarla, həm də Av-ropadan integrasiya olunan yeni faydalı pedaqoji ideyalarla ya-xından tanış olur. Belə olduqda müəllim tətbiqi pedaqogika fənninin əsasındaduran ideyaları yüksək səviyyədə tədris edə bi-

lər. Nəticədə sinif müəllimi kimi fəaliyyət göstərən zaman şagirdlərinin təhsillilik, tərbiyəlilik və psixoloji inkişaf səviyyəsinə uğurla yüksəldər.

O da nəzərə alınmalıdır ki, bu dərslik xeyli müddət bundan əvvəl bir qrup müəlliflər tərəfindən "**Təhsilin əsasları**" adlı dərsliyə alternativ olaraq yazılmışdır.

Dərslik haqqında öz arzu və istəklərini bildirən şəxslərə bəri başdan minnətdarlığını bildirirəm.

BİRİNCİ BÖLMƏ

Tətbiqi pedaqogika, pedaqoji proses və cəmiyyət

FƏSİL 1

Tətbiqi pedaqogika fənni haqqında ümumi məlumat

1. Tətbiqi pedaqogika fənni tədrisinin başlıca vəzifələri və strateji məqsədi; bunu bilməyin mənası.

Bu fənnin tədrisində başlıca vəzifələr Azərbaycan Respublikası ümümtəhsil məktəblərinin I-IV sinif şagirdlərində təhsil-lilik, tərbiyəlilik və psixoloji inkişaf səviyyəsini maksimum də-rəcəyə çatdırmaqdan ibarətdir. Gözlənilən belə bir nəticəyə nail olmaq üçün tətbiqi pedaqogika fənninin tədrisi sayasında müstəqil düşünmək, müstəqil mühakimə yürütmək, iradəli, diqqətli olmaq, daim biliyə can atmaq, öyrənməyin sırlarını bələd olmaq kimi keyfiyyətlərin əvvəlcə tələbələrdə, sonra onların vasi-təsi ilə şagirdlərdə formallaşmasına münasib pedaqoji-psixoloji mühit yaranmalıdır.

Azərbaycan xalqının və dövlətinin şagirdlərimizdə görmək istədiyi həmin keyfiyyətlərin formallaşması xüsusi hazırlığa malik olan qabiliyyətli müəllimlərdən də asılıdır. Tətbiqi pedaqogika fənni məhz bu cür səriştəli müəllimlərin hazırlanmasına yönəlmışdır.

Unutmayaq ki, atalar demiş: halva-halva deməklə ağız şirinləşmir. Özündə olmayan keyfiyyətləri müəllim şagirdlərinə aşılamaqdə aciz olur. Görək sinif müəllimi olmağa hazırlaşan tə-ləbə gələcəkdə şagirdlərə aşılıyacağı yuxarıda göstərilən keyfiyyətləri özündə formalasdırsın, həmin müəllim bu ehtətdən şagirdlərinə əyani nümunə olsun.

Deməli, gələcəyin sinif müəllimi olacaq indiki tələbələrdə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə mütəxəssis ha-zırlığına, bu tələbələrin gələcəkdə tərbiyə edəcəkləri şagirdlərdə uğurlu ibtidai təhsil almalarına yardımçı olmaq, habelə keyfiyyətli təhsil almağın vacib şərtlərindən olan diqqətliliyi, iradəliliyi, müstəqilliyi, təşəbbüskarlığı, öyrənməyə daim can atmayı və digər keyfiyyətləri formalasdırmak tətbiqi pedaqogika fənni tədrisinin vəzifələrinə aiddir.

Tətbiqi pedaqogika fənninin strateji məqsədinin olduğunu da indiki tələbələrimiz bilməlidir. Bilməlidir ki, orta ümumi təhsilin də, ixtisas-peşə təhsilinin də bünövrəsi ibtidai məktəblərimizdə qoyulur. Uşaqlarımız I-IV siniflərdə müəllimlərin məqsəd-yönü, planlı və mütəşəkkil rəhbərliyi altında nə qədər uğurla tərbiyə olunarsa, diqqətləri, hafizələri, iradələri, təxəyyülləri, təffək-kürələri, qabiliyyətləri və digər psixoloji qüvvələri nə qədər uğurla inkişaf edərsə yuxarı siniflərdə və ali məktəblərdə bir o qədər uğurla təhsil alırlar. Bu o deməkdir ki, həmin şəxslər həyatda da, istehsalatda da məhsuldar fəaliyyət göstərərlər.

Göstərilənlərə daha diqqətlə nəzər yetirdikdə məlum olur ki, tətbiqi pedaqogika fənninin tədrisi əsasında formalanışan tələbə-yə-gələcək müəllimə adı müəllim kimi baxılmamalıdır. Belə müəllim ölçülüb-biçilmiş bilik, bacarıq və vərdişləri gənc nəslə məqsəd-yönü aşılamaq yolu ilə cəmiyyətimizin sonrakı inkişafına güclü təkan verən pedaqoji təhsilli mütəxəssis kimi dəyərləndirilməlidir. Bu müəllimin təlim və tərbiyəsində formalanışan şagirdlər isə sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri onun məqsəd-yönü rəhbərliyi altında mənimsemək yolu ilə müstəqil fəaliyyətə hazırlanan şəxslər kimi qiymətləndirilməlidir.

Göründüyü kimi, tətbiqi pedaqogika fənnini tədris edən müəllim aydın şəkildə dərk etməli olur ki, onun fəaliyyəti Azərbaycan xalqının gələcəyi ilə bağlıdır; o, xalqın ümidi olan gənc nəslin təlim-tərbiyəsi ilə əməli şəkildə məşğul olacaq yeni müəllimlər ordusunun formalanışdırılması ilə məşğul olur. Odur ki, ümumi orta təhsilin aşağı pilləsindəki şagirdlərdə xalqın görmək istədiyi bacarıq və qabiliyyətlər avvalcə həmin pillədə işləyəcək tələbələrdə-gələcək müəllimlər-də formalanmalıdır. Bu müəllimlər öz şagirdləri üçün hər cəhətdən, o cümlədən yaradıcılıq, işgüzarlıq, qayğılaşım, diqqətlilik, iradəlilik, ünsiyyət saxlamaq, cətiyac olanlara yardım etmək və s. cəhətlərdən nümunə olmayı bacarmalıdır.

Başqa sözlə desək, gündəlik təlim-tərbiyə işi zamanı şagirdlərdə formalanışdırılan **müstəqil düşünmək, müstəqil fikir söylemək, təşəbbüskar olmaq, həyatda fəal mövqə tutmaq, daim öyrənməyə can atmaq yolu ilə xalqımıza, müstəqil respublikamıza onların yarar-**

İl vətəndaşlar kimi böyümələrinə və fəaliyyət göstərmələrinə yardımçı olmaq tətbiqi pedaqogikanın strateji məqsədidir.

2.Tətbiqi pedaqogikanın nəzəri pedaqogikadan fərqi; fərqi bilməyin mənası.

Fərqli mahiyyətini açmazdan əvvəl müəllim tələbələrə belə bir sualla müraciət edir:

— Kim deyər: tətbiqi pedaqogika nədir? Nəzəri pedaqogika nədir?

Tələbələrin bəziləri etiraf edir ki, həmin məşhumlari birinci dəfədir eşidir.

Bir neçə tələbə suala cavab verməyə çalışsa da konkret fikir söyləməkdə çətinlik çəkir.

Tələbələrin çətinlik çəkdiyini görən müəllim onları düşünməyə təhrik edən yönəldici suallara əl atır,

Deyin görək, tətbiqi, yəni əməli iş deyəndə gözünüz önungdə nələr canlanır, nəzəri iş, yəni fikrən görülən iş deyəndə nələr,

Bu dəfə tələbələr həm birinci növ işlərə, həm də ikinci növ işlərə aid misallar götürirlər.

Tələbələrin götirdiyi misallara istinad edən müəllim onlara müraciət etdi,

Gəlin, əvvəl qoymuşumuz suala qayıdaq, görək, tətbiqi pedaqogika nədir və nəzəri pedaqogika nədir,

Bir-birinin fikrini tamamlayan tələbələr belə ümumi nöticəyə gələ bilirlər ki, tətbiqi pedaqogikada təlim və tərbiyə məsələlərinin əksəriyyəti konkret faktlar, hadisələr formasında oxuculara təqdim olunur; nəzəri pedaqogikada isə o cür məsələlərin çoxu məşhurlar, anlayışlar formasında şərh olunur !

Bu ümumi fikri bir qədər də konkretləşdirmək istəyən müəllim tələbələrin fəal iştirakı ilə tətbiqi pedaqogika ilə nəzəri pedaqogika arasındaki fərqi aşadırmağa başlayır,

Tətbiqi pedaqogikada üstünlük pedaqoji elmin praktik məsələlərinə, nəzəri pedaqogikada isə üstünlük pedaqoji elmin ümumi nəzəri məsələlərinə verilir.

Tətbiqi pedaqogikada təlim, tərbiyə, təhsil və psixoloji inkişaf məsələləri hər dəfə konkret praktik faktlar əsasında öyrə-

nilir; nəzəri pedaqogikada isə təlim-tərbiyənin bütün məsələləri ümmüniləşmələr və anlayışlar səviyyəsində müzakirə edilir; zərurət yarananda, ümumi nəzəri fikrin başa düşülməsini asanlaşdırmaq xatırınə təlim-tərbiyə təcrübəsindən misal gətirməyə ehtiyac yaranır. Üçüncüüsü, tətbiqi pedaqogikadan mühazirə və seminar məşğələləri aparan müəllim qarşısındaki tələbələrin diqqətini **iki-qat təcrübəyə** yönəltməli olur. Müəllimin təklifi və istiqamətinə uyğun olaraq tələbə gələcək müəllim kimi həm öz praktik fəaliyyətini, həm də dörs deyəcəyi şagirdlərin praktik fəaliyyətini tənzimləmək üzərində düşünməli, işləməli olur; nəzəri pedaqogikada isə bu cəhətdən vəziyyət bir qədər fərqlidir; nəzəri pedaqogika məşğələlərində iştirak edən tələbənin başlıca qayğısı nəzəri biliklərin mahiyyətini dərk etməyə və yadda saxlamağa yönəlir. O, daim xatırlamalı olur ki, nəzəriyyə elmi cəhətdən ətraflı ümumişdirilmiş praktikadır. Dördüncüüsü, tətbiqi pedaqogika və nəzəri pedaqogika arasındaki fərq onların əhatə dairəsi ilə də əlaqədardır. Tətbiqi pedaqogikanın əhatə dairəsi ibtidai məktəbdür, I-IV siniflərdə aparılan təlim-tərbiyə işidir. Nəzəri pedaqogikanın əhatə dairəsi xeyli genişdir; buraya nəinki ibtidai siniflərdə, nəinki orta ümumi və tam orta siniflərdə, hətta ali və orta ixtisas təhsili məktəblərində aparılan təlim-tərbiyə işləri daxil edilə bilir.

Bu fərqdə digər spesifik cəhət də vardır. Tətbiqi pedaqogika üzrə məşğələ aparan müəllim yadda saxlamalı olur ki, onun tələbələri gələcəkdə I-IV siniflərdə dörs deyəcək sınıf müəllimləridir. Gələcəyin sınıf müəllimləri olacaq bugünkü tələbələr I-IV siniflərin tədris planı ilə yaxından tanış olmalı və özünü orada nəzərdə tutulan bütün fənlərin tədrisine hazır olmalıdır. Çünkü sınıf müəllimləri şagirdlərin təlim-tərbiyəsi ilə I sinifdən məşğul olur və onları, IV sınıf də daxil olmaqla, V sinfə qədər aparır; hətta məktəbdə musiqi, rəsm və s. fənlər üzrə müəyyən ixtisasçı müəllim olmadıqda sınıf müəllimi həmin fənləri də özü tədris edir. Bu cür spesifik məsələlərin tələbələrə çatdırılması da tətbiqi pedaqogika fənnini tədris edən müəllimin öhdəsinə düşür.

Nəzəri pedaqogikada vəziyyət bu cəhətdən bir qədər fərqliidir. Həmin fəndən məşğələ aparan müəllimin qarşısında hər də-

fə bir fənn (fizika, riyaziyyat, tarix və s.) üzrə müəllimliyə hazırlaşan tələbələr əyləşirler. Onlar gələcəkdə daha çox sinif müəllimləri ilə deyil, sinif rəhbərləri ilə işləməli olurlar. Beşinciisi, nəzəri pedaqogika fənninin tədrisində müəllim daha fəal olur, məsoləni şərh edir, təhlil aparır, ümumiləşdirir. Bu zaman tələbələr əsasən dirləməli, müəllimin fikirlərini eşitməli və yadda saxlamalı olurlar. Tətbiqi pedaqogika fənnini tədris edən müəllim isə hər dəfə mövzu ətrafında tələbələri düşündürməli, işlətməli, onların öyrənmə fəaliyyətini təşkil etməli, onlara istiqamət verməli, idarə etməli olur; Həm də düşünür ki, tətbiqi pedaqogika fənninin tədrisi zamanı qazandıqları iş tərzlərini tələbələr gələcəkdə sinif müəllimi kimi fəaliyyət göstərəndə tətbiq etsin.

Tətbiqi pedaqogikanın nəzəri pedaqogikadan fərqini bilmək gələcək baxımından həm bu fənni tədris edən müəllim üçün, həm də onun tələbələri üçün əhəmiyyətlidir. Fərqli ətraflı agah olan müəllim tətbiqi pedaqogika fənninin tədrisinə daha ciddi hazırlanmalı və sinif müəlliminin fəaliyyətinin incəliklərini öz tələbələrinə aşılamalı olur. Fərqli başa düşən tələbələr isə yəqin edirlər ki, I-IV siniflərdə dərs demək, sinif müəllimi olmaq nə qədər çətindirsə, bir o qədər də şərəfli işdir. Çünkü, sinif müəllimi Azərbaycan Respublikası üçün əsil, fəal vətəndaş yetişdirməyin möhkəm bünövrəsini qoyur.

3. Tətbiqi pedaqogika fənninin strukturunu bilməyin tələbə üçün əhəmiyyəti.

Tətbiqi pedaqogika fənninin hazırkı strukturunun xüsusiyyətlərini başa düşmək iki cəhətdən tələbələr üçün faydalıdır: həm tələbə kimi, həm də gələcək sinif müəllimi kimi. Fənnin struktur xüsusiyyətlərini, onun mənətiqini, daxili əlaqələrini əvvəlcədən aydın təsəvvür edən tələbənin gözü açılır, öyrənilən hər yeni mövzunun əvvəlki mövzu ilə bağlılığına diqqət yetirməli olur. Nəticədə fənn haqqında, onun əhəmiyyətinə dair tələbədə aydın anlayış formalaşır; fənnin ayrı-ayrı müddəələri və tələblərini bir-biri ilə qarşılıqlı əlaqədə mənimsəyən tələbədə mənətiqi təfəkkür, diqqət, iradə kimi vacib psixoloji qüvvələrin intensiv inkişafı üçün münasib şərait yaranmış olur. Tətbiqi pedaqogika fənni-

nin tədrisi təcrübəsindən qazandığı təəssüratı yadda saxlayan tələbə sinif müəllimi kimi işləyən zaman öz ali məktəb təəssüratını xatırlayır və yeni şəraitdə onu işə salır.

Etiraf edilməlidir ki, tətbiqi pedaqogika fənninin strukturunu barədə faydalı anlayış tələbədə öz-özündə, mexaniki şəkildə formalaşdırır. Bu işdə həmin fənni tədris edən müəllimin məqsədyönlü fəaliyyətinin rolunu xüsuslu qeyd etmək lazımlıdır. Məsələ burasındadır ki, fənnin strukturuna müəllimin toxunmadığı hallarda tələbənin məlumatı sistemli deyil, pərakəndə olur.

Fənnin öyrənilməsinə başlamazdan əvvəl tələbə müəllimin rəhbərliyi ilə tətbiqi pedaqogika fənninin bölmələrinin adlarını nəzərdən keçirir. Yəqin edir ki, “Tətbiqi pedaqogika, pedaqoji proses və cəmiyyət” adlanan birinci bölmədəki ümumi praktik məsələlər sonrakı bölmələrdə getdiyəkən konkretləşdirilir və “Pedaqoji prosesə xidmət təcrübəsi” adlanan IX bölmədə yekunlaşdırılır. Tələbə II, III, IV, V, VI, VII və VIII bölmələrin başlıqlarına diqqət yetirir, əvvəlcə I bölmə ilə sonuncu bölmə arasındaki əlaqəyə baxır, sonra ortadakı bölmələrin bir-birini tamamladığını yəqin edir. Müəllimin növbəti şərhindən tələbələrə aydın olur ki, real təcrübədə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf bir-birini tamamlasa da, vahid pedaqoji prosesi əmələ gətirən də, onlar nisbi mənada müstəqilliyini itirmir. Bu səbəbdən də fənnin birinci bölməsində təlim, tərbiyə, təhsil və psixoloji inkişaf təcrübəsinin ümumi cəhətləri, ondan sonra gələn bölmələrin hərəsində həmin tərkib hissələrin hər birinin təcrübəsi eks olunur. Təlimə, tərbiyəyə, təhsil və psixoloji inkişafə, bütövlükdə pedaqoji prosesə xidmət göstərən müəllimlərin təkmilləşdirilməsi, ixtisaslarının artırılması, müəllimin elmi axtarışları və məktəbə rəhbərlik təcrübəsi sonuncu bölmənin məzmununu təşkil edir.

Tələbə diqqətini ümumi şəkildə olsa da ayrı-ayrı bölmələrdəki fəsillər arasında əlaqələrə yönəldir. Məsələn, ilk bölmə üzrə yerləşdirilmiş fəsillər arasındaki daxili əlaqədən sonra aydın olur ki, “Pedaqoji proses və cəmiyyət” adlı ikinci fəsil “Tətbiqi pedaqogika fənni haqqında” adlanan birinci fəsilin başlıca praktik cəhətlərini də əhatə edir: təlim, tərbiyə və təhsil məsələlərinin cə-

miyyətlə, sosial-iqitsadi həyatla qarşılıqlı əlaqəsi tələbələr arasında açılır.

Digər bölmələrdəki fəsillər arasında daxili əlaqələrin mövcudluğu da bələcə aydınlaşır.

Fənnin strukturuna dair tələbələrdə ümumi təsəvvür yaranandan sonra fəsillər ardıcıl olaraq öyrənilir.

Yönləndici və düşündürücü çalışmalar.

1. Tətbiqi pedaqogika fənninin başlıca vəzifələri və strateji məqsədi nədən ibarətdir?
2. Tətbiqi pedaqogika fənni tədrisinin başlıca vəzifələri ilə yanaşı uzaq məqsədinin də olduğunu bilmək nə üçün zəruridir?
3. Tətbiqi pedaqogika fənni tədrisinin məqsədini bilmək tələbəyə nə verir?
4. Tətbiqi pedaqogika fənni hansı cəhətlərinə görə nəzəri pedaqogikadan fərqlənir? Sizcə, bu fərqi bilən tələbə ilə bilməyən tələbənin hazırlıq səviyyəsində fərq nədən ibarət ola bilər?
5. Tətbiqi pedaqogika fənninin strukturunu əvvəlcədən bilməyin vacibliyini əsaslandırın.

FƏSİL 2

Pedaqoji proses və cəmiyyət

1. Pedaqoji proses təlimin, tərbiyənin, təhsil və psixoloji qüvvələrin vəhdəti integrasiyası kimi.


Sınıf müəllimi olmağa hazırlaşan tələbə öyrənir ki, onun ali məktəbdə aldığı təlim də, tərbiyə və təhsil də, I-IV siniflərdə verəcəyi təlim də, tərbiyə və təhsil də bu və ya digər dərəcədə vəhdət təşkil edir. Onların vəhdətdə olması nə deməkdir? Bu, o deməkdir ki, əvvəla, təlim, tərbiyə və təhsil kateqoriyalarından hər birinin əlamətləri müəyyən dərəcədə digərində iştirak edir. İkincisi, adları çəkilən kateqoriyalar, real hayatı, az da olsa, bir-birini tamamlayır.

Unutmayaq ki, təlimin bəzi əlamətləri təhsildə, təhsilin bəzi əlamətləri də təlim prosesində iştirak edir. Təlim kateqoriyasına nəzər salaq. Hamiya aydındır ki, tələbələr müəllimin rəhbərliyi altında hər hansı fənn üzrə müəyyən bilikləri, bacarıq və vərdişləri mənimşəyirlər; lakin özləri hiss etmədən onlar müəyyən dərəcədə həm tərbiyə olunurlar, həm də psixoloji cəhətdən inkişaf edirlər. Deməli, belə başa düşülən təlim hadisəsində təhsil əlamətləri də, tərbiyə əlamətləri də, psixoloji inkişaf əlamətləri də olur.

Təhsil kateqoriyası üçün aparıcı əlamət fənn üzrə müvafiq biliklər, bacarıq və vərdişlərdir; tərbiyə kateqoriyası üçün başlıca göstərici mənövi keyfiyyətlərdir; psixoloji inkişaf üçün — diqqət, iradə, təfəkkür, hafizə kimi psixoloji qüvvələrdir. Bunların hamisini təhsil hadisəsində sezmək olur.

Təlim kateqoriyasının mahiyyətini sınıf müəllimi olacaq tələbəyə xatırladaq: ümumən **təlim deyəndə müəllimin rəhbərliyi altında hər hansı fənn üzrə biliklərin, bacarıq və vərdişlərin şagirdlər tərəfindən mənimşənilməsi və hu zaman onların tərbiyə olunmaları, habelə psixoloji cəhətdən inkişaf etmələri başa düşür**.

Göründüyü kimi, təlim hadisəsində təhsil əlamətləri (bilik və bacarıqlar) də, tərbiyə əlamətləri (mənövi keyfiyyətlər) də, psixoloji inkişaf əlamətləri (diqqət, iradə, hafizə, təfəkkür və s.) də müəyyən dərəcədə müşahidə olunur.




Burada tərbiyə istisnalıq təşkil etmər. Bir qədər diqqətli olan tələbə yəqin edir ki, **tərbiyə davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin müəyyən mühitdə adamlara tərbiyəçi tərəfindən məqsədyönlü və planlı surətdə aşılanması prosesidir**. Aydındır ki, hər hansı mənəvi keyfiyyət üzrə (məsolən, əməksevərlik üzrə) aparılan tərbiyəvi tədbirlər sözlə də müşayiət olunur; hələ bu, azdır. Həyata keçirilən tərbiyəvi tədbirdə uşaqların iradə, diqqət, təxəyyül, təfəkkür, hafizə və s. kimi psixoloji qüvvələri də bu və ya digər səviyyədə iştirak edir. Deməli, tərbiyə zamanı tərbiyə olunanlar nəinki müəyyən mənəvi keyfiyyətləri mənimşəyirlər, bununla yanaşı, həm müəyyən bilik və bacarıqlara sahib olurlar, həm də psixoloji cəhətdən inkişaf imkanı əldə edirlər.

Təlim, tərbiyə və təhsil hadisələrinin vəhdətdə olmasında psixoloji inkişafın müstəsna rolü ayrıca qeyd edilməlidir. Təkcə ona görə yox ki, psixoloji qüvvələr təlim və tərbiyə hadisələrinin hamısında iştirak edir; on vacibi həm də odur ki, təlim-tərbiyə işində şagirdlərin uğuru xeyli dərəcədə öz psixoloji qüvvələrinin (diqqətin, iradənin, təfəkkürün, hafızənin və s.) inkişaf səviyyəsindən asılı olur.

Göründüyü kimi, təhsilin mahiyyətində təlim, tərbiyə və psixoloji inkişaf cəhətləri bir-biri ilə üzvi şəkildə çulgalasılır.

Gətirdiyimiz anımlardan məlum olur ki, adlarını çəkdiyimiz dörd kateqoriyadan hər biri digərində özünü göstərir. Bundan əlavə, real pedaqoji təcrübədə, yuxarıda qeyd etdiyimiz kimi, təlim, tərbiyə, təhsil və psixoloji inkişaf bir-birinə dayaq olur, biri digərini tamamlayır, biri digərinin təsir gücünü artırır.

Beləliklə, burada gətirilən anlayışlardan irəli gələn nəticə bələdir: təlim, tərbiyə, təhsil və psixoloji inkişaf hadisələrindən hər biri digərində iştirak etdiyindən və bir-birini tamamladığından vəhdətdə olur və vahid pedaqoji proses yaradır. Lakin, burada bir vacib sırr var. Müəllim də, tələbə də bilməlidir ki, vahid olan pedaqoji prosesdə tərbiyəlilik, təhsillilik və psixoloji qüvvələrin iştirak səviyyələri ayrı-ayrı adamlarda müxtəlif olur. Müxtəliflik isə daha çox müəllimlərin hazırlıq səviyyəsindən asılıdır. Sırr məhz burasındadır.



Bu problemdən xəbəri olmayan müəllimlərimizin təcrübəsində, adətən, təhsillilik diqqət mərkəzində saxlanılır, tərbiyə və psixoloji qüvvələrin hərəkətə gətirilməsi isə bilməməkdən kölgədə qalır. Belə müəllimlərin şagirdlərində, bir qayda olaraq, yaxşı halda təfəkkürə, iradəyə, diqqətə deyil, hafizəyə üstünlük verilir. Müəllimlərimiz unudur ki, diqqəti, iradəsi, təfəkkürü, təxəyyülü, təşəbbüskarlığı, işgüzarlığı zəif olan şagird təhsildə uğur qazana bilmir, daim acizlik göstərir. Bu həyat həqiqətini müəllimlərimiz daim yadda saxlamalı, öz şagirdlərinə və tələbələrinə başa salmalıdır. Tətbiqi pedaqogika fənninin tədrisi tələbələrdə nəinki təhsil-lilik səviyyəsini, həm də tərbiyəlilik və psixoloji inkişaf səviyyəsini yüksəltməlidir.

2. Təlimin, tərbiyənin, təhsil və psixoloji qüvvələrin in-teqrasiya olduğunu bilməyin və təcrübədə nəzərə almağın gə-ləcək müəllimlər üçün əhəmiyyəti.

Fənni öyrənərkən belə bir sual ortaya çıxa bilər: təlimin, tərbiyənin, təhsil və psixoloji inkişafın vəhdətdə olduğunu, onları bir-birinə dayaq olduğunu bilmək tələbəyə nə verir? Bu bili-yin tələbə üçün iki cəhətdən faydası vardır. Həmin bilikdən həm tələbəlik fəaliyyətində, həm də gələcək müəllimlik fəaliyyətində faydalanañmaq mümkün olur.

Təlimin təşkili formaları, hər bir dərs, hər bir məşğələ geniş tərbiyəvi imkanlara malikdir. Dərsdə öyrədilən mövzunun məzmunu, onun öyrənilmə üsulları, müəllimin nitqi, irəli sürdüyü fikrin sübut tərzi, müəllimin necə geyindiyi, dərsdə özünü necə apardığı, şagirdlərə, tələbələrə münasibətinin xarakteri və s. kimi dərsin say-sız-hesabsız cəhətləri onların nəinki bilik səviyyəsinə, nəinki onları tərbiyəlilik səviyyəsinə, hətta psixoloji qüvvələrinin inkişaf sə-viyyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Bütün bu rəngarəng təsirlər hansı hallarda öyrənənlərin təhsillilik, tərbiyəlilik və psixoloji inkişaf səviyyələrinin artmasına, hansı hallarda isə –eyni səviyyədə qalmasına səbəb olur? Bunların hamısı müəllimin rəhbərliyi altında, şagirdlərin və tələbələrin bilavasitə iştirakı ilə onların gözü qarşısında cərəyan edir. Təlim zərnəni tələbələrə gös-tərilən pedaqoji və psixoloji təsirlərin düzgün, faydalı məcraya yō-

TƏHSİL KATEQORİYASININ MAHİYYƏTİ (BAKALAVR PİLLƏSİ ÜÇÜN)

TƏHSİL KATEQORİYASININ
MAHİYYƏTİ (BAKALAVR
PİLLƏSİ ÜÇÜN)

Təhsil sosial iqtisadi
həyatın hissəsi kimi,

müvafiq tədris
müəssisəsində

müəyyən müddətdə
öyrənilən

tərbiyə və psixoloji inkişaf
imkanları olan,

təlimin bir halda zəruri
şərti,

digər halda gedisi,

üçüncü halda nəticəsi kimi
özünü göstəren

biliklərin, bacarıq və
vərdişlərin, habelə

mənəvi keyfiyyətlərin
məcmuu

nəldilməsi isə müəllimin pedaqoji səriştəliliyindən çox asılı olur. Fikrimizi təcrübədən alınmış bir neçə faktda konkretlaşdırır.

Müəllim tələbələrdən xahiş edir ki, məşğolə zamanı danışan yoldaşa diqqətlə qulaq assınlar; deyilmiş fikirlərə münasibətlərini bildirsinlər, unudulan məsələlər olarsa əlavə etsinlər, qeyri dəqiqlik olarsa düzəlişlər versinlər. Məşğolənin gedişində müəllim arxada oyləşən iki tələbənin bir-biri ilə söhbət etdiyini görür.

O, tələbənin çıxışını saxlayır, diqqətləri yayılmış tələbələrdən birinə, sonra digərinə müraciətlə yoldaşının fikrini təkrarla-mağtı xahiş edir. Həmin tələbələrdən heç biri cavab verə bilmir. Müəllim üzünü auditoriyaya tutub soruşur:

— Kim son danışan yoldaşınızın fikrini təkrar edər?

Tələbələrin böyük əksəriyyəti əllərini qaldırır. Müəllim bu tələbələrə öz minnətdarlığını bildirir və üzünü bayraqdan ayaq üstə dayanan iki tələbəyə çevirərək onlardan soruşur:

— Yoldaşınızın fikrini təkrar edə bilmədiyinizin səbəbi nə idi?

— Diqqətsizlik! Başımız qarışmışdı. Üzr istəyirik.

Müəllim:

— Əyləşin və unutmayın ki, əvvəla, ümumiyyətlə həyatda diqqətli olmaq, xüsusən təhsildə, elm öyrənməkdə diqqətli olmaq vacib şərtidir. Axtı, diqqət biliyin qapısıdır. Bu qapı bağlanarsa bilik haradan beynimizə daxil olar?! İkincisi, diqqətin zəifliyi iradə zəifliyi ilə də bağlı ola hilir. İradəsi zəif olan adam özünü ələ almadqa, özünü idarə etməkdə çətinlik çəkir. Deinəli, diqqəti inkişaf etdirməklə yanaşı, iradəni də möhkəmləndirməyə ehtiyac var!


Göründüyü kimi, məşğolə zamanı tələbələrdə diqqət və iradə kimi psixoloji qüvvələri inkişaf etdirmək imkanları var. Bu cür imkanların olduğunu bilmək və onları işə salmaq, tələbələri bu işə cəlb etmək müəllimin vəzifə borcudur.

Hafızə ilə əlaqədar misal götürək. Müəllim növbəti məşğolədə mövzunu konkret tələbədən soruşacağını ona bildirir. Məşğolənin vaxtı çatır. Müəllim sözüñə əməl edir. Həmin şagirdə deyir:

Buyur, mövzunu danış!

Tələbə ayağa qalxır. Bir qədər danışır, səsinin tonu aşağı düşür, yazılıq-yazılıq müəllimin üzünü baxıb andaman edir:

PEDAQOJİ PROSES



— Müəllim, vallah mövzunu bir neçə dəfə oxumuşam, amma yadımda qalmır; sizə baxanda her şeyi unuduram.

Bu faktla əlaqədar müəllim tələbələr qarşısında problem qoyur və onları problemin həllinə çəlb edir. Bu məqsədlə deyir,

- Gəlin, mövzunu yoldaşınızın danışa bilmədiyinin səbəbini araşdırıraq, görək, səbəb kimdədir, məndədir, yoxsa yoldaşınızda,

Tələbələrdən biri:

— Günah sizdə deyil, yoldaşımızdadır.

Müəllim:

— Axı, yoldaşımız dedi ki, mənə baxanda çəşir, danışa bilmir.

Başqa tələbə:

— Mənəcə, əsas səbəb odur ki, həmin mövzunu biz öyrənəndə o dərsdə yox idi.

Müəllim:

— Yoldaşınız dedi ki, mövzunu bir neçə dəfə oxuyub,

Digər tələbə,

— Biz inanırıq ki, oxuyub.

Müəllim:

— Bəs, bir neçə dəfə mətni oxuyubsa, nə üçün danışa bilmədi,

Tələbənin özü:

— Mətndə xeyli başa düşmədiyim terminlər var !

Müəllim:

— Axı, həmin terminlərin hamisini məşğələdə izah etmişik !

Tələbələrdən biri:

— Təəssüf ki, yoldaşımız məhz həmin məşğələdə olmamışdı.

Müəllim:

— Bu acınacaqlı vəziyyətdən hansı nəticələr çıxardardınız, Danışmayan tələbələrdən biri:

— Çalışmaq lazımdır ki, bütün məşğələlərdə iştirak edək.

Bu şərtlərdən biri də oxunan mətnlərdə işlədilən sözlərin

(məshumların) hər birinin ifadə etdiyi mənanı dərk etmək, başa düşməkdir. Bundan ötrü məşğələlərin hamisində iştirak et-

mək zoruridir, məşğololarda ara – sıra olmaq böyük nöqsandır. Nəzərə alınmalıdır ki, hər sonrakı mövzu özündən əvvəl gölən mövzular əsasında öyrənilir, hər hansı mövzunu qavramaq, başa düşmək və mənimsemək üçün ondan əvvəlki mövzuları dərindən öyrənmək tələb olunur.

Təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdətini, buların bir — birini tamamladığını bilmək, nəzərə almaq yalnız tələbəlik fəaliyyəti üçün faydalı deyil. Bu, tələbəyə gələcək müəllimlik fəaliyyətində daha çox gərəkli olacaq. O, pedaqoji prosesin tamlığına dair ali məktəbdə qazandığı bilik və bacarıqdan sıniif müəllimi kimi istifadə edəcəkdir, çalışacaqdır ki, ibtidai təhsili həyata keçirərkən onun tərbiyəvi və psixoloji inkişaf imkanlarını araşdırırsın və bu imkanları reallaşdırırsın, təşkil edəcəyi sırf tərbiyəvi tədbirlərdə təhsilləndirici və inkişafetdirici məqamları unutmasın, biliklərin və məməvi keyfiyyətlərin şagirdlərdə uğurla formalaşmasına yardımçı olan diqqət, iradə, təxəyyül, təfəkkür, hafızə kimi psixoloji qüvvələri hərəkətə gətirsin.

3. Pedaqoji proses və dövlət arasında qarşılıqlı əlaqə.

Real həyatda pedaqoji proses dövlətdən, dövlət isə pedaqoji prosesdən asılıdır. Asılılıq qarşılıqlıdır.

Pedaqoji prosesin, deməli, təlimin, tərbiyə və təhsilin, habelə psixoloji inkişafın dövlətdən asılılığı bir sıra cəhətdən aydınlaşdırılır. Əvvəla, respublikamızda uşaq bağçasından tutmuş universitetlərə, təhsil verən akademiyalaradək bütün tədris müəssisələri ya dövlət tərəfindən açılır, yaxud açılmasına dövlət icazə verir. Azərbaycan Respublikasında dövlətin razılığı olmadan heç kəs, heç bir təşkilat tədris müəssisəsi aça və ya istifadəyə verə bilməz.

İkincisi, dövlət tədris müəssisələrini müvafiq bina ilə, avadanlıqlarla, tədris-texniki vasitələrlə, dərslik və dərs vəsaitləri ilə, torpaq sahəsi ilə təmin edir.

Üçüncüüsü, tədris müəssisələrinin kadrları təminatı ilə müvafiq dövlət orqanları məşğul olur; aşağıdan yuxarıyadək kadrların elmi və pedaqoji səviyyələrini artırmaq üçün zəruri şərait yaradılır.

Dördüncüüsü, dövlət tədris müəssisələri, əsasən, dövlət tərəfindən maliyyələşdirilir.

Beşinciisi, tədris müəssisələrinin fəaliyyəti üzərində nəzarəti də dövlət orqanları həyata keçirir.

Altıncısı, zərurət yarandıqda bu və ya digər tədris müəssisəsinin fəaliyyətinə xitam vermək, yaxud onun fəaliyyətinə başqa istiqamət vermək hüququ dövlətə məxsusdur.

Nəhayət, tədris müəssisələrinə qəbul planının müəyyənləşdirilməsi, ixtisaslar üzrə kadrlar hazırlığının tənzimlənməsi də dövlətin səlahiyyətindədir.

Sadalanan faktlar göstərir ki, Azərbaycan Respublikasında pedaqoji proses, yəni təlim, tərbiyə və təhsil, habelə onlardan ayrılmaz olan psixoloji inkişaf məsələləri dövlətdən asılıdır. Onu da nəzərə almalıyıq ki, mövcudluğu dövlətdən aslı olan pedaqoji proses də, öz növbəsində, dövlətə, cəmiyyətə təsir göstərir.

Əvvəla, tədris müəssisələrində xalqın, cəmiyyətin, dövlətin gələciyi formalaşdırılır. Ölkəmizin bütün sahələrində, həm sosial-iqtisadi və həm də mədəni-siyasi sahələrində indi fəaliyyət göstərən və gələcəkdə də fəaliyyət göstərəcək mütəxəssislər orta ümumtəhsil məktəblərindən, ali və orta ixtisas-peşə təhsili məktəblərindən keçib gedirlər.

İkincisi, tədris müəssisələrində gənc nəslin aldığı təlim, tərbiyə və təhsilin necəliyi onun əməyinin məhsuldarlıq səviyyəsində özünü göstərir.

Üçüncüüsü, tədris müəssisələrində həyata keçirilən təlim, tərbiyə və təhsilin səviyyəsi nə qədər yüksək olursa, sosial-iqtisadi və mədəni-siyasi həyatda uğurlarımız da bir o qədər artır; təhsildə qüsurlar olduqda isə cəmiyyət əziyyət çəkir, dövlət narahatlıq keçirir, yeni-yeni problemlər yaranır.

Sual olunur: Pedaqoji proses və cəmiyyət arasında qarşılıqlı əlaqənin olduğunu indiki tələbənin - gələcək sınıf müəlliminin bilməsi ona nə verir?

Əvvəla, bu məsələnin tələbəyə də, gələcəkdə sınıf müəllimi olacaq şəxsə də, şagirdə də bilavasitə dəxli vardır.

İkincisi, sözü gedən qarşılıqlı asılılıqdan xəbərdar olan tələbə, əvvəla, cəmiyyətdə öz yerini və rolunu çətinlik çəkmədən, asanlıqla müəyyənləşdirəcək. Bir tələbə kimi, o, daha yaxşı oxumahı olacaq.

Üçüncüüsü, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək məqsədi ilə özünü nümunəvi müəllim kimi hazırlamağa çalışacaq.

Dördüncüüsü, özündə formalasdırıcı həmin keyfiyyətləri sabah şagirdlərinə də aşılamağa soy göstərəcək. Sınıf müəllimi kimi fəaliyyətdə olarkən gənc nəslin təhsilinə dövlət qayğıından söz açacaq, yeri gələndə şagirdlərindən soruştaraq:

— Uşaqlar, gəlin belə bir sual ətrafında düşünək və fikirlərimizi bildirək: Sizin- uşaqların təhsilinə göstərilən dövlət qayğısına siz necə cavab verə bilərsiniz?

Uşaqların söylədikləri fikirlər müxtəlif olsa da, mahiyyəti belə oldu, dövlətin qayğısına yaxşı oxumağımızla, nümunəvi davranışımızla cavab verərik; dövlətimiz üçün ləyaqətli vətəndaş olmağa çalışmaqla cavab verərik.

Yönləndicili və düşündürücü çalışmalar:

1. Pedaqoji prosesin tamlığıni, yəni təlimin, tərbiyənin, təhsil və psixoloji qüvvələrin vəhdətdə olduğunu bilən və öz fəaliyyətində bunu nəzərə alan ali məktəb müəllimlərinin işində səmərəlilik necə olar?
2. Pedaqoji prosesin tamlığını bilməyən və bu səbəbdən də nəzərə almayan ali məktəb müəlliminin işində səmərəlilik necə olar,
3. Pedaqoji prosesin tamlığını, yəni təlimin, tərbiyənin, təhsil və psixoloji qüvvələrin vəhdətdə olduğunu bilib öz fəaliyyətində nəzərə alan sınıf müəlliminin işində səmərəlilik necə olar?
4. Bunu bilmədiyindən nəzərə almayan sınıf müəlliminin işində səmərəlilik necə olar?
5. Pedaqoji proseslə dövlət arasında qarşılıqlı asılılığın olduğunu bilən müəllimin, tələbənin və şagirdin fəaliyyəti ilə bu asılılığın olduğunu bilməyən müəllimin, tələbənin və şagirdin fəaliyyəti arasında nə kimi fərq ola bilər?

IKİNCİ BÖLMƏ

Çərçivə kurrikulumu haqqında

FƏSİL 3

Bakalavr pilləsində ibtidai sinif müəllimi və onun hazırlığına verilən ümumi tələblər.

1. Çərçivə kurrikulumuna dair

Azərbaycan Respublikasında həyata keçirilən təhsil islaha-tı çoxşaxəli, çoxistiqamətlidir. Bu istiqamətlərdən biri ibtidai təhsilli əlaqədardır. İbtidai təhsil sahəsində həyata keçirilən islaha-tın əsasında duran sənədlər çoxdur. Gələcəyin müəllimi olan tə-ləbələr üçün bilavasitə istifadəsi zərurətə çevrilmiş sənədlərdən burada yalnız ikisini diqqəti cəlb etmək vacibdir. Biri ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumu; digəri isə I-IV siniflər üçün fənn kurrikulumları adlanır. İkişi də 2007-ci il-də təsdiqlənmişdir. İkişi də tətbiq edilməyə başlanmışdır. İkisinin də məzmununu tələbələrin bilməsi son dərəcə zəruridır.

Çərçivə kurrikulumunun əhatə etdiyi başlıca məsələlər hansı-lardır, Əvvəla, həmin sənəddə bakalavr pilləsində ibtidai sinif müəlliminə və onun hazırlığına verilən ümumi tələblər aydınlaşdırılır.

İkincisi, bakalavr pilləsində ibtidai sinif müəllimi hazırlığı-nın məzmun standartları müəyyənləşdirilir.

Üçüncüüsü, həmin sənəddə tədris olunan fənlərin zəruriliyi əsaslandırılır.

Dördüncüüsü, təlim nəticələri və fənlərin məzmununa veri-lən minimum tələblər qeyd edilir.

Beşinciisi, fənlər burada üç əsas qrupa bölünür və belə adla-nır, Ümumi fənlər, ümumpeşə hazırlığı fənnləri və ixtisas fənləri.

Altıncısı, tələbələrin pedaqoji təcrübəsi ilə əlaqədar olan məsələlərə aydınlıq gətirilir.

Çərçivə kurrikulumunda zəruri hesab edilən yeddinci məsə-İ bakalavr pilləsində ibtidai sinif müəllimi hazırlığı üzrə pedaqo-jii prosesin təşkili prinsipləri və təlim strategiyaları ilə əlaqədardır.

Səkkizinci, bakalavr pilləsində tələbə nailiyyatlarının qiyamətləndirilməsi məsələlərinə aydınılıq gətirilir.

Doqquzuncu, sənəddə fənn kurrikulumlarının strukturu açılır.

Onuncu, fənni tədris edən müəllimin işini yüngülləşdirmək üçün ümumi təlim nəticələrinin fənlər üzrə təlim nəticələri ilə təmin olunma dərəcəsi konkretləşdirilir.

2. İbtidai sinif müəllimi və onun hazırlığına verilən ümumi tələblər.

İbtidai sinif müəllimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına müvafiq hazırlanır.

Orada deyilir ki, ibtidai sinif müəllimi hazırlığı hər bir şəxsin, cəmiyyətin, dövlətin tələbatını, milli və ümumbaşəri dəyərləri, nəzəri və praktik fəaliyyət vasitəsi ilə şəxsiyyətin hərtərəfli inkişafını, magistratura və doktoranturada təhsilini davam etdirməyi, qloballaşan dünyada gedən prosesləri, yaranan problemləri başa düşüb həll etmək bacarığını, cəmiyyətin aparıcı üzvüñə çevirməyi, azad inkişafını və s. cəhətləri təmin edir.

Gələcəkdə sinif müəllimi kimi fəaliyyət göstərəcək tələbə yadda saxlamalıdır ki, ibtidai sinif müəllimi - ana dilini dərin-dən bilən, Azərbaycan Respublikasının Konstitusiyası, daxili və xarici siyaseti, Vətənin tarixi və eōgrafiyası, inkişaf yolu, zənginləşən mədəniyyəti, inceəsonəti, elmi haqqında ətraflı məlumatə, uşaqların hüquq və azadlıqlarını dəyərləndirmək bacarığına malik olan, demokratik prinsiplərə hörmətlə yanaşan, insanlara, təbiətə, mənəvi-əxlaqi dəyərlərə həssas və ədalətli münasibət bəsləyən, şagirdlərin təlim-tərbiyəsini həyata keçirməyi, Dövlət Təhsil standartlarına müvafiq olaraq onların hazırlıq səviyyəsini təmin etməyi, ümumi mədəniyyətini formalaşdırmağı, uşaq hüquq və azadlıqları barədə müddəələrə riayət etməyi, ixtisas dərəcəsini sistemli şəkildə artırmağı, əməyini elmi əsaslarla təhlil etməyi və əldə etdiyi nəticələri qiymətləndirməyi, kollektivdə işləməyi, valideynlərlə əlaqə saxlamağı, şagirdlərin həyat və sağlamlığını qorumağı bacaran, ixtisas üzrə tədris planında göstərilən bü-

tün fənləri və onların hər birinin tədrisi metodikasını tam mənim-söyən, müasir təlim yanaşmalarını, innovasiyaları, yeni pedaqoji texnologiyaları tətbiq edə bilən, ibtidai siniflərdə xarici dillərdən azı birindən dərs deməyi bacaran şəxsdir.

3. Müəllimin peşə funksiyaları.

Xatırlatlığımız sənəd tələbələrin nəzərinə çatdırır ki, sinif müəllimi öz fəaliyyəti zamanı aşağıdakı peşə funksiyalarını hə-yata keçirir, konstruktiv funksiya, mobiləşdirici funksiya, təşkilatçılıq funksiyası, kommunikativ funksiya, məlumatlılıq funksi-yası.

Konstruktiv funksiya—Bu funksiyaya aid aşağıdakı mi-sallar təklif olunur, fərdi plan, qrafiklər tərtib etmək, tədris materialını, təlimin üsul və vasitələrini seçmək, tədris materialının mənim-sənilməsindəki çətinlikləri proqnozlaşdırmaq, dörsin növü və strukturunu müəyyən etmək, tematik plan tərtib etmək, tərbiyə işinin möqsəd və məzmununu, üsul və formalarını planlaşdırmaq və s.

Mobiləşdirici funksiyanın icrasına aşağıdakılard aid edilir, şagirdlərdə idrak maraqlarının inkişafı üçün onların sinfin tərti-batına, növbətçiliyin təşkilinə, şagirdlərin bir- birinə köməklik göstərməsinə həvəsləndirmək, sinfin, məktəbin həyatında, ətraf mühitin abadlaşdırılmasında şagirdlərin iştirakını həvəsləndir-mək, onlarda potensial imkanların üzə çıxarılması, tanınmış in-sanların həyat və fəaliyyətlərindən nümunələr gətirmək və s.

Təşkilatçılıq funksiyasına aşağıdakılard məsləhət görülür, liderlərə, fəal uşaqlara arxalanaraq hər hansı tədbiri həyata keçir-mək üçün sinifdə həmrəylik yarada bilmək, planlaşdırılmış işi ye-rinə yetirmək üçün vəzifələri bölmək, vəzifələrin icra vəziyyəti-nə müntəzəm nəzarət etmək, lazımlı gələrsə planda düzəlişlər et-mək, tədbiri yüksək səviyyədə həyata kezirməyə zalgoarkən, ch-tiyac olarsa, inandrgcəg sühbət, məzəmmət, həvəsləndirmə, nğ-munə və s. kimi tərbiyə əsullargndan istifadə etmək, dörləri və digər tədbirləri təhlil edərək nəticələr zəgxargb daha da yaxög-ləodgrımaq.

Kommunikativ funksiyangın əhatə etdiyi məsələlər: şagirdlərlə qarşılıqlı əlaqələr yaratmaq və tərəfdəşliq etmək, şagird-

lərin şəxsi fikrə, mülahizəyə malik olmaq hüququna hürmət etmək, hər şagirdin müsbət keyfiyyətlərini dəstəkləmək, şagirdlərin dostu və məsləhətçisi olmaq, valideynlərlə, məktəb kollektivi ilə pedaqoji münasibətlər yaratmaq, digərləri ilə münasibətdə iş-güzar tonu və pedaqoji taktı gözləmək və s.

Məlumatlılıq funksiyasına aiddir, oxuduğu və eşitdiyi məlumatları ardıcıl, mənqlişli şərh etmək, yeni tədris mövzusunu əvvəlki mövzu ilə əlaqəli şəkildə təqdim etmək, ədəbi dilin norma və tələblərinə əməl etmək, fikri aydın və dəqiğ ifadə etmək, ictimai, siyasi və mədəni hadisələrlə maraqlanmaq, şagirdləri elmi biliklərlə, elmi dünyagörüşü ilə silahlandırmaq, elektron vəsiyyətlə verilən məlumatın həm faydalı, həm də zərərli cəhətlərini şagirdlərə başa salmaq, şagirdlərlə və valideynlərlə ictimai, siyasi, mədəni, pedaqoji mövzularda söhbətlər aparmaq.

4. İbtidai sinif müəlliminin kompetensiyaları.

İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə kurrikulumda (tədris programında) sinif müəlliminin kompetensiyaları da şərh edilmişdir. Sinif müəlliminin kompetensiyaları dedikdə onun ixtiyarında, sərəncamında olan, aşılıya biləcəyi biliklər, bacarıq və vərdişlər, habelə mənəvi keyfiyyətlər nəzərdə tutulur.

Sənəddə həmin kompetensiyalar bec qrupda cəmləşdirilmişdir, I. Fənnin mövzuları ilə əlaqəli kompetensiyalar; II. Uşaqlar və onların öyrədilməsi ilə əlaqədar kompetensiyalar; III. Təlim-tədris prosesi ilə əlaqəli kompetensiyalar, IV. Peşə hazırlığı ilə əlaqəli kompetensiyalar, V. Ümumi mədəni səviyyənin inkişafı ilə əlaqəli kompetensiyalar.

Birinci qrup kompetensiyalara aiddir, fənnin məzmunu üzrə dərin bilik və bacarıqlara malik olmaq, fənnin tədrisi metodikası üzrə bilik və bacarıqlara yiyələnmək,

İkinci qrup kompetensiyalara aiddir, uşaqların düşüncə tərzlərinə dair biliklər, onların öyrənmə prosesinə təsir edən amillərə dair biliklər, şagirdlərin sosial mənşələrinin, xüsusiət etnik, dini, cinsi mənsubiyyətinin, yoxsulluq dərəcəsinin öyrənmə prosesinə təsir xüsusiyyətlərinə dair biliklər.

Üçüncü qrup kompetensiyalara aiddir: təlim-tədris prosesini planlaşdırmağa dair bilik və bacarıqları, təlim-tədris prosesi ni səmərəli təşkil etməyə dair bilik və bacarıqları; sinfi idarə etməyə dair bilik və bacarıqları, sinifdə müəllim-şagird və şagird-şagird arasında ünsiyyət yaratmağa dair bilik və bacarıqları, hər bir dərsin məqsədini aydın ifadə etməyə dair bilik və bacarıqları; şagirdləri düşünməyə təhrik edən suallar qoymaq bacarığı, şagirdlərin mənimsəmə səviyyəsinin monitorinqini keçirməyə, qeydə almağa və qiymətləndirməyə dair bilik və bacarıqları;

Dördüncü qrup kompetensiyalara aiddir, öz həmkarları ilə, valideynlər və ictimai təşkilatlarla əməkdaşlıq sahəsində bilik və bacarıqları, öz peşə hazırlığını fasiləsiz olaraq inkişaf etdirməyə dair dair bilik və bacarıqlar; məktəbin idarə olunmasından təkmillədirilməsində, tədrisin keyfiyyətinin yüksəldilməsində iştirak etmək əzmində olmas.

Beşinci qrup kompetensiyalara aiddir, öz vətəni haqqında dərin məlumatla malik olmanın zəruriliyini dərk etmək və ölkə həyatında baş verən yeniliklərlə müntəzəm tanış olmaq, ümumi mədəni və pedaqoji səviyyəni daim yüksəltməyə çalışmaq, vətənin görkəmli elm, mədəniyyət, ictimai xadimlərini tanımaq, uşaq ədəbiyyatı haqqında zəruri biliklərə malik olmaq, Azərbaycan dilini mükəmməl bilmək və onun qrammatik qaydalarından düzgün istifadə etmək.

5. İbtidai sinif müəllimi hazırlığının məzmun standartları.

I. İbtidai sinif müəllimi hazırlığının məqsədi

1. İbtidai sinif müəllimi hazırlığının məqsədi beş bənddə ifadə olunmuşdur,

2. Şəxsiyyətin hərtərəfli inkişafına nail olmaqla vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi,

3. Praktik bacarıqlara malik olan səriştəli ibtidai sinif müəllimlərinin hazırlanması,

4. İbtidai məktəbdə müəllim çatışmazlığı probleminin həlli yolları,

5. İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi,

6. Müəllim hazırlığı və ibtidai təhsil sahəsində Avropa və dünya təhsil məkanına integrasiya.

II. Ümumi təlim nəticələrinin ibtidai sinif müəllimləri üçün müəyyən edilmiş kompetensiyalarla əlaqəsi.

İbtidai sinif müəllimliyinə hazırlaşan tələbənin, yuxarıda deyildiyi kimi, əvvəlcə nələri bilməli olduğu məsələlər (kompetensiyalar) şərh olunur, sonra, yəni təhsil müddətinin sonunda nələri bildiyi sadalanır, başqa sözlə, ümumi təlim nəticələri məzmun standartları kimi nəzərdə tutulur.

Bu fikri kompetensiya qruplarının hər birinə aid bəzi məzmun standartlarında konkretləşdirək, Məsələn, 1-ci qrup kompetensiyalardan birində göstərilmişdir ki, tələbə fənnin məzminə üzrə dərin biliyə malik olmalıdır, bu kompetensiya ilə əlaqədar ümumi təlim nəticələrində göstərilir, tələbə tədris edilən fənlərin məzmininə dərindən bilir.

2-ci qrupa aid olan kompetensiyalardan bir misal götirək. Məsələn, buradakı kompetensiyalardan biri belədir, uşaqların düşüncə tərzini, hansı hissləri keçirdiyini başa düşmək, onlarla ünsiyyət yaratmaq haqqında məlumata malik olmaq, təhsil müddətinin sonuna aid işə yazılır, uşaqların düşüncə tərzini bilir, onların hansı hisslər keçirdiyini öyrənir...

3-cü qrup kompetensiyalarda da eyni şərh üslubu gözlənilir, əvvəlcə kompetensiyalar, sonra onlara uyğun ümumi təlim nəticələri açıqlanır. Məsələn, orada kompetensiyalardan biri belə ifadə olunur, ən möqsədə uyğun təlim üsulları, materialları və resursları seçmək və hazırlanmaq, təhsil müddətinin sonu ilə əlaqədar işə yazılır, ən möqsədə uyğun təlim üsulları, materialları və resursları seçə bilir...

4-cü və 5-ci qrup kompetensiyalarda da cini məntiq nəzərə alınmışdır, Hər ikisinin də əvvəlcə kompetensiyaları, sonra ümumi təlim nəticələri açıqlanır.

Son iki qrupun hərəsindən bir nümunə gətirək, 4-cü qrupda kompetensiyalardan biri belədir, öz işində və şəxsi həyatında insani keyfiyyətləri ilə başqları üçün nümunə olmaq, ümumi təlim nəticələrində (standartda) işə yazılır, öz işində və şəxsi həyatında insani keyfiyyətləri ilə başqları üçün nümunə olmağa çalışır, şagirdlərdən gözlədiyi dəyərləri, davranışları ilk növbədə özü nümayiş etdirir.

5-ci qrupda da eyni şərh üslubu gözlənilmişdir, əvvəlcə tələbənin öyrənməli olduğu dəyər, sonra isə öyrənmiş olduğu dəyər onun nəzərinə çatdırılır. Məsolən, təhsilin başlangıcında kompeten-siyanın biri belə ifadə olunur, Vətənin görkəmli elm, dövlət və icti-mai xadimlərini tanımaq, ümumi təlim nəticələrində (standartda) isə oxuyuruq, ölkəmizin görkəmli elm, dövlət və ictimai xadimlə-rini tanırıv və təlim - tərbiyə zamanı bundan səmərəli istifadə edir.

6. İbtidai sinif müəllimi hazırlığında tədris edilən fənlər,

Sinif müəllimi olmaq arzusuna düşən tələbə əvvəlcədən bilməlidir ki, onun hazırlığını hansı fənnlər təmin edir. Bu fənlər “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə ibtidai sinif müəllimlərinin hazırlığı ali baza təhsil programına uyğun həyata keçirilir. Ali baza təhsil programına əsasən öyrənilən fənlər dörd qrupda cəmləşdirilmişdir, Ümumi fənlər, ümumpeşə hazırlığı fənləri, ixtisas fənləri və praktik tədris təcrübəsi (pedaqoji təcrübə).

Ümumi fənlərə aiddir, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, həyat fəaliyyətinin tohlükəsizliyi, Tibbi biliklərin əsasları, Azərbaycan dili (təlimi rus dilində olanlar üçün), Bədən tərbiyəsi, seçmə fənlər.

Ümumpeşə hazırlığı fənləri: Təhsilin əsasları, Pedaqogika, Psixologiya, Təlim nəticələrini qiymətləndirməyin forma və va-sitələri, Təlim prosesində informasiya — telekommunikasiya tex-nologiyalarından istifadə, seçmə fənlər.

Ixtisas fənləri, Ana dili, ana dilinin tədrisi metodikası, Uşaq ədəbiyyatı, Riyaziyyat, Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası.

Informatika və onun tədrisi metodikası, Həyat bilgisi və onun tədrisi metodikası, Uşaq anatomiyası, fiziologiyası və gi-giyenası, Xarici dil və onun tədrisi metodikası, Musiqi və onun tədrisi metodikası, Təsviri sənət və onun tədrisi metodikası, Fizi-ki tərbiyə və onun tədrisi metodikası, Texnologiya və onun tədri-si metodikası, seçmə fənlər.

Praktik tədris təcrübəsi (pedaqoji təcrübə) müddətində tə-ləbələrdə fənlər üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bac-

rığı və müəllimə xas olan keyfiyyətlər formalaşır. Bu prosesdə tələbələr gələcək peşə fəaliyyətləri üçün zəruri olan bacarıq və vərdişlər əldə edirlər.

Yönləndici və düşündürücü çalışmalar.

1. Çərçivə kurrikulumuna daxil olan məsələləri tələbə nə üçün əvvəlcədən bilməlidir,
2. Hansı bilik və bacarıqlara sahib olan şəxso sinif müəllimi deyilir,
3. Sinif müəllimi hansı funksiyalara malikdir,
4. Sinif müəlliminin kompetensiyalarını tələbə nə üçün bilməlidir,
5. Ümumi təlim nəticələrinin ibtidai sinif müəllimləri üçün müəyyən edilmiş kompetensiyalarla əlaqəsini tələbə nə üçün bilməlidir,

FƏSİL 4

İbtidai sinif müəllimi hazırlığının istiqamətləri, pedaqoji prosesin təşkili prinsipləri, təlim strategiyaları və qiymətləndirmə haqqında.

1. Tələbəlik fəaliyyətinin istiqamətləri.

İbtidai sinif müəllimliyinə hazırlaşan tələbənin öyrənməli olduğu məsələlər sırasına öz fəaliyyətinin hansı istiqamətlərdə aparılacağını və habelə pedaqoji prosesin hansı prinsiplərə uyğun təşkil ediləcəyi də daxildir.

Tələbənin başlıca fəaliyyət istiqamətləri bu ardıcılıqla qeyd edilir, problemin həlli; mühakimə yürütülmə və əsaslandırma; ünsiyyət; tədqiqetmə, tətbiqetmə.

Problemin həlli, Tələbə tədris planına uyğun olaraq 1 kursdan sonuncu kurs da daxil olmaqla bütün fənlər üzrə məzmun vahidlərinin öyrənilməsini problem formasında ifadə etməyə və onun həllinə nail olmağa çalışır.

Mühakimə yürütülmə və əsaslandırma, Tələbə yəqin edir ki, fənlər üzrə məzmun vahidlərinin mahiyyətini dərk etmək üçün problem qoymaq, onu aydın ifadə etməyi bacarmalıdır. O, həm də mühakimə yürütülməyə, problemin vacibliyini aydınlaşdırmağa, digərlərini inandırmaya, əsaslandırmağa çalışmalıdır.

Ünsiyyət, Tələbə öz fəaliyyəti ərzində əmin olur ki, fənn müəllimləri ilə təhsilin bərabər hüquqlu subyekt kimi fəal ünsiyyət qura bilməsə problemlərin öhdəsindən uğurla gəlməkdə çətinliklərlə qarşılaşar, tələbə yoldaşları ilə olduğu kimi, müəllimləri ilə də səmimi pedaqoji ünsiyyət qurmağa soy göstərməlidir.

Tədqiqetmə, Tələbənin fəaliyyət istiqamətlərindən biri kimi, tədqiqetmə onun sərf elmi fəaliyyətini, həm də təhsilalma fəaliyyətini əhatə edir. Ayrı - ayrı fənlərin tədrisi zamanı tələbələrə tədqiqat xarakterli təpşiriqlər verilir. Tədrিচən onlarda tədqiqatçılıq bacarıqları formalaşır. Tədqiqat işinə alışan tələbə sinif müəllimliyi zamanı ortaya çıxacaq problemlərə elmi cəhətdən yanaşməl olur.

Tətbiqetmə, Tələbə bitir ki, təhsil aldığı dövrə apardığı tədqiqat işi tədqiqat xatırını olmayıb. Apardığı elmi araşdırma-

lardan aldığı noticənin, göldiyi qonaqın nə dərəcədə real, düzgün olduğuna inam yaradılmalıdır. Bundan ötrü tədqiqatdan alınan noticə təlim-tərbiyə işində tətbiq edilməli, təcrübədə sınaqdan keçirilməlidir.

2. Pedaqoji prosesin təşkili prinsipləri

Tələbə bilməlidir ki, onun ibtidai sinif müəllimi kimi hazırlanması aşağıdakı prinsiplər əsasında həyata keçirilir, pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması, tələbəyönümlülük, inkişafyönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, tələbələrin təlim fəaliyyəti ilə elmi axtarışlarının qarşılıqlı əlaqələndirilməsi.

Pedaqoji prosesin tamlığı prinsipi. Bu prinsipə görə, tələbələrin təlim, tərbiyə, təhsil və psixoloji inkişafları kompleks şəkildə həyata keçirilir. Bütün fənlərin tədrisində pedaqoji prosesin göstərilən cəhətləri nəzərə alınır və həyata keçirilir.

Təlimdə bərabər imkanların yaradılması prinsipi. Bu prinsipə əsasən bütün tələbələrə eyni şərait yaradılır, pedaqoji prosesdə bütün tələbələrin potensial imkanlarından maksimum dərəcədə istifadə edilir, bütün tələbələr qarşısında eyni tələblər qoyulur, mütəxəssislərin peşəkar hazırlanmasında güzəştərlərə yol verilmir.

Yaradıcılıq prinsipi. Bu prinsip tələb edir ki, pedaqoji proses tələbədə məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirsin, tələbə mənimədiyi yeni məlumatı yaradıcılığğa səmərəli tətbiq edə bilsin, bu zaman tələbənin ehtiyac və tələbatları nəzərə alınınsın, pedaqoji prosesin tələbəyönümlülüyü istiqamətində qurulması ona öyrənməyi öyrətmək bacarığı aşlaşın.

Inkişafyönümlülük prinsipi. Bu prinsipə görə, pedaqoji proses tələbənin daim tədqiqatçı, yaradıcı, axtarışa olan mütəxəssis kimi hazırlanmasına yönəlməlidir, tələbə özünü-təhsili fasılısız olaraq davam etdirməyin zəruriliyini və əhəmiyyətini başa düşsün, müəllim müasir təhsil konsepsiyalarıyla tələbələri tanış etmək vasitəsi ilə onları yeni ideyalar axtarışına sövq edir.

Fəaliyyətin stimullaşdırılması prinsipi. Bu prinsipə görə, tələbə yadda saxlamalıdır ki, pedaqoji prosesdə müəllim və tələ-

bə arasında qarşılıqlı əməkdaşlığın stimullaşdırılması müəllimin də, tələbənin də uğurlarını artırır, tələbədə daim yeni bilik və bacarıqlarını artırmağa maraq oyadır.

Dəstəkləyici mühitin yaradılması prinsipi. Bu prinsip tələb edir ki, pedaqoji proses müasir maddi — texniki baza ilə təchiz edilməlidir, pedaqoji proses demokratik və humanitar ideyalar əsasında sağlam mənəvi — psixoloji mühitdə təşkil edilir, həm müəllimlərin, həm də tələbələrin maraqlarının təmin olunması təlimin səmərəliliyini artırmağa zəmin yaradır.

Tələbələrin təlim fəaliyyəti ilə elmi axtarışlarının qarşılıqlı əlaqəsi prinsipi. Bu prinsipə görə, tələbələr təlimin ilk mərhələlərindən müəllimlərin rəhbərliyi ilə elmi axtarışlara cəlb edilir, onlar müxtəlif səviyyəli məqalələrlə çıxış edirlər, onlar kurs və buraxılış işləri yazıb müdafiə edirlər.

Pedaqoji prosesi tələbələrin gələcək peşəsi ilə əlaqələndirmək prinsipi. Bu prinsipə görə, pedaqoji prosesdə təlimin elmi işlə əlaqələndirilməsi, tədris olunan bütün fənlərin peşə istiqamətində qurulması müəllimin praktik istiqamətdə hazırlanması ni təmin edir, tələbələr təlimin ilk mərhələləsində fasılısız olaraq məktəbə əlaqə saxlayır, xüsusü pedaqoji təcrübə keçirlər.

3. Təlim strategiyaları (təşkilin forma və üsulları), ha-bələ integrasiya məsələləri.

“Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurrikulumu”nda və “İbtidai təhsilin pedaqogikası və mütodikası” ixtisası üzrə çərçivə kurrikulumunda haqlı olaraq göstərilir ki, tələbələrin təşəbbüskarlığı və yaradıcılığını məhdudlaşdırın ənənəvi təlim formalarından tödricən imtina etmək vaxtı çatmışdır.

Sənədlərdə tökidə məsləhət görülür ki, tələbələrin yaradıcı fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdırın təlim formaları və üsullarına geniş yer verilsin, yeni pedaqoji texnologiyaları və müasir təlim yanaşmalarını öks etdirən dərs — ekskursiya, dərs — yarış, dərs — müzakirə, dərs — disput kimi qeyri standart dərslərdən istifadəyə üstünlük verilməsi məsləhət görülür.

Adını çəkdiyimiz sənədlərdə pedaqoji proses zamanı daha geniş istifadə olunmalı üsullar da yaddan çıxmamışdır. Ən fəal,

interaktiv üsullar, tələbələri müstəqil düşünməyə, yaradıcı fikir söyləməyə, araşdırmağa, nəticələr çıxarmağa istiqamətlənən üsullar ön plana çökilir.

Pedaqoji prosesdə mənimşənilən bilik və bacarıqlar arasında integrasiyaya imkan verən fəndaxili və fənlərarası əlaqə məsələsi ayrıca qeyd edilir.

Fəndaxili əlaqə, Əlaqənin bu növü imkan yaratır ki, cənə fənn daxilində məzmun vahidlərinin mənimşənilməsində ortaç cəhətlər (oxşar əlamətlər) və fərqli cəhətlər tələbələr tərəfindən üzə çıxarılsın, bilik və bacarıqlarda ardıcılıq, sistem olduğu başa düşülsün, bu əsasda ümumiləşmələr aparmaq mümkün olsun.

Fənlərarası əlaqə, Tələbənin şüurunda integrasiyanın bu növünün fəndaxili integrasiya ilə qoşağıını yarada bilməsini ali məktəb müəlliminin on böyük pedaqoji nailiyyətlərindən biri kimi qiymətləndirmək olardı.

4. İbtidai sinif müəllimi hazırlığı üzrə tələbə nailiyyətlərinin qiymətləndirilməsi məsələsi.

Ali təhsil sistemində, o cümlədən ibtidai sinif müəllimi hazırlığında tələbə nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli həyata keçirilən prosesdir, pedaqoji prosesin ayrılmaz tərkib hissəsidir, pedaqoji təhsilin dəyərləndirilməsinə yönəlir. Qiymətləndirmənin əsas məqsədi pedaqoji təhsilin səviyyəsini yüksəltməkdən ibarətdir.

Pedaqoji təhsili qiymətləndirmək üçün əvvəlcə müxtəlif üsullarla materiallar toplanır. Bu üsullara aiddir, möşğələlərdə frontal sorğuların aparılması, test tapşırıqlarının keçirilməsi, auditoriyalarda müşahidələrin aparılması, fənn kurrikulumlarının icra vəziyyəti, tələbə və müəllim fəaliyyətlərinin müşahidə edilməsi, qrup jurnalları, imtahan cədvəlləri və digər təhsil sənədlərinin təhlili və s.

Toplanmış məlumatlar tələbələrin pedaqoji prosesə münasibətlərini və nailiyyətlərini, professor-müəllim heyətinin hazırlıq səviyyəsini, kurrikulumların məqsədəmüvafiqliyini və s. məsələləri əhatə edir.

Məlumatların toplanması, təhlili və qiymətləndirilməsi pedaqoji təhsil sahəsində dövlət siyasetinin daha da təkmilləşdirilməsində əsas mənbə ola bilir.

Tələbə nailiyyətlərinin qiymətləndirilməsi üç səviyyədə aparılır, müəssisə daxilində, respublika səviyyəsində və beynəlxalq səviyyədə.

Müəssisədaxili qiymətləndirmə, üç istiqamətdə aparılır, tələbələrin inkişafının qiymətləndirilməsi, kurrikulum üzrə qiymətləndirmə və təhsil pillələri (bakalavr və magistratura) üzrə yekun qiymətləndirir.

Tələbələrin inkişafının qiymətləndirilməsi, təhsil müəssisəsi səviyyəsində professor müəllim heyəti və müəssisə rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə tələbələrin nailiyyatları 3 formada, 1. Diaqnostik, 2. Formativ (davamlı), 3. Summativ (yekun) formalarda yazılır və şifahi qiymətləndirilir.

Kurrikulum üzrə qiymətləndirmə, tələbələrin təlim natiyalərinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır.

Təhsil pillələri üzrə yekun qiymətləndirmə, mərkəzləşmiş qaydada aparılan dövlət imtahanları, buraxılış işinin və ya dissertasiyanın müdafiəsi formasında həyata keçirilir və müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır.

Milli qiymətləndirmə, vaxtaşırı pedaqoji təhsil prosesinin təşkili, planlaşdırılması, ümumtəhsil məktəbləri və cəmiyyətin sifarişlərinə, tələblərinə uyğunluğu və aparıldığı şərait toplanmış materiallar vasitəsilə kurrikulumların keyfiyyətini ali təhsil sistemində baş verən dayışıklılıkları dəyərləndirmək məqsədilə həyata keçirilir.

Beynəlxalq qiymətləndirmə, 4-5 ildən bir seçmə yolu ilə aparılır. Məqsəd pedaqoji təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri üzə çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, galəcək inkişaf istiqamətlərini proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etməkdən ibarətdir. Bu məqsəd üçün ölkəni pedaqoji ixtisaslar üzrə təmsil edən tələbələrin təlim göstəriciləri öyrənilir və gənc müəllimlərin fəaliyyətinin monitorinqi keçirilir.

5. I-IV siniflər üzrə kurrikulumların strukturları haqqında,

İbtidai məktəbin I – IV sinifləri üçün kurrikulumlarda həm tələbələtin təhsilalma fəaliyyətinin, həm də sinif müəllimlərinin təlim fəaliyyətini yüngülləşdirməyə imkan verən digər məqamlar da var. Onların biri də fənn kurrikulumlarının strukturu ilə bağlıdır. Məsələ burasındadır ki, müstəsnasız olaraq bütün fənlər üzrə kurrikulumların strukturları təqribən eynidir, belə, məzmun standartları, məzmun xətləri, fəaliyyət xətləri, fəndaxili və fənlərarası integrasiya, fənnin məzmunu, fəal dərsin mərhələləri, qiymətləndirmə.

Bu, o deməkdir ki, bir fənnin (məs. riyaziyyatın I sinifdə) kurrikulumu üzrə öz fəaliyyətini tənzimləyən müəllim təqribən eyni ardıcılıqla nəinki sonrakı siniflərdə həmin fənnin, hətta digər fənlərə aid kurrikulumlar üzrə öz fəaliyyətini tənzimləyən zaman həmin ardıcılılığı gözləmək imkanı qazanır. Belə bir imkanın olduğunu bilən və ondan istifadə edən müəllimin iş əmsali xeyli artır. Bu həqiqətin olduğunu bilmək sinif müəllimi üçün xüsusilə vacibdir. Çünkü o, bir fənn üzrə deyil, hər gün bir sıra fənlər üzrə öz pedaqoji fəaliyyətini tənzimləməli olur. Bu gözəl fırsatı bilmək və galəcəkdə, sinif müəllimi kimi fəaliyyət göstərəkən nəzərə almaq tələbə üçün müstəsnə əhəmiyyət kəsb edir.

Yənəldici və düşündürücü çalışmalı.

1. Tələbə öz fəaliyyətinin başlıca istiqamətlərini nə üçün dərinlənə bilməlidir.
2. Pedaqoji prosesin təşkili prinsiplərini bilmək sinif müəlliminə hansı üstünlükərlər vəd edər.
3. Tələbələrin təlim fəaliyyəti ilə elmi axtarışlarının qarşılığı əlaqəsinin əhəmiyyətini nədə görürsünüz,
4. Təlimin daha hansı formada təşkilini arzu edərdiniz,
5. Tələbə nailiyyətinin qiymətləndirilməsində siz razı salan və narazı salan cəhətlər barədə nə deyə bilərdiniz,
6. I-IV siniflər üzrə kurrikulumlarda pedaqoji prosesin nəzərdə tutulmuş ardıcılığının tələbə nə üçün bilməlidir?

ÜÇÜNCÜ BÖLMƏ

İbtidai təhsilin əməli məsələləri

FƏSİL 5

İbtidai təhsilin ümumi xüsusiyyətləri; məqsəd və vəzifələrdə yaxınlıq; bunları bilməyin tələbə üçün əhəmiyyəti

1. İbtidai təhsilin əsas istiqamətləri və bunu bilməyin praktik əhəmiyyəti.

Özünü göləcək sınıf müəllimliyinə hazırlayan tələbə dərs deyəcəyi I-IV siniflərdə həyata keçirilən ibtidai təhsilin mahiyyətindən məlumatlı olmalıdır. Bilməlidir ki, həmin siniflərdə təhsilin məzmunu dövlət sənədi olan tədris planı ilə müəyyənləşdirilir. Tədris planında sadalan fənlər və nəzərdə tutulan iş formallarının mahiyyəti altı cəhətdən səciyyələndirilir: təhsilin ümumiliyi, təhsilin vahidliyi, təhsilin əmək istiqamətli olması, təhsilin məzmununda politexnik əlamətlərin olması, təhsilin milli dəyərlərdən qidalanması, təhsildə fərdi qabiliyyətlərin nəzərə alınması.

İbtidai təhsilin ümumiliyi. Azərbaycan Respublikasında ibtidai təhsil də, əsas təhsil (natamam orta təhsil) də, IX- XI sinifləri əhatə edən təhsil də ümumidir. Tələbə bilməlidir ki, **ölkəmizdə milliyyətindən, dilindən, mənşeyindən, sosial vəziyyətindən, yaşayış yerindən asılı olmayaraq bütün məktəbyaşlı oğlan və qızları əhatə edən təhsil ümumi təhsil adlanır**. Bu o deməkdir ki, öyrənilən biliklərin, bacarıq və vərdişlərin, habe�ə davranışla əlaqədar olan mənövi keyfiyyətlərin hamısı həmin uşaqların malına çevrilir. Ümumi təhsil imkan verir ki, uşaqların hamısı göləcək peşəsindən asılı olmayaraq normal inkişaf etsin, cəmiyyətdə bərabər mövqə tuta bilsin, bir sahədən digər sahəyə sərbəst keçə bilsin.

İbtidai təhsilin vahidliyi. Göləcəkdə I-IV siniflərdə fəaliyyət göstərəcək indiki tələbə unutma malıdır ki, ibtidai təhsilin vahidliyi onun ümumiliyindən ayrılmazdır. Təhsilin vahidliyi o de-

məkdir ki, milliyətindən, dilindən, dinindən, mənşeyindən, sosial vəziyyətindən, yaşadığı kənddən, qəsəbədən, şəhərdən asılı olmayaraq ölkədə məktəbyaşlı oğlan və qızların hamısına insan fəaliyyətinin bütün sahələri üçün zəruri sayılan eyni biliklər, bacarıq və vərdişlər, habelə mənəvi keyfiyyətlər aşanır.

İbtidai təhsilin əmək istiqamətli olması. Aşağı siniflərdə təhsilin əmək istiqamətli olması iki cəhətdən təmin edilir: İlkin əmək vərdişlərinin aşlanması və əmək tərbiyəsi yolu ilə. I-IV sinif şagirdləri müxtəlif materiallar üzərində ilkin müstəqil işləmək bacarıqlarına yiyələnilərlər.

İlkin əmək hazırlığı ilə yanaşı, I-IV sinif şagirdlərində həm əmək adamlarına hörmət, həm də insan əməyinə hörmət hissi formalaşdırılır. Şagirdlər xalqımızın görkəmli əmək adamlarının fəaliyyətlərini öyrənilərlər.

İbtidai təhsilin məzmununda politexnik əlamətlərin olması. İbtidai sinif şagirdləri sosial-iqtisadi həyatın müxtəlif sahələrində aparılan quruculuq işləri ilə tamış olur, orada istifadə olunan çəsidi maşınların, qurğuların adlarını öyrənir, imkan döşdükçə onların işini müşahidə edirlər; fiziki, kimyəvi, bioloji qanunların kənd təsərrüfatında, inşaatda tətbiqinə dair ilkin məlumatlar əldə edirlər. Müxtəlif fəaliyyət sahəsində işlədilən ölçmə, nişanlama, hesablama, qrafika və s. üzrə məlumatları da deyilənlərə əlavə etmək lazımdır.

İbtidai təhsilin milli dəyərlərdən qidalanması. Unutmaq olmaz ki, milli mənlik şüurumuzun möhkəm bünövrəsi məhz ibtidai siniflərdə qoyulur. Burada Azərbaycan dilinin, tarixinin, müsiqisinin, təsviri və tətbiqi incəsənətinin, ədəbiyyatının, elminin, şifahi xalq yaradıcılığının, adət və ənənələrinin öyrənilməsinə üstünlük verilir; ümumibəşəri dəyərlər, digər xalqların mədəniyyəti milli incilərimiz zəminində daha şüurlu mənimşənilir.

İbtidai təhsildə fərdi qabiliyyətlərin nəzərə alınması, I-IV siniflərə aid olan tədris planı şagirdlərə imkan verir ki, onlar öz qabiliyyətlərini istədikləri sahədə: dildə, riyaziyyatda, musiqidə, təsviri incəsənətdə, tətbiqi incəsənətdə, idmanda, ədəbi yaradıcılıqda, texniki yaradıcılıqda, və s. və i.a. sahələrdə inkişaf et-

dirsinlər. Bundan əlavə, aşağı sinif şagirdləri üçün dörsdənkənar müxtəlis fəaliyyət formaları da təşkil edilir. Sinif müəllimi şagirdlərin meyl və maraqlarını nəzərə alaraq onların dörsdənkənar fəaliyyətlərinə istiqamət verə bilir.

İbtidai təhsil fiziki və ya əqli cəhətdən qüsurlu uşaqları da əhatə edir.

Göründüyü kimi, sinif müəllimi olacaq indiki tələbə bilməlidir ki, ölkəmizdə məktəbyaşlı uşaqlara ümumi, vahid, əmək istiqamətli, politexnik səciyyəli, milli dəyərlərdən qidalanan və fərdi qabiliyyətlərin inkişafına imkan verən ibtidai təhsili həyata keçirməyə hazırlaşır.

İbtidai təhsilin nədən ibarət olduğunu, onun başlıca xüsusiyətlərini əvvəlcədən öyrənən tələbədə məsuliyyət xeyli artır, ölkəmizin, xalqımızın gələcəyi üçün ibtidai təhsilin nə qədər əhəmiyyətli olduğunu aydın dərk edir və daha böyük əzmlə özünü hazırlayır. Sual olunur: İbtidai təhsil hansı məqsədə xidmət etməlidir?

2. Tətbiqi pedaqogika fənninin və ibtidai təhsilin məqsədlərində yaxınlıq və fərq; bunu bilməyin əhəmiyyəti.

İlk baxışda bu iki təhsil sahələrində yaxınlıq sezilmir; biri ali məktəb fənnini, digəri ibtidai məktəbin I-IV siniflərini əhatə edir; biri tələbəni, digəri I-IV siniflərin şagirdlərini nəzərdə tutur. Lakin onları doğmalaşdırın bir və cib amil də var: bu gün ali məktəbdə pedaqoji təhsil alan tələbə sabahın sinif müəllimidir. Bu, o deməkdir ki, öz ali pedaqoji təhsilinin məqsədi barədə aydın təsəvvürü olan tələbə dərs deyəcəyi şagird lərin aldığı təhsilin məqsədini də aydın təsəvvür etməlidir.

Tələbə öyrənibdir ki, təhsilin hazırda həyata keçirilməkdə olan əsas məqsədi “Təhsil haqqında qanun” un 4-cü maddəsində üç bənddə ifadə edilmişdir.

Onun birinci bəndi belədir: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının Milli ənənələrinə və demokratiya prinsiplərinə insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycanlılıq ideyalarına sadıq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək” (“Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2009, səh.11)

Maddənin bu bəndində və digər iki bəndində söylənən fikirlər hazırda gündəlik tətbiq olunan vəcib, ümido məqsədlərdir. Fikrimizə, həmin mad-dənin bəndlərində haqlı olaraq səslənən fikirləri, habelə konstitusiyanın preambulasında irəli sürürlən aşağıdakı müddəələri ümumiləşdirərək uzaq məqsədi də belə ifadə etmək mümkündür. Preambuladakı müddəələr isə belədir: "Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir".

Təhsilin ümumiləşmiş şəkildə yiğəcam ifadə olunan uzaq məqsədinin məhiyyəti belə açılır: Milli və ümumbaşarı dəyərlərin mənimşənilməsi yolu ilə respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirmək təhsilin uzaq məqsədidir.

Bu anlamda üç suala üç cavab üzvi şəkildə birləşmişdir:

Birinci sual: Təhsildə gözlənən son məhsul nədən ibarətdir?

Cavab: Fəal Azərbaycan vətəndaşları yetişdirməkdən ibarətdir!

İkinci sual: Fəal Azərbaycan vətəndaşları hansı keyfiyyətlərə malikdir?


Cavab: Dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını qorumaq, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olmaq keyfiyyətlərinə malikdir !

Üçüncü sual: Bu keyfiyyətlər necə formalasdırılır.

Cavab: Milli və ümumbaşarı dəyərlərinin, yəni təhsil islahatlarının əsaslarını təşkil edən Milli kurrikulumlara uyğun, habelə kredit və Boloniya sistemlərinə uyğun təşkil edilən pedaqoji proses vasitəsi ilə formalasdırılır!

I-IV siniflərdə təlim-tərbiyə işlərini başlamalı olan tələbə kurri-kulumun ibtidai təhsil qarşısında qoymuş olduğu aşağıdakı məqsədi əsas götürür, uşaqlarda oxu, yazı və hesablama vərdişləri yaratmaq və möhkəmləndirmək; uşaqlara insan, cəmiyyət, tə-

TƏRBİYƏNİN MƏSƏLİ



bütün və onlar arasında qanuna uygunluqlar haqqında ilkin hayatı biliklərin verilməsini təmin etmək; uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmamasını və inkişafını təmin etmək; uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları açılamaq.

Tələbə isə çəşmir, bu vəzifələrə təhsilin həm yaxın məqsədin, həm də uzaq məqsədin həyata keçirilməsində mərhələ kimi baxır; bu baxış, yəni təhsilin mərhələləri arasında olduğu kimi, təhsilin məqsədləri arasında da varisiyin olduğunu anlamaq göləcək müəllimi daha şövqlə işləməyə sövq edir.

Əslində təhsil islahatının həyata keçirilməsində əsas principlərdən biri olan integrasiya təhsilin ayrı-ayrı mərhələləri qarşısında qoyulmuş məqsədlər arasındaki əlaqələrdə daha qabarıq nəzərə çarpır.

Təhsilin uzaq məqsədi yolunda atılmalı addımların ilkin rüşeymlərini I-IV siniflərdə aparılan bəzi tədbirlərdə görmək olur: Şəhidlər məzarını şagirdlərin ziyarət etməsi; ordu gününün qeyd edilməsində şagirdlərin fəal iştirakı; Milli qəhrəmanlarla şagirdlərin görüşləri; Ümummilli lider Heydər Əliyev nümunəsi ilə şagirdlərin tanışlığı; təlimdə şagirdin maksimum fəallıq göstərməsi və s. və i.a. kimi tədbirlər buna misal ola bilər.

Öz fəaliyyətinin məqsədini, onun ölkəmiz üçün, xalqımız və dövlətimiz üçün siyasi və ideoloji əhəmiyyətini dərk edən, bu məqsədi həyata keçirməyin pedaqoji yollarını aydın təsəvvür edən sinif müəlliminin uğur qazanacağına şübhə yeri qalmır.

3. İbtidai təhsilin tərbiyədən ayrılmaz olması və bunu bilməyin müəllim üçün əhəmiyyəti.

Təhsilin tərbiyədən ayrılmaz olması üç cəhətdən açılır: biri digərində iştirak edir, bir-birinə dayaq olur və ayrılıqda həyata keçirilmə prosesində reallaşır.

Birinci cəhətə diqqət yetirdikdə məlum olur ki, təhsilin məhiyyətində tərbiyə imkanları var. Bu cəhətdən tələbə **ibtidai təhsil almayışını xatırlamalı olur; ibtidai təhsil-sosial-iqtisadi həyatın tərkib hissəsi olub, ibtidai məktəbdə dörd il ərzində** öy-

rənilən, tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin bir halda zəruri şərti, digər halda gedisi, üçünə halda nəticəsi kimi özünü göstərən biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin möcməsudur.

Bu anlamdan məlum olur ki, ibtidai təhsilin məzmununa təsadüfi biliklər daxil edilmir; onlar götür-qoy edilir, məhz strateji məqsədə xidmət edən milli və ümumbaşarı dəyərlər seçilir, tərbiyə imkanları olan bilkər, bacarıq və vərdişlər dərsliklərə daxil edilir. Bu bilik və bacarıqlar şagirdlərdə istənilən keyfiyyətləri mexaniki şəkildə formalaşdırır. Burada müəllimin əvəzedilmiş rolü meydana çıxır. Məhz müəllim kurrikulumda nəzərdə tutulmuş məzmun standartlarında və dərsin gedisində olan tərbiyə imkanlarını tədrisin gedisində reallaşdırır.

Məsələn, aşağı sinif dərsliklərindən birinə "Zəhmət, Ağıl, Bəxt" adlı nağıl daxil edilmişdir. Nağılin məzmununda şagirdlərə ağıl və əməkla əlaqədar olan mənəvi keyfiyyətlərin aşilanması nəzərdə tutulur. Həmin nağıl əsasında yaradılacaq tərbiyəliliyin səviyyəsi isə müəllimin səriştəlilik səviyyəsindən asılı olur.

İbtidai təhsilin tərbiyədən ayrılmaz olmasının ikinci cəhəti onların işdə bir-birinə dayağ olmasınadır. Sinif müəllimi bilməlidir ki, onun dərs zamanı şagirdlərə aşılılığı mənəvi dəyərlər və dərs-dənkənar təşkil etdiyi müxtəlif forma və məzmunlu tədbirlərdə formalaşdırıldığı mənəvi keyfiyyətlər başqa-başqa məqsədlərə deyil, eyni məqsədə xidmət edir, biri digərinə dayağ olur, biri digərini tamamlayır. Məsələn, IV sinif dərsliyində "Oğullar" adlı şeir parçası vardır. Şeir peşələrə həsr edilmişdir. Şeir dərsdə müəllimin rəhbərliyi ilə təhlil edilir, ayrı-ayrı söz və ifadələrin mahiyəti açılır. Növbəti dərsdə şeir söhnələşdirilir; peşələrə dair atanın və altı oğlun fikirlərini əzbərləmək yeddi şagirdə tapşırılır. Sonra şagirdlər nəticə çıxarırlar ki, peşənin pisi yoxdur; bütün peşələr cəmiyyət üçün faydalıdır.

İbtidai təhsilin tərbiyədən ayrılmaz olduğunu sübut edən üçünə cəhət dərsin imkanları ilə əlaqədardır. I-IV siniflərdə təşkil edilən dərslərin təhlili göstərir ki, onların olduqca geniş tərbiyəvi imkanları vardır. Məsələn, şagirdlərin dərsə davamıyyətində, dərs-

da müəllimin sualına şagirdlərin cavabında, danişan şagirdə digərlərinin münasibətində, müəllimin şərhini şagirdlərin dinləmək dərəcəsində, ev tapşırıqlarının icra vəziyyətində, şagirdlərin dərs zamanı oturuş tərzlərində, onların gigiyena qaydalarına əmlə etmək vəziyyətində və s. cəhətlərdə nümunəvi hallara da, nöqsanlı hallara da rast gəlirik. Bu cür hallarda tərbiyəvi imkanlarının olduğunu bilən və onlardan möqsədönlü şəkildə istifadə edən müəllimlərlə yanaşı, həmin imkanlardan xəbərsiz olan və ya xəbəri olub ona mənə verməyən müəllimlərimiz də var. Birinci qrup müəllimlərin şagirdlərində həm təhsillilik səviyyəsi, həm də tərbiyəlilik səviyyəsi, ikinci qrup müəllimlərin şagirdlərindəki təhsillilik və tərbiyəlilik səviyyəsindən üstün olur. Odur ki, sinif müəllimliyinə hazırlaşan tələbə hər bir dərsin geniş tərbiyəvi imkanlarının nədən ibarət olduğunu bilməli və öz gələcək fəaliyyəti zamanı həmin imkanların reallığa çevriləməsinə çalışmalıdır. Yadda saxlamalıdır ki, dərsin tərbiyəvi imkanlarının olduğunu biliib nəzərə alan müəllimlərin şagirdlərində təhsillilik və tərbiyəlilik səviyyəsi yüksəlirsə, həmin imkanlardan istifadə etməyən müəllimlərin şagidlərində təhsillilik və tərbiyəlilik səviyyəsi o qədər də artmır.

4. İbtidai təhsilin təlimdən ayrılmaz olması və bunu bilməyin müəllim üçün gərəkli olması.

İbtidai məktəb təcrübəsinin təhlili göstərir ki, üç amilə görə təhsil təlimdən ayrılmazdır. Təhsilin mahiyyətinə dair yuxarıda göstərdiyimiz anladımdan göründüyü kimi, birinci göstərici təhsilin mözminunun təlim üçün ilkin zəruri şərt olmasıdır. Bu şərtin nədən ibarət olduğunu tələbə bilməlidir.

Bilməlidir ki, məsələn, ali məktəbdə və ya ibtidai məktəbdə təlim işinə başlamaq üçün ilkin zəruri şərt müvafiq tədris planının, tədris planı əsasında tədris proqramlarının və tədris proqramlarına uyğun dərsliklərin tərtib olunmasıdır. Təhsilin mözminunu təşkil edən həmin dövlət sənədləri, yəni tədris planı, tədris proqramları və dərsliklər hazırlanıqdan sonra təlim işinə başlamaq mümkündür. Başqa sözlə, təhsilin mözminin təşkili üçün vacib şərtlidir.

İbtidai təhsilin təlimdən ayrılmaz olduğunu ikinci göstəricisi təhsilin hərəkətə gəlməsidir. Ali məktəbdə müəllim hazırlığı

üçün və ya ibtidai məktəbdə təhsil üçün tərtib edilmiş tədris planları, tədris proqramları və dörslikər həyata keçirildikdə, yəni hərəkətə gətirildikdə təlim başlayır. Başqa sözlə deyilsə, təhsil təlim vasitəsi ilə həyata keçirilir; yəni təlimə təhsilin həyata keçirilməsi prosesi kimi də baxmaq olur.

Təhsilin təlimdən ayrılmazlığını sübut edən üçüncü göstərici təlimin sonu ilə bağlıdır. Tələbə bilməlidir ki, dörd il ərzində bakalavr pilləsi üzrə müəllimlik ixtisasına dair müxtəlif fənlərdən təlim keçən şəxs ali pedaqoji təhsilli mütəxəssis olur; yaxud, ibtidai məktəbin tədris planı üzrə bütün fənlərdən təlimi başa vuran şəxs ibtidai təhsilli şəxs hesab edilir.

Göründüyü kimi, təhsil bütün hallarda bir-birini əvəz edən, bir-birini davam etdirən üç mərhələdən ibarət olur: ilk mərhələdə təlimin zəruri şərti olan təhsilin məzmunu hazırlanır; ikinci mərhələdə təhsilin məzmunu təlim formasında reallaşır və, nəhayət, təlim vasitəsi ilə həyata keçirilən təhsil, gətirdiyimiz misallardan birində tələbələrin, digərində isə şagirdlərin malına çevrilir.

Təhsilin təlimdən ayrılmaz olduğunu bilməyin tələbə üçün iki cəhətdən əhəmiyyəti vardır. O, həm aldığı ali pedaqoji təhsilin inkişaf dinamikasını dərindən başa düşmək imkanı qazanır; həm də öz gələcək pedaqoji fəaliyyətində ibtidai təhsilin hərəkət dinamikasına aldığı ali təhsil baxımından yanaşa bilir.

5. İbtidai təhsilin psixoloji qüvvələrdən ayrılmaz olması və bunu anlamağın tələbə üçün əhəmiyyəti.

Təhsil psixoloji qüvvələrdən də ayrılmazdır. Psixoloji qüvvələrdən kənardə, onlarsız təhsil həyata keçirmək mümkün deyil. Psixoloji qüvvələr deyəndə bir qədər əvvəl qeyd edildiyi kimi, duyğular, qavrayış, təsəvvür, təxəyyül, təsəkkür, diqqət, iradə, hafızə, maraq, motiv və s. nəzərdə tutulur. Adları burada çəkilən və çəkilməyən psixoloji qüvvələr insan fəaliyyətində, xüsusən onun təhsil sahəsindəki fəaliyyətində o qədər də duyulmayan, həqiqətdə isə çox böyük əhəmiyyətə malik olan qüvvələrdir. Uşaqlıqdakı olduğu hadisəni görmək, onun haqqında eşitmək, oxumaq, nələrinə rənginə diqqət yetirmək, nələrisə yadda saxlamaq, nələr haqqında düşünmək, fikir söylemək, nələrisə xatırlamaq,

yada salmaq, haqqında eşitdiyi və ya oxuduğu, lakin həyatda gör-mədiyi hadisəni xəyalında canlandırımaq, nəyiso yaratmağa çalış-maq və s. arzusunda olur.

Bunların hamısı psixoloji qüvvələrdir və nəinki bütövlük-də insan həyatından, o cümlədən təlim fəaliyyətindən ayrılmazı mümkün olmayan əlamətlərdir. Lakin psixoloji qüvvələrin səviyyələri ayrı-ayrı uşaqlarda eyni olmur. Diqqətin, iradənin, hafızənin və s. psixoloji qüvvələrin səviyyəsi bəzi şagirdlərdə qənaət-bəxş, bəzilərində isə kəsirli olur. Təlim-tərbiyə işində birincilərin uğur qazanmaq imkanları ikincilərə nisbətən geniş olur. Müşahidələr göstərir ki, təlim-tərbiyə işində geri qalan, çatınlık çökən şagirdlər arasında, hətta tələbələr arasında, adətən, psixoloji qüvvələri zəif inkişaf edənlərdir. Bunun səbəblərindən birisi ailə tərbiyəsində, uşaq baxçasında və aşağı siniflərdə uşaqlarda diqqət, iradə, hafızə, tələkkür, nitq kimi psixoloji qüvvələrin inkişafına bir çox müəllimlərimizin və müəllimlərimizin laqeydliyidir.

Buradan bele bir nəticə çıxartmaq düzgün olmaz ki, guya uşaqların psixoloji qüvvələrində müşahidə edilən nöqsanları aradan qaldırmaq olmaz. Olar! Bir şortla olar ki, sinif müəllimi kimi fəaliyyətə hazırlanan tələbə təlim-tərbiyə işində psixoloji qüvvələrin müstəsna əhəmiyyətə malik olduğunu anlaşın, tələbəlik fəaliyyətində öz psixoloji qüvvələrini inkişaf etdirsin və galəcək sinif müəllimi kimi işləyərkən şagirdlərində də diqqətli olmaq, iradəli olmaq, başladığı işi sona çatdırmaq, sözünü müştəqil söyləməyə çalışmaq, yaradıcılığa, təşəbbüskarlığa can atmaq kimi keyfiyyətləri formalaşdırınsın.

Yənəldici və düşündürücü çalışmalar.

1. İbtidai təhsilin əsas istiqamətlərini bilmək tələbəyə-galəcək sinif müəlliminə nə verir?
2. İbtidai təhsilin uzaq (strateji) məqsədini nə üçün tələbə də. sinif müəllimi də bilməlidir?
3. İbtidai təhsilin tərbiyədən ayrılmaz olduğunu bilən və öz işində nəzərə alan müəllimlə, bu ayrılmazlıqdan xə-

- bərisiz olduğuna görə onu öz işində nəzərə almayan müəllimin fəaliyyətində nə kimi fərq ortaya çıxa bilər.
4. İbtidai təhsilin təlimdən ayrılmaz olduğunu bilmək sinif müəlliminə hansı yenilik ab-havası gətirər?
 5. İbtidai təhsilin psixoloji qüvvələrdən ayrılmaz olduğunu bilən və öz işində bunu nəzərə alan müəllimin şagirdlərində və bu ayrılmazlığı bilmədiyindən onu nəzərə almayan müəllimin şagirdlərində təhsilin və psixoloji inkişafı səviyyəsi necə olar?

FƏSİL 6

Təhsilin əsas pillələri, formaları və məzmunu; bunları bilməyin praktik əhəmiyyəti.

1. Təhsilin əsas pillələri və bunu bilməyin tələbə üçün əhəmiyyəti.

Azərbaycan Respublikasında təhsilin beş pilləsi və səviyyəsi var:

1. Məktəbəqədər təhsil.
2. Ümumi təhsil.
3. İlk peşə – ixtisas təhsili.
4. Orta ixtisas təhsili.
5. Ali təhsil.

Ümumi təhsil də, öz növbəsində, üç pillədən və üç səviyyədən ibarətdir, ümumi ibtidai təhsil, ümumi orta təhsil və tam ümumi orta təhsil.

Ali təhsil də üçpilləli və üçsəviyyəlidir, bakalavriat, magistratura və doktorantura.

Təhsilin pillələri və səviyyələri ilə yanaşı, əlavə təhsil formaları da fəaliyyətdədir, ixtisasartırma, kadrların yenidən hazırlanması, kadrların təkmilləşdirilməsi, stajkeçmə, təkrar ali və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili.

Təhsilin formaları bunlardır, formal təhsil, qeyri formal təhsil və informal təhsil.

Soruşmaq yerinə düşərdi: təhsilin pillələrinə və istiqamətlərinə, habelə formalarına aid bu yiğəm məlumatın tələbə üçün əhəmiyyəti varmı? Varsa nədən ibarətdir? Belə hesab edilir ki, tələbə üçün iki cəhətdən bu məlumat əhəmiyyətlidir. Bir tərəfdən tələbə aldığı pedaqoji təhsilin təhsil sisteminde yerini özü üçün müəyyənləşdirir, digər tərəfdən o, təhsilin tamam başqa pilləsinə – I-IV siniflərdə öz gücünü sınamalı olur və bütün təhsil pillələrinin möhkəm təməlinin qoyulmasında öz şəxsi əməyinin rolü olduğunu da başa düşür.

2. Təhsilalmanın formaları və bunu bilməyin praktik faydası.

Azərbaycan Respublikasında təhsilalma altı formada həyata keçirilir: əyani təhsil, qiyabi təhsil, sərbəst (eksternat) təhsili, distant (məsaflədən) təhsil və evdə təhsil.

İmkanı olan uşaqlar, yeniyctmə və gənclər gündüz əyani formada təhsil alır. İsləyən şəxslərin bir qismi isə qiyabi təhsilə cəlb olunur.

Eksternat formasında təhsil almaq istəyən şəxslər yaşıdları bölgədə eksternat təhsil vermək hüququ olan tədris müəssisəsinin rəhbəriniə ərizə ilə müraciət edirlər, orada qeydə alınırlar. Eksternat müvafiq tədris proqramları, dərs vəsaitləri əldə edir və müstəqil hazırlanır. O. müəyyənləşdirilmiş vaxtlarda təhkim olunduğu tədris müəssisəsində gedib imtahan verir.

Adından göründüyü kimi, məsaflədən təhsil almaq istəyən şəxs müvafiq tədris müəssisəsində qeydə alındıqdan sonra telefonla, məktubla, internet vasitəsi ilə əlaqə saxlayır, təhsillə bağlı ortaya çıxan problemləri həll edə bilir.

Bu və ya digər xəstəlik üzündən məktəbə gedə bilməyən və yataqda qalmğa məcbur olan oğlan və qızlarımız dövlət tərəfindən unudulmur. Dövlət bu cür uşaqların qayğısına qalır, onlarında təhsil almaları üçün şərait yaradır. Bu məqsədlə “Evdə məktəb” fəaliyyət göstərir. Məktəbin müəllimləri dərs cədvəli üzrə ünvanlara gedir, ev şəraitində şagirdlərə dərs keçirlər.

Təhsil sahəsində qanuna görə təhsilalma formaları ilə yanşı, təhsilin aşağıdakı formaları da vardır, formal təhsil (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil), qeyri formal təhsil (müxtəlif kurslarda və s. yerlərdə əldə edilən və dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması), informal təhsil (özünütəhsil yolu ilə biliklərə yiylələnmənin forması)

Azərbaycanda təhsilin formallarına dair biliklərin də tələbələrə bilavasitə dəxli var. Əvvələ, belə məlumatdan tələbə qürur hissi keçirməyə bilməz ki, onun yaşadığı ölkədə bütün oğlan və qızların təhsil alması üçün hər cür imkan yaradılmışdır. İkinciisi, sabah sinif müəllimi kimi fəaliyyət göstərərkən ölkəmizdə müstəsnasız olaraq uşaqların hamisinin təhsil almasına şərait yaradıldığı barədə həm şagirdlər arasında, həm də valideynlər arasında

söhbətlər apara bilər. Söhbətləri dinişyən valideynlər özləri üçün müvafiq nəticələr çıxarırlar; onlar respublikamızda təhsilin insan-pərvər səciyyə daşıdığını yəqin edirlər; öz övladlarının hansı təhsil formasını seçəcəyi barədə düşünürlər və s.

3. İbtidai təhsilin məzmunu və hənu bilməyin tələbə üçün zəruriliyi.

Tətbiqi pedaqogika fənninin tədrisindən tələblərə məlum olur ki, bütün növ təhsilin, o cümlədən ümumi təhsilin məzmunu əsas üç dövlət sənədində eks olunur. Bu sənədlərin birincisi tədris planı adlanır İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tədris planı nümunəsində onun nə demək olduğunu öyrənək. (Bax: səh.66).

Həmin tədris planı tələbələrlə birlikdə nəzərdən keçirilir. Məlum olur ki, onun üstündəki imza da, möhür də Təhsil nazirliyinə məxsusdur, Buna əsaslanaraq deyilir ki, tədris planı dövlət sənədidir.

Müəllimlə tələbələr tədris planının solundakı sözləri nəzərdən keçirirlər, Azərbaycan dili, riyaziyyat, xarici dil, həyat bilgisi, müsiqi və nəğmə, təsviri incəsənat, fiziki tərbiyə, əmək hazırlığı və s.

Müəllim həmin adların nə demək olduğunu tələbələrdən soruşur. Məlum olur ki, həmin sözlər I-IV siniflərdə öyrənilməsi nəzərdə tutulan fənlərin adlarıdır.

Müəllim tələbələrin diqqətini tədris planının sağında qrafadakı rəqəmlərə yönəldir, aydınlaşdırılır ki, qrafaların yuxarısına da siniflər, qrafadakı rəqəmlər isə fənlərə verilmiş həftəlik saatların miqdarını göstərir. Məsələn, I sinifdə həftədə Azərbaycan dilində 9 saat, yaxud riyaziyyata 4 saat verilir, hansı siniflərdə (illərdə) hansı fənlərin öyrənildiyi də (ardıcılılığı) həmin sənəddə eks olunur.

Ali məktəblərin tədris planları bir qədər mürəkkəb olsa da həmin göstəricilər orada da qeyd olunur. Tədris planının nə demək olduğu barədə müəllim auditoriyaya müraciət edir:

Kim tədris planını səciyyələndirən əlamətləri sadalayır,
Tələbələrdən biri:

... Tədris planı dövlət sənədidir, öyrəniləcək fənlərin adları tədris planında göstərilir, hər fənnə verilən saatlar da ərada qeyd edilir, fənlərin illər üzrə tədrisi ardıcılığını o sənəddə görmək olur.

Müəllim:

İndi görək, hansınız sadaladığınız əlamətləri ümumiləşdirərək belə bir suala cavab verə bilər, tədris planı nə deməkdir,

Üç tələbə bir—birini dəqiqləşdirərək fikri, nəhayət, belə ifadə edirlər:

Bu və ya digər tədris müəssisəsində öyrənilməli fənlərin adlarını, hər fənnə ayrılan həftəlik saatların miqdarını, habelə siniflər üzrə fənlərin tədrisi ardıcılığını göstərən dövlət sənədinə tədris planı deyilir.

Onu da yadda saxlamaq faydalıdır ki, hər hansı tədris müəssisəsinin çoxşaxəli təlim-tərbiyə işlərinin mərkəzində tədris planı durur. Bu sənəd məktəbdə bir nömrəli dövlət sənədi hesab edilir.

Tələbənin bilməli olduğu məsələlərdən biri də tədris planında nəzərdə tutulmuş ayrı—ayrı fənlərin mözmunu ilə əlaqədardır. Ölkəmizdə aparılan geniş miqyashlı təhsil İslahatına qədər hər fənnin mözmunu tədris programı adlanan sənəddə əks olunurdu, o da dövlət sənədi adlanırdı, çünki onu da Təhsil nazirliyi təsdiq edirdi. İslahat I siniflərdən başlandığından və sonrakı siniflərdə davam etdiyindən, həmin siniflərdə fənlərin mözmunu tədris programı formasında deyil, fənn kurrikulumu, o cümlədən mözmun vahidləri, mözmun standartları formasında əks olunur.

Təlim zamanı istifadə olunan üçüncü sənəd fənn üzrə tərtib və təsdiq edilmiş dərslikdir.

Dərsliyin xüsusiyyətlərini tələbələrin gözü qarşısında canlandırmak məqsədi ilə hər hansı fənn üzrə, məsələn, riyaziyyat fənni üzrə dərslik təhlil edilir.

Hər bir dərsliyin, o cümlədən ibtidai siniflər üçün yazılmış riyaziyyat dərsliyinin xüsusiyyətlərindən biri onun fənn kurrikulumuna uyğun tərtib edilməsidir.

Dərsliyin digər xüsusiyyəti yadda saxlanmalı fikirlərin fərqli hərflərlə çapıdır.

Üçüncü xüsusiyyəti. Fönn kurrikulumundakı məzmun vahidləri dərslikdə izah edilir.

Dördüncü xüsusiyyəti. Çətin başa düşünlən məsələlər, adətən, dərslikdə müvafiq şəkillərlə müşaiyət edilir.

Beşinci xüsusiyyəti. Hər mövzunun sonunda, adətən, müxtəlif növ çalışmalar, sual və ya tapşırıqlar verilir.

Dərsliklərin ümumi xüsusiyyətləri konkret bir dərslik nümunəsində açılır.

Sadalanan xüsusiyyətlərini nəzərə alaraq müəllim tələbələrlə birlikdə dərslik məshumunun mahiyyətini sözdə ifadə etməyi çalışırlar, ümumiləşmiş fikir belə yekunlaşır. **Məzmun vahidlərini və ya ayrı-ayrı mövzuların məzmununu şərh edən, zəruri fikirləri fərqli şriftlərlə verən, mövzuların sonuna oxucunu düşünməyə və işləməyə yönəldən çalışmalar daxil edilən kitabə dərslik deyilir**

4. İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə dövlət standartı haqqında.

Müəllim məsələnin öyrənilməsini standart sözünün mənasını tələbələrin necə başa düşdüklərini müəyyənləşdirməkdən başlayır. Məlum olur ki, tələbələrdə anlayış qənaətbəxş deyil. Odur ki, müəllim həmin sözün mənasını tələbələrə başa salmağa çalışır:

— Standart ingilis sözündəndir: mənəsi nümunə, model, qəlif deməkdir. Hər hansı əşyani, məhsulu istehsal etmək, düzəltmək üçün əvvəlcədən həmin əşyanın, məhsulun keyfiyyət göstəriciləri müəyyən edilir; verilən tələblər, qoyulan normalar dəqiqi loşdırılır. Bu eür keyfiyyət göstəricilərini, normaları əks etdirən sənədə standart deyilir.

Təhsil sahəsində də müvafiq dövlət standartları müəyyənloşdırılıb tətbiq edilir. Şagirdlərin və tələbələrin təhsili üzrə də dövlət standartları müəyyənloşdırılmışdır. Təhsilin hər hansı sahəsinin dövlət standartına həmin sahə üzrə kadr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri kimi baxılır. Misal olaraq ali təhsilli sinif müəllimi hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinə-

standartına nəzər salaq. Bu sənəd Azərbaycanda 2006-cı ildə hazırlanmışdır. Həmin sənəddə əvvəlcə **ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasının ümumi xarakteristikası** verilir. Sonra həmin ixtisas üzrə bakalavr pilləsini başa vurmuş **məzunun hazırlığı və bilik səviyyosuna qoyulan tələblər** sadalanır. Daha sonra sənəddə ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavr hazırlığını təmin edən **ali baza təhsil proqramı** aşağıdakı cədvəl formasında verilir.

**İbtidai təhsilin pedaqogikası və metodikası üzrə
bakalavr hazırlığını təmin edən ali baza təhsil
PROQRAMI**

1. İndeks	2. Fənn bölümünün və fənlərin adı	3. Auditoriya saatlarının məqdəri
		3105
HF-B00	Humanitar fənlər	405
HF-B01	Azərbaycan tarixi	90
HF-B02	Xarici dil	150
HF-B03	Azərbaycan dili* (təlimi rus dilində olanlar üçün)	75
HF-B04	Seçmə fənlər**	90
HF-B00	Ixtisasın ümumpeşə hazırlığı fənləri	1965
iÜHF-B01	Azərbaycan dili(Təlimi rus dilində olanlar üçün Rus dili)	270
iÜHF-B02	Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları	270
iÜHF-B03	İnformatika	60
iÜHF-B04	Psixologiya	105
iÜHF-B05	Uşaq ədəbiyyatı	120
iÜHF-B06	Həyat bilgisi və onun tədrisi metodikası	150
iÜHF-B07	Uşaq anatomiyası, fiziologiyası və gigiyenası	90
iÜHF-B08	Azərbaycan coğrafiyası	45


iÜHF-B09	Musiqi və onun tədrisi metodikası	135
iÜHF-B010	Pedaqogika	90
iÜHF-B011	Nitq mədəniyyətinin əsasları	60
iÜHF-B012	Əmək təlimi və onun tədrisi metodikası	75
iÜHF-B013	Loqopediya	45
iÜHF-B014	Fiziki tərbiyə və onun tədrisi metodikası	60
iÜHF-B015	Təsviri incəsənət və onun tədrisi metodikası	90
iÜHF-B016	Seçmə fənlər	300
İF-B00	Ixtisas fənləri	420
İF-B01	Ana dilinin tədrisi metodikası	120
İF-B02	Riyaziyyatın tədrisi metodikası	120
İF-B03	İbtidai təhsilin pedaqogikası	90
İF-B04	Seçmə fənlər	90
XF-B00	Xüsusi fənlər bölmü	315
XF-B01	Bədən tərbiyəsi	120
XF-B02	Mülki müdafiə	45
XF-B03	Tibbi biliklərin əsasları*	150

Bunun arxasında, ali baza təhsili programı əsasında həmin ixtisas üzrə tədris müəssisəsinin ali təhsil programını tərtib etməyin normaları qeyd edilir. Nəhayət, sənədin növbəti hissəsində, ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə ali baza təhsil proqramına daxil edilmiş fənlərin birər-birər qısa məzmunu açılır.

Bu cür dövlət standartları bütün ixtisaslar üzrə hazırlanmışdır. Hətta ümumtəhsil məktəbləri, ayrı-ayrı fənlər və siniflər üzrə, şagirdlərin hazırlığı üzrə də dövlət standartları var.

Hər ixtisas hazırlığına, o cümlədən də ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası hazırlığına qoyulan minimum dövlət tələblərini tələbələrimizin bilməsi iki cəhətdən zəruridir. Bir tərəfdən tələbə öyrənir ki, dövlət hansı minimum keyfiyyətlə-

AZƏRBAYCANDA TƏHSİLİN PİLLƏLƏRİ VƏ ƏLAVƏ TƏHSİL



rə malik olmayı ondan tələb edir. İkinci tərəfdən, ibtidai sinif şagirdlərində dövlət hansı keyfiyyətləri görmək istəyir. Bu keyfiyyətləri əvvəlcədən ətraflı öyrənən indiki tələbə-gələcəyin sinif müəllimi həm özünü təkmilləşdirməyə, həm də şagirdlərdə həmin keyfiyyətləri ağılla formalaşdırmağa çalışacaq.

Yöntədici və düşündürücü çatışmalar.

1. Təhsilin pillələri barədə məlumatlı olmaq tələbəyə nə verir?
2. Azərbaycanda təhsilin formalarından və təhsilalma formalarından xəbəri olmanın tələbələr üçün əhəmiyyətini sübut edin!
3. İbtidai təhsilin mözmununun nədən ibarət olduğunu tələbələr nə üçün bilməlidir?
4. İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə dövlət standartlarını tələbənin bilməsinin əhəmiyyətini izah edin.

FƏSİL 7

Təhsil sahəsində Azərbaycan Respublikası dövlət siyasetinin əsas prinsipləri.

1. Təhsildə fasılısizlik və humanistlik prinsipləri.

Təhsilin fasılısizliyi üç istiqamətdə həyata keçirilir. Birinci istiqamət; təhsil pillələri bir-birini davam etdirir, qırılmaz tellərlə bir-biri ilə bağlı olur, daimi xarakter daşıyır; insan nə qədər sağdır daim təhsillənməyə can atır. Vaxtilə Məhəmməd Peyğəmbər demişdir: “Beşikdən qəbrədək elm öyrənin”

İkinci istiqamət, mövcud təhsil standartları, təhsil (kurrikulum) programı və tədris planları əsasında imkan yaranır ki, hər bir şəxs tədricən təhsilin bir neçə səviyyəsində bilik və bacarıqlarla silahlansın.

Üçüncü istiqamət, təhsilin ayrı—ayrı pillələri arasında six dialektik qarşılıqlı əlaqə insanlara imkan verir ki, bütün həyatı boyu ardıcıl təhsil alınsın.

Təhsilin humanistliyi. Azərbaycan təhsilinin humanistliyində aşağıdakı cəhətlərə xüsusiilə üstün qiymət verilir: 1.həm milli dəyərlərə, həm də ümumbəşəri dəyərlərə; 2. şəxsiyyətin azad inkişafına; 3.insan hüquqları və azadlıqlarına; 4.sağlamlığın və təhlükəsizliyin tömin olunmasına; 5. ətraf mühitin saflaşdırılmasına; 6. insanlara qayğı və hörmət göstərilməsinə; 7.dinə və dindar adamlara düzümlü münasibət göstərilməsinə və s.

Təhsildə keyfiyyət, səmərəlilik və liberallaşma prinsipləri


2. Təhsildə keyfiyyət prinsipi.

Bu prinsip tələb edir ki, Azərbaycanda təhsil aşağıdakı tələblərə cavab versin:

Birinci tələb: təhsil dövlət tərəfindən təsdiq edilmiş standartlara uyğun olmalıdır.

İkinci tələb: təhsil dövlət tərəfindən müəyyənləşdirilmiş normalara uyğun həyata keçirilməlidir.

Azərbaycanda təhsil sistemi



Üçüncü tələb: təhsil ölkəmizdə fəaliyyət göstərən sosial-iqtisadi həyatın ehtiyaclarını ödəməyə istiqamətlənməlidir.

Dördüncü tələb: təhsil şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğun qurulmalıdır.

3. Təhsildə səmərəlilik prinsipi. Bu prinsip bir-biri ilə bağlı olan iki tərəfi əhatə edir: təhsili və elmi. Təhsildə səmərəlilik nəzərdə tutur ki, təhsil daim inkişaf etsin, faydalı olsun və son nəticəyə istiqamətlənsin, müasir üsullarla təşkil olunsun. Həmin tələb cynilə elmə də şamil edilir. Yəni elmdə səmərəlilik tələb edir ki, elmi yaradıcılıq daim inkişaf edən, faydalı olan və son nəticəyə istiqamətlənən müasir üsullarla təşkil olunsun.

4. Təhsildə liberallaşma prinsipi. Bu prinsip də təhsilin iki cəhətini nəzərdə tutur, təhsilin əhatə etdiyi sahələri və həmin sahələrdə göstərilən fəaliyyəti. Başqa sözlə, təhsildə liberallaşmaya görə təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığı daha da genişləndirməlidir.

5. Təhsildə xalqların, o cümlədən azsaylı xalqların, kişi və qadınların hüquq bərabərliyi. Təhsil sahəsində dövlətimizin həyata keçirdiyi prinsiplərdən biri də xalqların, kişi və qadınların hüquq bərabərliyidir. Soruşular: təhsildə xalqların hüquq bərabərliyini dövlətimiz hansı yollarla təmin edir.

Dövlətimiz öz siyasetini xalqların arzu etdikləri dildə təlim keçilməsinə şorait yaradır: həmin xalqların dilində dərslik və dərs vəsaitləri hazırlanıb çap etdirir, həmin dildə dərs deyəcək müəxəssislər hazırlanır, onları müvafiq binalarla, maddi-texniki baza ilə təmin edir.

Təhsildə xalqların hüquq bərabərliyinə dair dövlət siyaseti haqqında tələbələrin məlumatlarını bir qədər də konkretləşdirək.

Azərbaycanın, demək olar ki, bütün ali məktəblərində təlimi rus dilində olan fakültələr fəaliyyət göstərir. Respublikamızın paytaxtında xüsusi universitet — Bakı Slavyan universiteti var. Yaxud, 1985-ci ildə Azərbaycanda 4215 ümumtəhsil məktəbində 1 milyon 326 min 233 şagird oxumuşdur. Onlardan təlimi Azərbaycan dilində olan 3559 məktəbdə 938936 şagird,

təlimi rus dilində olan 162 məktəbdə 121207 şagird, qalan məktəblərdə isə digər millətlərdən olan şagirdlər oxumuşdur. Təlimi Azərbaycan və rus dillərində olan 258 məktəbdə 224 min 430 şagird, təlimi Azərbaycan və gürçü dillərində olan 4 məktəbdə 2803 şagird oxumuşdur. Bütün tədris kompleksləri və digər materialları bu məktəblərə həmin dillərdə göndərilir. Təlimi Azərbaycan dilində, yaxud rus dilində olan məktəblərdə müxtəlisf millətlərdən uşaqların oxuduğu hallar indi də az deyil.

Təhsil sahəsində xalqların hüquq bərabərliyinə dair dövlət siyasətimizin düzgünlüyünü tələbələrimiz göləcəkdə dərs deyəcəkləri şagirdlər və onların valideynlərinə də çatdırı bilər. Tələbə öyrənir ki, Azərbaycanda yaşayan xalqların nümayəndələrinə istədiyi tədris müəs sisəsində təlim-tərbiyə almaları üçün bərabər imkanlarının yaradılması təhsildə xalqların hüquq bərabərliyidir:

6. Təhsilin dövlət və ictimai səciyyəli olması.

Təhsilin dövlət və ictimai səciyyəli olması necə başa düşülür?

Təhsilin əvvəlcə dövlət səviyyəli olduğu aydınlaşdırılır. Bu məqsədə qarşıya bir sıra ardıcıl suallar qoyulur və onlar cavablandırılır,

Ölkəmizdə olan ümumtəhsil məktəbləri kimə məxsusdur?

Ölkəmizdə olan ümumtəhsil məktəbləri dövlətə məxsusdur

Özəl ümumtəhsil məktəblərinin olduğunu bilirsinizmi?

Bəli, bilirik!

Bu məktəblərin xərcini kim ödəyir?

Dövlətə məxsus olan ümumtəhsil məktəblərinin xərcini dövlət ödəyir!

Məktəbi kim idarə edir?

Məktəbi dövlətin təyin etdiyi şəxs – direktor idarə edir!

Tələbələr arasında aparılan sorğudan məlum olur ki, onların bir qismi “Məktəbin idarə olunmasında başqa şəxslər də iştirak edirmi,” sualına belə cavab verir,

Xeyr, iştirak etmir!

Bu cavab qeyri-dəqiq olduğundan onu aydınlaşdırmaq üçün müəllim yönoldici suallara əl atır,

— Deyin görək, məktəbdə direktordan və onun müavinindən başqa hansı ictimai təşkilatlar təlim-tərbiyə işlərinə rəhbərlikdə iştirak edir?

Sual ətrafında xeyli tələbə fikir söyləyir.

Tələbələrdən biri məktəbdə pedaqoji şurənin, digəri məktəb valideynlər şurasının, üçüncüsinif valideynlər şurasının, başqa birisi məktəbdə fənn komissiyasının adını çəkir.

Müəllim tələbələri daha dərin düşünməyə sövq edir.

Kim deyər:

— Adlarını çəkdiyiniz təşkilatlar necə adlanır,

Tələbələrdən biri:

— Onlara ictimai təşkilatlar deyilir.

Müəllim:

Nə üçün onlar ictimai təşkilatlar adlanır?

Tələbə:

— Çünkü o təşkilatlar çəkdikləri zəhmətin müqabilində dövlətdən əmək haqqı almır.

Müəllim: — Bəs, ali məktəblərdə belə təşkilatlar varmı,

Tələbə: — Ali məktəblərdə də bu cür ictimai təşkilatlar fəaliyyət göstərir. Hətta təhsil nazirliyi də bu cəhətdən müstəsnahıq təşkil etmir. Nazirliyin nəzdində ictimai əslərlarda işləyən müxtəlif qurumlar, o cümlədən elmi-metodik şuralar vardır. Nazirliklə yanaşı Azərbaycan Respublikası Təhsil Şurası da təsis edilmişdir.

Bələ faktlar göstərir ki, Azərbaycanda təhsil həm dövlət, həm də ictimai xarakter daşıyır.

Təhsilimizin dövlət və ictimai səciyyəli olmasını tələbələrimizin bilməsi və töbliq etməsi yalnız fayda verir.

7. Dövlət tədris müəssisələrində təhsilin dünyəviliyi.

Təhsildə dünyəvilik məsələsinin öyrənilməsini sual cavabla başlamaq olar.

Müəllim:

— Təhsildə dünyəvilik deyəndə nə başa düşürük,

Tələbə:

— Dünüəvilik, yəni təhsil zamanı dünyani öyrənirik.

Müəllim:

— Dünyanı hansı fənlərin köməyi ilə öyrənirik,

Tələbə:

Fizika, kimya, biologiya, coğrafiya fənləri ilə.

Müəllim:

Bəs dil, ədəbiyyat, tarix, riyaziyyat, astronomiya, iqtisadiyyat və sair fənlərin tədrisinin dünyanı öyrənməyə daxli yoxdur?

Sual ətrafında xeyli tələbə fikir söyləyir. Onların fikirlərində ümumi cəhət belə olur:

Dünyanı dərk etməkdə, başa düşməkdə öyrəndiyimiz fənlərin hamisənin rolü var. Onların hərəsi dünyanın bir cəhətinə bizi öyrədir. Məsələn, dil fənləri dil hadisələri haqqında, dildə işlənən sözlərin mahiyyəti, mənşəyi, inkişafi, dəyişməsi haqqında biz gənclərə düzgün, real, sübut olunan biliklər öyrədir. Yaxud, tarix fənni cəmiyyətin yaranması və inkişafi, bugünkü səviyyəyə gəlib çatması barədə bizlərə uydurulmuş əhvalatlar deyil, sübut olunmuş, real elmi biliklər aşılıyır.

Tələbələrin fikirləri ilə razılaşan müəllim əlavə edir.

Unutmayaq ki, Azərbaycan Respublikasının dövlət məktəblərində din xüsusi fənn kimi tədris edilmir, burada dini ayinlər icra olunmur. Bundan ötrü ayrıca məktəb, yəni mədrəsa var. Bununla yanaşı, Azərbaycanda vicedən azadlığı mövcuddur, yəni dina inanmaq və ya dina inanmamaq hər bir vətəndaşın öz işidir; dina inandığına, yaxud inanmadığına görə heç kəsa üstünlük verilmir və ya təqib olunmur. Başqa sözlə desək, ölkəmizin dövlət müəssisələrində gənc nəslə yalnız real elmi biliklər, elmi dünyagörüşü aşilanır. Biz yeri göldikcə İslam dinində və Məhəmməd peyğəmbərin kəlamlarında gənc nəslin təlim — tərbiyəsi üçün faydalı olan fikirlərdən də istifadə edirik.

Beləliklə, təbiət və cəmiyyət hadisələri barədə tədris müəssisələrində öyrədilən isbat olunmuş və istifadəsi həyata mümkün olan real elmi biliklər, bacarıq və vərdişlər təhsilin dünyəviliyidir.

Müəllim yenidən tələbələrə müraciət edir,

.... Söylənən fikirləri beləcə ümumiləşdirməyə alışmaq lazımdır.

8. Təhsil sistemində varislik.

Bu məsələnin aydınlaşdırılmasına da tələbəyönlü təlim tərzi ilə başlamaq mümkündür.

Kim deyər, elan etdiyimiz bu məsələdə neçə pedaqoji məfhum var?

Bu cümlədə üç pedaqoji məfhum var.

Müəllim: — Həmin məfhumlar hansılardır,

Tələbə: — Təhsil, sistem və varislik.

Müəllim: Cümələnin qoyuluşuna bir qədər də diqqətlə yanaşın, mən demirəm neçə söz var, soruşuram, neçə **pedaqoji məfhum** var.

Tələbələr duruxur, bir—birinə baxır. Nəhayət, onlardan biri dillənir:

— Bu cümlədə iki pedaqoji məfhum var, biri **təhsil sistemi** məfhumudur, digəri isə **təhsil sistemində varislikdir**. Müəllim tələbənin düzgün düşündüyüünü “Afərin!” deməkə bildirir və əlavə edir, — İndi gəlin bu məfhumların mahiyyətini araşdırıraq. Təhsil sistemi məfhumundan başlayaqla.

Kim deyər, təhsil sistemi deyəndə nə başa düşülür,

Tələbələrdən biri,

— Aşağı siniflərdə, orta siniflərdə və yuxarı siniflərdə verilən təhsil başa düşülür.

Müəllim:

— Ali məktəblərdə həyata keçirilən təhsil necə? Bunları təhsil sisteminə aid etmək olarmı?

Başqa tələbə:

— Əlbəttə, olar! Orta və ali məktəblərdə verilən təhsillərin hamısı təhsil sisteminə aiddir.

Müəllim:

— Necə düşünürsünüz, “Təhsil sistemi” ifadəsində “sistem” sözünü atmaq olarmı?

Tələbə:

— Olar! Onda bir qədər başqa mənə alınardı: hansısa bir tədris müəssisəsində verilən təhsil. Sistem sözünün işləndiyi halda isə ölkəmizdəki bütün tədris müəssisələri əhatə olunur.

Müəllim üzünü bütün tələbələrə tutub mənqli cavab tələb edən belə bir sual qoyur:

Dediiniz sözdən belə bir nəticə çıxmırı ki, tədris müəssisələrinin toplusu elə təhsil sistemidir!.

Tələbə:

—Əslə! Sistem möveud tədris müəssisələri arasında pillələrin, qarşılıqlı əlaqənin, integrasiyanın olduğunu nəzərdə tutur. Məsələn, ibtidai təhsil məktəbəqədər təhsil üzərində, orta ümumi təhsil ibtidai təhsil üzərində, tam orta ümumi təhsil ümumi orta təhsil üzərində, ali təhsil tam orta ümumi təhsil üzərində fəaliyyət göstərir.

Müəllim:

— Kim təhsil sistemi haqqında dediklərinizi ümumiləşdirərək həmin məfhumun mahiyyətini yığcam şəkildə ifadə edər,

Tələbələrdən ən fəaliyətli:

— Azərbaycanda müxtəlif pillələrdə qarşılıqlı asılılıq şəraitində fəaliyyət göstərən tədris müəssisələri şəbəkəsi «Təhsil sistemi» adlanır.

Bundan sonra mövzudakı ikinci pedaqoji məfhumun — təhsildə varisliyin araşdırılmasına keçilir. İlk olaraq tələbələr qarşısında belə bir sual qoyulur:

Ümumiyyətlə, varislik haqqında nə bilirsiniz?

Tələbələrdən biri dillənir:

— Övlad atanın varisi hesab olunur. Ata dünyasını dəyişəndən sonra onun nəyi olubsa övlada qalır.

Başqa tələbə bir qədər fərqli fikir söyləyir:

— Qonşuluqda bir nəfər qohumlarından birini öz varisi kimi rəsmən qeyddən keçirmişdir.

Üçüncü tələbə varisliyə aid tamam başqa səciyyəli fikir söyləyir. O, deyir:

— Fikirdə, fəaliyyətdə də varisliyə aid xeyli hallar olur. Hansısa alimin fikrini və ya sənətkarın ustalığını ürəkdən qəbul edən, onun yolunu davam etdirən şəxsə də varis deyirlər.

Söylənmiş fikirlər hörmətlə dinlənilir. Onları ümumiləşdirmək məqsədi ilə müəllim tələbələrə müraciətlə deyir:

Kim söylənmiş fikirlərə əsasən varisliyin nə demək olduğu
nu yiğcam şəkildə ifadə edə bilər?

Müxtəlif tələbələr təşəbbüs göstərilər, onlardan biri fik-
ri düzgün ifadə edir:

— Bir sıra maddi və mənəvi dəyərlərin bir nəsildən digər
nəslə ötürülməsi varislik deməkdir.

— Müəllim ümumiləşdirmə qabiliyyətinə görə tələbəyə
minnətdarlığını bildirir və yenə tələbələrdən soruşur:

— Size təhsildə varislik necə başa düşülür?

Tələbə:

— Yuxarıda deyildiyi kimi, Azərbaycanda təhsil pilləlidir.
İbtidai siniflərdə mənimənmiş biliklər, bacarıq və vərdişlər
təkmilləşmiş formada V-XI siniflərdə davam etdirilir, orta təhsilin
bir çox anlayışları da təkmilləşdirilərək ali təhsilin bakalavr
pilləsində öyrənilir.

Digər tələbə bu fikri bir qədər də inkişaf etdirir:

— Bu səbəbdən də ölkəmizdə təhsil sisteminin bir pilləsindən
digər pilləsinə qalxmaq üçün ortada heç bir mane olmur.

Müəllim məsələnin öyrənilməsini başa çatdırmaq məqsədi
ilə tələbələrə müraciət edir:

— Kim təhsildə varisliklə əlaqədar deyilənləri ümumi-
ləşdirər?

Tələbələrdən biri əlini qaldırıb deyir,

— Təhsil sisteminin bir pilləsindən digər pilləsinə keçiməyo
şas verən məzmun standartlarına, yəni biliklər, bacarıq və vər-
dişlər, habelə mənəvi keyfiyyətlər toplusuna “**Təhsildə varislik**”
deyilir. Nəticə olaraq təhsil sahəsində əldə olunmuş bilik və təc-
rübənin ardıcıl şəkildə növbəti nəslə ötürülməsi təmin edilir.

9. Təhsilin milli və ümumbəşəri dəyərlərdən qidalanması.

Tələbə soruşa bilər, Milli dəyər nədir, ümumbəşəri dəyər
nədir, Odur ki, əvvəlcə sualın birinci hissəsi barədə tələbələrin
fikirlərini öyrənmək daha çox maraq doğurur. Araşdırımlardan
məlum olur ki, onların böyük əksəriyyəti Azərbaycan xalqının
gözəl ənənələrini sadalayır, hətta islam dininə etiqad göstərildiyi-
ni dilə gətirir, bunların hamisini milli dəyərlər adlandırır.

Tələbələrin fikirləri auditoriyada ümumən bəyənilsə də, onun kifayət etmədiyi qeyd olunur.

Ardıcıl şəkildə qoyulmuş bir sıra yönəldici sualların köməkliyi ilə milli dəyərlər məfhumuna aydınlıq götirməyə təşəbbüs davam etdirilir. Deyilirdi ki, Azərbaycan Respublikasının ərazisində yeraltı və yerüstü nə varsa bunların hamısı milli dəyərlərimizdir. Milli dəyərlərimiz iki böyük qrupa ayrılır, maddi dəyərlər və mənəvi dəyərlər. Birincilərə aiddir, tarixən salınmış şəhərlər, tikilən binalar, körpülər, fabrik və zavodlar, gözəl dağlar, dərələr, ucaldılmış abidələr və s. İkincilərə aiddir, deyilən adət-ənənələrimiz, tariximiz, dilimiz, ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, elmimiz, təhsilimiz, mədəniyyətimiz və s.

Təhsil sahəsində dövlət siyasətinin tələblərindən biri budur ki, Azərbaycan məktəbləri üçün təhsilin məzimunu, yəni tədris planları və dərsliklər, habelə dərs vəsaitləri hazırlanan zaman xalqın milli dəyərlərinə, yəni həm maddi dəyərlərə, həm də mənəvi dəyərlərə üstünlük verilsin.

Yuxarıda səsləndirilən prinsipdə milli dəyərlərlə yanaşı, ümuməbəşəri dəyərlərin də öyrənilməsi indi zərurətə çevrilmişdir. Ümuməbəşəri dəyərlərin nə demək olduğu barədə tələbələrin məlumatlılıq səviyyəsi də öyrənilmişdir.

Tələbələr müxtəlif fikirlər səsləndirmişlər. Həmin fikirlər arasında biri daha düzgün hesab edilir. Bütün ölkələrin xalqları tərəfindən qəbul edilən, istənilən, arzu olunan dəyərlər.

Bu cür başa düşülən ümuməbəşəri dəyərlərə misal götirilir, dövlətlər arasında sülh, əmin-amanlıq, azadlıq, insanpərvərlik, xalqlar arasında dostluq, ehtiyacı olan şəxslər yardım etmək, və ya riyaziyyatda, fizikada, kimyada, biologiyada, tibbdə, texnikada üzə çıxarılan və hamı tərəfindən qəbul edilən qanuna uyğunluqlar ümuməbəşəri dəyərlərə aid edilir.

Sual olunur, Elə bir milli dəyər mümkündürmü ki, özündə həm də ümuməbəşəri dəyər daşmış olsun,

Mümkündür ! Yusif Məmmədəliyevin nəst emalı sahəsində kəşflərini, Nizami Gəncəvi poeziyasını, Naxçıvanda Möminə-

xatın məqborosunu misal götirmək olar. O, göstərir ki, Yusif Məmmədəliyev və onun elmi yenilikləri Azərbaycana məxsus olsa da dünya həmin yeniliklərdən bəhrələnmişdir. Nizami Gəncəvi yaradıcılığı Azərbaycana məxsus olsa da onun əsərləri dünya xalqları tərəfindən sevilo-sevilo oxunur. Möminəxatın məqbərəsi Azərbaycanda inşa olunsa da, qadına dünya miqyasında hörmət və eh tiram nümunəsinə çevrilmişdir.

Dövlətimiz haqlı olaraq gənc nəslin təhsilində milli dəyərlərə yanaşı geniş mənada başa düşülən ümumbaşarı dəyərlərin öyrənilməsinə də önəm verir.

10. Təhsil sistemində dövlət siyasetinin əsas prinsipləri-ni bilməyin tələbə üçün əhəmiyyəti.


Təhsil sahəsində dövlət siyasetinin əsaslarını bilmək tələbələr üçün, xüsusən müəllimlik fəaliyyətinə hazırlaşan tələbələrdən ötrü bir çox cəhətdən vacibdir. Əvvəla, tələbə üçün az maraqlı deyil ki, aldığı təhsilin əsasında duran prinsipləri, ideyaları bilsin. Tələbə sevinməli deyilmi ki, o, təhsildə yürüdülən müyəssərlik siyaseti əsnasında orta təhsilə sahib olub, indi də ali pedaqoji təhsil sorağında parta arxasında oturur!? Bu siyasetin əhəmiyyətini dərindən başa düşən indi tələbə kimi və gələcəkdə müəllim kimi lazımlı gələndə başqalarını da məlumatlaşdırır bilər.

Deyilən bu fikir təhsildə xalqların hüquq bərabərliyinə, təhsilin dövlət və ietimai səciyyəli olmasına, dövlət tədris müəssisələrində təhsilin dünyəviliyinə, təhsil sisteminde vahidlik və varisiyyə, təhsilin milli və ümumbaşarı dəyərlərdən qidalanmasına da aiddir.

Təhsildə xalqların hüquq bərabərliyinin dövlət siyasetinin tərkib hissəsi olduğunu bilən müəllim şagirdlər arasında azaşlı xalqların uşaqları olduqda onlara xüsusi qayğı və həssashlıqla yanaşmalı olur; müəllim belə şagirdlərin valideynləri ilə daha sıx ünsiyyətə qoşulur, uşaqlarının təlim-tərbiyəsində zəruri pedaqoji köməklik göstərir.

Təhsilin dövlət və ietimai səciyyəli olduğunu bilən tələbə tələbəlik dövründə yadda saxlamalı və lazımlı gələrsə istinad etmə-

TƏHSİL SAHƏSİNDE DÖVLƏT SİYASƏTİNİN NƏSAS PRİNSİPLƏRİ



lı olduğu konstitutsiya müddəəsi belədir: “Dövlətin idarə olunmasında Azərbaycan Respublikası vətəndaşlarının hüquqları vardır”.

Dövlət tədris müəssisələrində təhsilin dünyəviliyini tələbəlikdə də möhkəm yadda saxlamaq, ona daim əməl etmək son dərəcə vacibdir. Bu məsələ ilə əlaqədar yuxarıda deyilənlərdən əlavə tələbələrə (gələcəkdə müəllimlərə) bəzi konstitutsiya müdədəalarını da xatırlatmaq yerinə düşərdi. Konstitutsiyada birmənalı şəkildə göstərilir ki, “Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Bununla yanaşı, təlim-tərbiyə işində müəllim dindar və lideynlərə və onların övladlarına həssaslıqla yanaşmalı olur, onların etiqadına hörmət etməli olur, onların heysiyyətlərinə heç cür toxunımığa imkan vermir.

Təhsil sistemində varislik siyasətinin xalq üçün, dövlət üçün böyük əhəmiyyətə malik olduğunu dərk edən tələbə daha əzmlə çalışır, sınıf müəllimi işləyərkən şagirdləri yuxarı sınıflara, təhsilin növbəti pilləsinə uğurla hazırlayır.

Təhsilimizin əsas iki kanaldan—milli və ümumbaşəri dəyərlərdən qidalandığını yəqin edən tələbə həm milli dəyərlərlə, həm də ümumbaşəri dəyərlərlə əvvəlcə özünü, sonra sınıf müəllimi işləyərkən şagirdlərini zənginləşdirməyə xüsusi səy göstərməli olacaq.

Təhsil sahəsində dövlət siyasətinin digər prinsipləri də var: təhsildə integrasiya, təhsildə dini və siyasi fəaliyyətin yol verilməzliyi və s.

Yönləndici və düşündürücü çalışmalar.

1. Ölkəmizdə təhsilin müyəssərliyini bilmək müəllimlik fəaliyyətinə hazırlaşan tələbəyə nə verir?
2. Təhsildə xalqların hüquq bərabərliyini bilən tələbənin və bilməyən tələbənin gələcək fəaliyyəti arasında nə kim mi fərq ola bilər?
3. Təhsildə ictimai qurumlar hansı formalarda iştirak edə bilir?
4. Dövlət tədris müəssisəsində təhsilin dünyəviliyi hansı hallarda pozula bilər?

5. Təhsil sistemində vahidlik və varislik prinsipi ölkəmizə nə verir?
6. Təhsilin milli və ümumbəşəri dəyərlərdən qidalanmışının müasir dövr üçün zəruriliyi nədən ibarətdir?

DÖRDÜNCÜ BÖLMƏ

Məktəbdə müəllim fəaliyyətinin başlıca istiqamətləri.

FƏSİL 8

Təlimə müasir yanaşma müəllimə və şagirdlərə yeni nə verir?

1. Təlimin təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici vəzifələrinin vəhdətdə həyata keçirilməsi; bunu bilməyin əhəmiyyəti.

Təlimə müasir yanaşmanın yeniliyini tələbölərin nəzərinə çatdırmaq üçün onu ənənəvi yanaşma ilə müqayisə etmək zəruri dir, Məktəb təcrübəsindən saysız faktlar göstərir ki, ənənəvi yanaşmaya alışmış müəllimlərimiz dərs zamanı, yaxşı halda, fənn üzrə şagirdlərə bilik, bacarıq və vərdiş aşılayır. Lakin təlimi bununla məhdudlaşdırmaq təhsil kateqoriyasının tələblərinə cavab vermır. Nə üçün? Çünkü belə halda fənnin tədrisinin tərbiyəvi və inkişafetdirici imkanları müəyyən dərəcədə diqqətdən yayılır, kölgədə qalır.

Təlimə müasir yanaşmada iki əsas məqam nəzərə alınır, Bu məqamlardan birində fənnin tədrisi zamanı bir deyil, üç başlıca vəzifə həyata keçirilir: təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici vəzifələr. Fəndən asılı olmayaraq hər bir mövzunun öyrənilməsində belə müəllim həmin üç əsas vəzifəni diqqətdə saxlamalı və həyata keçirməli olur. Nöticəsi müəllimi də, şagirdi də sevindirir. Çünkü şagirdlər belə təlim zamanı fənn üzrə nəinki konkret biliklər, bacarıq və vərdişlər mənimsovırmış, həm də həmin biliklərin, bacarıq və vərdişlərin mənimsovılması zamanı tərbiyə olunur və psixoloji cəhətdən inkişaf edirlər.

Təlimə müasir yanaşan müəllimlərin təcrübəsindən mölum olur ki, tərbiyəlilik səviyyəsi yüksələn, psixoloji qüvvələri inkişaf edən şagirdlər, bir qayda olaraq, bilik və bacarıqlara daha uğurla yiylənlərlər.

Təlimə müasir yanaşmadakı ikinci məqam təlim zamanı müəllimin mövqeyi və şagirdin mövqeyi ilə əlaqədardır. Ənənəvi

anlama əsaslanan təlimdə müəllimin köklü funksiyası mövzu üzrə bilik və bacarıqları şagirdlərə öyrətməkdən, şagirdlərin funksiyası isə müəllimin öyrətmək istədiyi bilik və bacarıqları yadda saxlamaqdan ibarət olur, Müasir yanaşmada isə müəllim mövzu üzrə nəzərdə tutulan bilikləri, bacarıq və vərdişləri bilavasitə öyrətmir, izah etmir; onların şagirdlər tərəfindən mənimsənilməsini **taşkil edir**, ona *istiqamət verir*; çətinlik olan yerdə müəllim kömək edir; başqa sözə desək, təlim zamanı müəllim, əsasən, öyrənməyi şagirdlərə öyrətməyə çalışır.

Deməli, təlimə ənənəvi yanaşmada dərs zamanı daha çox işləyən, daha çox düşünən, danışan, daha çox fəaliyyət göstərən şagird deyil, müəllim olur. Müasir yanaşmada isə, əksinə, daha çox fəaliq göstərən, düşünən, axtarış tapmalı olan müəllim deyil. Şagird olur, Müəllim şagirdlərin bu rəngarəng dərkətmiş fəaliyyətlərini təşkil edir, istiqamət verir, yardımçı olur.

Psixoloji cəhətdən də yanaşmalarda ciddi sərq mövcuddur. Təlimə ənənəvi yanaşmada şagirdlərin ən çox eşitmə və yadasalma funksiyaları inkişaf edir; Təlimə müasir yanaşmada isə şagirdlərdə ən çox təfəkkür tərzləri, düşünmək, təhlil etmək, variantlar axtarmaq, mənbələri aşadırmaq, mülahizələr, fərziyyələr irəli sürmək, dəlil götürmək, öz fikrini sübut etməyə çalışmaq, tapşırığı müştəqil həll etməkdən zövq almaq kimi faydalı keyfiyyətlərin formalaşması üçün münasib şərait yaranır.

Tətbiqi pedaqogika fənninin tədrisi gələcəkdə sinif müəllimliyinə hazırlaşan tələbələrə təlimdə müasir yanaşmanın xüsusiyyətlərini aşılmalıdır. Necə? Növbəti fəsillərdə suala cavab verilir.

2. Təlimdə olan tərbiyəvi imkanların üzə çıxarılması.

Təlimə ənənəvi yanaşma təcrübəsində dərsin tərbiyəvi imkanlarından bəzən istifadə edilmədiyinin və ya zəif istifadə edildiyinin səbəblərindən biri dərsdə tərbiyəvi imkanların varlığının dan bir çox müəllimlərimizin xəbərsiz olmasına dair. Təlimə müasir yanaşma tərəfdarlarının təcrübəsi isə sübut edir ki, sinifdən və fəndən asılı olmayaraq hər bir dərsin kifayat qədər tərbiyəvi imkanları olur; və bu imkanlardan istifadə arzu olunan nəticəni ve-

rir. Deyilənləri nəzərə alaraq dərsin hansı məqamlarında təbiyəvi imkanların olduğunu açıb tələbələrimizə və müəllimlərimizə göstərməyi faydalı hesab edirik. Dərs zamanı öyrənilən mövzunun məzmununu, əlbəttə, təbiyəvi təsir cəhətdən aparıcı amil hesab edilir. Bu, dərsin hamı tərəfindən qabarlıq şəkildə duyulan cəhətidir. Dərsin aydın sezilməyən, lakin təbiyə imkanları geniş olan cəhətləri daha çoxdur. Onlardan yalnız dördüñə: zənglə əlaqədar, ev tapşırıqları ilə, müəllimin şəhri ilə və yoldaşın damışığı ilə əlaqədar cəhətlərə qısa nəzər salaq.

Zəngdən - zəngə hər hansı dərsin tükənməz təbiyəvi imkanlarından bəzilərini burada açaq, Dərsin başlanması və qurttamasını bildirən zəngə şagirdlərin münasibətlərinə müəllimin yanaşma tərzlərində təbiyəvi imkanlar var. Bu imkanlar nədən ibarətdir? Təcrübə göstərir ki, zəng olan kimi şagirdlərin əksəriyyəti sınıfə daxil olur; bununla yanaşı, bir qədər gecikən, müəllimdən sonra sınıf otağına gələn, hətta dərsə gəlməyən şagirdlər olur. Sınıfə vaxtında gələn, gəlməyən və gecikən şagirdlərə müəllim yanaşmalarında xeyli müxtəliflik müşahidə olunur. Təbiyəvi təsir imkanları möhz həmin müxtəlifliklərdədir.

Bu cür təbiyəvi imkanlar dərsin qurtarmasını bildirən zəngə şagirdlərin münasibətinə müəlliinin yanaşma tərzlərində də mövcuddur. Zəngin çalınmasını öz qol saatında və ya cib telefonunda şagirdin izləməsi, hətta zəng çalınmamış “zəngin vaxtıdır” replikasını ortaya atmaq, zəng olan kimi çığır-bağır salmaq, müəllimlərdən qabaq sınıf otağını tərk etmək halları olur; şagirdlərin əksəriyyəti müəllimin sınıf otağından çıxmasını gözləyir və s. Bu cür hallara müəllimin münasibətində, onları müəllimin necə qiymətləndirəcəyində təbiyəvi təsir imkanları kifayət qədərdir.

Ev tapşırıqlarının icra vəziyyətinə nəzər salaq. Təcrübə göstərir ki, ev tapşırıqlarının yerinə yetirilməsi vəziyyətində müəllim olduqca müxtəlif hallarla qarşılaşır. Şagirdlərin əksəriyyəti tapşırıqları vaxtında keyfiyyətlə icra edir. Hansısa şagird dəftərini itirir; hansısa şagird tapşırığı yerinə yetirmir; tapşırığı yarımcıq icra edən də tapılır; yoldaşının dəftərindən köçürmə halı da olur; tapşırığın başdansovdu, səliqəsiz yerinə yetirildiyi hallarına da

rast golirik və s. Həmin hallara müəllimlərin münasibət tərzləri də müxtəlif olur. Ev tapşırıqlarının icra vəziyyətindəki rəngarəngliyə müəllimlərin münasibətində təbiyəvi təsir imkanları var. Bu imkanlardan istifadə edilməlidir. Necə? Təlimə müasir yanaşma tərzində cavab verilir.

Dörs zamanı müəllimin şərhinə, onun izahatına şagirdlərin qulaq asmaq, dinləmək səviyyəsinə müəllimin münasibətində də təbiyə imkanları az deyil. Hər hansı məsələyə müəllim aydınlıq gətirərkən şagirdin dinləmək səviyyəsi heç də həmişə ürəkaçan olmur. Diqqətlə qulaq asan şagirdlə yanaşı, diqqətləri tez-tez yayanınlar da olur: bir-biri ilə söhbət etmək, şəkil çəkmək, kitaba baxmaq, gözləri müəllimə zillənsə də fikri başqa yerdə olmaq, soruşanda “eşitmədim” demək və s. hallar da buna misal ola bilər. Belə hallara müəllimin yanaşmaları təbiyəvi təsir cəhətdən müxtəlif olur. Bu müxtəlifliyin təbiyəvi mahiyyəti açılmalıdır.

Dörsdə müəllimin təklifi ilə yoldaşın cavabına, lövhədə misalın həllinə, hər hansı şagirdin sınıfə və ya müəllimə ünvanladığı suala qalan yoldaşların münasibəti birmənalı olmur. Danışan şagirdə qulaq asanlar, münasibət bildirənlər də, tam laqeyd qalanlar, qulaq asmayanlar da, öz aləminə qapılanlar da olur. Lövhədə şagirdin misal, yaxud müəllimin məsələ həllini və ya cümlə təhlilini diqqətlə izləyənlərə yanaşı yoldaşının fəaliyyətinə, onun uğuruna və ya çətinliklərinə tam bigənəlik göstərənlər, özləri üçün müvafiq nəticələr çıxarmaqdan uzaq düşənlər də olur. Bu cür hallara müəllimin münasibəti necə olur və necə olmalıdır? Hansı münasibət tərzində şagirdlərin təbiyəlilik səviyyəsi yüksəlir və deməli, təsirlilik səviyyəsi də artır? Hansı hallarda isə şagirdlərin təbiyəlilik səviyyəsində nəzərə çarpacaq irəliləyiş müşahidə olunmur və deməli, təhsillilik səviyyəsi də yerində sayılır?

3. Təlimdəki təbiyə imkanlarının reallaşdırılması.

Məlumdur ki, təlim zamanı şagirdlərin təbiyəlilik səviyyəsinə güclü təsir göstərən amillər sırasında müəllim şəxsiyyəti və dərslək ön plandadır. Təsadüfi deyil ki, həyat və fəaliyyətlərində uğurlarından danışan görkəmli şəxslər öz yaddaşlarında möhkəm iz qoymuş müəllimlərini, xüsusən sınıf müəllimlərini xatırlayırlar.

lar. Bu, xatirənin görünən tərəfidir. Onun görünməyən tərəfində isə xatırələrdə məskən salmış müəllimin öz şagirdlərinin təhsili ilə yanaşı, tərbiyeli olmalarına, psixoloji cəhətdən yetkin, ağıllı olmalarına çəkdiyi əsl vətəndaşlıq zəhməti durur. Bu, hamiya məlumudur.

Şagirdlərin tərbiyəsində dərsliyin məzmununun rolü da dənilməzdür. Bu da tərbiyənin görünən tərəfidir. Tərbiyədə dərsliyin rolunu işıqlandıran bircə misalla kifayətlənək. 2006-cı ildə “Əlfərəf” nəşriyatı tərəfindən IV sinif üçün “Oxu” dərsliyinin üz qabığındakı rəsm əsərinə, onun məzmununa diqqət yetirək. Həmin rəsm elə bil I – IV sinif şagirdlərinin öyrəndiklərini əyani olaraq onların özlərinə xatırladır. Öz peşəsinin əsl ustası olan müəllim yalnız bu rəsm üzərində şagirdləri görün nə qədər düşündürə, işlədə bilər:

— Şəklə baxın və aşağıdakı suallara cavab yazın:

1. Rəsmidə Dədə Qorqudla əlaqədar hansı əlamətlər əks olunub?
2. Azərbaycan xalqının tarixi qəhrəmanlarından kimlərin obrazları şəkildə əks olunub?
3. Şəklə baxanda Azərbaycan xalqının hansı tarixi döyüşləri yadınıza düşür?
4. Şəkildə Azərbaycan şahını tapın və onun şah olduğunu sübut edin.
5. Azərbaycan xalqının hansı tarixi abidəsi şəkildə verilibdir?
6. Qədim dövrlərdə döyük zamanı hansı silahlardan istifadə olunarmış?
7. Şəklin sağında aşağıda oturan qadın nə barədə düşünür?
8. Dədə Qorqud sazda çalıb nə oxuyur?
9. Şəkildə Azərbaycanın hansı təbii sərvətləri əks olunub?
10. Şəklin ortasındaki kişi və qadın gələcək haqqında nə düşünür?

Şagirdlərin suallarla əlaqədər yazdıqları fikirlər dərsdənkənar oxu möşğələsində ətraflı müzakirə edilir. Şagirdlər bir-birindən maraqlı fikirlər söyləyirlər. Tapşırığın icrası və geniş müzak-

rəsi şagirdlərdə müşahidəçilik qabiliyyətinin, diqqətin, hafızənin, müstəqil düşünmək, fikri müstəqil ifadə etmək, keçmişdə olanları xatırlamaq, şəklə baxaraq insanın nə barədə düşündüyünü açmaq kimi faydalı mənəvi keyfiyyətlərin formalaşmasına yönəlmışdır.

I-IV siniflər üçün yazılmış dərsliklər isə bu cür məzmunlu şəkillər və mətnlərlə zəngindir. Dərsliyin hər bir şəklində, hər bir mətnində olan tərbiyəvi mənəni açmaq və şagirdlərin malına çevirmək hər bir müəllimin borcudur.

Bu sonuncu da, yuxarıda deyildiyi kimi, təlimin görünməsi çox zaman diqqətdən yayan cəhətdir. Biz yuxarıda dərsin gedişində saya gəlməyən tərbiyəvi imkanlardan yalnız dördünün üzərində dayandırıq. İndi də həmin imkanların açılması təcrübəsinə diqqət yetirək. Bunlardan biri zənglə əlaqədar idi. Sinfə vaxtında daxil olan şagirdə, gecikənlərə və dərsə gəlməyənlərə müəllimlərimizin münasibətləri olduqca müxtəlisidir. Zəng olan kimi sinfə daxil olub şagirdlərin öz yerlərində əyləşmələrinə, ayağa qalxıb müəllimlə salamlamalarına müəllimlərimizin əksəriyyəti adı hal kimi baxır. Halbuki, burada olan tərbiyəvi məqamlara müəllim münasibət bildirməli, vaxtında sinfə gəldiklərinə və ayağa qalxıb müəllimi salamladıqlarına görə şagirdləri ruhlandırcı xoş söz deməsi faydalı hesab edilir.

Dərsə gecikmək və dərsə gəlməmək halları da müəllimin diqqətindən yayanmamalıdır. Bu cür halların səbəbini öyrənmək, səbəblərini aradan qaldırmaq üçün müəllim hökmən müvafiq tədbirlər görməli, gecikməyin və xüsusən dərsə gəlməməyin acı nəticələrini həmin şagirdlərin və valideynlərinin nəzərinə çatdırmalıdır.

Dərsin sonunu bildirən zənglə əlaqədar hallarda da müəllimin tərbiyəvi addımlar atmasına böyük cəhiyac duyular. Müəllim çalışır ki, şagird cib telefonunu özü ilə məktəbə gətirməsin və ya dərs zamanı telefonu söndürsün; ev tapşırığının nədən ibarət olduğunun hamisini qeyd etsin, sinifdən əvvəlcə özü, sonra şagirdləri çıxın.

Ev tapşırıqlarının icra vəziyyətində ortaya çıxan faktlara müəllimlərin münasibətlərinə nəzər salaq. Təcrübəli müəllimlər

ev tapşırıqlarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşan, səliqəli və keyfiyyətlə öhdəsindən gələn şagirdləri nümunə gətirir, onların işlərini nümayiş etdirir. Dəftəri itən şagirdlər məzəmmət edilir; Hər hansı səbəbdən tapşırığa əməl etməyənlər, onu səliqəsiz yerinə yetirənlər yenidən işləməli olurlar. Nəticədə şagirdlər yəqin edirlər ki, ev tapşırıqları vaxtında və keyfiyyətlə icra edilməlidir.

Müəllim hər hansı məsələyə aydınlıq gətirərkən şagirdlərin dinləmək qabiliyyətlərində üzə çıxan hallara müəllimlərin münasibətində rəngarənglik olur. Şərhə diqqətlə qulaq asan və buna görə də deyilənləri şüurlu başa düşən, sorusanda ətraflı cavab verən şagirdlər təcrübəli müəllimlər tərəfindən qiymətləndirilir; belə müəllimlər sinifdəki bütün şagirdləri nəzarətdə saxlayır, tək-tək şagirdlərdə diqqətin azacıq yayınması halını müəyyənləşdirən kimi dərhal tədbir görür, belə şagirdi ayağa qaldırıb, ağır söz demədən soruşur:

— De görüm, mən nəyi izah edirdim, nədən danışirdım?

Bəzən isə müəllim səsinin tonunu qaldırmaqla və ya aşağı salmaqla həmin şagirdə baxır, diqqətinin yayıldığı ona hiss edirir.

Bu cür hallar danışan yoldaşı dinləməyi bacarmaqda da müşahidə olunur. Müəllim bəzən sinif qarşısında hər hansı sual qoyur, hansı şagirddən isə izah etməsini istəyir; eyni zamanda sinifdən xahiş edir ki, diqqətlə qulaq assınlar, yoldaşlarının fikrinə münasibətlərini bildirsinsilər. Müzakirə zamanı diqqəti yayılan şagird müəyyənləşir. Müəllim həmin şagirdə müraciət edir:

— Deyə bilərsənmi yoldaşının son fikri nə oldu?

Şagird pis vəziyyətə düşdüyüünü, diqqətsizliyə yol verdiyini duyur və sinifdəki ümumi işə qoşulur.

Ustad müəllim dərs zamanı müşahidə etdiyi diqqətin yayılması halını nəzərə alaraq şagirdlərə müraciətlə deyir,

Gəlin, dərsdə diqqətli olan şagirdin və diqqəti bəzən yayılan şagirdin nailiyyətinə nəzər salaq, görək, kim daha çox uğur qazanır, dərsdə daim diqqətli olan, yoxsa diqqəti təz-tez yaymanın?

Şagirdlərdən biri:

Əlbəttə, diqqətli olan şagird daha yaxşı oxuyur.

Müəllim:

Mən də bu fikirdəyəm. Amma səbəbi nədir. Nə üçün diqqətli olan şagird diqqəti yaymanın şagirdə nisbatən daha çox uğur qazanır,

Diqqətliliyi ilə seçilən başqa şagird:

— Çünkü daim diqqətli olan şagird daha çox müşahidə aparıır, daha çox məlumat eşidir, gördükleri, eşitdikləri və oxuduqları haqqında daha çox düşünür və daha çox fikir süyləyə bilir.

Müəllim:

Çox gözəl sübutlar götirdiniz. Buna görə sağ olun. Mən istərdim, görünüm, diqqətin əhəmiyyətinə aid kim atalar sözü deyordı.

Başqa şagird:

— Diqqət biliyin qapısıdır.

Diqqət biliyin, bacarıq və vərdişlərin qazanılmasında böyük rol oynayan qüdrətli psixoloji qüvvələrdən biridir. Belə psixoloji qüvvələrə nəzər salaq.

4. Təlimdə psixoloji inkişaf imkanlarının aşkar edilməsi.

Dörsin nəinki tərbiyəvi iş aparmaq imkanları, həm də şagirdlərin psixoloji qüvvələrini hərəkətə gətirərək səviyyəsini artırmaq, təhsililik dərəcəsini yüksəltmək vasitəsinə çevirmək imkanı olur.

Təlim zamanı müəllimdən xoş söz çıxtmək, valideynlərin sevindirmək, yoldaşları arasında sayılb seçilmək istəyi ilə nümunəvi oxumağa və nümunəvi intizama can atan şagirdlərimizlə yanaşı, müəllimindən tənəli sözlərə alışan, öz mənliyini başqa cəhətlərdə, dəcəlliyyi ilə yoldaşlarını güldürməyə və nəticədə müəlliminin əsəbləşməsinə səbəb olan şagirdlərimiz də olur.

Birinci qrup şagirdlərdə diqqət, iradə, təsəvvür, təxəyyül, təfəkkür, hafızə kimi psixoloji qüvvələr intensiv inkişaf etməyə başlayır; uğurlar gündən- günə artır. Şagirdin özü də sevinc hissi keçirir, müəllim də razı qalır, valideyn də məmənun olur. İkinci qrup şagirdlərdə dərs zamanı diqqətin yayılması, özünü əla ala, özünü müəllimin tələbinə tabe edə bilməmək, müəllimin təklifi üzrə cavab verməyə hazır olmamaq, hafızəsində ilişib qalan məlumatları xatırlamaqdə tənbəllik etmək, lazımlı olan zaman təsəvv-

vürü işe salmaqda çetinlik çökmək, görmədiyi hadisələri eşitdiyi və ya oxuduğu əsasında təxəyyülündə canlandırmağa qadir olma- maq, ev tapşırıqlarını səbirsizlik üzündən səliqəsiz və ya yarımcıq yerinə yetirmək kimi qüsurlu psixoloji hallar müşahidə olunur.

Müşahidələrdən alınan bələ faktlar göstərir ki, sadaladığımız qüsurların başlıca səbəblərindən birini ailə tərbiyəsində və məktəbdə təlimə ənənəvi yanaşmada, psixoloji qüvvələrin təlimdə roluna əhəmiyyət verməməkdə axtarmaq lazımdır.

Valideyn də, müəllim də yaxşı halda şagirddən dərslikdəki materialı söyləməsini, şəri əzbər danışmasını, ev tapşırığının icrasını tələb edir. Bu tələblər təbiidir və təlimlə əlaqədar hər bir şəxs tərəfindən görünməsi mümkün olan tərəfidir. Lakin valideynlərimizin və müəllimlərimizin xeyli hissəsi təlimin digər cəhətini, özü də dərsdə onun gözlə görünməsi bir qədər çətin olan tərəfini-psixoloji qüvvələrin necəliyini mənalandırmır. Halbuki, təlimdə şəxsin, o cümlədən, şagirdin, xüsusən təhsilin ilk pilləsinə qədəm qoymuş aşağı sinif şagirdlərinin təlimdə uğur qazanmasının ən vacib, ən zəruri vasitəsi onun diqqətli, iradəli, hafizəli olması, fikir yürütütmək, lazımi məqamlarda təsəvvür etmək, xəyalda canlandırmaq, özünü ələ ala bilmək, səbirli olmaq qabiliyyətidir. Ustad müəllim təcrübədə yəqin edir ki, qeyd olunan psixoloji qüvvə və qabiliyyətlər ana-dangəlmə, ırsən nəsildən-nəslə keçən əlamətlər deyil; onlar şəxsin həyatında formalaşır. Təlim-tərbiyə bu işdə aparıcı rola malikdir. Sadalanan psixoloji qüvvələrin və qabiliyyətlərin təlimdə rolunu aydın təsəvvür etməyən valideynlərin uşaqlarında və müəllimlərin şagirdlərində həmin qüvvə və qabiliyyətlərin səviyyəsi, adətən, aşağı olur. Əksinə, təlimdə diqqətin, iradənin, hafizənin, təsəvvürün, təxəyyülün, təfəkkürün və s. psixoloji qüvvələrin aparıcı roluunu başa düşən və öz əməli işində nəzərə alan valideynlərin uşaqlarında və müəllimlərin şagirdlərində psixoloji qüvvələrin səviyyəsi yüksəlir; təhsildə müvəffəqiyyətə yol açır. Necə? Təlimə müasir yanaşma tərzində bu suala da cavab verilir.

5. Təlimdə olan psixoloji qüvvələrin inkişaf etdirilməsi.

Nəzərə alınmalıdır ki, diqqəti çəkən psixoloji qüvvələrin hər biri ayrı-ayrı dərslərdə formalaşdırılmışdır. Konkret dərsdə şa-


girdlərin bütün psixoloji qüvvələri: diqqət, iradə, hafiza, təsəvvür, təxəyyül, təfəkkür və s. iştirak edir. Adları çəkilən psixoloji qüvvələrin səviyyəsi isə aşağı sinif şagirdlərinin fərdi və yaş xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilir.

Konkret sinifdən, fəndən, öyrənilən mövzunun imkanından və müəllimin istəyindən asılı olaraq bir dərsdə bütün psixoloji qüvvələrin hamisini da, onlardan hər hansı birini də əvvəlcədən müəyyənləşdirib aktuallaşdırmaq, inkişafına təkan vermək olur.

Psixoloji qüvvələri kompleks şəkildə inkişaf etdirməyə misal olaraq IV sinif aid "Oxu" dərsliyi üzrə misal kimi götirilən məşğələyə qayıdaq. Həmin məşğələdən göründüyü kimi, tapşırıqdakı on sual üzərində çalışan şagirdlərdə müşahidəçilik, hafızə, təsəvvür, təxəyyül, təfəkkür, yaradıcılıq, təşəbbüskarlıq kimi qabiliyyət və bacarıqların inkişafına münasib şərait yaradılmışdır.

Əvvəla, sualların hamısı şagirdlərdən şəkər ümumiyyətə baxmayı yox, istənilən əlaməti görməyi, digər əlamətlər arasında onu seçib qeyd etməyi tələb edir. (9-cu sual: Şəkildə Azərbaycanın hansı təbii sərvətləri eks olunub? suali misal ola bilər). Bu qəbildən olan suallar üzərində işləyən şagirdlər, hər şeydən əvvəl, müşahidəçilik qabiliyyətlərini inkişaf etdirir. İkincisi, oradakı sualların bəziləri, məsələn, 8-ci sual (Dədə Qorqud sazda çalıb nə oxuyur?) şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin inkişafına təkan verir: Uşaqlar müstəqil düşünərək olduqca müxtəlif fikirlər söyləyirlər. Üçüncüüsü, suallardan bəziləri şagirdləri müqayisələr aparmağa, müstəqil mühakimələr yürütəməyə təhrik edir. 4-cü sual (Şəkildə Azərbaycan şahını tapın və onun şah olduğunu sübut edin) buna misal ola bilər. Şagirdlər şəkildəki elində qılınc dayanan şəxsi, öküzə güc gələn pəhləvanı, taxtda oturan insanı və digərlərini nəzərdən keçirəndən, onların kimliyini izah edəndən sonra belə qənaəətə gəlirlər ki, oturan şəxs şahdır. Dördüncüüsü, şəkildə əlaqədar şagirdlər qarşısında qoyulan sual elə ifadə olunur ki, tarixi hadisələri müasir dövr hadisələri ilə tutuşturaraq cavablaşdırmaq mümkün olsun. 6-ci sual və ona verilən cavablar buna misal ola bilər. Sual belə idi: Qədim dövrlərdə döyüş zamanı hansı silahlardan istifadə olunarmış? Şəkil əsasında suala diqqət

MÜELLİMİN BAŞLICA FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



- Validəyinərlə iş
- Pedagoji prosesdə psixoloji inkişafın təmin edilməsi
- Ictimaiyyatla alada saxlamad
- Təhsilin idarə olunmasında iştirak etmək
- Vətəndəslərin tərbiyası ilə məşgül olmad
- Ictimai-siyasi həyatda fəallıl
- Sistemləşdirilmiş mili və ictimaiyyət dəyərərin öyrənilimişi
- Gəbədcil tacribənin öyrənilimişi
- Darsdankeñar və məktəbdankeñar iş
- Fənnin tədrisi

yetirən şagirdlər avtomat, pistolet, tüfəng, top, raket kimi müasir silahları xatırlasalar da qılınc, qalxan, ox, nizə kimi silahları di-lö gətirirlər. Beşinci, şagirdlərdə diqqətliliyin, iradı keyfiyyətlərin, təxəyyülün, təfəkkürün, nitqin inkişafına təkan verən suallar da vardır. İkinci sual (Azərbaycan xalqının tarixi qəhrəmanlarından kimlərin obrazları şəkildə eks olunmuşdur?), 3-cü sual (Şəkil baxanda Azərbaycan xalqının hansı tarixi döyüşləri yadınıza düşür?), 7-ci sual (Şəklin sağında aşağıda oturan qadın nə barədə düşünür?) kimi suallar və həmin suallar ətrafında şagirdlərin fikirləri buna misal ola bilər.

Göründüyü kimi, bir şəkil, şer, hekayə ilə əlaqədar bir neçə psixoloji qüvvələrin inkişafına istiqamət vermək olur. Bununla yanaşı, hər hansı şəklin və ya mətnin (şeirin, hekayənin) mahiyətini şagirdlərin dərk etməsi üçün diqqətin, iradənin, hafızənin, təxəyyülün, təfəkkürün bilərkdən işə salınması müstəsna əhəmiyyət kəsb edir. Bunsuz şəkil haqqında uşaqlarda yalnız ümumi təəssürat yaranır; yuxarıda sadaladığımız psixoloji qüvvələr şəkil baxarkən şüurlu olaraq şagirdlərin fəaliyyətlərinə qoşulduğunda iki vacib vəzifə yerinə yetirilir: Bir tərəfdən şagirdlərdə diqqət, iradə, təfəkkür və s. psixoloji qüvvələr inkişaf edir; digər tərəfdən də psixoloji qüvvələri inkişafda olan şagirdlər hadisənin (şəklin, mətnin) mahiyətini şüurlu surətdə mənimsəmiş olurlar.

Yönləndici və düşündürücü çalışmalar.

1. Təlimin təhsilləndirici, təribyoləndirici və inkişafetdirici vəzifələrini vəhdətdə həyata keçirəndə və keçirməyəndə nəticə necə olur?
2. Təlimdə təribyəvi imkanlarının üzə çıxarılması nə üçün zoruridir?
3. Təlimdəki tərbiyə imkanlarının reallaşdırılmasının faydası nədədir?
4. Təlimdə psixoloji inkişaf imkanlarını aşkar etmək nə üçün vacibdir?
5. Təlimdə psixoloji qüvvələri inkişaf etdirmək tələbəyə, gələcəkdə sinif müəlliminə və şagirdlərə nə veri

FƏSİL 9

Dərsin tərbiyələndirici imkanlarının reallaşdırılması təcrübəsi

1. Dərs zamanı şagirdlərin nümunəvi davranışlarının və uğurlarının müəllim tərəfindən stimullaşdırılması təcrübəsi.

Yuxarıda dərsin bəzi cəhətlərinin, o cümlədən zənglə əlaqədar, ev tapşırıqları, müəllimin nitqinə münasibətlə bağlı tərbiyə imkanlarının olduğunu və bu imkanlardan istifadənin əhəmiyyətinə toxunmuşuq. Dərsin tərbiyəvi imkanları deyilənlərlə bitmir. Belə imkanlar kifayət qədərdir. Şagirdlərin nümunəvi davranışına və uğurlarına, çətin tərbiyə olunanlara, dərsdə gəri qalanlara, xüsusi qabiliyyətli şagirdlərə münasibət və s. məsələlər buna misal ola bilər. Bu cür hallara müəllimlərin münasibətləri, təəssüf ki, birmənalı olmur.

Ayrı-ayrı şagirdlərin dərsdə nümunəvi davranışına və uğurlarına müəllimlərimizin münasibətlərinə diqqət yetirək. Müşahidələr göstərir ki, aşağı siniflərdə tədris edilən Azərbaycan dilindən də, ri-yaziyatdan da, musiqidən də, təsviri sənətdən də, digər fənlərdən də ayrı-ayrı şagirdlərin uğuru müəllimini də, valideynlərini də sevindirir. Müəllim belə şagirdi yoldaşlarına nümunə gətirir və hərdən deyir:

— Bax, belə oxuyarlar!

Söz yoxdur ki, uğurla oxuyan şagirdin sinifdə nümunə kimi qeyd edilməsi tərhiyə cəhətdən əhəmiyyətlidir; sinifdəki yoldaşları ondan nümunə götürə bilirlər. Lakin, düşünürük ki, uğurla təlim-tərbiyə alan şagirdin nümunəsi bir şərtlə daha güclü tərbiyəvi təsir göstərə bilər: biz uğurlu fəaliyyəti səciyyələndirən əlamətlərin müəllim tərəfindən sinif qarşısında açılmasını nəzərdə tuturuq. Belə olduqda şagirdlər yəqin edirlər ki, yaxşı oxumağın sırrı dərsdə son dərəcə diqqətli olmaqdadır, müəllimin şorhınə, yoldaşlarının dediklərinə diqqətlə qulaq aslığı bacarımaqdadır, oxuduğu şeirdə, yaxud hekayədə rast gəldiyi sözlərin mənasını başa düşməyə çalışmaqdadır, evə verilən tapşırıqları vaxtında və səliqəli yerinə yetirməkdədir.

Nümunəvi oxuyan şagirdin fəaliyyətindəki xüsusiyyətlərin yoldaşlarının gözü qarşısında çözəlməsi onları daha çox məraqlandırır və konkret əlamətləri daha təz qavrayırlar.

Başqa səciyyəli nümunəyə müəllim münasibətlərinin də şahidi olmuşuq. Şagirdlərdən biri riyaziyyat sahəsində, digəri səliqəli yazıda, üçüncüsü noğmədə, daha birisi təsviri sənətdə və s. sahədə fərqlənir. Sual olunur: Nümunənin bu cür təzahür formalarına müəllimlərin münasibəti necədir? Müxtəlif! Müəllimlər var ki, şagirddə təhsilin yalnız bircə cəhətində qabilyyət nişanəsi gördüyündən, qalan fənlər üzrə isə çətinlik çəkdiyi üçün onu danlayır. Bəla həm də burasındadır ki, belə müəllim şagirdin çətinliklərinin səbabları ilə maraqlanmır, ona məsləhət verə, yol göstərə bilmir.

Yuxarıda qeyd etdiyimiz kimi, həm təhsildə müvəffəqiyyətin səbəblərini, həm də uğursuzluğun səbəblərini bəzi müəllimlərin açmadığının nədən irəli gəldiyi indi başa düşülür. Başa düşülür ki, vaxtı ilə ali pedaqoji təhsil alarkən təlim zamanı şagirdlərin uğurlu və ya uğursuz fəaliyyət göstərmələrinin psixoloji məxanizmlə, psixoloji qüvvələrlə bağlılığı tələbələrə lazıminca öyrədilməmişdir. Məhz bu cəhətdən də ali təhsilli sinif müəllimi kimi kadrların hazırlanmasında islahat zərurətə çevrilmişdir və həzirdə islahat uğurla aparılır.

İbtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumunda uğurların qiymətləndirilməsinə xüsusi diqqət yetirildiyini tələbə unutmamalıdır.

2. Dərsdə geri qalan şagirdlərə qayğılı münasibət göstərilməsi təcrübəsindən.

Yuxarda qeyd etdiyimiz kimi, şagirdlər arasında təlimdə geri qalma halları olur. Təhsil sahəsində geri qalma halları ən ciddi, ən köklü problemlərdən biridir. Nə üçün? Çünkü geri qalma halları yalnız belə şagirdlərin özlərinin problemləri deyil, mənəvi cəhətdən sıxıntı çəkmək, yoldaşları arasında pisikmək məsələsi deyil, gələcək aqibət məsələsi deyil, valideyn narahatlığıdır; valideyn öz övladını savadlı, sayılan, seçilən mütəxəssis kimi görmək arzusu ilə yaşayır. Təlimdə geri qalma ümumxalq, ümumdövlət probleminə də çevrilə bilir. Çünkü, kəmsavad adam təkcə valideyn üçün yox, cəmiyyət üçün də yüksəkçəvrilir. Nəhayət, təlimdə geri qalma sinif müəllimindən ötrü üzüqarlılıqdır, müəllim fəaliyyətinin necəliyini qiymətləndirməyin meyarlarından biridir.

Təlimdə geri qalmanın bu cür acımacaqlı nəticələrindən indiki tələbələrin — gələcək sınıf müəllimlərinin hali olması faydalı hesab edilir. Tələbələr indidən özlərini gələcək fəaliyyətə hazırlamalıdır. Necə? Geri qalmanın səbəblərini öyrənmək yolu ilə! Səbəblər isə çoxdur: Hər hansı səbəb üzündən dərsə arasında gəlmək; məisət çətinlikləri; şagirdin tənbəlliyi və sahlənkarlığı; səriştəsiz müəllimin düşünülməmiş ifadəsi və hərəkəti; şagirdlər arasında kobudluq halları; mənası aydınlaşdırılmamış söz və ifadələrin əzbərlənməsi; təlimdə psixoloji qüvvələrin roluna əhəmiyyət verilməməsi və s.

Hər hansı xəstəlik üzündən şagirdin dərsə gəlməməsi onun geri qalması səbəblərindən birinə çevrilir. Ustad müəllim dərhal səbəbi müəyyənləşdirir, öyrənilmiş mövzuları və ev tapşırıqlarını valideyn və ya şagirdlər vasitəsi ilə həmin şagirdə çatdırır, geriləmənin qarşısını alır.

Təlimdə geriləməyə səbəb olan amillərdən biri də məisət çətinlikləridir. Bəzən ailədə ər-ərvad arasında dedi-qodu, bəzən ailədə maddi durum uşağın vaxtında dərsə getməsinə mənçəyə çevrilir. Diqqətli müəllim şagirdin dərsdə olmadığını müəyyənləşdirən kimi, həmin gün dərsdə olmamağın səbəbini aşdırır; səbəb valideynlər arasındaki münaqişə ilə bağlı olduğu halda müəllim valideynlərlə görüşür, onlar arasında izahat aparır, münaqişənin uşağa zərərli təsirini onlara anladır. İkinci hal üzə çıxdıqda sınıf müəllimi məktəbin direktoru ilə danışır, icbari təhsil fondundan şagirdə yardım ayrılmamasına nail olur.

Uşağıın xarakterində baş qaldıran tənbəllik, məsuliyyətsizlik kimi mənfi keyfiyyətlər də bəzən təlimdə geriləməyə götürib çıxara bilir. Pedaqoji təcrübəsi zəngin olan müəllim yəqin edir ki, həmin zərərli keyfiyyətlər ya ərköyünlüyün, yaxud da gün rejiminin olmamasının məhsuludur. Odur ki, müəllim valideynlərə məsləhət görür ki, həmin uşaq üçün gün rejimi tərtib edilsin, rejimə dönmədən əməl olunması üzərində ciddi nəzarət qoyulsun və onun şiltaqlığına qətiyyən uymasınlar.

Yuxarıda deyildiyi kimi, təssüsüf ki, geriləmə sınıf müəllimi ilə də əlaqədar olur. Səriştəsiz müəllim bəzən düşünür ki, qarşı-

sündəki balacadır, qanmır; dəftərini və ya kitabını evdə qoyan şagirdi, gözlədiyi cavabı ala bilmədiyi şagirdi arzuolunmaz ifadələrlə təhqir edir. Belə şagird müəllimdən inciyir, onun tapşırıqlarına laqeyd olur, fəallıq göstərmir; natiçədə geriləməyə başlayır. Odur ki, tələbə gələcəkdə sinif müəllimi işləyərkən hər bir sözünü, atlığı hər bir addımı ətraflı ölçüb biçəməyi bacarmalıdır.

Mənasi qaranlıq qalan söz və ifadələrlə dolu şeir, hekayə və digər mətnlərin şagirdlərə əzber öyrədilməsi də şagirdlərin təlimə marağını azalda bilir. Sinif müəllimi təlimin bu cəhətindən də həlli olmalıdır ki, öyrənilən mətndə şagird üçün heç bir məqam qaranlıq qalması.

Tək-tək şagirdlər arasında bir-birinə qarşı kobudluq halları da sinifdə təlim-tərbiyənin səviyyəsində eks səda verə bilir. Bu cəhəti diqqət mərkəzində saxlayan təcrübəli müəllim çalışır ki, sinifdəki bütün şagirdlər arasında qarşılıqlı hörmət, qarşılıqlı yardım və dostluq hökmü sürsün.

Təlimdə geriləmənin köklü səbəblərindən biri müəllimlərimizin əksoriyyəti tərəfindən o qədər də ciddi əhəmiyyət verilməyən psixoloji qüvvələrdir. Məsələ burasındadır ki, dərsə müntəzəm gələn, oxumağa soy göstərən şagirdlərimizin arasında da geriləmə halları olur. Baş nə üçün bütün dərslərdə iştirak edən, yoldaşlarından yaxşı mənada fərqlənmək arzusunda olan şagirdlər arasında da geriləmə halları olur? Bu sual uzun müddət məktəblərimizdə araşdırılanın sonra cavab tapmaq mümkün olmuşdur ki, həmin qəbildən olan şagirdlərdə, bir qayda olaraq, psixoloji qüvvələrin inkişafı istənilən səviyyədə deyil. Diqqətin yayılması halı, tapşırığın çətinliyindən yayılmamaq halı, təxəyyülün zəifliyi, nitqdə əlaqəsizlik halları var. Şagirdin təhsildə irəliləməsinə mane olan da məhz həmin psixoloji çatışmazlıqlardır. Müəllimin qayğılarından birisi göstərilən psixoloji çatışmazlıqları aradan qaldırmağa nail olmaqdan ibarətdir. Fənn kurrikulumunun həyata keçirilməsində bu cəhətin nəzərə alınması da faydalı olardı. Nəcə? Sualı növbəti fəsildə cavab verilir.

3. Şagirdlərin fərdi xüsusiyyətlərinin müəllim tərəfindən nəzərə alınması təcrübəsi.

Yuxarıda gətirilən misalların bəziləri fərdi xüsusiyyətlərlə əlaqədar idi. Fərdi xüsusiyyət digərlərində müşahidə olunmayan, məhz bu və ya digər şagirddə özünü göstərən əlamətdir. Fərdi xüsusiyyətlər ailədən, yaxud uşaq bağçasından təzəcə ayrılmış və müntəzəm təlimə qədəm qoymuş aşağı sinif şagirdlərində daha çox müşahidə edilir.

Fərdi xüsusiyyətlər irsi səciyyəli də, mühitin və tərbiyənin məhsulu da ola bilir. Nəzərə alınmalıdır ki, ırsən nəsildən-nəslə keçən əlamətlərin əksəriyyəti normal, həyat üçün faydalı əlamətlərdir. Normadankənar əlamətlərə üzləşdikdə müəllim ona təsir göstərməkdə aciz olur. İrsi əlamətlə, məsələn, əqli cəhətdən ləng inkişaf edən, görmə və ya eşitmə orqanlarında çatışmazlıqları olan şagirdləri müəllim qayğı göstərib xüsusi məktəblərə yerləşdirə bilir.

Aşağı sinif şagirdləri arasında müəllim bəzən tərslik halı ilə rastlaşır. Müəllim bir müddət müşahidə aparır, şagirddə tərslik hallarının nə zaman, hansı halda baş verdiyinin səbəbini öyrənməyə çalışır. Müəyyənləşdirə bilir ki, o, danışarkən atmacalı sözlər eşidildiyi və onunla sərt danışıldığı hallarda susur, tutulur, müəllim təkid etsə də, şagird dillənmir.

Uşaqda tərsliyi, onun təzahür etdiyi şəraiti ətraflı öyrənən müəllim dərdə dərman tapa bilir, danışan zaman atmacalı söz demir; onunla müləyim danışır: tərslik əlamətini aradan qaldırır.

Şagirdlərdən Namiq adlı biri dörsdə astadan, özü də aramaram danışır. Günlərin bir günü yoldaşları müəllimdən xahiş edirlər:

— Müəllim, Namiqə deyin, hündürdən danışın; o, danışan-da adam darıxır.

Müəllim:

- - Uşaqlar, Namiq təhsildə sizin heç birinizdən geri qalmır; onun xəttinə baxın, hərflər elə bil eyni ölçüdə muncuqlar kimi sa-pa düzülmüşdür! Çəkdiyi şəkillər? Elə bil yaşılı rəssam çəkib! Bir də ki, atalar sözünü də unutmayıñ: "Asta gedən, uzaq gedər".

Keçilmiş mövzunu danışmasını xahiş edəndə şagirdlərdən biri çox vaxt belə cavab verirdi:

— Müəllim, iki dəfə oxumuşam yadımda qalmır.

Müəllim dərsdən sonra həmin şagirdlə səhbət edir. Oxuduğu materialın yadda qalması yollarını ona deyir. Bu yollardan biri də mətni hissələrə ayırmak, hər hissəyə bir başlıq vermək və sonra onu başlıqlar üzrə danışmaqdır. Bu məqsədlə müəllim şagirdə deyir:

— “Oxu” dərsliyinizin 43-cü səhifəsini aç. Orada “Şəhidlərin şahidiyəm” adlı hekayə var. Hekayə kiçik ulduzeuqlarla beş hissəyə ayrılmışdır. Əvvəlcə hekayəni oxu. Sonra hər hissənin məzmununa uyğun gələn bir başlıq müəyyənləşdirib dəftərə yaz. Nəticədə beş başlıq alınacaqdır. Sonra hekayəni həmin başlıqlar üzrə ya özün-özünə danış, yaxud evdə ailə üzvlərindən birinə danış; istəsən dərsdə mənə də danışarsan. Hekayənin hissələrinə başlıqlar tapmaqda çətinlik çəksən mənə deyərsən, kömək edərəm.

Ertəsi gün şagird müəllimə hesabat verir, hətta hekayəni müəllimə danışır və ona minnətdarlığını da bildirir.

4. Qabiliyyətli şagirdlərin üzə çıxarılması və onlara xüsusi qayğı göstərilməsi.

Azərbaycan xalqının gələcəyi olan gənc nəsildə qabiliyyətlərin inkişafını təmin etmək üçün real şərait yaradılır. Fərəhli haldır ki, belə bir münasib şərait ölkəmizdə uşaq bağçasından tutmuş yuxarı siniflərədək təmin edilir.

Sinif müəllimi olmağa hazırlaşan tələbə işləyəcəyi I-IV siniflərdə mövcud olan şəraitin necəliyini bilməlidir. Bu mənada ibtidai məktəbin tədris planını xatırlamaq faydalı olar.

İbtidai məktəbin 2006/2007-ci tədris ili üçün tədris planı

№	Təhsil sahələri	Siniflər üzrə həftəlik saatların miqdarı				Cəmi
		I	II	III	IV	
1	Azərbaycan dili	9	10	10	10	39
2	Xarici dili	1	1	1	1	4
3	Riyaziyyat	4	4	4	4	16
4	Həyat bilgisi	1	1			2

5	Təbiətşünaslıq			2	2	4
6	Əmək hazırlığı	2	2	2	2	8
7	Fiziki tərbiyə	2	2	2	2	8
8	Təsviri incəsənət	1	1	1	1	4
9	Musiqi və nəğmə	1	1	1	1	4
	Cəmi:	21	22	23	23	89
	Fakultativ, fərdi və qrup məşğələləri.	1	1	1	1	4

Əvvəla, tədris planı imkan verir ki, bütün Azərbaycan əhalisi I-IV siniflərdən öz doğma dilində: Azərbaycan dilinin timsalında yazıl-oxumağı, əmək hazırlığı, musiqi və nəğmə fənlərinin tədrisi sayosunda səsin gözəliklərini duymağı və təkmilləşməyi, təsviri sənət fənni timsalında ətraf mühitə yaradıcı münasibət göstərmək bacarığını, fiziki tərbiyə fənni sayosunda orqanızın möhkəmləndirilməsini, təbiətşünaslıq fənni vasitəsi ilə canlı və cansız aləm haqqında ilkin elmi anlayışları, həyat bilgisi fənninin köməkliyi ilə sosial-iqtisadi hadisələrdən baş açmağı, riyaziyyat fənninin timsalında təbiət və cəmiyyət hadisələrinə rəqəmlər baxımından yanaşmağı, xarici dilin öyrədilməsi ilə digər xalqlarla ünsiyyət qurmağı öyrənsin. Bir sözlə, I-IV siniflərin tədris planı imkan verir ki, hər bir şagird birinci sinifdən şəxsiyyət istiqamətləi təlim-tərbiyə alsın.

Tələbə bilməli və möhkəm yadda saxlamalı olur ki, tədris planının verdiyi bu imkanı reallığa çevirmək, ətə-qana doldurmaq üçün müəyyən dərəcədə özünün aldığı ali təhsil də şəxsiyyətin hərtərəfli inkişafına münasib şərait yaradır. Bu da təbiidir. Çünkü, özü hərtərəfli inkişaf etməyən şəxs hərtərəfli inkişaf etmiş nəsil yetişdirə bilməz. Deməli, bəri başdan tam inamla demək olar ki, ibtidai sinif şagirdlərində qabiliyyətlərin birtərəfli deyil, hərtərəfli inkişaf etməsində sinif müəlliminin də payı vardır.

Tədris planının digər faydalı cəhətinə də deyilənlərə əlavə etmək vacibdir. Biz hər sinifdə hər həftə üçün nəzərdə tutulmuş bir saatlıq fakultativ, fərdi və qrup məşğələlərini xatırlatmaq istərdik. Sinif müəllimi belə bir gözəl imkandan səmərəli istifadə-

ni təmin etməyə borecludur. Hər hansı sahədə fərqlənən şagirdlərlə fərdi və qrup halında aparılan məşğələ öz səmərəsini verir.

Xüsusi qabiliyyət nümayiş etdirən şagirdlərə əlavə formada qayğı göstərən sinif müəllimlərimiz var. Onlar məktəbdənkənar təlim-tərbiyə müəssisələri ilə əlaqə saxlayırlar. Belə şagirdlərdə qabiliyyətlərin daha intensiv inkişafı üçün onları müvafiq məktəbdənkənar təlim-tərbiyə müəssisələrində məşğələlərə cəlb etdirirlər.

Yönləndici və düşündürücü çatışmalar.

1. Dərs zamanı şagirdlərin nümunəvi davranışları və uğurlarının müəllim tərəfindən rəğbatlıdırılması nə ilə nəticələnər?
2. Dərsdə geri qalan şagirdlərə qayğı hansı formalarda göstərilə bilər?
3. Şagirdin fərdi xüsusiyyətlərini müəllim təlim zamanı nəzərə almasa və ya ala bilməsə hansı nəticələrlə üzləşər?
4. Bəzilərinin dediklərinə görə, qabiliyyət tanrı vergisidir - sə onun formallaşdırılması ilə xüsusi məşğul olmaq nə dərəcədə məntiqlidir?

BEŞİNCİ BÖLMƏ

Təlim zamanı şagirdlərdə psixoloji qüvvələrin və xüsusiyyətlərin inkişaf etdirilməsi

FƏSİL 10

Təlim-tərbiyənin keyfiyyətinə psixoloji qüvvələrin təsiri təcrübəsi

1. Təlim və psixoloji inkişaf arasındaki qarşılıqlı əlaqə; bunu bilməyin əhəmiyyəti.

Təlim ilə psixoloji qüvvələr arasında əlaqənin olduğu elm-də çoxdan məlumdur. Təlim zamanı öyrənənlərin yaş, cinsi və fərdi xüsusiyyətlərini nəzərə almağın vacibliyi alımlar arasında mübahisə doğurmur. Hamı — uşaq da, yaşlı adam da öz şəxsi həyatında duyur ki, məsələn, hafızəsi möhkəm olan şəxs eşitdiyini, gördüğünü və ya oxuduğunu yadında yaxşı saxlayır; belə adam hafızəsində möhkəm qalan məlumatlardan istədiyi vaxt istifadə edə bilir və belə keyfiyyətə malik olan şəxs həyatda uğur qazanır. Hafızənin möhkəmliyi təhsil almaqda xüsusilə əhəmiyyətlidir.

Hafızəsi zəif olan şəxs başqları ilə ünsiyyətdə, fəaliyyətdə, o cümlədən təhsildə xeyli çətinliklərlə üzləşir; nəyisə yada salmaq istəyəndə hafızənin zəifliyi başqları yanında onun üzünü qara edir; zəif hafızə sahibi həyatda, fəaliyyətdə, xüsusən təhsildə xeyli çətinlik çəkir.

Deyilənlər təxəyyül, təfəkkür, iradə, diqqət kimi psixoloji qüvvələrə də aiddir. Adamlar nəinki yaş xüsusiyyətləri, cinsi xüsusiyyətləri cəhətdən, həm də psixoloji qüvvələrin keyfiyyət soyiyyəsi cəhətdən fərqlənirlər. Bu səbəbdən də alımlar məsləhət görürler ki, təlim zamanı adamların psixoloji xüsusiyyətləri nəzərə alınsın.

Bu problemin digər tərəfi keçən əsrin əvvəllərindən xüsusiyyət intensiv müəzkirə olunur: təlim zamanı dinləyicilərin psixoloji qüvvələrini inkişaf etdirmək olarmı?

Psixoloqların və pedaqoqların apardıqları tədqiqatlar suala müsbət cavab verir: bəli, təlim-tərbiyə işi, obyektiv olaraq, müəl-

limin istəyindən asılı olmayaraq, şagirdlərdə və tələbələrdə psixoloji qüvvələrin inkişafına müəyyən dərəcədə müsbət təsir göstərir.

Bu həyat təcrübəsindən başqa sual yaranır: müəllimin istəyi ilə təlimi cətə təşkil etmək olarını ki, şagirdlərdə intensiv formalasdırılan hafizə, təxəyyül, təfəkkür, iradə, diqqət və s. psixoloji qüvvələr təlimin sonrakı mərhələsinin səmərəsini nəzərə çarpaq dərəcədə artırırsın? Etiraf edək ki, son zamanlar aparılan tədqiqatlar və qabaqcıl müəllimlərin təcrübəsi bu suala da müsbət cavab verir.

Respublikamızın qabaqcıl müəllimləri öz dörslərində yeri gəldikcə şagirdləri fəallaşdırın müasir üsullardan, o cümlədən rollu oyunlardan, kublaşdırımadan, müzakirədən, problemlə situasiyadan, əqli hücumdan, BİBO üsulundan, ziqzaq üsulundan, tədqiqat üsulundan, şaxələndirmə üsulundan, beşlikdən, Blum taksonomiyasından və s-dən istifadə edirlər. Bu üsullardan istifadə edilən dörslerin müşahidəsindən görünür ki, dörsdə şagirdlərin fəallığı, şüurluluğu artmış, nitqləri və inühakimələri təkmilləşdiricə, iradə, diqqət, hafizə, təxəyyül, təfəkkür kimi psixoloji qüvvələri də intensiv inkişaf edir. Nəticədə növbəti məşğələlərin səmərəliliyi artır.

Sual olunur: dörs zamanı şagirdləri fəallaşdırın, onların təşəbbüskarlığını artırın müasir üsullardan istifadə etməyin tələbəyə dəxli varmı? Bəli, var! Özü də iki cəhətdən. Əvvəla, yeni iş üsullarının faydalı olduğundan bir tələbə kimi özü üçün nəticə çıxarı, özünü təkmilləşdirir. İkincisi, özünü gələcək sınıf müəllimliyinə hazırlamalı olur, dörsin səmərəsini artırmağın yollarını öyrənir.

Təlim zamanı şagirdlərdə psixoloji qüvvələri inkişaf etdirməyin yollarını konkretləşdirən təcrübəyə müraciət edək.

2. Dörs zamanı şagirdlərdə diqqəti inkişaf etdirmək təcrübəsi

Sinif müəllimi psixoloji qüvvələrin, o cümlədən diqqətin həyatda, xüsusən təhsildə rolunu daim yadda saxlayır. Çünkü təlimdə onun uğur qazanmasına imkan verəcək psixoloji qüvvələrdən biri şagirdlərindəki mövcud diqqətlilik dərəcəsi ilə bağlı-

dir. Oxuyan, yazan, dinişyən şagird dörsdə nə qədər diqqətli olursa bir o qədər uğurla təhsil alır. Bu cür şagirdlərlə müəllimin təlim işi müvəffəqiyyətli cərəyan edir, irəliləmə tempi artır. Diqqəti tez-tez yayının şagird yazıda da, oxuda da, dinişməkdə də qüsurlara yol verir; özü çətinlik çəkdiyi kimi, müəllimin işini xeyli mürəkkəbləşdirir; müəllim belə şagirdə əlavə vaxt sərf etməli olur; onun iş əmsalı azalır, "Diqqət biliyin qapısıdır" deyənlər yanılır. Odur ki, sinif müəllimi çalışır ki, birinci sınıf qəbul olunan şagirdlərdə diqqətliliyin səviyyəsi ilə maraqlanır, diqqəti zəif olanlara, diqqəti tez-tez yayınmlara əlavə qayğı göstərir. Nəcə? Necəliyi bir neçə misalda aydınlaşdırıq. Dörsboyu şagirdlərə tapşırıqlar verilir, onların qarşısında suallar qoyulur, lövhədə nəsa yazılır, köçürülməsi xahiş edilir və s.və i.a.

Təcrübəli müəllim hər dəfə tapşırığın, sualın bütün şagirdlər tərəfindən eşidilməsini tömin edir, tapşırığı və ya sualı şagirdlərdən birinə təkrar etdirir, şagirdlər tapşırıq üzərində işləyirlər. Müəllim kimin necə işlədiyinə diqqət yetirir, diqqəti yayına xəbərdarlıq edir. Tapşırığı səliqəli, keyfiyyətli icra edən şagirdlərin adları çəkilir, belələri həvəsləndirilir. Belə müəllimlər şagirdlərin uğurlarını sadəcə dilə gətirməklə kifayatlanırlar; müvəffəqiyyətin səbəblərini də açmağa çalışırlar, tapşırığı yerinə yetirərkən daim diqqətli olduğunu, heç bir kənar işlə məşğul olmadıqlarını qeyd edirlər.

Dörsdə şagirdlərin fəaliyyətinin başqa cəhətinə nəzər salaq. Danışan şagirdə yoldaşlarının qulaq asmaq bacarıqları da müəllimin maraq dairəsində olur. Şagirdlər sinifdə tapşırıq üzərində işləyən zaman müəllim tapşırığı kim vaxtından əvvəl icra edirən ona əlavə tapşırıq verir, geri qalana nəyisə xatırladır, diqqəti yayına isə işə qoşulmayı məsləhət görür və s.

Diqqətsizlik ucundan daha nə edəcəyini dəqiq bilməyən şagird yerində sakitecə əyləşir. Bu cür hal ustad müəllimin diqqətindən yayınmir. O, şagirdə yaxınlaşıb soruşur:

— Oğlum, nə üçün yazmırsan?

Tapşırığı eşitməmişəm.

— Müəllim sınıfə müraciət edir:

— Kim tapşırığı eşitmeyib?

Heç kəs el qaldırmır.

Müəllim: — Bəs kim tapşırığı eşidib?

Həmi əlini qaldırır.

Müəllim: Görürsənmi, oğlum, adam diqqətli olanda tapşırığı eşidir, başa düşür və onu iera edir.

Bu cür faktlar göstərir ki, nəinki sual verən şagirdə, hətta cavab verənə qalanlarının göstərdikləri münasibətlərdə də diqqəti tərbiyə etmək imkanları olur. Təcrübəli müəllim bilir ki, şagirdlərin verdikləri suallara da, cavablarına da, qalanların münasibət bildirmələrində də diqqətlilik tərbiyəsi üçün imkanlar olur.

Göründüyü kimi, dərsboyu, dərsdən dərsə birincə sınıfından başlayaraq diqqəti zəif olan şagirdləri nəzarətdə saxlayan, diqqətinin yayındığını onlara sərt şəkildə yox, mehribanlıqla, xeyirxahlıqla çatdırın müəllim, nəhayət, belə şagirdlərdə də diqqətin inkişafına nail ola bilir; nəticədə isə o, sınıfəki bütün şagirdlərin uğur qazanmasına yol açmış olur.

Təəssüflə etiraf etməliyik ki, belə müəllimlərlə yanaşı, təhsildə diqqətin rolu lazımlıq qiymətləndirməyən, təlim zamanı diqqətsizlik hallarının qarşısını almaq imkanlarının olduğunu bilməyən müəllimlərimiz az deyil. Məhz bu cür müəllimlərin dərslərində diqqətsizlik halları nəinki azalmır, əksinə, bir qədər də artır. Nəticədə həmin müəllimlərin sınıflarında mənimsemənin saviyyəsini yüksəltmək müşgül işə çevrilir.

Özünü sınıf müəllimi fəaliyyətinə hazırlayan hər bir tələbə həm birinci qrupa aid olan müəllimlərin, həm də ikinci qrupa aid olan müəllimlərin iş təcrübəsindən həli olmalıdır; özü üçün müvafiq nəticələr çıxarınlı, birinci qrup müəllimlərin təcrübəsindən gələcəkdə istifadə etməli, ikinci qrup müəllimlərinin nöqsanlarının təkrarlanmasıma yol verməməlidir.

3. Dərs zamanı şagirdlərdə iradi keyfiyyətlərin inkişaf etdirilməsi.

Təlim zamanı uğur qazanmaq üçün şagirdlərdən tələb olunan psixoloji qüvvələrdən biri də iradəli olmaqdır. Şagirdlərin ira-

dəli olması nə deməkdir? Ümumiyyətlə iradə məfhumunun məhiyyəti necə başa düşülür?

İradə məqsəddən başlayır. Adam öz qarşısına müəyyən məqsəd qoyur. Məqsəd yaxın da, uzaq da, sadə də, mürəkkəb də ola bilir. Məqsədə çatımaq üçün adam yollar axtarır, tapır və işə başlayır. İş prosesində adamın qarşısına bir çox maneələr çıxır, çətinliklər yaranır. Maneələr isə həm maddi, həm də psixoloji səciyyəli ola bilir. Adam bu maneələri, çətinlikləri aradan qaldırıbilirsə iradəli olduğu üzə çıxır; hər hansı çətinliyin, maneənin öhdəsindən gələ bil-mədikdə, geri çəkildikdə, başladığı işi yarımcıq qoyursa iradəsində qüsurlar olduğu özünü göstərir. Belə adam öz üzərində işləməklə, iradəsindəki nöqsanları, bu nöqsanların səbəblərini öyrənib aradan qaldırmaqla iradəsini istədiyi səviyyəyə qaldırıbilir.

Deyilənlər şagirdlərə də aiddir. Yaşlılardan fərqli olaraq təhsil alan şagirdlər qarşısında məqsəd çox halda müəllim tərefindən qoyulur və ierası da müəllim tərefindən tələb olunur. İbtidai məktəb şagirdlərinin nəinki bir gün, bir həftə, bir il ərzində, nəinki təhsil müddətində, hətta bir dərs ərzində fəaliyyəti silsilə tədris tapşırıqlarının qəbul edilməsi, yerinə yetirilməsi, müəllim tərefindən qiymətləndirilməsi prosesi kimi nəzərə çarpır. Məsələn, üçüncü sinifdə Azərbaycan dilindən "Xüsusi isimlər" mövzusu üzrə şagirdlər qarşısında görün nə qədər tapşırıq formasında məqsədlər qoyulur: Mətni oxuyun və cavab verin: Bəzi sözlər nə üçün böyük hərfli yazılib?... Oxuyun. Qarşı-qarşıya yazılmış sözlərə fikir verin. İlk sözlərin ilk hərfi nə üçün böyük yazılib?...

Həmin mövzu üzrə şagirdlər azı 12 tapşırıq ətrafında düşünməli, işləməli, yazmalı və ya cavab verməli olur. Bu, hələ bir fəndən bir sinifdə bir mövzdə şagirdlər qarşısında qoyulmuş kiçik məqsədlərdir. Axi həmin sinifdə tədris edilən digər fənlərdən də bu cür tapşırıqlar verilir!

Deməli, ibtidai məktəb şagirdlərində iradəni möhkəmləndir-məkdən ötrü obyektiv şərait mövcuddur. Lakin belə bir obyektiv şəraitin mövcudluğu o demək deyil ki, şagirdlərin hainisində iradə möhkəmlənir, onun səviyyəsi istənilən dərəcəyə qalxır. Məktəb təcrübəsi göstərir ki, digər məsələlərdə olduğu kimi, iradə tər-

biyəsi də sınıf müəllimindən xüsusi diqqət və ardıcıl qayğı tələb edir. Cənki, əvvəla, ailədən məktəbin birinci sinfinə gələn uşaqların bəziləri müntəzəm təlimə psixoloji cəhətdən lazımi hazırlıq görmür, təlim rejiminə çətin alışır, sınıfda adı davranış qaydalarına əməl edə bilmir, özünü ələ almaqdə acizlik göstərir. İkincisi, bəzi şagirdlər başqa-başqa səbəblərdən dərsə gələ bilmir, keçilmiş mövzulardan xəbərsiz olur, növbəti mövzuları anlamaqdə çətinliklə üzləşir. Nəticə olaraq təlimdə geriləmə başlayır. Üçüncüüsü, iradənin zəifliyindən tək-tək şagirdlərin diqqəti tez-tez yayınır. Dərs zamanı müəllimə davamlı qulaq asmağa özünü məcbur edə bilməyən şagird də təlimdə geri qalanların sırasına keçməli olur.

Bələ hallarla rastlaşmamaq üçün qabaqcıl sınıf müəllimləri ilk günlərdən şagirdlərin iradi keyfiyyəylərinin durumu ilə məraqlanırlar. Çalışırlar ki, birincisi, ailədən gələn şagirdlərdə iradi keyfiyyətlərinin necəliyini öyrənsin, ehtiyacı olanlara həm dərsdə, həm də dərsdən sonra lazımi yardım etsin; ikincisi, dərsə gəlməyən şagirdlə əlaqə yaratsın, keçilmiş mövzunun mənimşənilməsini tömin etsin; üçüncüüsü, diqqətsizlik üzündən iradi zəiflik göstərən şagirdlərdə həm diqqətsizlik hallarını aradan qaldırsın, həm də onlarda özlərinə inam hissi formalaşdırın.

Təcrübə göstərir ki, öz şagirdlərində iradi keyfiyyəylərin inkişafı naminə həmin üç istiqamətdə əlavə gərgin iş aparan müəllimin növbəti mərhələlərdə tədris fəaliyyəti xeyli rəvan gedir, müvəffəqiyyəti artır, pedaqoji ustalığı cəilanır. Bələ müəllimlər tapşırıqların yerinə yetirilməsində iradi yetgintik nümayiş etdirən şagirdləri nümunə kimi qeyd edirlər: tapşırıq üzərində işləyərkən heç bir kənar işlə məşğul olmadıqlarını həminin nəzərinə çatdırırlar.

Özünü və şagirdlərini müşahidə etməyən və ya müşahidə etməyi bacarmayan müəllim nə özü kamilləşər, nə də şagirdlərini kamilləşdirər.

Sinif müəllimliyinə hazırlaşan indiki tələbələr I-IV siniflərdə işləyən müəllimlərin iş təcrübəsindən gotirdiyimiz həmin faydalı və nöqsanlı faktlardan özleri üçün lazımi nəticələr çıxara bilərlər.

4. Dərs zamanı şagirdlərdə təfəkkürü inkişaf etdirmək təcrübəsindən.

Diqqəti, iradəsi zəif inkişaf etmiş şagird təlimdə çətinlik çəkdiyi kimi, ləng düşünən, hadisələrdəki, cismilərdəki oxşar və fərqli əlamətləri deməkdə acizlik göstərən şagird də təlimdə cəsarətlə irəliləyə bilmir. Müstəqil dövlətimizə bu gün iradəli adamlar, yaradıcı düşünən şəxslər, qurub-yaradan vətəndaşlar lazımdır. Bu cür keyfiyyətlərə malik olan vətəndaşların yetişdirilməsinin möhkəm təməli məhz I-IV siniflərdə qoyulur. Belə bir vəzifənin öhdəsindən gəlmək üçün aşağı siniflərin dərsliklərində, ümumən təlimdə kifayət qədər imkanlar var. Bu imkanlardan istifadə etmək üçün sinif müəllimliyinə hazırlaşan tələbə düşünmək, fikir yürütmək bacarığının, yəni təfəkkür bacarığının təzahür formalarının nədən ibarət olduğunu bilməlidir ki, onları öz şagirdlərində formalasdırmağın öhdəsindən gəlmək imkani qazansın.

Təfəkkür aşağıdakı formalarda özünü göstərir: hər hansı məfhumu, hadisəni, cismi təhlil etmək; məfhumları, hadisələr, cismilər arasındaki oxşarlığı və ya fərqi müəyyənləşdirmək; məfhumları, hadisələri, cismiləri oxşar əlamətlərinə görə ümumiləşdirmək; məfhumları, hadisələri, cismiləri oxşar və fərq əlamətlərinə görə qruplaşdırmaq və s.

Tələbə sadalanan təfəkkür formalarının nəinki adlarını, həm də ayrılıqda hər birinin mahiyyətini bilməlidir. Bunsuz o, şagirdlərdə təfəkkürü uğurla formalasdırma bilməz.

Mövzunun ən vacib cəhətlərindən biri budur ki, müəllim təfəkkür bacarığını, fikir yürütmək bacarığını şagirdlərdə formalasdırmağın yollarından da xəbərdar olmalıdır. Faktlara müraciət edək. III sinifdə Azərbaycan dili dərsidir. Mövzu “Sözün tərkibi; kök və şəkilçi”. Dərsin əsas məqsədi kökün və şəkilçinin nə demək olduğunu şagirdlərə başa salmaqdır. Müəllim lövhədə aşağıdakı: sözləri yazır, Kitab, kitabda, kitabdan, kitabsız, kitabla sözləri sıra ilə yazır və şəkilçilərin altından xətt çəkir.

Müəllim sinif müraciət edir:

— Lövhədə yazılmış sözlərdə dəyişməyən hissəni deyin.

Şagirdlərdən biri cavab verir:

— Kitab.

Müəllim yenidən sinif müraciət edir:

Bəs həmin sözlərdə dəyişənlər hansılardır,

Şagirdlərdən biri lövhəyə yaxınlaşıb dəyişən hissələri sösləndirir: da, dan, siz, la,

Müəllim lövhəyə yaxınlaşır, yazılımış sözlərdəki dəyişməyən Sözü (kitab) hər dəfə təkrar edir və üzünü şagirdlərə tutub deyir,

— Yادınızda saxlayın, sözün dəyişməyən hissəsinə kök deyilir, sözün dəyişən hissəsi isə şəkilçi adlanır.

Dərsin bu hissəsindən göründüyü kimi, müəllim çalışmışdır ki, ümumiləşdirmə yolu ilə kök və şəkilçi məfhumlarını şagirdlərinə özü öyrətsin. Bu, açıq aydın müəllimyönümlü iş tərzidir.

Başqa bir müəllim "Sözün tərkibi, kök və şəkilçi" mövzusunun öyrədilməsində tamam fərqli yol seçmişdir. O, üzünü şagirdlərə tutub deyir:

— Uşaqlar, görəsən, biz söz haqqında nə bilirik,

Şagirdlər bir-birinin üzünə baxır, necə cavab verəcəklərini düşünürler.

Müəllim şagirdlərin nigaranlığını görüb deyir:

Gəlin, qoyulmuş suala cavab axtaraq. Hər hansı bir söz deyin.

Şagirdlərdən biri dillənir,

— Məktəb.

Müəllim məktəb sözünü lövhədə şagirdə yazdırır və əlavə edir:

— Xahiş edirəm, məktəb sözünü cümlələrdə işlədin və dəftərinizdə yazın.

Şagirdlər bir-birinin ardınca yazdıqları cümlələri deyir və onları lövhədə sira ilə yazırlar, Mən məktəbə gedirəm, mən məktəbdən gəldim, mən məktəbdəyəm, mən məktəbi sevirəm, mən məktəbin kitabxanasına getdim.

Bir şagird cümlələrdə məktəb sözü ilə bağlı olan sözləri seçib lövhənin sağ tərəfində alt-alta yazar. Başqa şagird həmin sözlərin dəyişməyən hissəsinin altından bir xətt, dəyişən hissəsinin altından isə iki xətt çəkir. Müəllim soruşur:

--- Bugünkü mövzumuzu xatırlayaraq, altından xətt çəkilən sözlərlə əlaqədar hansı suallar yaranır. Burada siz nöyi öyrənmək istərdiniz?

Şagirdlərdən biri:

— Mən bilmək istəyirəm, sözün bir hissəsinin altında bir xətt, digərinin altında isə iki xətt çəkilib,

Başqa bir şagird:

— Görünür, altında xətt çəkilən sözlər bugünkü mövzumuzla əlaqədardır.

Üçüncü şagird:

— Altında xətt çəkilən söz iki hissədən ibarətdir, dəyişməyən hissəsi və dəyişən hissəsi.

Müəllim:

— Sizcə, sözün dəyişməyən hissəsi necə adlanar, dəyişən hissəsi necə,

Şagirdlərdən biri:

— Mövzumuza görə, məktəb sözünün dəyişməyən hissəsi kök, dəyişən hissəsi isə şəkilçi adlanar.

Dərsin təsvir etdiyimiz bu hissəsi şagirdyönümlüdür.

Bu iki iş təcrübəsində göründüyü kimi, ikisində də şagırdlər söz, kök və şəkilçi məfhumlarını konkret faktların ümumiləşdirilməsi əsasında öyrənməyə çalışmışlar. Sınıf müəllimi olacaq tələbələrə tapşırıq verilir: Eyni mövzunun tədrisi üzrə iki müəllimin iş təcrübəsini müqayisəli təhlil etsinlər və belə bir suala cavab hazırlasınlar, hansı müəllimin iş təcrübəsində şagırdlər daha çox fəallıq göstərmiş və daha çox müstəqil fikir söyleyə bilmisler, Nə üçün? Sübüt edin!

Məktəb təcrübəsində bunlara bənzər saysız — hesabsız təcrübə nümunələri var, özü də müxtəlif variantlı. Məsələn, II sinfin Azərbaycan dili dərsliyində təfəkkür tərzlərindən biri olan qruplaşdırma əməliyyatını işə salmaq üçün belə bir tapşırıq verilir, aşağıdakı sözləri dəftərinizə yazın — camış, canavar, ceyran, pişik, pələng, at, ayı, it, inək, tülkü, çäqqal, öküz, kəl, zürafə.

Şagirdlərdən xahiş olunur ki, ev heyvanlarının adlarını seçib vərəqin sol tərəfində, vəhşi heyvanların adlarını isə sağ tərəfində yazsınlar.

Şagırdlər tapşırıga əməl edirlər. Müəllim icranı yoxlayır. Məlum olur ki, onların xeyli hissəsi heyvanları qruplara ayırmayı-

da tək — tək olsa da, səhvə yol vermişlər. Səhv ən çox camış, kəl və zürafə ilə əlaqədar olmuşdur.

Müəllimin azacıq izahından sonra bu məsələyə də aydınlıq gətirilmişdir.

Müəllim hadisələrin qruplaşdırılmasına aid şagirdlərin işini belə yekunlaşdırılmışdır:

— Uşaqlar, sağ olun ! Ev heyvanları və vəhşi heyvanları qruplaşdırıa bildiniz, onları ayrı - ayrı qruplara ayırdınız.

Şagirdlərdə təfəkkürün cılalanmasına, istənilən tapşırığın icrası yollarının tapılması istiqamətləndiriləcək imkanlar bütün fənlərin tədrisində var.

İI sinifdə riyaziyyatın tədrisinə aid misala diqqət yetirək. Toplama və çıxma əməlləri üzrə şagirdlərə belə bir məsələ təklif edilir. Yan - yana iki kisə qoyulub. Birində 15 alma var, Digərində isə 5 alma çoxdur. Tapın görək ikinci kisədə neçə alma var,

Şagirdlər fikrən düşünməli, birinci kisədəki alma qədərinin üstüno beşini də əlavə edərək tələb olunan cavabı tapırlar. Məsələnin bu cür həlli ikinci sınıf şagirdləri üçün məntiqi təfəkkürü formalasdırmağın ilk pilləsi hesab edilə bilər.

Burada məntiqi təfəkkürü növbəti pilləyə qaldırmağa çalışmaq halları da var. Bu məqsədlə müəllim məsələnin həlli üçün sual qoyur və onu həll etməyi öyrədir. O, deyir:

Uşaqlar, həmin məsələdə sualı elə qoymaq olarmı ki, birinci və ikinci kisələrdə almaların cəmi tapılsın? Görək kim sualı belə ifadə edə bilər.


Şagirdlərdən bəziləri təklikdə düşünür, bəziləri bir-biri ilə məsləhətləşir. Nəhayət əllər qalxımağa başlayır. Onlardan birinə söz verilir. O, deyir:

— Yan - yana iki kisə qoyulub. Birində 15 alma var. Digərində isə 5 alma çoxdur. İki kisədə cəmi neçə alma var?

Şagirdlər məsələnin öhtəsindən gəlirlər. Onlar müəllimin tapşırığı ilə həmin məsələni misal formasında ifadə edirlər. Belə: $15 + (15 + 5) =$

Müəllim şagirdlərin təfəkkür tərzini bir qədər də dəyişdirir. O, şagirdlərə deyir:

PEDAQQI PROSESDE PSIXOLOJİ İNKİŞAF:



— Məsolənin şərtini elə dəyişə bilərsiniz ki, onun həlli 15+(15-5) formasına düşsün. Uşaqlar yenidən düşünməyə başlayırlar. Tez bir zamanda əllər qalxır.

Birinci söz verilir, o, deyir:

Yan-yana iki kisə qoyulub. Birində 15 alma var. Digərində isə 5 alma azdır. İki kisədə cəmi neçə alma var?

Şagirdlər bu tapşırığın da öhtəsindən gəlirlər.

Gətirilən misallardan göründüyü kimi, tədris materiallarının öyrənilməsi zamanı şagirdlərdə təfəkkürü inkişaf etdirmək imkanı genişdir. Bu imkanların reallaşdırılması daha çox müəllimlərin hazırlıq səviyyəsindən asılı olur.

5. Dərs zamanı şagirdlərdə təxəyyülü inkişaf etdirmək təcrübəsi.

Təlim zamanı, xüsusən aşağı siniflərdə öyrənilən hadisələrin, cisimlərin heç də hamısını bilavasitə görmək, müşahidə etmək mümkün olmur. Şagird çox halda oxuduğu və eşitdiyi məlumatlarla qidalanır. Bu səbəbdən də aşağı sinif şagirdləri haqqında eşitdikləri hadisələri, insanları, cisimləri görməyə, eşitməyə, onlarla təmasda olmağa can atırlar. Aşağı sinifə aid dərsliklər bu cəhətdən şagirdlərin ehtiyaclarını müəyyən dərəcədə ödəməyə xidmət göstərir: dərsliklər imkan daxilində əyanılışdırılır. Öyrənilən hadisələrə və cisimlərə dair şagirdlərdə konkret təsəvvürün və təxəyyülün formalasdırılmasında kompüterdən istifadə halları da çoxalır.

Bütün bunlarla yanaşı, ayrı-ayrı fənlərin tədrisi zamanı şagirdlərdə təxəyyülü inkişaf etdirilməsinə ehtiyac duyulur. Burada iki möqam xüsusü qabardılmalıdır. Birincisi, unutmaq olmaz ki, dünyada möhtəşəm elmi kəşflərin çoxu təxəyyülü xeyli inkişaf etmiş şəxslərə məxsusdur. Atom enerjisinin kəşfi nəzəri təfəkkürün və aydın təxəyyülün məhsuludur.

İkincisi, sinif müəllimlərinin bir qismi şagirdlərdə təxəyyülü inkişaf etdirmək üçün təlimin imkanlara malik olduğundan xəbərdar deyil. Belə bir imkan isə bütün fənlərin: Azərbaycan dilinin, ədəbiyyatın, həyat bilməsinin, təbiətşünaslığının, təsviri sənətin, bədən tərbiyəsinin, oxu dərslərinin, hətta əmək hazırlığının

tədrisində var. Sınıf müəllimi olmağa hazırlaşan tələbə bu imkanları bilməli və müəllim işləyərkən onları gerçekliyə çevirməlidir.

Əmək hazırlığı fənninin tədrisindən bir misal gətirək. II sınıfda "Yapma üsulu ilə tərəvəz modellərinin hazırlanması" mövzusunda dərs idi. Müəllim şagirdləri psixoloji cəhətdən mövzunu qavramağa hazırlamaq məqsədi ilə dedi:

— Mənim əzizlərim, hansı tərəvəzləri tanıyırsınız?

Şagirdlər bir neçə tərəvəzin adını çəkdilər. Müəllim dərsin mövzusunu elan etdi. O, öz masasının üstündə xeyli şəkilli kartočka düzdü. Kartočkalar üzüsağlı qoyuldu. Müəllimin təklifi ilə hərə bir kartočka götürdü. Məlum oldu ki, kartočkalar beş dəstdir. Hər dəstdə bir tərəvəzin şəkli var: Xiyar, soğan, yerkökü, kələm, turp. Hər tərəvəz üzrə

bir qrup şagird ayrıldı. Hər qrupa bir ağ kağız və bir flamber verildi. Bir şagird əvvəlcədən yazılmış sualları oxudu. Uşaqlar sulları yazdı:

1. Tərəvəz haqqında nə bilirsiniz?
2. Tərəvəz haralarda yetişdirilir?
3. Rəngləri və formaları haqqında nə deyərdiniz?
4. Tərəvəz hansı şəraitit sevir?
5. Onları bişirib yeyirlər, yoxsa ciy halda?
6. Onlara hansı xörəklərdə rast gəlirsiniz?
7. Hər qrup öz payına düşən tərəvəzə bir tapmaca yazsın.

Müəllimin məsləhəti ilə şagirdlər suallara ayrı-ayrı qruplarda cavab hazırlayırlar. Hər qrupdan bir şagird qrup adından cavabları oxuyur. Oxunan cavablar sınıfda bütün şagirdlər arasında müzakirə olunur.

Müzakirədən sonra müəllimin məsləhəti ilə hər qrup şagirdləri öz payına düşmüş tərəvəzin modelini yapır.

Sonrakı dərsdə qrup adından şagird tapmacanı deyir və yaptığı tərəvəz modelini müəllimin masası üstüne qoyur. Nəticədə müəllimin masası üstündə bir növ tərəvəz sərgisi alınır.

Şagirdlər "sərgiyə" baxıb öz fikirlərini bildirirlər. Daha sonra müəllim sınıfə müraciət edir:

— Uşaqlar, daha hansı tərəvəzləri tanıyırsız?

Şagırdlər dedikcə müəllim tərəvəzləri lövhənin sol tərəfində yazır, meyvə adı səslənəndə sağ tərəfdə yazır. Müəllim sinifdən soruşur:

– Kim deyər, nə üçün bu adları lövhənin sağında yazmışam?

Şagırd: – Çünkü bunlar tərəvəz deyil, meyvə adlarıdır.

Müəllim bir qədər də tərəvəz və meyvə arasındaki fərqi şagırdlərlə birlilikdə araşdırır və onların fəaliyyətini qiymətləndirir.

Beləliklə, dərsin gedişindən görünür ki, şagırdlər müəllimin müdrik rəhbərliyi ilə öz təxəyyüllərində canlandırdıqları tərəvəz obrazlarını yapmada etə-qana doldurmağa çalışmışlar.

Yönləndici və düşündürücü çalışmalar.

1. Hansı hallarda psixoloji qüvvələr dərsin səmərəliliyinə daha güclü təsir göstərir?
2. Dərs zamanı şagırdlərdə diqqətin yayınma hallarının qarşısını hansı yollarla almaq olur?
3. Dərs zamanı şagırdlərdə iradi keyfiyyətlərin vəziyyəti ilə müəllimin maraqlanması nələrlə nəticələnər?
4. Nə üçün müəllim dərs zamanı şagırdlərdə təfəkkür tərzlərinin formallaşması qayğısına qalmalıdır?
5. Eyni mövzunu təxəyyülü inkişaf etmiş şagird necə qavrayar, təxəyyülü zəif inkişaf etmiş şagird necə qavrayar?

FƏSİL 11

Təlim-tərbiyə işində bəzi qeyri adı xüsusiyyətlərin nəzərə alınması təcrübəsi

1. Aşağı sınıflarda təlim səviyyəsini yüksəltməyə mane olan psixoloji amillər.

I-IV sınıflarda təlim-tərbiyə işi heç də həmişə müəllimin istədiyi səviyyədə rövan getmir. Müəllim bir sıra çətinliklərlə qarşılaşmalıdır. Bu çətinliklər bəzən tək-tək şagirdlərin səhati ilə, bəzən ayrı-ayrı şagirdlərin ünsiyyətindəki kəsirlərlə, bəzən bu və ya digər valideynin öz övladına laqeydiliyi ilə, bəzən də sınıf müəllimlərinin pedaqoji səriştəsizliyi ilə əlaqədar ola bilir.

Tək-tək uşaqlar sınıf otağının kölgəli yerində və ya günəş şüasının gur düşdürüyü yerdə oturan zaman lövhədəki yazıları yaxşı görə bilmir. Belə uşaqlar çox halda utanır, müəllimə bildirməkdən çəkinir. Onlar hava tutqun olanda, şər qarışanda, xüsusən gecələr pis görünür. Bu cür hal göz xəstəliyinin əlamətidir. Bu xəstəlik tibb elmində hemeralopiya adlanır. Xəstəlik A vitaminının orqanizmdə çatışmazlığından törəyə bilir.

Sinifdə və tənəffüs zamani şagirdləri diqqətlə müşahidə edən müəllim bu xəstəliyin uşaqda olduğunu müəyyənləşdirə və müvafiq tədbir görə bilir. O, əvvəla belə şagirdi sinifdə gur günəş şüası düşən yerdə deyil, kölgəli yerdə deyil, normal işiq düşən yerdə oturdur. İkincisi, müəllim həmin şagirdin valideynləri ilə məsləhətləşmələr aparır, uşağı həkimə aparmağı, A vitamini verməyi faydalı hesab edir.

Başqa bir misal. Müəllim xeyli müşahidələrdən sonra görür ki, şagirdlərdən biri əvvəlki kimi dərsdə fəallıq göstərmir, tez-tez başını tutur, danışdırmasan dillənmir, diqqəti yayır, rəngi gedikcə ağarır, evdən gətirdiyi yeməyi qalır, işdahadan düşür, əsəbiliyi artıb; bir sözlə, şagird əvvəlki şagird deyil. Bütün bunlardan əlavə şagird dərsdə geriləməyə başlamışdır. Müəllim güman edir ki, uşağın bağırsaqlarında qurd ola bilər. O, valideynlə görüşür. Uşağı həkimə aparırlar, müayinə edirlər. Müəyyənləşir ki, doğurdan da iri qurdlar uşağın mədə-bağırsağında məskən salıb-

dır — helmintoz xəstəliyidir. Uşaq müalicə olunur, əvvəlki normal vəziyyətə qaytarılır; həvəslə oxumağa başlayır.

Şagirdlərin fəaliyyətində müşahidə olunan bir sıra digər psixoloji hallar da təcrübəli sinif müəlliminin diqqətindən yayılmışdır. Müəllim bir də hiss edir ki, hansısa şagird narahatlılıq keçirir, özünü nədənsə qorumağa çalışır, artıq, yersiz əl hərəkətinə yol verir. Müəllim həmin şagirddən soruşur:

— Nə olub, niyə belə narahatsan?

Şagird yarı eiddi, yarı inamla cavab verir:

— Arı məni sancımaq istəyirdi, qoymadım.

Müəllim: Oğlum, axı burda ari-zad yox idi?!

Şagird: — Mən onu gördüm, başımın ətrafında fırlanırdı.

Müəllim bir qədər fikrə gedir, öyrənmiş olduğu hallyusinasiya hadisəsini xatırlayır: bəzi yoluxucu və zəhərlənmə xəstəliklərinin nəticəsində baş beyninin hansı hissəsindəsə pozuntu əmələ gəlir. Bunun nəticəsi olaraq adam real olmayan şeyi elə bil görür, səsi elə bil eşidir, nəyişə elə bil tutur.

Xəyaldan ayrılan sinif müəllimi həmin şagirdin valideyni ilə görüşüb məsləhətləşir, müşahidəsi barədə ona danışır və ondan soruşur:

— Uşağıınız infeksiya və ya zəhərlənmə xəstəliklərinə tutulmamışdır ki?

Valideynlə qərara gəlirlər ki, psixiatra müraciət etsinlər. Psixiatr uşaqa yuxu və sakitləşdirici dörmənlar yazar; o, uşaqla son dərəcə müləyim və sakit rəftar etməyi məsləhət görür. Çox çəkmir ki, şagird hallyusinasiya xəstəliyindən yaxa qurtara bilir.

Burada nümayiş etdirdiyimiz faktlardan irəli gələn nəticə belədir: Sinif müəllimi təlim-tərbiyə işində tam uğur qazanmaq üçün, digər tədbirlərlə yanaşı, hər bir şagirdin halını daim müşahidə etməli, azacıq da olsa döyişiklikləri duymalı, təcili, gecikmədən tədbir görməli, valideynlərə məsləhətləşməlidir. Hər bir şagirdə valideyn qayğısı göstərən sinif müəllimi təlim-tərbiyə işində yüksək göstəricilərə nail olacağına bel bağlıya bilər.

2. Şagirdlər arasında ruhdandlaşmə və məyusluq halları və onların aradan qaldırılması təcrübəsi.

Ruhdandumşmə və məyusluq halları haqqında ayrıca danışmaq xüsusilə zəruridir. Çünkü psixoloji durumun bu şəraitdə vəziyyəti müstəsnasız olaraq hər bir şagirddə müşahidə edə bilər.

İnsan hayatı üçün, xüsusən təlim üçün xoşagelməz olan bu psixoloji durumun təzahür əlamətləri sinif müəllimliyinə hazırlaşan tələbəyə məlum olmalıdır. Ruhdandumşmə və məyusluq hallarını keçirən uşaqlarda bədən hərəkətləri, əl-ayaq hərəkətləri ləngiyir, düşünmə halları yavaşıyır, fəallığı aşağı düşür, təşəbbüskarlığı heçə enir, danışığa, səhbətə meyli sönür, özü səhbətə qarışmir, soruşanda həvvəsiz olraq bir kəlmə ilən cavab verir, sıfatində kədər, qüssə əlamətləri aydın duyulur, iştahası pozulur, dərsdə yuxusu gəlir, yaşamaq həvəsi sönür, bu dünyadan küsür, hətta özünü öldürüb canını qurtarmaq qərarına da gələ bilir.

Sinif müəllimi olacaq tələbə uşağın düşdürü bu psixoloji pərişanlığın səbəblərini də öyrənməlidir. Tələbə bilməlidir ki, uşaqdə pərişanlığa, ruhdandumşmaya və məyusluğa müxtəlif amillər səbəb ola bilir. Amillər arasında yaxın, istəkli şəxsin ölümünü, valideynlər arasında baş verən çəkişmə və dedi-qoduları, ailənin dağılmاسını, şagirdin anadangoğlu fiziki və əqli çatışmazlığı, müalicəsi qeyri müəyyən vaxtadək uzanan xəstəliyi, yoldaşlarının ehtiyatsızlıq üzündən işlətdikləri söz və ifadələr, müəllimin laqeydiliyi, özünün uğursuz fəaliyyəti və s. amilləri qeyd etmək olar.

Bu amillərdən hər hansının uşağa təsiri uzun müddət davam etdiykdə, qarşısı alınmadıqda, tədbir görülmədiykdə onun şəxsiyyətində ciddi patoloji pozuntulara səbəb ola bilir. Odur ki, bu cür uşaqlara diqqət xüsusən artırılmalıdır: yoluxucu xəstəliklər-dən qorunmalı, onun normal psixoloji və fiziki inkişafı üçün zəruri olan şərait yaradılmalı, normal ailə mühiti ilə təmin edilməli, tərbiyəsində insani üsullarda istifadə olunmalı, sinifdəki bütün şagirdlərin ona qayğısı ön plana çıkməlidir. Belə şagirddə hissiyat yaradılmalıdır ki, o, tənha deyil, onun haqqında düşünənlər var, hər şey onun xeyrinə dəyişir. Əmələ gələn yeni psixoloji əhval, ab-hava, nəhayət, şagirddəki ruhdandumşmənin ruhlandırılmaşı ilə, məyusluğun sevinc hissi ilə əvəz olunmasına gətirib çıxılır. Onda yaşamaq, oxumaq həvəsi baş qaldırır; tədricən təlimdə

geriləmənin qarşısı alınır. Müəllim də, sinifdəki şagirdlər də sevinirlər, düşünürler ki, müəllimlərinin müdrik rəhbərliyi ilə həyatdan bezmiş, ətrafdakılardan küsmüş olan bir uşağı həyata qaytarmaq, adamlara inam hissi yaratmaq mümkün imiş.

3. Fiziki və əqli cəhətdən məhdud imkanlı uşaqlarla aparılan təlim-tərbiyə təcrübəsi.

Azərbaycan Respublikasında normal inkişafdan kənar olan uşaqların təlim və tərbiyəsini təmin etmək üçün zəruri olan hər cür şərait yaradılır. Bu iş iki istiqamətdə aparılır: anormal uşaqların təlim-tərbiyəsi ilə məşğul olan xüsusi tədris müəssisələri yaradılır. Bundan əlavə, anormal uşaqların psixoloji və fiziki xüsusiyyətləri öyrənilir, fiziki və psixoloji çatışmazlıqların qismən də olsa əvəz edilməsi üçün təkliflər verilir.

Sinif müəllimliyinə hazırlaşan tələbə bilməlidir ki, anormal uşaqların kateqoriyaları, təəssüf ki, genişdir: kor uşaqlar, zəif görən uşaqlar, kar uşaqlar, sonralar karlaşan uşaqlar, nitqində zəif pozuntular olan uşaqlar, lal uşaqlar, əqli cəhətdən geri qalan uşaqlar, kor-lal-kar uşaqlar, əqli qüsurlu-kor-kar uşaqlar, hissi-iradi cəhətdən qüsurlu uşaqlar və s.

Tələbələrin xəbəri olmalıdır ki, anormal uşaqların, yəni fiziki və psixoloji qüsurlu uşaqların həyat və fəaliyyətlərini təmin edən, onların təlim və tərbiyəsi ilə məşğul olan xüsusi tədris müəssisələri var. Həmin xüsusi tədris müəssisələrində uşaqların təlim-tərbiyəsinin özünəməxsus xüsusiyyətlərini öyrənən ayrıca elm-defektologiya və onun da sahələri mövcuddur: tiflopedaqogika, surdopedaqogika, oligofrenopedaqogika, loqopediya.

Tiflopedaqogika — kor uşaqlarla və zəif görən uşaqlarla aparılan təlim-tərbiyə problemlərini öyrənir; surdopedaqogika — kar uşaqların və zəif eşidən uşaqların təlim və tərbiyə məsələlərini araşdırır; oligofrenopedaqogika — əqli cəhətdən geri qalan uşaqların təlim və tərbiyə məsələlərini tədqiq edir; loqopediya isə nitqi qüsurlu olan uşaqlarla aparılan tərbiyə və təlim problemlərini öyrənməklə məşğuldur.

Bəs fiziki və əqli cəhətdən məhdud imkanlı uşaqların təlim və tərbiyə problemləri ilə tədris müəssisələrində bilavasitə məşğul

olan mütəxəssislərin hazırlanması nə vəziyyətdədir? Tələbə bilməlidir ki, anormal uşaqların təlim və təriyəsi ilə məşğul olmaq, onlara müəllimlik etmək, təriyəçi olmaq nə qədər çətin olsa da, bir o qədər xeyirxah insanı peşədir; fərəhli haldır ki, ölkəmizdə həmin sahələr üzrə ali təhsilli mütəxəssislər hazırlanmağa başlanılmışdır.

Nəzərə alınmalıdır ki, fiziki və əqli cəhətdən qüsurlu övladları olan heç bir valideyn bu vəziyyətlə heç cür barışmir, çalışır ki, necə olursa- olsun, övladı təhsil alsin, cəmiyyətimizin faydalı və tətəndəşinə çevrilisin. Gözəl istək, gözəl arzudur. Bu arzu ilə anormal uşaqların xeyli hissəsi məktəbə-birinci sinfə gətirilir. Məktəbdə xeyli problem ortaya çıxır. Sınıf müəllimlərindən böyük səbr, pedaqoji takt tələb olunur ki, belə valideynlərin istəklərinə və o cür uşaqların heysiyyətinə toxunmadan, xüsusi həssaslıqla, müstəsna qayğıkeşliklə yaranan çətinlikləri həll edə bilsinlər.

Məktəb təcrübəsində bu cür problemlər eksor halda qarşılıqlı anlaşma şəraitində yoluna qoyulur. Fiziki və əqli çatışmazlığın yüngül formalarına aid edilənlər məktəbin birinci sinfinə qəbul edilir. Və şərt qoyulur ki, həmin uşaqlar həm sınıf müəlliminin, həm də valideynin gündəlik nəzarətində olsun; tələb edilən profilaktik və müalicə tədbirləri davam etdirilsin.

Anormallığın orta və ağır hallarına aid edilən uşaqların isə müvafiq tədris müəssisələrinə göndərilməsi məsləhət görülür. Bu halda uşağın xüsusi tədris müəssisəsinə göndərilməsinin həm onun xeyrinə, həm də valideynlərin xeyrinə olduğu barədə onlarda inam yaradılması olduqca vacibdir. Valdeynlər məktəbin rəhbərinin də, sınıf müəlliminin də məsləhətlərindən tam razı qalırlar. Məktəb tərəfi fiziki və əqli cəhətdən məhdud imkanlı uşaqlar haqqında dövlətimizin xüsusi qanunu olduğunu, belə uşaqlar üçün lazımı şəraitin yaradıldığını, ayrıca məktəblərin açıldığını, orda uşaqlara təhsillə yanaşı peşələrin öyrədildiyini valdeynlərə izah edəndə onlar razı qalır və arxayınlışırlar.

Özünü sınıf müəllimi vəzifəsinə həsr edən tələbə valideynlərlə bu cür söhbətlərə hazır olmalıdır.

4. Şagirdlər arasında ünsiyyət və bunun təlim-təriyə işinə təsiri.

İnsanlar arasında, o cümlədən şagirdlər arasında ünsiyyət xarakterin formalaşmasına müəyyən təsir göstərir.

Təlim zamanı, xüsusən onun əsas təşkili forması olan dərs zamanı şagirdlər, isər-istəməz, özlərindən asılı olmayaraq ünsiyyətdə olurlar; biri digərinə təsir edir, biri o birindən nəyişə öyrənir. Təlim zamanı şagirdlər arasında ümumi faydalı ünsiyyəti gücləndirmək məqsədi ilə bəzi müəllimlər müxtəlif üsullara əl atırlar. Məsələn, müəllim şagirdlərə imkan verir ki, öyrənilən və ya təkrar edilən mövzu ilə əlaqədar dərs zamanı bir-birinə sual versin, damışan yoldaşın unutduğunu ona xatırlatsın, dəqiqliyənə diyi fikrə düzəliş etsin, dərsə gəlməyən yoldaşın evlərinə getsin və öyrənilmiş məsələlər barədə ona məlumat versin, sinifdə uşaqların ad günləri qeyd edilsin, uşaqlar gül-çiçəklə bir-birini töbrik etsin, hansı cəhətdənse yardımə ehtiyacı olanlara köməklik edilsin və s. və i. a.

Bu cür tədbirlər göstərir ki, sinif şagirdləri arasında sağlam ünsiyyətin yaradılmasında təlimin yaratdığı imkanlardan yaradıcılıqla istifadə edən sinif müəllimlərimiz var. Belə sinif müəllimləri şagirdlər arasında ümumi ünsiyyət yaratmaqla kifayətlənmirlər. Bununla yanaşı, ayrı-ayrı şagirdlər arasında formaləşən məhdud ünsiyyət qruplarını da diqqət mərkəzində saxlayır, onların məhdud dairədə birləşərək ünsiyyətə girdiklərinin səbəblərini öyrənir; və çox maraqlı və faydalı faktlar müəyyənləşdirə bilir. Məsələn, bir müəllim öyrənir ki, sinifdə məhdud dairədə ünsiyyətə girən üç qrup var. Şagirdlərdən birinin evlərində kompüter olduğundan üç uşaq boş vaxtlarında orada yığışib kompüterdən istifadə etməyi öyrənirlər. Başqa bir şagirdin evlərində çoxlu kitab var. Kitablar arasında uşaqlara aid olanları çoxluq təşkil edir. Asudə vaxtları olanda 3-4 uşaq oraya gedib maraqlı kitabları oxuyurlar. Üçüncü qrupda ki uşaqlar atası rəssam olan şagirdin atanının emalatxanasında toplaşır, rəssamlığın sırlarını öyrənmək istəyirlər. Müəllim bu şagirdlərin fəaliyyətini dəsdəkləsə də onlardan soruşur:

Deyin görüm, siz yoldaşlarınızgilə gedəndə valideynlərinizə deyirsinizmi?

Şagird: --- Bəli, deyirik.

Kiçik qruplarda ünsiyyətlə müəllimin maraqlanmasına haqq qazandırmaq lazımdı. Bunun səbəbi də tələbələrə məlum olmalıdır. Tələbə bilməlidir ki, aşağı sinif şagirdlərində həyat təcrübəsi az olduğundan başqalarının təsiri altına düşmək ehtimalını unutmaq olmaz. Aşağı sinif şagirdlərinin məktəbdə olduğu kimi, məktəbdən kənar yerlərdə də daim nəzarətdə olmaları məsləhətdir. Sinif müəllimi və valideyn nəzarəti qarşılıqlı olduğu yerlərdə uşaqların tərbiyəsi uğurlu gedir: Şagirdlər arasında məktəbdəki sağlam mənəvi ünsiyyət asudə vaxtlardakı sağlam ünsiyyətlə tamamlandıqda şagirdlərin təhsillilik səviyyəsi də, tərbiyəlilik səviyyəsi də xeyli yüksək olur. Bu həqiqət də özünü sinif müəllimliyinə hazırlayan tələbəyə məlum olmalıdır.

5. Müəllimlə şagirdlər arasında ünsiyyət və bunun təlim-tərbiyə işinə təsiri.

Məktəb təcrübəsindən məlumdur ki, şagirdlər arasında ünsiyyət heç də həmişə hər yerdə problemsiz ötüşmür. Problemlər, şagirdlərarası narazılıqlar da ortaya çıxır. Tət-tək şagirdlərin düşünülməmiş dediyi söz, şit zarafatı, şıltaq hərəkəti, ola salmaq meyli yoldaşının xatırınə dəyir, onu özündən incik salır.

Əlbətdə, bu cür hərəkətlər sinifdə, bütövlükdə götürüldükdə məktəbdə sağlam ünsiyyət ab-havasına müəyyən kölgə salır. Bəzən incik düşən şagird öz narazılığını müəllimə bildirir. Bəzi şagirdlər isə narazılığının açıb bildirmir, ürəyində saxlayır, yoldaşından küsür, onunla ünsiyyətə girmir. Bu, sinifdə yeganə hall olsa belə, yolverilməzdır. Onun qarşısı dərhal alınmalıdır.

Birinci halın nə ilə nəticələnəcəyini əvvəlcədən bilmək çətin deyil. Ürəyini müəllimə açan şagird mənən bir qədər yüngüləşir; bilir ki, müəllim müəyyən tədbir görəcək. Doğrudan da belə olur. Müəllim əvvəlcə ona müraciət etmiş şagirdin özü ilə ayrılıqda söhbət edir. Məsələnin nə yerdə olduğunu öyrənir. Sonra diğər tərəflə təklikdə danışır. Günahın bu şagirddə olduğunu yəqin edən müəllim ondan xahiş edir ki, getsin yoldaşından üzr istəsin, onun könlünü alsin və gəlib müəllimə nəticəsini bildirsin. Belə də olur: Problem qaydaya düşür.

Bəs ikinci hal? Axı, şagird incikliyi barədə müəllimə heç nə deməyib! Bu halda müəllim necə hərəkət etməlidir? Onun öhtəsində olan ən güclü silahı- müşahidəçilik silahını işə salmalıdır. Axı, bütün dərslərdə, dərslərarası tənəffüs lərde şagirdlər onun gözü qarşısındadır! Kimin kimlə şən zarafat etdiyini, kimin kimlə gedib-göldiyini, kimin şən, kimin bir qədər kədərli olduğunu, kimlərin əvvəllər bir, sonralar isə aralı gəzib dolandığını görmək və müvafiq nəticələr çıxarmaq imkanındadır! Sınıf müəllimi bu imkandan məharətlə istifadə etməyə, azacıq da olsa incikliyi görməyə, şagirdlər arasında ünsiyyətin yüksək səviyyədə qalmasına borcludur. Sınıf müəllimində gündəlik səmimilik, müləyimlik və qayğıkeşlik görən şagirdlər öz üzəklərini ona açır, düzgün məsləhətlər verdiyini hər dəfə yəqin edirlər. Şagirdlər məhz belə müəllimi bağlanırlar; onun göstəriş və tələblərinə həvəslə əməl edirlər, onunla ünsiyyətə can atırlar. Nəticə olaraq sınıfda təlim-təbiyyənin səviyyəsi yüksəlir.

O da həqiqətdir ki, müəllimindən yalnız sərtlik görən, kobudluq duyan, tənəli sözlər eşidən, elə heydanlanan şagird nəinki həmin müəllimlə ünsiyyətdən çəkinir, nəinki bu müəllimin fənninə marağı sönür, onun simasında məktəbə, biliyə soyuqluq göstərir. Nəticədə sınıf üzrə təlim-təbiyyənin səviyyəsini yüksəltmək işi xeyli çətinləşir.

Deməli, nəiki şagirdlər arasında ünsiyyətin necəliyi, hətta müəllimlə şagirdlər arasında ünsiyyətin necəliyi müəllimin ustalıq dərəcəsindən çox asılı olur. Sınıf müəlliminin ustalıq dərəcəsi isə son anda təlim və təbiyyənin səviyyəsində əks səda verir.

Sınıf müəllimi olacaq tələbə unutmamalıdır ki, dərs zamanı şagirdlər arasında dostluq və yoldaşlıq, mehribanlıq, qarşılıqlı yardım, əməkdaşlıq məhz müəllim tərəfindən yaradılır və istiqamətləndirilir. Sınıf müəllimi çox gözəl bilir ki, sağlam ünsiyyətin mayasını təşkil edən həmin nəcib mənəvi keyfiyyətlər təlim-təbiyyə işinin səviyyəsini yüksəltməyin vasitəsinə çevrilir.

Yönləndici və düşündürücü çalışmalar.

1. Hansı psixoloji amillər təlim-təbiyyə işini çətinləşdirir?

2. Şagirdlər arasında ruhdandüşmə hallarına nələr səbəb ola bilir?
3. Ruhdandüşmə halları nə üçün aradan qaldırılmalıdır?
4. Fiziki və əqli cəhətdən məhdud imkanlı uşaqların təlim-tərbiyəsi üçün ölkəmizdə nə kimi şərait yaradılır?
5. Təlim zamanı şagirdlər arasında ünsiyyətin necəliyi ilə sinif müəllimi nə üçün maraqlanmalıdır?
6. Şagirdlərlə müəllim arasında ünsiyyətin hansı formalarını zərərli hesab edirsınız?

ALTINCI BÖLMƏ

Təlimdə müəllimin uğur qazanmasına imkan verən bəzi amillər

FƏSİL 12

Təlimdə motivasiya məsələləri

1. Öyrənilən mövzunun həyatda əhəmiyyətinin şagirdlər tərəfindən başa düşülməsinin təmin edilməsi.

I-IV siniflərdə ayrı-ayrı fənlər üzrə tədris edilən mövzuların həyatda gərəkli olacağını şagirdlər hökmən bilməlidir. Bu həqiqət əvvəlcə sinif müəlliminə məlum olmalıdır. Sinif müəllimi isə bu vacib məsələnin həllinə tələbəlikdən hazırlaşmalıdır. Bunu bizdən I-IV siniflər üçün hazırlanmış kurrikulumlar tələb edir. Çünki, sinif müəlliminin özü bu vacib vəzifənin öhdəsindən gəlməyə hazır olmalıdır. Bundan ötrü o, iki əsas istiqamətdə özünü təkmilləşdirməlidir. Sinif müəllimi olmaq iddiasına düşmiş tələbə I-IV siniflərdə şagirdlərə öyrədilən fənlərin mözmunu ilə tanış olmalı, həmin sinif şagirdlərinin hazırlıq səviyyəsini verilən dövlət tələblərini yaxşı bilməlidir. Bundan əlavə, I-IV siniflərdə işləyərkən ibtidai məktəb qarşısında qoyulmuş tələbləri yerinə yetirməyin yollarını da mənimsəməlidir. Bu, adı bir həqiqətdir ki, müəllim özünün müükəmməl bilmədiyini şagirdlərinə müükəmməl öyrədə bilməz. Odur ki, müəllim tədris etdiyi hər bir fənni, fənnə aid hər bir mövzunu öyrənməyin göləcək həyat və fəaliyyət üçün əhəmiyyətini gərək əvvəlcə özüne aydınlaşdırırsın, sonra şagirlərinə başa salsın.

Azərbaycan dili fənni ilə əlaqədar sinif müəlliminin yaxşı yadda saxlamalı və şagirdlərinə aşılmalıdır olduğu fikir Azərbaycan dilinin ölkəmizdə dövlət dili olduğunu fikir. Bu, o deməkdir ki, hər bir azərbaycanlı öz dövlət dilini müükəmməl bilməlidir. Azərbaycan dilini normal bilməyən, yaxud bilib azərbaycanca danışmayan şəxs Azərbaycanda uğur qazana bilməz.

Azərbaycan tarixinə aid bütün mövzular hər bir azərbaycanlı üçün doğmadır, hər mövzu şagird üçün yenidir. Bu mövzuların

tədrisi xalqımızın tarixini şagirdlərin gözü qarşısında açır. Müəllimin rəhbərliyi altında şagirdlər aydın başa düşür ki, keçmişdə xalqımızın dostu kim olub, düşməni kim olub. Şagirdlər onu da yəqin edirlər ki, xalqın tarixini yaxşı bilənlər dövlətimiz üçün sayılbaşlıqlı vətəndaşlar olur; xalqın tarixini yaxşı bilməyənlər arasından dönükərlər çıxır. Belələrinə qarşı şagirdlərdə nifrat hissi yaranır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə şagirdlərdə Azərbaycanlıq ideyası formalaşır, milli şürə baş qaldırır.

Xarici dil fənninin tədrisində şagirdlər yəqin edirlər ki, adam nə qədər çox dil bilirsə, bir o qədər dövlətli sayıılır. Xarici dili, məsələn, ingilis dilini və ya alman dilini, yaxud rus dilini bilən adam həmin xalqların nümayəndələri ilə faydalı ünsiyyət qura bilir.

Riyaziyyat fənnindən dərslərdə şagirdlər yəqin edirlər ki, dünyada olan cisimləri və hadisələri riyazi dildə-rəqəmlərdə ifadə etmək mümkündür və bu, insan əməyinin xeyli dərəcədə yüngülləşməsi səbəb lərindən birinə çevirilir, böyük məsələləri az bir zaman kəsiyində tez həll etmək olur.

Informatika haqqında ümumi biliyi olan sinif müəllimi öz şagirdlərinə informatikaya dair ilkin məlumat verə, həyatda və fəaliyyətdə onun əhəmiyyətini aça bilər.

Həyat bilgisi fənninin mövzu baxımından əhatə dairəsi ki-fayət qədər genişdir. Fənnin elə bir mövzusu yoxdur ki, onu həyatla əlaqələndirmək mümkün olmasın. Əslində fənnin mövzusuna daxil edilmiş mövzuların hamısı birbaşa elə həyat hadisələridir. Fənnin tədrisinin təşkili formaları da həyat hadisələri ilə bağlıdır: əşya dərsləri, müşahidə dərsləri, ekskursiya dərsləri.

I- IV sinif şagirdlərində elmi dünyagörüşünün formalaşdırılmasında musiqi fənninin müyyən rolu var. Musiqi uşaqlara spesifik vasitələrlə-səslər və səsdüzümü ilə, səsdüzümündə ahəngdarlıqla, templə, ritmlə təsir göstərir. Şagirdlərin musiqiyə mərağında onun, yəni musiqinin sadalanan ünsürləri ilə yanaşı, həyatı başa düşməkdə bu və ya digər formada həyatı əks etdirmək cəhəti də müəllimin diqqət mərkəzində olmalıdır. Həyat hadisələrini: küləyi, şolalənin səsini, quşların səsini, insanın sevinc və ya kədərini musiqi sədalarında əks etdirən bəstəkarlarımız az de-

yl. Hətta musiqi adamı ruhlandırı da, ruhdan sala da bilər. Öl-məz bəstəkar Ü.Hacıbəyovun “Koroğlu” operasının uverturası buna misal ola bilər. Bu uverturani eşidən şəxs istər-istəməz aya-ğə qalxmə olur; elə bil hücumə səsləyir.

Əmək təlimi və ya əməyə hazırlıq fənni də müəllimə im-kan verir ki, şagirdlərə əməyin rolunu, cəmiyyətdə insan organiz-minin formallaşmasında əməyin əhəmiyyətini şagirdlərin nəzəri-nə çatdırınsın. Üstəlik, bu fənn sadə əmək vərdişlərinin şagirdlərə aşilanmasında önməli yer tutur.

Aşağı sinif şagirdlərinin təlimində, tərbiyəsində, təhsili və psixoloji inkişafında fiziki tərbiyənin rolunu ayrıca qeyd etmək zəruri-dir. Təkcə ona görə yox ki, təlimin həyatla əlaqələndirilməsində, tə-limin həyatda əhəmiyyətinin şagirdlər tərəfindən başa düşülməsin-də fiziki tərbiyənin imkanları genişdir; həm də ona görə ki, bəzi sinif müəllimləri, təəssüf ki, həyatda fiziki tərbiyənin əhəmiyyətini başa düşmədiklərindən ona ayrılan saatlarda Azərbaycan dili və ya riya-ziyat keçirlər. Sinif müəllimliyinə hazırlaşan tələbə insan organiz-minin möhkəmlənməsində fiziki tərbiyənin roluna layiq olduğu qiyməti verəcək, bu qiyməti I- IV sinif şagirdlərinə də çatdıracaq və fi-ziki tərbiyə sahəsində bəzi məktəblərin səhvərini təkrarlamyacaq.

Tələbə təsviri sənətin həyatda rolunu düzgün qiymətləndir-məyi bacarmalıdır. O, bilməlidir ki, təsviri sənətin ayrı- ayrı növ-ləri rənglərlə, müxtəlif çizgi və xətlərlə sosial-iqtisadi və təbii ha-disələri eks etdirir; bu yolla həyatın dərk olunmasını asanlaşdırır.

Deyilənlərdən məlum olur ki, I- IV siniflərdə tədris olunan fənlərin, fənlərdəki mövzuların həyatda əhəmiyyətinin şagirdlər tərəfindən başa düşülməsini təmin edən müəllim təlimdə uğur qa-zana bilir.

Gələcək fəaliyyətə hazırlaşan tələbə xarici aləmin dərk olunmasında təsviri sənətin rolunu şagirdlərə çatdırmağın vacib-liyini yadda saxlamalıdır.

2. Dərs zamanı şagirdlərin fəallığa həvəsləndirilməsi təcrübəsi.

Şagirdlərin fəallaşdırılması təlimin köklü prinsiplərindən biridir. Təlim zamanı şagirdləri fəallaşdırmağın vacibliyini nəzə-

riyəçi pedaqoqlar da deyir, sıravi müəllimlər də. Dərsdə fəallaşdırmağın yolları və formaları haqqında yazanlar da çoxdur. Təcərübədə olduqca müxtəlif təkliflər də irəli sürürlür.

Onlaradan bəzilərinə nəzər salaq. Məsələn, savad təlimi zamanı müəllim “a” hərfini lövhədə kifayət qədər səliqəli yazıır və şagirdlərə müraciət edir:

— Uşaqlar baxın! Mən “a” hərfini yazdım. Siz də baxın, öz dəftərinizdə yazın görüm kim onu lövhədəki kimi gözəl, səliqəli yaza biləcək.

Şagirdlər işə başlayır. Müəllim sira ilə gözir, şagirdlərin parta arxasında oturuşuna, qələmi necə tutduğuna, dəftəri parta üstündə necə qoyduğuna diqqət yetirir, bəzi şagirdlərə göstəriş verir. Yenidən şagirdlərin yazılarına baxır. Onlardan ən nümunəvisini götürüb deyir:

— Baxın uşaqlar görün Kamal nə gözəl yazıb “a”-ni.

Başqa bir misal gətirək. III sinifdə Azərbaycan dili dərsi idi. “Felin zamana görə döyişməsi” mövzusu öyrənilirdi. Müəllim lövhədə əyani vəsait asır. Vəsaitdə aşağıdakı dörd yarımcıq cümlə yazılmışdı:

Bənna daşı yon..., qaldır..., divara qoy...

Malakeş palçığı qat..., divara mala çək...

Dülgər taxtanı ölç..., kəs..., yon...

Şüşəsalan pəncərənin gözlərini ölç..., şüşəni kəs..., yerinə sal...

Əyani vəsaiti asandan sonra şagirdlərdən xahiş edir ki, həmin yarımcıq cümlələri olduğu kimi dəftərlərinə köçürsünlər. Tapşırığa əməl ediləndən sonra müəllim yenidən tapşırıq verir:

— İndi də nöqtələrin yerinə cələ şəkilçilər artırın ki, fellər indiki zamana aid olsun.

Şagirdlərin hamısı işə girişir. Müəllim ciddi nəzarət qoyur ki, şagirdlər tapşırığa tam müstəqil əməl etsinlər. Müəllim partalarası hərəkət etdiyəcək yazınlara diqqət yetirir. 27 şagirddən 3-nün tapşırığı düzgün icra etdiyini, yerdə qalanların tək-tək səhvə yol verdiyini bildirir və həmin 3 şagirdə təşəkkür edir.

Başqa misal, IV sinifdə oxu dərsi idi. “Şuşa Gültəkini” adlı hekayə öyrənilirdi. Müəllim şagirdlərə belə bir tapşırıq verdi:

— Hekayənin ulduzeuqlara ayrılmış hissələrinə dəftərinizdə başlıqlar yazın; görək kim necə düşünəcək.

Şagirdlər hekayəni yenidən oxumağa başlayırlar. Onlar oxuduqca öz dəftərlərində başlıqlar yazırlar. Müəllim bir neçə şagirdin yazısını götürüb baxdı, razılığını bildirdi. Artıq şagirdlər arasında “mən yazdım” sədaları artmağa başladı. Müəllim:

— Tapşırığa cavab yazmayan var mı?

Mən yazmamışam deyən olmadı. Sınıfdə zəif oxuyan 3 şagirdin birindən müəllim yazıp-yazmadığını soruşduqda o, dedi:

— Bəli, yazmışam!

— Neçə başlıq yaza bilmisən?

— Beş başlıq.

— Axı, hekaya altı hissədən ibarətdir?

Şagird, məyus-məyus dayandı, lakin dillənmədi. Müəllim bir neçə şagirdin yazısını oxudu. Onların fikirləri müxtəlif olsa da müəllim təqdir etdi.

Dərsdə şagirdlərin fəallaşdırılmasına aid nümayiş etdirdiyimiz faktları ümumi şəkildə olsa da təhlil edək. Belə bir suala cavab verək:

Dərslərdən gətirilən nümunələri fəallığa həvəsləndirmə nümuniləri kimi qiymətləndirmək olar mı?

Yox, olmaz! Nə üçün? Çünkü, əvvəla, həmin dərslərdə həvəsləndirilən bir neçə şagird idi, özü də sayılıb - seçilən şagird; ikincisi, həmin dərslərdə zəif hesab edilən şagirdlər də tapşırıqları bu və ya digər dərəcədə yerinə yetirsələr də fəallığa həvəsləndirmədən kənardan qaldılar. Halbuki, dərs zamanı şagirdlərin fəallığa həvəsləndirilməsi bir neçə şagirdi deyil, sınıfdəki bütün şagirdləri nəzərdə tutur. Belə hesab edirik ki, fəallığa həvəsləndirilmə birinci növbədə zəif oxuyan uşaqlardan başlamalıdır. Bu şagirdlərin fəaliyyətində azacıq da olsa tərənnüt, fəallıq, tapşırığı icra etməyə göstərilən səy müəllimin diqqətindən yayılmamalıdır, dərhal müsbət qiymətləndirilməli, həvəsləndirilməlidir. Təəssüf ki, qısaça təsvir edilən dərslərdə bu cəhət nəzərə alınmamışdır. Ustad müəllim bu cür hallarda nisbətən passiv oyləşib qulaq asan və diqqəti yayılan şagirdlərə yoldaşlarının fikrini təkrar etməyi, yaxud misal gətirməyi, gücü ç-

tan hansısa işi görməyi və s. tapşırı və dərsin ümumi axarına onları qoşa və həvəsləndirə, fəallaşdırı bilir. Nəticə olaraq, müəllim dərs-lərdən gətirilən faktları ümumiləşdirməyi tələbələrə həvalə edir,

-- Dərsdə şagirdlərin fəallaşdırılmasına dair gətirilmiş faktları kim ümumiləşdirə bilər,

Deyilənlərdən irəli gələn nəticə belədir: dərs zamanı tək-tək şagirdlərin deyil, sinifdəki bütün şagirdlərin fəallığa həvəsləndirilməsi təlimdə müəllimə uğur gətirən amilə çevirilir.

3. Dərsdə şagirdlərə öyrənməyi öyrətmək fəaliyyətlərinin bəzi məsələləri.

Təcrübəli sinif müəllimlərinin işində görmək olur ki, şagirdlər ustalıqla qoyulmuş suala cavab verərkən və ya tapşırığı həll edərkən, adətən, iki cür bacarığı işə salmalı olurlar: sırf tədris bacarığını və idrak bacarığını. Sıravi müəllimlər həmin bacarıqlara fərq qoymurlar, fərqləndirmirlər. Halbuki, problemin kökünü məhz həmin fərqdə axtarmaq lazımdır. Fikrimizi bir misalda konkretləşdirək. Məsələn, II sinifdə Azərbaycan dili dərslərin-dən birində müəllim quşlarla əlaqədar sözləri öyrədərkən bir neçə quşun şəklini göstərir, adlarını dəftərə yazdırır. Digər müəllimin həmin mövzu üzrə dərsində isə eyni şəkillər lövhədən asılır, adları deyilir; sonra müəllim şagirdlərə tapşırıq verir:

-- Uşaqlar, şəkillərə diqqətlə baxın, ev quşlarının adlarını dəftərin sol tərəfində, çöl quşlarının adlarını isə dəftərin sağ tərəfində yazın.

Bu iki müəllimin təcrübəsinə nəzər salaq. Birinci təcrübədə şagirdlər quşların şəklini sadəcə görür, adlarını yazar, təfəkkür əməliyyatı, idrak bacarığı, düşünmə prosesi yox dərəcəsindədir. İkinci təcrübədə isə şagirdlər nəinki quşların şəklini görür, adlarını deyir, bundan əlavə, idrak fəaliyyətilə də möşğul olurlar; ev quşlarını və çöl quşlarını seçib adlarını ayrılıqda yazırlar, yəni fərqləndirirlər. Bu sonuncu isə təfəkkür prosesidir, idrak bacarığıdır. Bizim misalda quşları görmək, adlarını bilmək, adlarını düzgün yazmaq tədris bacarıqlarıdır. Bu cür bacarıqları, yəni tədris bacarıqlarını öyrənmək zoruridir. Lakin, kifayət deyil. Əsil təhsil üçün tədris bacarıqları ilə yanaşı idarə bacarıqları da vacibdir.

Öyrənmək üçün idrak bacarıqlarını tədris bacarıqlarından seçmək, təlim zamanı onları paralel işə salmaq gərəkdir. Gör-dükərimiz, eşitdiklərimiz və oxuduqlarımız idrakin ilk pilləsidir. Bunlar haqqında düşündükdə, müqayisə etdikdə, qruplaşdırıldıqda, ümumiləşdirildikdə, təhlil etdikdə, tərif verdikdə şagird idra-kın yüksək pilləsinə qalxmış olur. Sadaladığımız idrak bacarıqlarını şagirdlərə aşılaməq lazımdır. Öyrənməyi öyrətmək deyəndə birinci növbədə idrak bacarıqlarının, təfəkkür tərzlərinin öyrənil-məsi də nəzərdə tutulmalıdır.

Öyrənməyi şagirdlərə öyrətmək problemi son dərəcədə bö-yük əhəmiyyət kəsb etdiyindən, fikrimizi əlavə bir misalda da nü-mayış etdirək. III sinifdə riyaziyyat dərsi. Mövzu: "Ədədi 1-ə və özünə bölmə". Bir müəllim lövhədə yazır: 5:1 və izah edərək de-yir ki, beşi birə böldükdə beş alınır; yaxud, müəllim lövhədə di-gər misal yazır: 17:1. Müəllim izah edir ki, on yeddini birə böldükdə on yeddi alınır. Buradan hansı nəticə çıxır? Nəticə çıxır ki, hər hansı ədədin (beşi, on yeddini) birə böldükdə həmin ədədin özü alınır. Aydındır mı?

Uşaqlar bir ağızdan deyirlər:

— Aydındır, müəllim!

— Deməli, burada hər hansı ədədi özünə bölməni də eyni qaydada müəllim özü yazıb, özü izah etdi, özü tərif verdi, ümu-miləşdirdi.

Başqa bir müəllim həmin mövzunu həmin misallar əsasında belə tədris etdi. O, şagirdlərdən birini lövhəyə dəvət etdi və de-di — yaz, beş böl bir. Şagird yazdı. Müəllim şagirdlərdən soruşdu:

— Deyin, görək, beşi birə bölgəndə nə alınır?

Uşaqlar bir qədər fikirləşməli oldular. Müəllim bunda əvvəl öyrənmiş olduqları mövzunu — vurma əməlini xatırlamğı şagird-lərə məsləhət gördü. Şagirdlərdən biri dedi:

— Vurma əməlinin düzgünlüyünü yoxalamaq üçün alınmış hasili vuruqlardan birinə bölmək lazımdır: ikinci vuruq alındıqda vurma əməli düzgün hesab edilir.

Müəllimin təklifi ilə başqa şagird lövhədə 5:1=5 və 5·1=5 yazır. Müəllim yenə sınıf müraciət edir:

- Kim deyər: vurma əməli ilə bölmə əməli arasında nə ki-mi əlaqə var?

Şagirdlər lövhədəki bölmə və vurma əməllərinə diqqətlə baxandan sonra dedilər:

— Elə bil bu əməllər bir-birinin əksidir: vurma əməli bölmənin əksidir, bölmə əməli isə vurmanın.

Müəllim şagirdlərdən soruşur:

— Toplama və çıxma əməllərini xatırlayın, görün o əməl-lərdə də varmı belə əkslik.

— Bəli, var! Toplama çıxmanın, çıxma da toplamanın ək-sidir.

Beləliklə, bu dərs nümunələrindən də görünür ki, birinci halda müəllim riyazi qaydani konkret misallarda özü izah edir, qay-danı özü ifadə edir, nəticədə öyrənməyi şagirdlərə öyrətmək əla-mətləri yox dərəcəsində olur. İkinci halda isə müəllimin yönəldi-ci sualları və tapşırığı əsasında şagidlər onun istədiyi fikri düşünüb tapır və ifadə edə bilirlər. Burada artıq öyrənməyi şagirdlərə öy-rətmək əlamətləri özünü qabarıq şəkildə göstərir: düşünmək, ax-tarmaq, mühakimə yürütmək, müqayisə etmək, istəniləni tapmaq.

Sinif müəllimi olacaq tələbə həmin faktlardan öz gələcək fəaliyyəti üçün lazımı nöticələr çıxarmalıdır.

4. Şagirdlərdə öyrənməyə həvəsləndirən motivlərin for-malaşdırılması təcrübəsi

Yuxarıda sübut etməyə çalışdıq ki, təlimin gedişində tədris tapşırıqlarının şagirdlər tərəfindən icrası zamanı saysız tədris və idrak əməliyyatları bir-birini əvəz edə bilir; təlim prosesində tədris bacarıqları və bilikləri idrak bacarıqlarını, yəni təfəkkür tərz-lorini üstələdiyi, kölgədə qoyduğu hallarda təlimin səmərəsini ar-tırməq xeyli çətinləşir. Əksinə, dərs zamanı təfəkkür tərzləri, yə-ni idrak bacarıqları tədris bacarıqlarını üstələdiyi hallarda isə təlimin səviyyəsini yüksəlmək işi xeyli asanlaşır. Çünkü bilik şagir-din təfəkkür süzgəcindən keçdikcə başa düşülür, dərk edilir, yad-da qalır, onun öz malına çevrilir.

Təlimin bu faydalı axarında, yəni şagirdlərin öyrənmə fə-aliyyətində motivlərin də müəyyən rolü olur. Şagirdləri təlim fə-

liyyətinə təhrik edən, həvəsləndirən motivlər çoxdur. Aparılmış pedaqoji və psixoloji tədqiqatlarla sübut edilmişdir ki, təlimin keyfiyyətinə təsir göstərən bir sıra daxili pedaqoji qüvvələr var ki, bunlara motiv deyilir. Bu cür daxili psixoloji qüvvələrə aiddir: valideyni sevindirmək üçün oxumaq; müəllimlərdən xoş söz eşitmək üçün oxumaq; sinifdə sayılıb-seçilmək üçün oxumaq; uşaqlarla ünsiyyətdə fərqlənmək üçün oxumaq; savadlı olmaq üçün oxumaq; elnli, bilikli olmanın cəmiyyətdə yaxşı mövqe tutduğunu bildiyi üçün oxumaq; elmi-texniki tərəqqidə, cəmiyyətin sosial-mədəni inkişafında, istehsalatın avtomatlaşdırılmasında, kompüterləşməsində biliyin əhəmiyyətini başa düşdürüyü üçün oxumaq; hər hansı peşənin cəmiyyətdə yerini öyrənmək üçün oxumaq; cəmiyyət üçün, xalq üçün faydalı şəxs olmaq üçün oxumaq; hər hansı fənni daha yaxşı bilmək üçün oxumaq və s.

Bütün bunlar faydalı motivlərdir. Ancaq mənfi motivlər də olur. Məsələn, valideynin hədə-qorxusundan yaxa qurtarmaq üçün oxumaq; müəllimin danlığından, təhqiramız ifadələrinən can qurtarmaq üçün oxumaq; valideyndən hansıa hədiyyə almaq üçün oxumaq və s.

Tələbə motivlərin bu qədər müxtəlif olduğunu bilməlidir. Bilməlidir ki, motivlər dəyişə və təkmilləşə bilir. O, gələcəkdə öz şagirdlərinin oxumaq motivlərini öyrənməlidir; şagirdlərdə mənfi motivlər üzə çıxarsa onların faydalı motivlərlə əvəz olunmasına istiqamət verilməlidir.

Şagirdlərin təlim fəaliyyətində dərk etmə marağı da az rol oynamır. Müəllim yadda saxlamalıdır ki, təlim zamanı şagird yeni bilik və bacarıq öyrəndiyini hiss etdikdə sevinc hissi keçirir, daha yeni bilik öyrənməyə can atır. Təlimdə yeni bilik öyrəndiyini duymayan şagirddə təlimə maraq azala bilir. Bunu müəllim unutmamalıdır.

Bu cəhəti nəzərə alan bəzi müəllimlərimiz BİBO deyilən yeni üsuldan istifadə edir. Yeni usulun mahiyəti belədir. Müəllimin tələbinə uyğun olaraq yeni mövzu keçilən zaman şagirdlər öz dəftərlərində aşağıdakı formada qrafa çəkir və dərs ərzində onu doldururlar. Onlar qrafanın birinci hissəsində nöyi bilirlər

onu, ikinci qrafada yeni öyrəndiklərini, sonuncu qrafada isə nəyi öyrənmək istədiklərini yazuqlar:

Biliyə, elmə, təhsilə marağın artırılmasına təsir göstərən motivlər deyilənlərlə bitmir. Məsələn, həyatda, fəaliyyət zamanı adamın qarşılaşacağı problemlərin həllində təhsilli, elmlı, bilikli olmanın əhəmiyyəti barədə aparılan söhbət də, təhsil sahəsində çətinliklərin və çatışmazlıqların aradan qaldırılmasında tələbələrin- gələcək sinif müəllimlərinin fəallıq göstərə biləcəkləri də onlar üçün güclü motivə çevrilə bilər.

Təlimə maraq oyatmağa aid başqa misal gətirək. III sinifdə oxu dərsidir. Mövzu “Qeyrətli xagan”dır. Müəllim nağılı əvvəlcə-dən dörd hissəyə bölüb. Nağılı hissə-hissə oxumazdan əvvəl şagirdlərdə maraq oyatmaq məqsədi ilə müəllim onlara sual verir:

Deyin görək, sizdən ötrü ən əziz olan nəyi heç kəsə verməzsiniz?

Şagirdlər müxtəlif fikirlər söyləyirlər, canlı mübahisə gedir. Müəllim mübahisəyə qarışır, düzgün cavab tapmaq üçün nağılı oxumağı məsləhət görür. Birinci hissə oxunur. Müəllim oxunmuş hissəyə aid suallar verir:

— Nağılda söhbət nədən gedir?

Şagirdlərin fikirləri haçalanır. Müəllim deyir:

— Gəlin nağılm arxasına qulaq asaq. İkinci hissə oxunur.

Müəllim ikinci hissəyə dair sual verir;

— Xaqqın qərarı ilə razılışırsınız mı?

Yenə şagirdlər bir-birindən fərqli fikirlər söyləyirlər. Qızğın müzakirə gedir. Müəllim deyir: Darixmayın, arxasını oxuyun. Oxunur. Müəllim üçünə hissəyə aid də suallar verir:

— Xaqqan necə atadır? O, necə hökmdardır? Sizin ona münasibətiniz dəyişdimi? Size, xalq öz hökmdarı haqqında nə fikirdədir?

Suallara verilən cavablar bir-bir yenə müzakirə olunur. Müəllim yenə münasibət bildirmir. Nəhayət, sonuncu hissə oxunur. Yenə müəllimin sualları səslənir:

— Nağıl sizin gözlədiyiniz kimi bitdimi? Siz indi nə nəticəyə gəldiniz?

Şagirdlər bu dəfə Xaqqın qərarını bəyənirlər. Sonda şagirdlər müəllimin təklifi ilə “Mən öz vətənimni necə görmək istəyirəm” mövzusunda inşa yazmalı olurlar.

5. Yeni fəal (innovativ) təlim üsullarından istifadə təcrübəsi

Etiraf edək ki, son zamanlar fəal təlim üsullarından istifadə edən müəllimlərimiz çoxalmışdır. Xeyli yeni fəal təlim üsulları meydana çıxmışdır. Bəzi mütəxəssislər bu üsulları interaktiv üsullar, bəziləri-innovativ üsullar adlandırırlar. Üsulları qruplaşdıraraq necə adlandırılmalıdır asılı olmayaraq, onlardan bəzilərini burada qeyd edək: interaktiv üsul və ya qruplarla iş, söz assosiasiyası, rollu oyunlar, loto oyunu, söz əsasında şəkil çəkmək, maraq dərsi, şəkillə fikri ifadə etmək, səyahət oyunları, əqli hücum, kub və s.

İnteraktiv üsul İnteraktiv üsulun tətbiqi sinifdəki bütün uşaqların müstəqil düşünmələrinə, fikir söyləmələrinə və fəaliyyət göstərmələrinə maksimum şərait yaradır. Bu üsul tədris materialının şüurlu mənimsənilməsinə, şagirdlərdə psixoloji qüvvələrin, habelə faydalı mənəvi keyfiyyətlərin formallaşmasına imkan verir. Dörsdən bir misal: II sinifdə “Oxu” dərsi idi. Mövzu

“Yalançı çoban”dır. Müəllimin göstərişi ilə hər şagird hekayənin bir abzasını oxudu, şagirdlərdən biri hekayəni danışdı. Uşaqların diqqətini hekayənin adına yönəldən müəllim dedi:

— Uşaqlar, kim yalana aid atalar sözü deyər?

Şagirdlər “Yalanın ayaqları qısa olar”, “Yalan ayaq açar, yeriməz”, “Yalançının evi yandı, inanan olmadı” kimi atalar sözlərini dilə gətirdilər.

Müəllim təbaşirlə lövhəni iki hissəyə ayırdı, bir tərəfində doğruçu sözünü yazdı. Sonra o, şagirdlərdən xeyli mənfi və müsbət sözlər alıb, müvafiq tərəflərdə yazdı və soruşdu:

— Uşaqlar, sajdakı keyfiyyətləri necə adlandırırdınız, soldakıları necə?

— Sajdakı keyfiyyətləri pis, soldakıları isə yaxşı mənəvi keyfiyyətlər hesab edirik.

Sonra şagirdlər müəllimin göstərişi ilə partaları çevirib qrup-qrup üz-üzə əyləşdilər. Müəllimin təklifi ilə qruplardan biri hekayənin mözmununu plastilinlə yapmalı, digəri şəklini çəkməli, üçüncüsü kəndliləri çobanın nə üçün aldatdığını, dördüncü qrup isə hekayənin sonunda çobanın sözünü kəndlilərin nə üçün inanmadıqlarını izah etməli idi.

Tapşırıqlar yerinə yetirildikdən sonra qrupların nümayəndələri görülmüş işlər haqqında məlumat verdilər; məlumatlar qısa müzakirə olundu və qiymətləndirildi. Qiymətləndirməni səs-küy salmadan, şagirdlər sağ əlinin baş barmağının vəziyyəti ilə bildirdilər. Baş barmağın dik durması əlaməti, horizontal vəziyyətdə olması yaxşını, aşağı olması kafini bildirirdi. Qiymətləndirilmədə üç əsas götürüldürdü: icranın keyfiyyəti, icra zamanı sakitliyin gözlənilməsi və qrupdakı şagirdlərin fəallıq dərəcəsi.

Sonda şagirdlər hekayənin həm birinci hissəsini, həm də ikinci hissəsini səhnələşdirildilər.

Mövzunun bu formada öyrənilməsində bir sıra vəzifələr icra olunur, kollektivçilik, əməkdaşlıq, dostluq, bir –birindən öyrənmək, təşəbbüskarlıq, yaradıcılıq, müstəqil düşünmək tərzi, nitqin inkişafı, intizam, özünü qiymətləndirmə və s.

Söz assosiasiyası. Digər üsullarda olduğu kimi, söz assosiasiyasından da bütün fənlərin tədrisində istifadə etmək mümkündür. Söz assosiasiyasını yaddaşın gimnastikası adlandırmaq olar.

Hər hansı mövzu keçilən zaman müəllim və ya şagird bir söz və ya ifadə işlədir. Xahiş olunur ki, həmin söz və ya ifadə ilə əlaqədar yada düşən sözləri, yaxud hadisələri şagirdlər xatırlasınlar. Məsələn, IV sinifdə “Kənarı güllü Araz” adlı hekayə oxunub müzakirə qurtaranda müəllim sinfə belə bir sualla müraciət etdi:

— Uşaqlar, fikirləşin görək “el deyimi” deyəndə nələr yadınıza düşür?

Şagirdlər xatırladıqları el deyimlərini dilə gətirdilər:

— Su axarında salman el-oba barlı- bəhərli olar.

— Qaranquş yuva quran həyətdə şadlıq olar.

— Şabalıd ağacının gövdəsindən yapışqan süzüləndə yağış yağar.

Sığırçınlar və qarğalar kənd və şəhər ətrafına toplaşarsa qar yağacağı gözlənilir.

— Dekabrdə günəş çox görünərsə qış şaxtalı, yay isə isti keçər.

Rollu oyunlar: Öyrənilən tədris materialının şüurlu başa düşülməsinə və möhkəm yadda qalmasına xidmət edən üsullardan biri də rollu oyunlardır. Rollu oyunlardan istifadəyə ən çox Azərbaycan dili, oxu, həyat bilgisi dərslərində rast gəlmək olur. Rollu oyunların təşkilinə “Oxu” dərslikləri daha geniş imkanlar yaradır. Məsələn, IV sinif “Oxu” dərsliyindəki “Balıqçı və balıq” nağılını şagirdlər çox böyük həvəslə səhnələşdirirlər. Balıqçının bir şagird, onun arvadı qoca qarını digər şagird, balığı üçünəcə şagir, dənizi dördüncü şagird, müəllifin sözlərini isə beşinci şagird ifa edir. Səhnələşdirmədə faydalı cəhət həm də odur ki, rollar tez-tez dəyişdirilir, nəticədə şagirdlərin xeyli hissəsi fəal icraçı olur. O da maraqlıdır ki, şagirdlər ifa etdikləri rolların sözlərini əzbərdən deyirlər.

Səhnələşdirilərək öyrənilən mövzulardan biri də yenə IV sinifin “Oxu” dərsliyindəki Mirzə Ələkbər Sabirin “Ağacların bəhsisi” adlı şeiridir. Şeirdə mübahisəyə girişən palidin sözlərini bir

şagird, alma ağacının sözlerini başka şagird, şam ağacının sözlerini üçüncü şagird, müəllifin sözlerini isə dördüncü şagird ifa edir və şeirin həm məzmunu, həm də ideyası şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənilir.

Rollu oyunların başqa formalarından istifadə etmək halları da var. Məsələn, həyat bilgisi fənni üzrə müəllim şagirdlər qarşısında sual qoyur:

— Təsəvvür edin ki, yolla gedirsiniz. Birdən görürsünüz ki, maşın uşağı vurub yerə sərdi. Bu anda siz nə edərdiniz?

Sual ətrafında şagirdlər öz fikirlərini söyləyir, geniş müzki-rə keçirilir.

Başqa bir misal. Uşaqlar məşəyə gəzməyə gedirlər. Xeyli keçəndən sonra məlum olur ki, yoldaşlarından biri yoxdur. İtən uşaq o anda hansı hisslər keçirir? Bu sual ətrafında da fikir mübadiləsi təşkil etmək olur.

Loto oyunları: Məktəb təcrübəsində müxtəlif məzmunlu və formalı loto oyunlarına rast gəlmək olur. Onlardan birinə diqqət yetirək. III sinifdə dərs ilinin sonunda Azərbaycan dilindən il boyu öyrənilmiş mövzuların təkrarı keçirilirdi. Müəllim üstündə tapşırıqlar yazılmış bir neçə kağız parçasını torbaya salır. Kağızların hərəsində bir tapşırıq yazılmışdır. Tapşırıqlar belə idi:

Ölisbəni əzbər deyin.

Saitlərlə başlayan sözlərin ümumi əlamətini sübut edin.

Qalın və ince saitlərin fərqini açın.

Dodaqlanan və dodaqlanmayan saitlərin fərqini izah edin.

Qoşasaitli və qoşasamitli sözlər tapıb fərqini açın.


Bir neçə söz yazıb, onları kök və şəkilçiyə ayırin.

Müəllim sinifdəki şagirdləri altı qrupa ayırır və hər qrupdan bir nəfər gəlib torbadan bir kağız çıxartmasını xahiş edir. Düşünmək üçün beş dəqiqə vaxt ayırır.

Cavablar hazır olandan sonra bir-bir elan edilir və müzakirə olunur.

Əqli hücum: şəkil əsərində əqli hücuma aid bir misal nümayiş etdirək. Azərbaycan dili fənni üzrə III sinifdə mövzu: 68-ci səhifədəki şəkillər. Əvvəlcədən lövhədə altı tapşırıq yazılır. Sinif-

TƏLİMDƏ ŞAGİRLƏRİN ÖYRƏNMƏ FƏALİYYƏTİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ



dəki şagirdlər altı qrupa bölünür. Qruplar da nömrələnir. Qruplar öz nömrələrinə uyğun gələn tapşırıq üzərində düşünüb fikir söyləməli olurlar. Tapşırıqlar belə idi:

Uşaq nə üçün yaşlı qadına yaxınlaşır?

Uşaq arxadan həmin qadını nə üçün səsləyir?

Şagird dayanıb yaşlı qadınla nə barədə dəmir?

Şagird qadının zənbilini hara aparır?

Qadın və uşaq əllərini nə üçün yuxarı qaldırıb?

Siz yaşlılara nələrdə kömək edirsiniz?

Qruplar sira nömrəsinə uyğun tapşırıqları cavablandırırlar. Nəticədə kollektivin söyi ilə kiçik bir hekayə alınır.

Yönləndici və düşündürücü çalışmalar.

1. Öyrənilən biliyin həyatda əhəmiyyəti şagirdlərə başa salınmasa nə ilə nəticələnər?
2. Dərs zamanı şagirdləri fəallığa həvəsləndirmək nə üçün zəruridir?
3. Dərs zamanı öyrənməyi şagirdlərə öyrətməyi necə başa düşürsünüz?
4. Öyrənməyi sizə hansı yollarla öyrədiblər?
5. Sizin özünüz gələcəkdə öyrənməyi şagirdlərə necə öyrədəcəksiniz?
6. Siz şagirdlərinizi öyrənməyə hansı motivlərlə həvəsləndirəcəksiniz?
7. Gələcəkdə sinif müəllimi işləyərkən hansı yeni fəal təlim üsullarından istifadə etmək fikrindəsiniz?
8. Yeni fəal təlim üsullarının adlarını sadalayın.

FƏSİL 13

Təlimin qanunauyğunluqlarından aşağı sınıflarda istifadə təcrübəsi

1. Təlimin qanunauyğunluğuna dair anlayış və bunu bilməyin müəllim üçün praktik əhəmiyyəti

Özünü gələcək sınıf müəllimliyi fəaliyyətinə hazırlayan tələbə bilməlidir ki, onun tələbəlik fəaliyyəti də, qarşidakı fəaliyyəti də pedaqoji proseslə bağlıdır. Bilməlidir ki, pedaqoji proseslə əlaqədar Milli pedaqogikada bir çox qanunauyğunluqlar üzərə çıxarılmışdır.

Müəyyənləşdirilmiş pedaqoji qanunauyğunluqlar iki iri qrupa bölünür və belə adlanır: pedaqoji elmin inkişafını səciyyələndirən qanunauyğunluqlar və pedaqoji prosesin özündə cərəyan edən qanunauyğunluqları.

Pedaqoji prosesin qanunauyğunluqları da öz növbəsində üç qrupa ayrılır və belə adlanır: pedaqoji prosesin ümumi qanunauyğunluqları, təlimin qanunauyğunluqları və tərbiyənin qanunauyğunluqları.

Pedaqoji proses deyəndə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti nəzərdə tutulur.

Pedaqoji qanunauyğunluğun nə demək olduğunu da bilməyin müəllim və tələbə üçün əhəmiyyəti az deyil. Çünkü bu gün tələbə kimi fəaliyyət göstərən şəxs sabah müəllim kimi işə başlamalı olacaq. İndiki dövr isə fəaliyyətdə olan hər kəsdən, xüsusən müəlliimdən yaradıcılıq tələb edir, öz işinə, öz fəaliyyətinə tənqidi münasibət, onu daim təkmilləşdirmək tələb edir. Öz fəaliyyətində uğurlarının səbəbini, yaxud uğursuzluğunun səbəbini elmi cəhətdən təhlil etməyə alışan şəxs öyrənə bilər.

Pedaqoji qanunauyğunluğun mahiyyətindən həli olan müəllim öz fəaliyyətinə həmin mövqedən yanaşmaq imkanı qazanmış olur. Müəllimin fəaliyyətində saysız-hesabsız hadisələr cərəyan edir. Bir çox halda müəllim onlara alışır, əhəmiyyət vermir. Halbu ki, öz fəaliyyətinin xüsusiyətlərini öyrənməyə çalışan müəllim yəqin edə bilir ki, onun işində ötəri cəhətlər də, hərdən özü-

nü göstərən cəhətlər də, daim təkrarlanan, davamlı səciyyə daşıyan cəhətlər də olur.

Müəllim bilməlidir ki, onun fəaliyyətini səciyyələndirən ötəri, keçici hallar deyil, daim təkrarlanan, davamlı olan hallardır. Məhz bu cür davamlı təkrarlanan hadisələr; səbəb-nəticə arasında təkrarlanan asılılıqlar qanuna uyğunluq formasına düşür, qanuna uyğunluq hesab edilir. Bunu nəzərə alan Milli pedaqogika təlimin qanuna uyğunluğu məfhumunun mahiyyətini belə ifadə etmişdir: “Təlim hadisələrindəki səbəb və nəticə arasında davamlı təkrar olunan asılılığın mahiyyətinin aydın və dəqiq ifadəsi təlimin qanuna uyğunluğudur. Onun yığcam ifadəsi isə qanun adlanır”.

Sual olunur: təlimin qanuna uyğunluğunun nə demək olduğunu müəllimin bilməsi ona nə verir? Əvvəla, bu bilik onun elmi səviyyəsinin yüksəlməsinə səbəb olur; ikincisi, öz pedaqoji fəaliyyətini elmi əsasda öyrənməsinə, təhlil etməsinə, nöqsanları və müvəffəqiyyətini araşdırmağa şərait yaratır və, nəhayət, pedaqoji elmdə, xüsusən Milli pedaqogikada üzə çıxarılmış pedaqoji qanuna uyğunluqları öz fəaliyyətində nəzərə almaq imkanı verir.

Bu məqsədlə Milli pedaqogikada on iki qanuna uyğunluq müəyyənləşdirilmişdir. Həmin qanuna uyğunluqlardan yalnız üçünü burada səciyyələndirək.

2. Təlim zamanı müəllim fəaliyyəti ilə şagird fəaliyyətinin bir-birini şərtləndirməsində qanuna uyğunluq və bunu bilməyin praktik əhəmiyyəti

Həmiya məlumdur ki, təlim müəllim və şagirdlərin birgə fəaliyyətindən ibarətdir. O da məlumdur ki, onların fəaliyyətləri bir-birini şərtləndirir. Təcrübə aydın şəkildə göstərir ki, təlim zamanı müəllimin atdığı bütün metodik addımların sürəti və keyfiyyəti sinifdəki şagirdlərin mənimsəmə səviyyəsindən asılı olur. Məsələn, müəllim dərsdə yeni tədris mövzusuna keçməzdən əvvəl onun mənimsənilməsinə xidmət edəcək bilikləri şagirdlərə xatırlatmalı olur. Unutqanlıq halları çox olduqda müəllim məcburiyyət qarşısında qalib, əlavə vaxt sərf etməli, yaddan çıxanları yada saldırmalı və yalnız bundan sonra yeni mövzunun təd-

risinə keçmək məcburiyyətində qalır. Belə hallarda, adətən, yenini mövzunun şüurlu və möhkəm mənimsənilməsinə vaxt çatmır. Məktəb təcrübəsində bunun əksi də müşahidə olunur: öyrənilmiş mövzu ilə yeni mövzu arasında körpü yaratmaq məqsədilə əvvəlki biliklərin xatırlanmasında vəziyyətin normal olduğunu yəqin edən müəllim əlavə vaxt sərf etmədən yeni mövzunun öyrənilməsini normal təşkil edir.

Burada nümayiş etdirdiyimiz birinci təcrübədə müəllimin dərsdə ləngiməsinin səbəbi keçilmiş mövzunun şagirdlərin eksəriyyəti tərəfindən unudulması ilə əlaqədar idi. İkinci təcrübədə isə müəllimin ləngimədən irəliləməsinin səbəbi isə təkrarlamağa, unudulmuşların bərpasına cəhəyacın yaranmaması idi; çünkü bir anda məlum oldu ki, sınıf yeni mövzunun qavranması və başa düşülməsinə hazırlıdır.

Deməli, təcrübədən alınan faktlardan irəli gələn ilk nəticə belədir: təlimdə müəllimin irəliləmə sürəti şagirdlərin dərsdə qavrama səviyyəsindən asılı olur.

Yenə sual yaranır: bəs dərsdə şagirdlərin qavrama və başa düşmə səviyyəsi nədən asılıdır? Bir daha təcrübəyə müraciət edək. Təcrübədən alınan faktlardan görünür ki, təlimdə şagirdlərin biliyinin şüurluluq və davamlılıq səviyyəsi müəllimin pedaqoji hazırlıq, pedaqoji səriştəlilik, pedaqoji ustalıq, qayğıkeşlik dərəcəsindən də asılıdır. Dərs zamanı şagirdlərin necə düşündüklərinə, necə dinişdiklərinə, nə dərəcədə diqqətli olduqlarına, necə işlədiklərinə laqeyd qalan müəllim təlimdə müvəffəqiyyət qazana bilmir. Əksinə, şagirdlərdən hər birinin fördi xüsusiyyətlərinə ətraflı bələd olan, dərs zamanı bütün şagirdləri diqqət mərkəzinə saxlayan, diqqətin yayılması hallarına qətiyyən imkan verməyən, şagirdlərin hamisini işlədən, köməyə ehtiyacı olanlara yerdəcə yardım əlini uzadan müəllimin şagirdlərində irəliləyiş gündən-günə artır.

Bu iki cür təcrübə faktlarından irəli gələn nəticə belədir: təlimdə şagirdlərin müvəffəqiyyət qazanmasının səviyyəsi bir çox halda müəllimin peşəyə hazırlıq səviyyəsindən, öz pedaqoji ustalığını artırmaq səviyyəsindən asılı olur.

Şərh etdiyimiz bütün faktları yekunlaşdırırmalı olsaq etiraf etməliyik ki, müəllimin tədris fəaliyyətinin necəliyi şagirdlərin mənimsəmə fəaliyyətinin necəliyini şərtləndirdiyi kimi, şagirdlərin mənimsəmə xüsusiyyətləri də müəllimin tədris imkanlarını ni şərtləndirir. Göründüyü kimi, bu qarşılıqlı asılılıqda müəyyən qanuna uyğunluq olduğu duyulur. Həmin qanuna uyğunluğun mahiyyəti belədir: təlim zamanı müəllim şagirdlərin mənimsəmə xüsusiyyətlərini nə qədər ətraflı və diqqətlə nəzərə alırsa, onlar bir o qədər müvəfəqiyyətlə oxuyurlar; şagirdlər təlimdə nə qədər uğurla oxuyurlarsa, müəllim də bir o qədər səmərəli işləməli olur.

Bu qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: təlimdə müəllim fəaliyyətinin və şagird fəaliyyətinin bir-birini şərtləndirməsi qanunu.

Soruşulur: bu qanuna uyğunluğun mövcudluğunu bilmək sifif müəlliminə nə verər? Onu bilən, öyrənən, lakin öz əməli işində nəzərə almayan müəllimin fəaliyyətində, aydınlaşdır ki, heç bir yenilik baş verməz. Lakin həmin qanuna uyğunluğun mahiyyətini dərk edən və öz gündəlik təlim işində onu nəzərə alan müəllimin fəaliyyətində, əlbətdə, irəliləyiş baş verəcək. Məktəb təcrübəsində bu ideya sınaqdan da çıxarılmışdır.

Qanuna uyğunluğu nəzərə almağın səmərəli olduğunu hər bir müəllim öz təcrübəsində sınaqdan keçirə bilər. Bundan ötrü azacıq təşəbbüs göstərmək kifayət edir.

3. Dərsdə müəllim fəallığı və şagird fəallığı arasındaki nisbətdə qanuna uyğunluq, bunu bilməyin əhəmiyyəti.

Məktəb təcrübəsində müəyyən edilmişdir ki, dərs zamanı müəllimin fəallığı ilə şagirdlərin fəallığı arasındaki nisbət müəllimlər arasında xeyli fərqlənir. Bu fərqlərə baxmayaraq onları üç qrupa ayırmak mümkün olmuşdur: dərsdə adətən şagirdləri pasiv, özləri isə fəal olan müəllimlər; özləri az fəal, şagirdləri isə daha fəal olan müəllimlər; özləri də, şagirdləri də orta səviyyədə fəal olan müəllimlər.

Birinci qrupa daxil olan müəllimlər düşünürlər ki, dərsin ayrı-ayrı mərhələlərində özləri nə qədər çox danışsalar, yeni mövzunu nə qədər ətraflı şərh etsələr, nə qədər çox misal götirsələr, nə

qədər dərin mühakimə yürütsələr və şagirdlər nə qədər diqqətlə qulaq assalar təlimin səviyyəsi yüksələr. Belə də edirlər; hər məsələni şagirdlərə hazır verirlər. Elə hey şagirdlərə müraciət edib, qulaq asın deyirlər. Hərdən əlini masaya vurub sakit oturmağı tələb edirlər; bir sözlə, şagirdləri az düşündürür, az işlədirlər, özləri çox düşünüb çox işləyirlər. Fikrimizi bircə misalda nümayiş etdirək. III sinifdə riyaziyyat dörsidir. Mövzu bölmə əməli ilə əla-qədardır. Müəllim lövhədə misal yazır: 682:2. Misalı dəftərlərinə yazmayı o, şagirdlərə tövsiyə edir. Sonra həmin misalı lövhədə həll edir: $682:2 = (600+80+2):2 = 600:2 + 80:2 + 2:2 = 300 + 40 + 1 = 341$ Bunun arxasında müəllim həmin misalın həllini şərh edir: 682=6 yüzlük, 8 onluq, 2 təklik. Bu, o deməkdir ki, əvvəlcə 682 ədədinin yüzlülərini ikiyə bölürük, sonra onluqlarını ikiyə bölürük, daha sonra təkliklərini ikiyə bölürük. Nəhayət, qalığın olub olmadığını yoxlayırıq. Bizim misalımızın sonunda qalıq yoxdur.

Misaldan göründüyü kimi, hər cəhətdən müəllim tam fəaliq göstərir. Şagirdlərə isə yaxşı halda sakit oturub misalın həlli-nə baxıb, öz dəftərlərinə köçürmək, müəlliminiz izahına qulaq asmaq qalır. Bu isə təlimin təfəkkürə deyil, hafızəyə söykəndiyini sübut edir.

İkinci qrupa aid edilən müəllimlər isə, əksinə, şagirdlərini mümkün qədər çox düşünürür, çox işlədirlər, özləri isə ən çox mənimsəməni təşkil edir, düşünmək üçün suallar, işləmək üçün çalışmalar veririlər. Başqa bir müəllimin həmin misalın (682:2) həlli tərzinə nəzər salaq. Burada müəllim bir şagirdi lövhəyə dəvət edir və misalı yazdırır. Xahiş edir ki, misalı asta-asta həll etsin və aram-aram izahını versin. Müəllim sinifdəki şagirdlərə tapşırır ki, misalın həllini diqqətlə izləsinlər, həm də həllin şərhinə qulaq assınlar; səhvə yol verildiyi halda əl qaldırıb səhvə düzəliş etsinlər.

Misalın həlli və şərhində nəzərə çarpan üç səhv sinfin fəal müdaxiləsi sayəsində düzəldildi.

Göründüyü kimi, eyni misalın başqa müəllimin dərsində həlli tamam başqa cür təşkil edilmişdir. Burada misalın həlli də, həllin şərhi də şagirdlərin fəal iştirakı ilə həyata keçirilmişdir.

Müəllim isə misalın həllini də, şörhini də təşkil etmişdir, şagirdlərin fəaliyyətinə istiqamət vermiş, rəhbərlik etmişdir.

Problemin bu cür həlli isə təlimin əsasən hafizəyə deyil, təfəkkürə söykəndiyini sübut edir. Gətirilən faktlardan belə bir nəticə çıxır ki, dərsdə özü çox danışib çox işləyən, şagirdlərini isə az danışdırıb az işlədən müəllimin təlimində səmərə az olur. Lakin dərsdə özü az danışib, az işləyən, şagirdlərini isə çox danışdırıb çox işlədən müəllimin təlim işində səmərə xeyli artır. Bu cür faktlarda müəyyən qanunauyğunluq olduğu özünü göstərir. Qanunauyğunluq belədir: **dərsdə müəllimin fəallıq dərəcəsi artdıqca şagirdin fəllığı azalır və mənimmsəmənin səviyyəsi o qədər də artmir; əksinə, dərsdə şagirdlərin fəllığı artırıldıqca müəllimin fəllığı azaldıldıqca mənimmsəmənin səviyyəsi yüksəlir.**

Bu qanunauyğunluğun qanun formasında ifadəsi belədir: dərsdə müəllim və şagird fəallılıqlarının tərs mütənasibliyi qanunu.

Sual olunur: həmin qanunauyğunluğun olmasına bilmək indiki tələbəyə-gələcək sinif müəlliminə nə verər? Birinci növbədə öz təcrübəsinə və həmkarlarının təcrübəsinə bir qədər tənqid yanaşmağa imkan verər. Çalışar ki, öz təlim işini həmin qanunauyğunluqdan irəli gələn tələblər səviyyəsində qursun, şagirdlərini çox düşündürsün, onların müxtəlif formalı müstəqil işlərini təşkil etsin. Bununla da təlimin səviyyəsini yüksəltsin, respublikamız üçün ləyaqətli vətəndaşlar yetişdirməyin möhkəm bünövrəsini qoysun.

4. Dərs zamanı əyanılıkdən istifadədə qanunauyğunluq və bunu bilməyin praktik əhəmiyyəti

Məlum olduğu kim, aşağı siniflərdə əyani vasitələrdən geniş istifadə edilir. Bu, təbiidir. Çünkü I-IV sinif şagirdlərinin düşüncə tərzləri çox halda konkret hadisələrlə, konkret cisimlərlə əlaqələndirsən, Həmin dövrdə olan uşaqların fikirləri çox halda əl hərəkətləri ilə, bədən hərəkətləri ilə müşayiət edilir. Bu səbəbdən də Milli pedaqogikada müəyyənləşdirilmiş qanunauyğunluqlardan birini, özü də əyanılıklı əlaqədar olanını burada qabartmaq yerinə düşür.

Təlimdə əyanılıyin əhəmiyyəti uzaq keçmişdən üzü bəri etiraf edilir. Odur ki, burada söhbət aşağı siniflərdə əyani vasitələrdən istifadə etməyin əhəmiyyətindən getmir. Söhbət əyanılıkdən istifadə zamanı yol verilən birtərəflilikdən gedir; onun indiyədək əhəmiyyət verilməmiş digər tərəfi qabartmağın zəruriliyindən gedir.

Məsələ burasındadır ki, indiyədək əyanılıkdən istifadə təcrübəsi idrakin ilk pilləsi olan- qavrayışla məhdudlaşmışdır. Pedaqoji nəzəriyyədə də, pedaqoji təcrübədə də mütəxəssislər hər hansı biliyin, hadisənin, cismin mahiyyətini uşaqlara başa salmaq üçün həmin hadisəni, cismi göstərməyə çalışmışlar; özünü nümayış etdirmək, imkan xaricində olduqda şöklini, modelini, maketi ni göstərməyi vacib hesab etmişlər. Bu ideya əlbətdə, faydalıdır. Çünkü eisimlərin, hadisələrin özləri, yaxud onların şəkilləri baxan adamlarda, o cümlədən şagirdlərdə konkret duyguya və qavrayış yaradır. Onlardan ayrılanca isə adamda təsəvvür qalır.

Deyilənlərdən göründüyü kimi, əyani vasitələrdən istifadə yaxşı halda insanlarda qavrayışın və təsəvvürün formalaşmasına xidmət edir; vəssalam! Qavrayış və təsəvvür isə idrakin, dünyani dərk etməyin ilk pilləsidir. Cisinin və hadisələrin dərk edilməsinə ilk pillə, yəni qavrayış və təsəvvürün formalaşması nəinki vacibdir, həm də zəruridir. Lakin dərk etmənin tamlığı üçün, dünya haqqında dolğun məlumat almaq üçün ikinci yüksək pilləyə, anlayışlar pilləsinə qalxmaq tələb olunur. Məktəb təhsili qarşısında qoyulmuş vacib tələblərdən biri şagirdlərdə məhz anlayışların formalaşmasına nail olmaqdan ibarətdir. Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, belə bir ciddi elmi vəzifənin təlim zamanı həyata keçirilməsində əyanılıkdən istifadənin də müvafiq imkanları var.

Soruşmaq olar: bu imkanlar nədən ibarətdir. IV sinfin oxu dərslərindən bir misal. Dərsin mövzusu Əli Kərimin "Ana" adlı şeiri idi. Şeirin yanında ağbirçək qadın şəkli də var. Şeirin məzmunu təhlil ediləndən sonra müəllim şagirdlərə belə bir mücərrəd sualla müraciət etdi:

- Uşaqlar, siz ana obrazınızı necə təsəvvür edirsiniz?

Bir neçə şagird ana obrazı haqqında öz təəssüratlarını da-nışdı. Maraqlı cəhət budur ki, şagirdlərin əksəriyyətinin fikri şe-riñ böyründə verilmiş şöklən əlamətlərini andırırdı. Dərsin sonu-na yaxın müəllim həmin dərsliyin 13, 29, 48, 115, 136 və 140-ci səhifələrindəki şəkillərə diqqətlə baxmayı və əvvəlki suala ye-nidən cavab verməyi xahiş etdi. Yenə xeyli fikir söyləyənlər ol-du. Maraqlısı budur ki, bu dəfə söylənən fikirlər bir qadın obra-zında cəmləşməmişdi; müxtəlif sahələrlə, müxtəlif fəaliyyət nö-vü ilə əlaqədar olan qadınların xüsusuyyətləri elə bil ümumiləşdi-rilərək ifadə olunurdu.

Başqa bir misal. Həyat bilgisi fənni. Müəllim bitkilər haqqında, milköklü və saçaqlıköklü bitkilərdən danışındı. Lövhə-dən lobyanın və buğdanın köklərini əks etdirən şəkillər asılmışdı. Müəllim şəkildə lobyanın köklərini göstərib dedi:

— Bu, lobiadır. Baxın, bunun kökü mil kimidir. Belə kökü olanlara milköklü bitkilər deyilir.

Müəllim digər şəkli göstərib deyir:

— Bu isə buğdanın köküdür, baxın, kökləri yanlara səpolə-nib. Odur ki, buğdaya saçaklı kökə malik bitki deyilir.

Həmin müəllim digər sinifdə bitkilər haqqında məlumatı bir qədər başqa üsulla təqdim etdi. O, bu dəfə buğda və loba-ya köklərinin şəkillərindən əlavə noxudun, günəbaxanın, arpanın köklərinin şəkillərini də lövhədən asmışdı. Müəllim əvvəlcə lob-yanın, noxudun və günəbaxanın köklərini göstərib dedi:

— Bunlar ikiləpəli bitkilərdir, kökləri də mildir, milköklü bitkilərdir. Bütün ikiləpəli bitkilər milköklüdür.

Müəllim buğdanın və arpanın köklərini göstərib bildirir:

— Buğdanın və arpanın kökləri saçaqlıdır, özləri də birləpə-li bitkilərdir. Bütün birləpəli bitkilərin kökləri saçaqlıdır.

Bir həftədən sonra həm əvvəlki sinfin şagirdlərinə, həm də sonrakı sinfin şagirdlərinə cyni sual verildi:

— Hansı bitkilərə milköklü, hansılarına isə saçaqköklü bit-kilər deyilir?

Maraqlıdır ki, əvvəlki sinfin şagirdlərinin əksəriyyəti lob-yanın və taxılın adını çəkmişlər. Amma digər sinifdəki şagirdlə-

rin cavabında birləpəli və cütləpəli bitki adlarını deyənlər çoxluq təşkil etmişdir.

Beləliklə, qadın şəkilləri və bitki şəkilləri ilə əlaqədar məşğələlərdəki faktlardan təqribən eyni nəticələr alınmışdır: nümayiş etdirilən şəkil bir cismi əks etdirdikdə şagirdlərdə həmin cism haqqında konkret qavrayış və təsəvvür formalaşır. Eyni cinsli bir neçə cismi nümayiş etdirdikdə isə onların hamısı üçün səciyyəvi olan əlamətlər diqqəti cəlb edir və anlayışların yaranmasına səbəb olur. Bu cür yeniliyi nəzərə alan Milli pedaqogika müvafiq qanuna uyğunluq üzə çıxara bilmişdir: **Əyani vasitələrdən istifadə edən zaman şagirdlərin diqqəti yalnız bir cisinin və ya hadisənin şəkli üzərində cəmləşdirildikdə onlarda əsasən qavrayış və təsəvvür formalaşır; şagirdlərin diqqəti eyni cinsli bir neçə cisinin, yaxud hadisənin şəkillərinə yönəldikdə isə oxşar əlamətləri ümumiləşdirərək anlayış yaratməq mümkündür.**

Soruşmaq yerinə düşərdi: əyani vasitələrdən istifadənin on vacib imkanlarının olduğunu bilmək tələbənin nöyinə lazımdır? O, tələbə kimi təhsil aldığı dövrədə əyani vasitələrə müraciət etdiyi hallarda çalışır ki, öyrəndiyi yeniliyi xatırlasın, çalışın ki, özündə qavrayışla yanaşı anlayış da formalaşın. Axi tələbə aşağı siniflərdə pedaqoji təcrübə keçməli, sınaq və zaçot dərsləri də təşkil etməlidir. Yəni əyanılıyin anlayışa xidmət etməli olduğunu orada yada salmalı və müvafiq qanuna uyğunluğa istinad etməlidir və nəhayət, tələbə sinif müəllimi kimi fəaliyyətdə olan zaman əyanılıklə əlaqədar öyrəndiyi həmin yeniliklərə laqeyd qalmayacaq.

5. Təlimin digər qanuna uyğunluqlarının mahiyyətinə qısa nəzər

Təlimin həyatla əlaqəsində qanuna uyğunluq: mövzunun tədrisi həyatla, istehsalatla nə qədər ətraflı əlaqələndirilirsə həmin mövzu üzrə şagirdlərin mənimşəmə səviyyəsi bir o qədər yüksək olur.

Məktəbdəki maddi və mənəvi mühitlə təlim arasındaki əlaqədə qanuna uyğunluq: təlim münasib maddi-texniki və mənəvi-psixoloji şəraitdə cərəyan etdikdə şagirdlərin mənimşəmə səviyy-

yəsi yüksəlir; əksinə, təlim namünasib maddi-texniki və mənəvi-psixoloji mühitdə cərəyan etdikdə isə şagirdlərdə mənimşəmə səviyyəsini yüksəltmək işi xeyli çətinləşir.

Şagirdlərin psixoloji imkanları ilə mənimşəmə səviyyəsi arasında qanuna uyğunluq: şagirdlərin zehni və iradi inkişaf səviyyəsi, təlimə marağının və işgüzarlığı artdıqca təlimdə müvəffəqiyyət səviyyəsi də artır.

Problemlı situasiya ilə əlaqədar qanuna uyğunluq: təlimdə problemlı situasiyanın yaradılmasında ziddiyətlərin şagirlər tərəfindən duyulmasına, qəbul edilməsi və aradan qaldırılmasına onların səy göstərmələri mənimşəmənin səviyyəsini artırır.

Təlimdə elmliliklə əlaqədar qanuna uyğunluq: təlimin məzmununu və gedişini müəllim elmi cəhətdən nə qədər etraflı əsaslandırsa mənimşəmənin səviyyəsi bir o qədər yüksəlir.

Təlim və təhsil arasındaki əlaqədə qanuna uyğunluq: "Təlim təhsilin həyata keçirildiyi prosesdir, təhsil də bir halda təlimin əsası, ikinci halda onun gedışı, üçüncü halda isə nəticəsidir".


Təlim və tərbiyə arasındaki əlaqədə qanuna uyğunluq: Təlimin məzmununda və təşkilində, müəllimin davranış və görkəmində tərbiyəvi imkanlarının olduğunu biliib nəzərə alıqda təlim-tərbiyə işinin səviyyəsi yüksəlir.

Təlim və psixoloji inkişaf arasındaki əlaqədə qanuna uyğunluq: "Dərsliyin mətnlərindəki mühakimə formalarına şagirdlərin diqqətini cəlb etdikdə, müəllimin öz mühakimələri məntiqli quşulduqda və şagirdlərdən məntiqli nitq tələb edildikdə onlarda psixoloji inkişaf sürətlənir".

Təlimdə biliyin möhkəmliyi üzrə qanuna uyğunluq: "vaxtaşırı şüurlu təkrar təşkil edildikdə, cyni bilikdən müxtəlif şəraitdə istifadə edildikdə, habelə yeni mövzunun dərs zamanı şüurlu mənimşənilməsi təmin olunduqda şagirdlərin bilik və bacarıqlarının ömrü xeyli artır".

Təlim üsullarının müxtəlifliyi ilə mənimşəmə arasında əlaqədə qanuna uyğunluq: "Tədris mövzusunun xarakterindən asılı olaraq tətbiq edilən üsulların müxtəliflik dərəcəsi artdıqca şagirdlərdə mənimşəmə səviyyəsi yüksəlir".

TƏLİM QANUNAUYĞUNLUQLARININ TƏZAHÜR ETDİYİ SAHƏLƏR



Yonəldici və düşündürücü çatışmalar.

1. Təlimin qanuna uyğunluğu məşhumunun mahiyyətini tələbə nə üçün bilməlidir?
2. Təlim zamanı müəllim fəaliyyəti ilə şagird fəaliyyətinin bir-birini şərtləndirdiyini bilən müəllim necə hərəkət etməli, özü üçün nə kimi nəticələr çıxartmalıdır?
3. Dərsdə müəllim fəallığı ilə şagird fəallığı arasındaki nisbətin dəyişdiyi hallardan müəllim özü üçün hansı nəticələr çıxarda bilər?
4. Əyani vasitələrdən istifadə ilə əlaqədar Milli pedaqoqikanın müəyyənləşdiriyi yenilik pedaqoji elmə nə verir, pedaqoji proseslə məşğul olan müəllimlərə nə verir?
5. Milli pedaqogikada üzə çıxarılmış qanuna uyğunluqlar dan hansılarını öz təcrübənizdə sınadandan keçirirsiniz?

FƏSİL 14

Sinifdə münasib maddi-texniki və mənəvi-psixoloji mühitin yaradılması

1. Sinif və sinif otağı məshumları, bunları bilməyin əhəmiyyəti

Məktəb təcrübəsindən məlumdur ki, çox vaxt nəinki tələbələr, hətta bəzi müəllimlərimiz də sinif və sinif otağı məshumlarına fərq qoymurlar. Belə bir qeyri müəyyənliyi nəzərə alaraq həmin məshumların xüsusiyyətlərini aydınlaşdırıraq.

Sinif məshumunu səciyyələndirən xüsusiyyətlərdən biri sinif otağı ilə deyil, şagirdlərlə əlaqədardır. Sinifdə, adətən, eyni yaşlı şagirdlər eəmləşir. **Eyni yaşlı şagirdlərin** siniflər üzrə eəmləşməsi isə məktəbə şagird qəbulu ilə şərtlənir. Mövcud qaydalara görə ümumtəhsil məktəbinə qəbul, bir qayda olaraq, qarşıdan gələn tədris ilinədək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. Tək-tək hallarda sinif üzrə bir və ya iki şagird müxtəlif səbəb üzündən təkrar sinifdə qala və bir yaşı fərq alına bilər.

Sinif məshumunu səciyyələndirən ikinci mühüm xüsusiyyət şagirdlərin **sabit tərkibdə** olmasıdır. Bir qayda olaraq sinifdə şagirdlərin tərkibi il boyu sabit olur. Tək-tək hal olur ki, bu və ya digər səbəb üzündən hansısa şagird başqa yerə gedir və ya başqa yerdən gəlir.

Sinif məshumunu fərqləndirən üçüncü xüsusiyyət **məşğələrlə** bağlıdır. Sinifdəki şagirdlər fənlər üzrə bütün məşğələlərdə cəni tərkibdə iştirak edirlər. Sinif məshumunu səciyyələndirən sonuncu xüsusiyyət **dərs cədvəli** ilə əlaqədardır. Sinifin fəaliyyəti dərs cədvəli ilə tənzimlənir.

Deyilən xüsusiyyətləri nəzərə alaraq sinif məshumunun mahiyyətini belə ifadə etmək olar: **dərs cədvəli üzrə məşğələlərdə cəni yaşlı və sabit tərkibdə iştirak edən şagirdlər qrupuna sinif deyilir.**

Sinif otağı məshumu da, adından göründüyü kimi, sinif məshumundan ayrılmazdır. **Dərs cədvəli üzrə sabit tərkibli şagirdlərin məşğələ keçdiyi yerə (otağa) sinif otağı deyilir.**

Sinif müəllimliyinə hazırlaşan tələbə məktəblə əlaqədar olan məşhuların mahiyyətini dəqiq bilməlidir ki, həmkarları onu məzəmmət etməsin.

2. Sinif otağının tərtibatı və təchizatı; bunları bilməyin praktik əhəmiyyəti

Milli pedaqogikada üzə çıxarılmış qanuna uyğunluqlardan biri təlimin həyata keçirildiyi mühitlə əlaqədardır. Həmin qanuna uyğunluğun mahiyyəti yuxarıda deyildiyi kimi, belədir: təlim münasib maddi-texniki və mənəvi-psixoloji şəraitdə cərəyan etdikdə şagirdlərin mənimsemə səviyyəsi yüksəlir və əksinə, təlim üçün yararlı maddi-texniki və mənəvi-psixoloji mühit yaradılmalıdır daşıda şagirdlərin mənimsemə səviyyəsini yüksəltmək çətinləşir.

Bu qanuna uyğunluğu nəzərə alaraq çalışmaq lazımdır ki, sinif otağı I-IV sinif şagirdlərinin yaşına uyğun gələn partalar və stullarla təmin edilsin. Sinif müəllimi yazı lövhəsinə diqqət yetirməlidir ki, nə yazılıcaqsa bütün şagirdlər onu asan görə və oxuya bilsin. Sinif otağında uşaqların üst paltarlarını asmağa yer olmalıdır. Məlum olduğu kimi, aşağı siniflərdə müxtəlif məzmunlu və formalı yazı işləri olur. Onları səliqə ilə saxlamaq lazımlıdır. Bu məqsədlə sinif otağında bir neçə rəfli şkaflar yerləşdirilir. Aşağı siniflərdə xeyli müxtəlif fənlər tədris edilir. Onların hər biri üçün dərsliklər və dərs vəsaitləri əldə etmək, saxlamaq və istifadə etmək tələb olunur. Yəni sinif otağında kiçik kitabxana olmalıdır. Kitabları yerləşdirmək üçün rəfli yer düzəltməyə ehtiyac olur. Müəllimə layiq olan masa və stul əldə edilir.

Aşağı siniflərdə ol əməyi, idman, təsviri sənət, musiqi, riyaziyyat, həyat bilgisi fənləri üzrə tədris vəsaitləri əldə edilir, saxlanılır və lazım gəldikcə istifadə edilir. Bütün bu qədər tədris vəsaitlərini və əyani-texniki vəsaitləri saxlamaq üçün yer tələb olunur. Arzu olunur ki, sinif otağı kompüterlə, televizorla, projektorla təmin edilə, zərurət yarananda həmin texniki vasitələrdən istifadə etmək mümkün ola.

Sual olunur: sinfin təchizatı və tərtibatına biryolluq forma-laşmış hal kimi baxmaq olarmı? Xeyr, olmaz! Nə üçün? Çünkü, əvvəla, adətən şagirdlər birinci sinifdən dördüncü sınıf qədər,

adətən, cini sınıf otağında dərs keçirlər. Bu, o deməkdir ki, şagirdlər yuxarı sınıf keçdikcə aşağı sınıf aid olan materiallar yığılırlar, yeni sınıf aid olanlarla əvəz edilir. İkincisi, adətən, tarixi günləri aşağı sınıflarda da qeyd edirlər. Sonrakı tarixi hadisələr qeyd ediləndə əvvəlki bayramlarla əlaqədar olan materiallar qismən da olsa yığışdırılır və saxlanır. Üçüncüüsü, həyat bir yerdə dayanmır, inkişaf edir, yeni hadisələr ortaya çıxır. Yaranan yeni hadisələri müəllimin rəhbərliyi ilə şagirdlər qeyd edirlər, təbii olaraq, sınıfın tərtibatında döyişikliklər edilir.

3. Sınıfdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi təcrübəsi

Sınıf otağının maddi-texniki təminatı və təchizatı nə qədər vacibdirsa, sınıfda mənəvi-psixoloji mühitin yaradılması da bir o qədər zəruridir.

Sınıfdə mənəvi-psixoloji durumun vəziyyəti müəllim-şagird münasibətlərinin, şagird-şagird münasibətlərinin, müəllim-məktəb rəhbərləri münasibətlərinin, müəllim-valideyn münasibətlərinin, müəllim-müəllim münasibətlərinin cəmindən asılıdır.

Müəllim öz işinə məsuliyyətlə yanaşdıqda, şagirdlərə analıq qayğısı göstərdikdə, hər birinin fərdi xüsusiyyətlərini nəzərə alındıqda qarşılıqlı anlaşma təmin edilir. Müəllim 6-7 yaşlı uşaqların ehtiyaclarını lazımlıca bilmədikdə, fərdi xüsusiyyətlərinə bələd olmadıqda, onların şiltaqlığına dözümsüzlük göstərdikdə, kobudluq əlamətlərinə yol verdikdə mənimsemənin səviyyəsini yüksətmək imkan xaricində olur.

Şagirdlər arasında narazılıq halları ola bilir. Diqqətli müəllim bu cür halları tez duyur, səbəbini öyrənir, lazımı pedaqoji tədbir görür, səmimiyyət göstərir, hər şey qaydaya düşür; təlim işini normal aparmaq mümkün olur. Şagirdlər arasında hansısa narazılıq əlamətləri baş qaldırdıqda, müəllim buna laqeyd qaldıqda səbəbini aşardımdan hansınasa ağır söz dedikdə narazılığın qarşısı nəinki alınır, hələ bir qədər də dərinləşir; təlim işi də çətinləşir.

Müəllimlə məktəb direktoru və onun müavini arasındaki münasibətin xarakteri şagirdlərin təlim işində əks səda verir. Sınıf müəllimi ilə məktəb rəhbərləri arasında mehribanlıq, qarşılıq-

İi anlaşma, xoş niyyətli dəstək aşağı siniflərdə mənimsəmənin səviyyəsinə yardımçı olur. Məktəb rəhbərlərinin səriştəsizliyi, kiçik çatışmazlığı şışırtmək, sinif müəllimini danlaq obyektinə çevirmək müəllimi həvəsdən sala, ona mənəvi əziyyət verə, şagirdlər-də mənimsəmənin səviyyəsini aşağı sala bilir.

Valideyn-müəllim münasibətlərinin necəliyi də təlim-tərbiyə işinin səviyyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Sınıfdə oxuyan şagirdlərin valideynləri ilə müəllim dilbir olduqda, ortaya çıxan anlaşılmazlıqları sakite oyləşib müzakirə etdi-kdə və hər dəfə bir-birini başa düşdükdə, vahid fikrə gəldikdə və bir-birindən razı qalıb ayrıldıqda şagirdləri uğurla irəlilədə bilirlər. Hansı uşağın davranışında və ya təlimində ortaya çıxan problemlə əlaqədar günahtı valideynin qeyri düzgün tərbiyəsində və ya müəlliminin iş metodikasında axtarmaq halları, valideyn və müəllimin bir-birini başa düşməmək, yaxud başa düşmək istəməmək sinifdə təlim-tərbiyə işinin ahəngini pozur.

Sinsin mənimsəmə səviyyəsinə müəllimlərarası münasibətlər də təsir göstərir. Əksər halda həmkar müəllimlər bir-biri ilə tez-tez görüşür, fikir mübadiləsi aparırlar, bir-birnin dörsələrində olur, keçirdikləri tədbirlərdə iştirak edirlər, məsləhətləşirler, bir sözlə, bir-birindən öyrənilirlər. Belə ünsiyyət nəticə olaraq hər iki müəllimin şagirdlərinin xeyrinə olur. Amma tək-tək də olsa elə sinif müəllimlərimiz də olur ki, onlar, necə deyərlər, öz şirələrində bişməyə üstünlük verirlər; başqa sinif müəllimləri ilə ünsiyyətə, həmkarının tərübəsinə gözücu da olsa nəzər yetirməyə nə təşəbbüs göstərir, nə də onları öz dörsələrinə dəvət edir. Aydır ki, bu qəbildən olan müəllimin sinfində təlimin səviyyəsi, çətin ki, yüksək olsun.

Təsvir edilən faktlar göstərir ki, sinifdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması ən çox sinif müəlliminin pedaqoji ustalığından asılıdır. Öz şagirləri ilə, onların valideynləri ilə, öz həmkarları ilə, məktəbin rəhbərləri ilə ünsiyyət quran müəllim öz sinfində sağlam mənəvi-psixoloji mühiti təmin edir, şagirdlərinin təlim-tərbiyəsində şəksiz uğur qazanır.

Təlim-tərbiyə işinin səviyyəsinə təsir göstərən amillərdən biri də sinif qaydaları ilə əlaqədardır.

4. Sınıf qaydalarının yaradılması; təlim-tərbiyə işinin səviyyəsini yüksəltməkdə onun əhəmiyyəti.

Sınıfdə və sınıf otağında həyat tərzi çoxcəhətlidir. Burada iş rejimi, bu rejimə şagirdlərin və müəllimin əməl etmə dərəcələri, dərs zamanı şagirdlərin özlərini necə aparacaqları, sınıf otağındaçı avadanlıqlara onların münasibət tərzləri kimi məsələlər nəzərdə tutulur.

Sinfin fəaliyyəti formalasın qaydalardan çox asılıdır. Bu qaydalar isə I sinfin ilk günlərindən formalasdırılır. İlk qayda zənglə əlaqədar olur. Müəllim deyir:

— Uşaqlar, sınıfda ilk qayda məktəbin zəngi ilə əlaqədarır. Zəng çalan kimi bütün şagirdlər cəld, gecikmədən sınıf otağına gəlirlər, onlara ayrılmış yerdə əyləşirlər. İkinci qaydaya müəllimin sınıf otağına gəlişində əməl olunur. Müəllim sınıf otağına daxil olan kimi şagirdlər ayağa qalxır; müəllim salam verir, şagirdlər də bir ağızdan müəllimi salamlayırlar, müəllim onlara “Sağ olun, əyləşin” deyir, şagirdlər oturlurlar.

Müəllimdən sonra sınıf otağına daxil olan şagird qaydanı pozmuş hesab edilir. Bu səbəbdən də həmin şagird müəllimə və sınıfdaşı yoldaşlarına deyir:

— Qaydanı pozduğum üçün sizdən üzr istəyirəm, bir də belə hal təkrarlanmayaçaq.

Müəllimin razılığı ilə həmin şagird keçib öz yerində əyləşir.

Müəllim dörsin gedişi ilə əlaqədar olan qaydaların izahına keçərək deyir:

— Üçüncü qaydamız belədir. Müəllim danişanda və ya yoldaşımız danişanda yerdəki şagirdlər diqqətlə qulaq asmalıdır. Nə üçün? Çünkü, danişanın nə dediyini eşitməzsınız, geri qalarsınız; müəllim soruşduqda məyus olarsınız, deyərsiniz ki, eşitmədim; utanarsınız.

Dördüncü qayda söz deməklə əlaqədardır. Söz demək istəyən, sual vermək istəyən, sınıfda çıxməq istəyən, cavab vermək istəyən şagird əlini qaldırır, müəllimdən icazə istəyir. İcazə veriləndən sonra şagird danişır, hansısa hərəkətə başlayır. Əl qaldıran şagird “mən deyim, mən deyim” ifadələri iş-

lətməməlidir. Nə üçün? Çünkü, sinifdə yersiz səs-küyün yaranmasına səbəb olur.

Beşinci qayda dərs zamanı davranışla əlaqədardır. Dərs zamanı heç kim heç kimə mane olmamalıdır, bir-birmə nəsə söz deməməlidir, nəsə istəməməlidir, hansısa əhavalatı danşmamalıdır. Nə üçün? Çünkü bu cür danışqlar həm özlərində, həm də digərlərində diqqəti yayındırır, intizam pozulur. Nəsə istəyən şagird əlini qaldırıb müəllimdən icazə ala bilər.

Altıncı qayada dərsin qurtardığını bildirən zənglə bağlıdır. Bu qayda haqqında müəllim şagirdlərə deyir:

Uşaqlar, dərsin bitdiyini bildirən zəngə sizin münasibətiniz necə olmalıdır?

Deyim. Burada da sizdən səbirli olmaq tələb olunur. Zəng olan kimi hay-küy salmaq yaramaz; müəllimi gözləmək lazımdır. Müəllimdən əvvəl çıxmak ədəbsizlik olar. Müəllim sinif otağından çıxandan sonra otağı tərk etmək hörmət əlaməti olar. Bundan əlavə, nə ilə əlaqədarsa müəllim sinif otağında qalmalı olarsa, özü icazə verdikdə çıxa bilərsiniz.

Yedinci qayda. Bəzən sinif otağında növbətçilik təşkil edilir. Növbətçilər otağın havasını dəyişməklə, otağın təmizliyi ilə, gigiyena qaydalarına əməl edilməsi ilə məşğul olurlar. Burada gözlənilməli qayda belədir: sinif növbətçilərinin tələblərinə hörmətlə yanaşmaq, onların tələblərinə əməl etmək lazımdır. Nə üçün? Çünkü növbətçilər sinifdəki bütün şagirdlərin sağlamlaşmasına qayıçı göstərir. Bir də ki, növbətçilik tez-tez dəyişdirilir. Günlərin birində sizin özünüz də növbətçi olacaqsınız.

Nəhayət, sonuncu qayda tənəffüs ilə əlaqədardır. Əvvəla, tənəffüs zamanı uzağa getmək məsləhət deyil; yalnız məktəbdə olmaq faydalıdır. Nə üçün? Çünkü, ən vacibi budur ki, zəngi eşidən kimi sinif otağında olasınız. Tənəffüs zamanı son dərəcədə ehtiyatlı oynamaq gərəkdir ki, yixilib qol-qıcıınızı zədələməyəsiniz.

Sinif müəllimi təklif etdiyi qaydaların şagirdlər tərəfindən başa düşülməsi və onlara tam əməl olunması üzərində ciddi nəzarət qoymalıdır. Nə üçün? Ona görə ki, həmin qaydaların başa

düşülməsi tədricən bacarığa, bacarıqlar vərdişə, vərdişlər isə sinif ənənəsinə çevrilisin. Müəllim yəqin etməlidir ki, sinif qaydalara əməl edilməsi tədricən, gündən-günə ənənəyə çevrildikcə onun müəllimlik fəaliyyəti xeyli yüngülləşir. Bu o deməkdir ki, sinif qaydalının formalasdırılması və onların həyata keçirilməsi üzərində dönmədən nəzarətin təmin edilməsi sinifdə təlim-tərbiyə işinin səviyyəsini artırmağa güclü təkan verir.

Sinifdə mənimsemənin səviyyəsi şagirdlərdə səhatin durumundan, onların sağlamlıq dərəcəsindən, xəstəliklərə, xüsusən infeksiya mənşəli xəstəliklərə qarşı müqavimət göstərmək qabiliyyətindən də asılıdır.

5. Sinifdə gigiyena qaydalarına əməl edilməsi təcrübəsi

Sinifdə gigiyena qaydaları, birinci növbədə, şagirdləri, müəllimləri, sinif otağını, otağın havasını, əşyaları, valideynləri əhatə edir. Gigiyenik qaydaları bilib-bilməmək, bu qaydalara əməl edib-etməmək insan orqanizmində, onun təhsilində bu və ya digər dərəcədə təsir etməsəydi bu barədə burada söz açılmazdı. Gigiyenik qaydalar həyat əhəmiyyətli olduğundan, xüsusən uşaqların sağlamlığının qorunmasında, təhsillilik səviyyəsinin yüksəldilməsində müstəsnə əhəmiyyət kəsb etdiyindən onun haqqında bir qədər ətraflı danışmaq faydalıdır.

Təcrübəli sinif müəllimləri şagirdlərin şəxsi gigiyenəsinə böyük diqqət yetirirlər. Onlar çalışırlar ki, gözlə, qulaqla, saçla, dəri ilə, ayaq və əllə əlaqədar olan gigiyena qaydaları ilə şagirdlər tanış olsunlar və tədricən həmin qaydalara əməl etsinlər.

Dərsliklər və dərs vəsaitləri ilə, yazı ləvazimatları ilə əlaqədar olan gigiyena qaydaları da sinif müəlliminin qayğılarına aiddir. O, şagirdlərə izah edir ki, yeməkdən qabaq əlləri sabunla yumaq, səhər və axşam dişləri firça ilə təmizləmək, həftədə bir dəfə çimmək, əl və ayaq dırnaqlarını qayçı ilə kəsmək vacibdir. Dərslikləri və dərs vəsaitlərini, yazı ləvazimatlarını, oyunaqları da təmiz saxlamaq lazımdır. Nə üçün. Çünkü, təmizlənməyən əşyaların üstündə və aralarında xəstəlik törədən mikroplar ola bilir. Oturub yazı yazmaqdə, kitab oxumaqdə, hansısa işi görməkdə, ayaq üstündə fəaliyyət göstərməkdə gigiyena qay-

dalarının olduğunu da sınıf müəllimi şagirdlərə xatırladır, məsələn, deyir ki, yazarkən və ya oxuyarkən çox əyiləndə, sağ ciyinini qaldırıb sol ciyinini endirəndə bir sıra fəsadlar əmələ gəlir; beldə və ciyinlərdə vaxtından əvvəl əyrilik, donqarlıq əlamətləri yaranır, daxili üzvlərin normal fəaliyyəti pozulur və s. Bu cür fəsadların qarşısını almaq üçün müəllim məsləhət görür ki, uşaq gərək öz oturuşuna daim fikir versin, düz otursun, masanın üzərinə çox əyilməsin.

Sinif müəllimlərindən bəziləri təcrübədə müəyyən etmişlər ki, şagirdlər hər hansı işlə eyni vəziyyətdə uzun müddət məşğul olduqda tez yorulurlar. Yorulan uşaqlarda isə biliyi və bacarığı mənimsemə emsalı aşağı düşür. Bu faktı nəzərə alan müəllimlər şagirdlərinə məsləhət görülür ki, cyni işlə uzun müddət məşğul olmasınlar, fəaliyyət növünü vaxtaşırı dəyişsinlər.

Gigiyena qaydalarının bir qismi də sınıf otağı ilə əlaqədardır. Toz və tozla yanaşı xəstəlik törədən mikroblar döşəməyə, otaqdakı avadanlıqların üstünə, divarlara düşür. Onlar təmizləməsə müxtəlis xəstəliklər törədə bilir. Bunlardan həli olan sınıf müəllimi otağın döşəməsini, avadanlıqların üstünü vaxtaşırı təmizlədir, sınıf otağının havasını tez-tez dəyişdirtdirir.

Müəllim bilir ki, sinifdə sağlam fiziki şərait yaratmaq, şagirdlərdə gigiyenik bacarıqlarını tam formalaşdırmaq təkcə onlardan asılı deyil, bu işdə valideynlərin də əməyi olmalıdır, onları da gigiyenik tərbiyə işinə qoşmaq lazımdır. Valideynlərlə görüşən müəllim sinifdə gigiyena qaydaları ilə əlaqədar görülən işlər, aparılan tədbirlər haqqında onlara ətraflı məlumat verir və inandırmağa çalışır ki, gigiyenik tədbirlər ailədə də davam etdirilməlidir; belə olarsa uşaqlar gigiyena qaydalarına daha tez alışarlar, hər cür xəstəliyin qarşısı vaxtında alınar, balalarımız daha gümrah, daha sağlam böyüyərlər, xəstəlik üzündən dərsburaxma halları aradan qalxar, şagirdlərimiz uğurla təhsil alırlar.

Yönləndici və düşündürücü çalışmalar.

1. Sinif və sınıf otağı möfhumlarının mahiyyətini bilmək indiki tələbəyə və gələcək sınıf müəlliminə nə verir?

2. Eyni şagirdlərin 1-ci, 2-ci, 3-cü və 4-cü siniflərdə dərs keçdikləri eyni sınıf necə tərtib və təchiz edilməlidir ki, oradakı materiallar bir-birinə mane olmasın, şagirdlər çəşməsinlar?
3. Necə etmək olar ki, sinifdə sağlam mənəvi-psixoloji mühit yaradılsın?
4. Hansı qaydalar sınıf qaydaları hesab edilir və bu cür qaydaları şagirdlərdə necə formalasdırmaq mümkündür?
5. Sınıfdə hansı gigiyena qaydalarına əməl edilməlidir və bu qaydalar sınıfda təlim-tərbiyə işinə nə kimi təsir göstərə bilir?

FƏSİL 15

Aşağı siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi

1. Dərsdə şagird nailiyyətlərinə nəzarətin (monitorinqin) mahiyyəti və bunu bilməyin gələcək müəllimlər üçün əhəmiyyəti.

Şagird nailiyyətlərini qiymətləndirməyin təşkili və prinsipləri, növləri, standartları, vasitələrinin hazırlanması və s. məsələləri “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları”nda əks olunmuşdur. Orada nəzərə çatdırılır ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir. Bu baxımdan sinif müəllimi dərsdə məzmun vahidi üzrə problemin qoyuluşundan tutmuş, bilyin tətbiqinə qədər şagird nailiyyətini diqqətlə müşahidə etməlidir, ona nəzarət qoymalıdır ki, qiymətləndirmə ətraflı olsun.

Təlimdə nəzarət şagirdlərin tədris və idrak fəaliyyətlərinə pedaqoji rəhbərliyin ən vacib vəzifələrindən biridir. Şagirdlərin öyrənmə fəaliyyətlərinə müntəzəm nəzarət olmadan təlimdə pedaqoji rəhbərliyi elmi cəhətdən düzgün təmin etmək mümkün olmur. Təlim zamanı şagirdlərin necə dinlədiklərini, necə işlədiklərini, necə düşündüklərini, nəyə nail olub-olmadıqlarını müəyyən-ləşdirib müvafiq nəticə çıxardaraq lazımı tədbir görünək pedaqoji nəzarət deməkdir. Təhsilə təzə başlayan şagirdin, məsələn, qələmi necə tutduğuna, dəftəri masa üzərində necə yerləşdiriyinə, hərfləri necə düzdüyüñə ilk günlərdən nəzarət olmasa, nəyin düzgün, nəyin isə o qədər də dəqiq olmadığı yerindəcə deyilməsə şagirdin uğurla irəliləməsi çətinləşər.

Belə bir nəzarətdə müəllimdən böyük ustalıq, pedaqoji takt, dözüm və səbr, hər bir şagirdin fikrinə, cavabına, addımına diq-qətli, son dərəcə cəhiyatlı, qayğılı münasibət tələb olunur. Nəzarət zamanı məhz bu cür qayğılı münasibət şagirdi susdurmur, onu dilə gətirir, onun daxili imkanlarını üzə çıxarıır, daha düzgün fəaliyyətə istiqamətləndirir, ruhlandırır; şagird hiss edir ki, müəllim onun inkişafı üçün çalışır.

Şagirdlerin tədris fəaliyyətinə nəzarət xüsusən aşağı siniflərdə müntəzəm olmalıdır. Nəzarət bütün növ dərslərdə, hətta dərsin bütün mərhələlərində həyata keçiriləndə daha səmərəli olur. Nə üçün? Çünkü, şagirdlərdə belə bir hissiyat formalasır ki, müəllim hər şeyi görür, hər şeydən xəbər tutur; odur ki, biz hər işi səliqəli icra etməliyik.

Öz işinin ustası olan sinif müəllimi nəinki hər bir şagirdin tədris tapşırığını, bu tapşırığı yerinə yetirərkən diqqətlilik, iradəlilik, səliqəllilik kimi psixoloji qüvvələrinin səviyyəsinə fikir verir; bundan əlavə dil, riyaziyyat, musiqi, təsviri sənət, əl əməyi, həyat hadisələri üzrə tapşırıqların icrası zamanı həmin psixoloji qüvvələrin necəliyinə də maraq göstərir.

Deməli, sinif müəlliminin təlimdə mənimsəməyə nəzarət vəzifəsi əhatə dairəsinə görə fənn müəllimlərinin nəzarət vəzifəsindən xeyli geniş və məsuliyyətlidir. Aşağı siniflərdə təlim zamanı mənimsəməyə nəzarətin nə demək olduğunu, onun nə dərəcədə zəruri olduğunu dərk edən tələbə həm öz tələbəlik fəaliyyətində, həm də gələcək sinif müəllimliyində bildiklərindən istifadə etmək bacarığına yiylənəcəkdir,

Bu səbəbdən də təlim zamanı mənimsəməyə nəzarətin həyata keçirdiyi vəzifələri konkretləşdirmək və tələbənin diqqətinə çatdırmaq faydalı hesab edilir.

2. Müvəffəqiyətə nəzarətin (monitorinqin) vəzifələri və bu vəzifələri bilməyin gələcək sinif müəllimi üçün faydası

Rəsmi sənəddə şagird nailiyyətlərinə nəzarətin (monitorinqin) və bu əsasda qiymətləndirmənin düzgün olaraq üç növü (səviyyəsi) qeyd edilir, ilkin səviyyənin üzə çıxarılması (diagnostik qiymətləndirmə), irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə) və yekun (summativ) qiymətləndirmə.

Şagird nailiyyətlərinə nəzarət və qiymətləndirmə müəyyənləşdirilmiş standartlar üzrə, o cümlədən məzmun standartları və qiymətləndirmə standartları əsasında həyata keçirilir. Bu zaman şagirdlərin irəliləyişləri və ya geriləmələri izlənilir, müəyyən tədbirlər görmək üçün qərarlar qəbul olunur.

Birinci vəzifə: Hər hansı yeni tədris mövzusunun şüurlu və möhkəm qavranmasını təmin etmək üçün həmin mövzunun

başa düşülməsinə imkan verən biliklərin yaddaqalma vəziyyəti-ni üzə çıxartmaq nəzarətin vəzifələrindən biridir. Burada müəllim iki əsas vəziyyətlə üzləşə bilir. Ya məlum olur ki, nə vaxtsa keçilmiş mövzu tam, yaxud qismən unudulub və ya yadda qalıb. Birinci halda müəllim keçmiş mövzunun hafizədə bərpası üçün tədbir görür; ikinci halda isə şagirdlərin hafızəsində qalan biliklərə istinad edərək yeni mövzunun öyrənilməsini təşkil edir.

İkinci vəzifə: Öyrənilən yeni biliyin tətbiqinə imkan verən bacarığın şagirdlərdə vəziyyətini təqribi də olsa müəyyənləşdir-mək üçün müəllim qisamüddətli əməli tapşırıq verir. Məsələn, III sinifdə Azərbaycan dili dərsində müəllim isim haqqında şagirdləri məlumatlandırır, əşyanın adını bildirən nitq hissəsinə isim deyi-lir. Bunun arxasında o şagirdlərə qisamüddətli praktik tapşırıq ve-rir: sinifimizdəki əşyaların adlarını dəftərinizə yazın.

Şagirdlər tapşırıq üzərində işləyirlər. Müəllim sıraların ara-sı ilə gəzərək mövzunun mənimsənilməsi səviyyəsi barədə məlu-mat əldə edir.

Üçüncü vəzifə: Dərsin hər mərhələsində şagirdlərin nə-lərdə çətinlik çəkdiklərini, nələrdə uğur qazandıqlarını üzə çı-xartmaq, yerindəcə operativ münasibət göstərmək nəzarət zama-nı həll edilən vəzifələrdən biridir. Məsələn, yenə III sinifdə nitq hissələri haqqında konkret misallar əsasında şagirdləri danişdiran müəllim kimin nə dərəcədə başa düşüb- düşmədiyini yerindəcə yoxlayır; onlara belə bir tapşırıq verir:

— Lövhədən asılmış plakatdakı sözləri dəftərinizə köçürün. İsmiñ altından bir düz xətt, sifətin altından dalğalı xətt, fəlin altın-dan iki düz xətt çəkin.

Şagirdlərin yazılarını nəzərdən keçirən müəllim az vaxt ərzində müəyyənləşdirə bilir ki, şagirdlərin xeyli hissəsi nitq hissələri olan sifət və feli fərqləndirməkdə çətinlik çəkmişdir. Bunu yəqin edən müəllim sifət və feli fərqləndirməyə imkan verən əlavə iş aparmalı olur.

Dördüncü vəzifə: Pedaqoji və ya metodik yeniliklər haqqın-da oxuduqları və eşitdiklərini öz təcrübəsində sınadandan keçirməyə, bunun səmərə verib-vermədiyini yoxlamağa imkan verən nəzarət.

Məsələn, müəllim qəzətdə oxuyur ki, təlim haqqında yeni nəzəriyyə var. Mahiyyəti belədir: yeni mövzunu müəllim şərh etmir, onun şagirdlər tərəfindən mənimsənilməsini təşkil edir, istiqamət verir, köməklik göstərir; bu zaman onlar həm bilik və bacarıq qazanır, həm tərbiyə olunur, həm də onların psixoloji qüvvələri inkişaf edir.

Müəllim bu ideyadan öz tərübəsində istifadə edir və müəyyənləşdirməyə çalışır ki, onun səmərəsi var ya yox. Müəllim belə qənaətə gəlir ki, həmin ideyanı həyata keçirmək çətin olsa da faydalıdır.

Beşinci vəzifə: fənn üzrə biliklərin və bacarıqların mənimsənilməsi zamanı şagirdlərdə mənəvi keyfiyyətlərin və psixoloji qüvvələrin işə düşməsi vəziyyətinə nəzarət. Məsələn, IV sinfin oxu dərsində “Şəhidlərin şahidiyəm” mövzusunda olan hekayə oxunub təhlil ediləndən sonra müəllim şagirdlərə belə bir tapşırıq verir:

“uşaqlar, oxuduğunuz və öyrəndiyiniz bu hekayə əsasında “Şəhidlər və şahidlər məfhumları arasındaki fərqli cəhətlər” adlı evdə yazı yazın.

Növbəti dərsdə şagirdlərin yazıları oxunub müzakirə edilir. Müəllim belə bir qənaətə gəlir ki, uşaqlar şəhidlər və şahidlər arasında fərqi aça bilmışlər; şagirdlərdə sovet imperiyası ordusuna qarşı nifrət hissi yaranmışdır.

Dərsdə müvəffəqiyyətə nəzarətin vəzifələrini bilmək tələbənin gələcək müəllimlik fəaliyyətində ona yardımçı ola bilir. Tələbə yəqin edir ki, şagirdlərin mənimsəmə fəaliyyətinə nəzarət fənlə əlaqədar təkcə biliyin səviyyəsini müəyyənləşdirməklə məhdudlaşdırır; pedaqoji nəzarət biliklə yanaşı, yəni təhsillilik səviyyəsi ilə yanaşı şagirdlərin mənəvi aləmini, yəni tərbiyəlilik səviyyəsini, onlarda psixoloji qüvvələrin inkişaf səviyyəsini də əhatə edir.

3. Dərsdə müvəffəqiyyətə nəzarətin yolları

Şagirdlərin nailiyyətlərinə nəzarətin və qiymətləndirmənin yolları və vasitələri fənn kurrikulumlarında fənlər və siniflər üzrə, hətta sxemlər üzrə konkret nümunələr formasında verilmişdir. Məsələn, II sinifdə “Dinləyib - anlama və danışma” mözmun xətti üzrə test sxemi belə təqdim olunur,

Məzmun standartı	Səviyyə	Qiymətləndirmə standartı
Şagird dinlədiyi anladığını nümayiş etdirir.	4	Dinlədiyi fikri anladığını nümayiş etdirməsinə dair qiymətləndirmə sxemi.
	3	
	2	
Dinlədiyi fikirlə bağlı mövqeyi əsaslandırır.		

Şagird nailiyyətlərinin manitorinqini və qiymətləndirmə məsələsini aydın başa düşmək və gələcəkdə tətbiqini asanlaşdırmaq üçün tələbənin bəzi yolları bilməsi faydalı hesab edilir.

Şagirdlərin müvəffəqiyyətinə müəllim nəzarətinin yolları çoxdur. Şifahi nəzarət yolları, yazılı nəzarət yolları, praktik nəzarət yolları, qrafik nəzarət yolları və özünənəzarət.

Şifahi nəzarət yolları bunlardır: suallara şagirdlərin cavabları; şagirdlərin şərhi; şagirdlərin mətn oxuması; sxemlərin, rəsmlərin və xəritələrin şərhi; təcrübə və müşahidələr haqqında şagirdlərin məlumatları.

Suallara şagirdlərin cavabları. Nəzarət məqsədi güdən sual təsadüfi olmur. Cavabdan nə gözlədiyini, nəyi müəyyən-ləşdirəcəyini müəllim əvvəlcədən ölçüb-biçir, sonra sual verir. Sual konkret bir şagirdə də, bütün sınıfə də ünvanlana bilir. Məsələn, III sinifdə müəllim toplama və vurma əməlləri ilə müşaiyyət olunan misalların həlli qaydasını şagirdlərin nə dərəcədə mənimşədiyini üzə çıxartmaq məqsədilə bir şagirdi lövhəyə dəvət edir və bu misali yazdırır: $18+12:3+3=13$ müəllim sonra şagirddən xahiş edir: mötərizədən elə istifadə et ki, doğru bərabərlik alınsın...

Şagirdlərin şərhi: hər hansı məsələyə dair geniş fikir söyləmək, mühakimə yürütmək, dəlillər götirmək, sübut etmək kimi bacarıqları üzə çıxartmaq üçün şagirdlərə tapşırıqlar verilir. Məsələn, IV sinfin “Oxu” dərsliyi üzrə məşğələlər sona çatmaq ərəfəsində müəllim mənəvi keyfiyyətlərin nə dərəcədə yadda qaldığını öyrənmək üçün şagirdlərə belə bir sulla müraaciət etdi:

— oxumuş olduğunuz hansı şeirlərdə, hekayələrdə, nağıllarda, atalar sözlərində tamahkarlığa və halallığa rast gəlmisiniz? Həmin mənəvi keyfiyyətlər barədə nə deyilir?

Şagirdlərin mətn oxuması. Şagirdlərdə bədii mətnləri oxumaq vərdişlərinin, durğu işarələrinə və ahəng qaydalarına əməl etmək bacarıqlarının nə vəziyyətdə olduğunu müəyyənləşdirmək məqsədilə müəllim cümlələri, mətnləri, əsərlərdən parçaları onlara oxudur, lazımlı gəldikdə düzəlişlər edir, istiqamət verir. Məsələn, II sinifdə müəllim Xanımına Əlibəylinin şeirindən bir parçanı şagirdə oxudur:

Yol kənarında bir daş
Yeridi yavaş-yavaş.
Demə, çanaqlı bağa
Səhər gedirmiş bağa.

Şagirdlərin sxemləri, rəsmi ləri, xəritələri şərh etməsi.

Aşağı siniflərin dərsliklərindəki müxtəlif formalı və məzmunlu sxemlərdən, rəsmi lərdən və xəritələrdən şagirdlərin nə dərəcədə baş açıqlarını öyrənmək üçün bu üsuldan istifadə edilir. Hətta bu cür əyani vəsaitlər əsasında məsələ də qurulur. Məsələn, II sinif üçün riyaziyyat dərsliyinin 157-ci səhifəsindəki şəkildən istifadə edilir. Şəkildəki tərəzinin bir gözündə iki daş var; birinin üzündə 5 kq, digərində isə 10 kq yazılıb. Tərəzinin o biri gözündə qutu var: qutunun üstündə 2 kq qoyulub, qutunun içində nəsə var, ağırlığı isə məlum deyil. Tərəzinin göstəricisi bərabərdir. Müəllimin tapşırığı belədir:

— şəkli oxuyun və qutuda olan əşyanın ağırlığını tapın.

Təcrübələr və müşahidələr haqqında şagirdlərin məlumatları. Təbiət və cəmiyyət hadisələrini müşahidə etmək və bu barədə öz təəssüratlarını dilə gətirmək istiqamətində şagirdləri işlətmək üçün aşağı siniflərdə imkanlar az deyil. Məsələn, IV sinifdə payız fəsli ilə əlaqədar mətnlər öyrənildikdən sonra müəllim oxu dərsində belə bir mövzu ətrafında şagirdlərin müqayisəli fikirlərini öyrənirdi:

— Keçən ilin və bu ilin payızında havanın, torpağın, quşların, ağacların, otların həyatında nələrin təkrarlandığını diqqət yetirin.

Yazılı nəzarət yolları bunlardır: imla, ifadə, inşa yazıları, məsələ və misal həlli. Sınıfdan, fəndən və mövzudan asılı olaraq yazılı nəzarət yolları dərsin bir hissəsini, yaxud bütöv dərsi əhatə edir.

Praktik nəzarət yolları: məktəbin fənn kabinetlərində, laboratoriyalarda, sexlərində, məktəbyanı sahədə, idman zalında və idman sahəsində şagirdlər əldə etdikləri nəzəri bilikləri müəllimin rəhbərliyi altında praktikada tədbiq edə bilirlər.

Qrafik nəzarət yolları: müəllimin göstərişi ilə şagirdlər müəyyən sxem və ya çertyoj çəkir, cədvəl və ya diaqram tərtib edirlər, eskiz və ya kontur xəritə hazırlayırlar. Qrafik nəzarət üsullarından istifadədə məqsəd kəmiyyət göstəriciləri və proseslər arasındaki asılılıqları şagirdlərin əyanıləşdirə bilmək bacarıqlarının səviyyəsini üzə çıxartmaqdan ibarətdir.

Sual olunur: şagird müvəffəqiyyətinə nəzarət etmək üsullarından hali olmaq tələbənin nəyinə lazımdır? Tələbə sınıf müəllimliyinə hazırlaşğından, I-IV siniflərdə oxuyan şagirdlərin müvəffəqiyyətinə daim nəzarət etməli olacaqdır; tələbə aşağı sınıflarda müxtəlif fənlərin tədris olunduğunu bilməli, hər fənnin xüsusiyyətlərinə uyğun nəzarət üsullarının tətbiq edildiyini xatırlamalıdır; o, psixoloji cəhətdən gələcək fəaliyyətinə hazır olmalıdır.

4. Dərsdə şagird nailiyyətini qiymətləndirməyin mahiyyəti

Təlim zamanı şagirdlərin mənimmsəmə səviyyəsinə nəzarət etmək nəzarət xatırına aparılmışdır. Yuxarıda deyildiyi kimi, nəzarət qarşısında bir sıra vəzifələr qoyulur. Nəzarətin müxtəlif yollarından istifadə edən müəllim təlimdə şagirdlərin nələrdə uğur qazandıqlarını, nələrdə çətinlik çəkdiklərini üzə çıxartmağa çalışır.

Burada sual yaranır: aşağı sınıf şagirdlərində biliklərin, bacarıq və vərdişlərin vəziyyətini müəyyənləşdirən müəllim öz işini bitmiş hesab edə bilərmi? Yoxsa, o, növbəti addımlar da atmalı, həmin səviyyəyə münasibət də bildirməlidir, şagirdlərin müvəffəqiyyət dərəcəsini hansı formadasa qiymətləndirməlidir? Aparılmış araşdırımlar sübut etmişdir ki, aşağı sınıf şagirdlərinin də mənimmsəmə dərəcəsinin qiymətləndirilməsi faydalıdır; şagirdin mənimmsəmə dərəcəsinin qiymətləndirilməsində müəllim də, şa-

gird də, valideyn də, məktəb rəhbərləri də, bütövlükdə dövlət də maraqlıdır.

Şagird sinifdə, şagirdlərlə birlikdə fəaliyyət göstərir. Bu səbəbdən də yoldaşlarla müqayisədə özünü az da olsa qiymətləndirir. Amma, buna baxmayaraq, şagird öz fəaliyyətinə müəllimin də münasibətinə ehtiyac hiss edir.

Müəllim yaxşı başa düşür ki, şagirdin müvəffəqiyyəti yalnız onun fəaliyyətinin məhsulu deyil, burada öz fəaliyyətinin necəliyi də vardır; bu mənada şagirdin mənimşəmə dərəcəsinə müəllimin verdiyi qiymətə həm də öz fəaliyyətinə verilən qiymət kimi baxmaq olur.

Şagirdin müvəffəqiyyətini qiymətləndirməkdə valideyn də maraqlıdır. Valideyn bilmək istəyir ki, onun övladı necə təhsil alır, nələrdə uğur qazanır, nələrdə aksayır; lazımlı gələrsə müəllimlə əlbir olub müvafiq tədbirlər görə bilir.

Şagirdlərin müvəffəqiyyətini qiymətləndirməkdə məktəbin rəhbərləri az maraqlı deyil. Onlar da bilməyə çalışırlar ki, məktəbdə təlim-tərbiyə işləri necə cərəyan edir, xüsusən aşağı siniflərdə təhsilin bünövrəsi nə dərəcədə möhkəm qoyulur.

Nəhayət, dövlət də diqqət yetirir ki, aşağı siniflərdə respublika üçün həm fiziki, həm də mənəvi cəhətdən yetgin vətəndaşlar hazırlanmasının ilk pilləsi uğurlu olsun.

5. I-IV sinif şagirdlərinin nailiyyətlərini qiymətləndirməyin formaları.

“Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları “nda şagird nailiyyətlərinin qiymətləndirməyin üç əsas növünü göstərmisdik, ilkin səviyyənin qiymətləndirilməsi (diagnostik qiymətləndirmə); irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə); yekun (summativ) qiymətləndirmə,

Məlum olduğu kimi, respublikamızın təhsil ocaqlarında şagirdlərin və tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində müxtəlif sistemlər tətbiq edilir. Ali məktəblərədə 100 bal sistemnin də, 5 bal sistemnin də, məqbulun da istifadə olunduğu hallar var. Orta ümumtəhsil məktəblərinin bəzilərində 5 bal sistemi, bəzilərində isə 9 bal sistemi tətbiq edilir.

Soruşmaq olar: hazırda I-IV sınıf şagirdlərinin bilik və bacarıqları hansı formalarda qiymətləndirilir? Azərbaycan Respublikasında aşağı sınıf şagirdlərinin müvəffəqiyyəti rəsmən iki sistem əsasında qiymətləndirilir: beş bal sistemi və doqquz bal sistemi. Bundan əlavə, yüzbəl sistemi üzrə qiymətləndirməni həyata keçirən özəl tədris müəssisəsi də mövcuddur.

Beş bal sistemi üzrə formallaşmış bilik və bacarıqların qiymətləndirilməsi meyarları əsasən doqquz bal sistemində də tətbiq edilir.

İstər beş bal sistemi üzrə, istərsə də doqquz bal sistemi üzrə qiymətləndirmədə ümumi olan faydalı bir cəhət var. Hər ikisində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi I sinfin ikinci yarımildən başlayır.

Respublikamızda şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsində iki sistemin-beş ballı və doqquz ballı sistemin tətbiqi faydadan çox ziyan vurur. Respublikamızın reallığında elmi cəhətdən əsaslandırılmış faydalı vahid sistemin istifadəsi arzu olunandır.

Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsində rəsmi təcrübə ilə yanaşı qeyri rəsmi qiymətləndirmə təcrübəsi də müşahidə edilir. Bəzi müəllimlər I yarımildə şagirdlərin uğurlarını əldə düzəldilmiş rəngli ulduzeuqlarla qiymətləndirirlər. Tapşırıqları qüsursuz, səliqəli yerinə yetirən uşaqlara beş ədəd ulduzeuq, cüzi nöqsana yol verən uşaqlara dörd ədəd ulduzeuq verilir və s.

Şagirdin işinə, cavabına, səliqəsinə qiyməti xoş sözlərə, fərəhləndirici nidalarda ifadə edən sınıf müəllimlərimiz yaxşı ki, az deyil. Parta arxasında düz oturan, qələmi əlində qaydaya uyğun tutan, səliqəli yazan, suala dolğun cavab verən, mətni ahənglə oxuyan şagirdə “Afərin”, “Bax, belə yazarlar”, “Bax, belə cavab verərlər”, “Mənim sevimli oğlum”, “Mənim istəkli qızım” kimi ifadələr şagidləri daha da yaxşı oxumağa sövq edir.

Təlimdə fərqlənən şagirdlərə yaxınlaşış əlini onun çıynının toxunduran, saçına sığal çökən müəllimlərimiz də var. Onlara da haqq qazandırmaq lazımdır.

Aşağı sınıflarda şagirdlerin bilik ve bacarıqlarının qiymətləndirilməsində rəsmi bal ilə yanaşı bu cür qeyri rəsmi qiymətləndirmə üsullarından da istifadə edilə bilər. Cünki belə qiymətləndirmə üsulları müəllim-şagird ünsiyyətini gücləndirir.

6. Qiymətləndirməyə verilən tələblər.

İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə nailiyətlərin qiymətləndirilməsi iki istiqamətdə aparılır. I-IV sınıflarda şagirdlerin nailiyətlərinin qiymətləndirilməsi və həmin sınıflarda müəllimliyə hazırlaşan tələbələrin nailiyətlərinin qiymətləndirilməsi.

Tələbə hər iki istiqamətdə aparılan qiymətləndirmə məsələlərini öyrənməkdə maraqlıdır, həm tələbə kimi nailiyətləri, həm də müəllim kimi nailiyətləri üç səviyyədə, tədris müəssisəsi səviyyəsində, həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə öyrənilərək qiymətləndirilir.

Fənn kurrikulumlarında bütün növ qiymətləndirmənin aparılmasında bəzi prinsiplərə riayət olunur. Məqsədə uyğunluq, nailiyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi, təplənmiş məlumatların keyfiyyətə mütəxəşqliyinin və etibarlılığının təmin olunması, qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılışma və əməkdaşlıq, təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.

Şagirdlərin (tələbələrin) nailiyətlərinin qiymətləndirilməsinə verilən digər tələblərin nəzərə alınması da faydalı hesab edilir.

1. Verilən qiymət şagirdin bilik və bacarıq səviyyəsinə qısa da olsa səciyyələndirməkə müşayiət olunmalıdır. Nə üçün? Cünki, biliyinə və bacarığına nə üçün yüksək qiymət verildiyini müəllimin dilindən eşidən şagirdin (tələbənin) oxumaq həvəsi artır; yaxud bilik və bacarığındakı nöqsanın nadən ibarət olduğunu, onun nadən irəli gəldiyini müəllimdən eşidən şagird (tələbə) də çalışır ki, golbecəkdə o cür qüsura yol verəsin. Biliyin qiymətləndirilməsini aşkarlıq şəraitində səciyyələndirən müəllim şagirdlərə daha güclü təsir göstərmış olur; birinci haldan şagirdlər nümunə götürürler; ikinci haldan isə digər şagirdlər(tələbələr)

yoldaşın nöqsanından özleri üçün nəticə çıxarmaq imkanı qazanırlar.

2. Şagirdlərin(tələbələrin) bilik və bacarığına verilən qiymət ədalətli olmalıdır. Qiymət şagirdin bilik və bacarığının dəri vəziyyəti olduğu kimi düzgün əks etdirdikdə şagird (tələbə) də, məktəb rəhbərləri də razı qalır; onlar möveud vəziyyətdən real nəticə çıxara, əsaslı tədbir görə bilirlər. Verilən qiyməti şisirtdikdə müəllim nəinki özünü aldadır, vəziyyətin normal olduğu barədə başqalarında təssürat yaratmış olur; həm də şagirdi (tələbəni) tərksiləh edir, məktəb rəhbərlərini də, valideynləri də çəşdirir.

Qiymətin əsassız olaraq aşağı salınması da şagirdlərin (tələbələrin) oxumaq və işləmək, çalışmaq həvəsini söndürür, müəllimin özünü hörmət və etibardan salır. Nəticədə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək xeyli çətinləşir.

3. Şagirdin davranış xüsusiyyətləri onun biliyinə verilən qiymətə təsir göstərməməlidir. Davranışı qiymətləndirməyin başqa meyarları və formaları var. Burada səhbət biliyin qiymətləndirməsindən gedir. Davranışda bu və ya digər qəbahətə yol verdiyinə görə şagirdin (tələbənin) bilik və bacarığının qiymətini aşağı salan müəllim ciddi pedaqoji səhvə yol verir: qiymətdən cəza vasitəsi kimi istifadə etmiş olur.

4. Şagirdin (tələbənin) biliyini qiymətləndirərkən yalnız məzmun deyil, forma da nəzərə alınmalıdır. Müvəffəqiyyəti qiymətləndirərkən şagirdin (tələbənin) yalnız nə dediyinə və nəyi icra etdiyinə deyil, həm də onun necə dediyinə və necə icra etdiyinə diqqət yetirən müəllimə haqq qazandırmaq lazımdır. Çünkü belə müəllimlər necəliyə nəinki fikir verir, həm də onu sözlə xüsusi qabartıqdə şagirdlərin (tələbələrin) diqqətini cəlb edir; onlar nitqin forma cəhətlərinə də məsuliyyətli münasibət göstərməyə çalışırlar. Tapşırığın icra tərzinə müəllim fikir vermədikdə şagirdlərdə (tələbələrdə) məsuliyyətsizlik halları baş qaldırır, tapşırıq başdansovdu yerinə yetirilir.

İş yüksək keyfiyyətdə icra etmək bacarığının şagirdlərə aşılanması indiki dövrə böyük aktuallıq kəsb edir.

6. Nailiyyəti qiymətləndirilməsində şagirdin dərsboyu fəaliyyətinin və kurrikulum tələblərinin nəzərə alınması. Şagirdlərin uğurlarını və ya uğursuzluqlarını dərsdə qiymətləndirmək məqamı təcrübədə müxtəlifdir. Bəzi müəllimlər evə verilmiş tapşırığın icra vəziyyətini dərsin əvvəlində yoxlayaraq yerindəcə qiyətləndirir. Dərsin gedişi zamanı həm ev tapşırığının icra vəziyyətini, həm də dərsdə şagirdin iştirak dərəcəsini nəzərə alaraq qiymətləndirən müəllimlərimiz də var. Üçüncü qrup qiymətləndirmə məqamı da tez-tez müşahidə olunur. Bu cür hallarda müəllim şagirdlərin dərsboyu fəaliyyətinin necəliyini diqqətdə saxlayaraq yalnız dərsin sonunda qiymətləndirmə ilə məşğul olur. Təcrübə göstərir ki, sonuncu qrupa aid olan müəllimlərin şagirdlərində mənimşəmə səviyyəsi, adətən, yüksək olur. Nə üçün? Çünkü, bilik və bacarıq səviyyəsi dərsin əvvəlində qiymətləndirilən şagirdlər, adətən, arxayınlaşırlar; dərsin sonrakı mərhələlərində o qədər də fəallıq göstərmirlər. Təkcə cüblü deyil ki, arxayınlaşma halları həm qeyri müvəffəq qiymət almış şagirdlər arasında, həm də fərqlənən şagirdlər arasında müşahidə olunur. Üçüncü qrup müəllimlərin şagirdlərində arxayınlaşmağa imkan verilmir; dərsin əvvəlində zəiflik göstərən şagirddə inam yaranır ki, dərsin sonrakı mərhələlərində fəallıq göstərərsə, diqqətli olarsa söyi nəzərə alınar və müsbət qiymət alar. Bir sözlə, sonuncu iş təcrübəsi şagirdləri dərsboyu səfərbər vəziyyətdə, işlək formada saxlayır.

I. Müvəffəqiyyəti hesaba almağın əhəmiyyəti.

Şagirdlərin dərs zamanı qiymətləndirilməsi rəsmən təlimin son mərhələsi hesab edilir. Lakin məktəb təcrübəsi göstərir ki, səriştəli məktəb rəhbərləri və müəllimlər şagirdlərin biliklərinə, bacarıq və vərdişlərinə verilən qiymətlərə gələcək işin başlangıcı kimi də baxırlar. Ayrı-ayrı fənlər üzrə məktəbdə vaxtaşırı keçirilən yazılı və şifahi yoxlamalar təşkil edilir. Alınan nəticələr müxtəlif səviyyələrdə müzakiro olunur. Fənn komissiyaları, metodbirşəmələr, pedaqoji şura, sinif valideynlər yığıncağı işə qoşulur; uğurlar və onların səbəbləri, habelə kəsirli cəhətlər və onları törədən səbəblər araşdırılır. Obyektiv, qorozsız, xeyirxah aparılan araşdırımlar öz bəhrə-

sini verir: məktəb rəhbərlərinin, sinif müəllimlərinin və valideynlərin öhdəsinə düşən vəzifələr konkretləşdirilir.

Sağirdlərin bilikləri, bacarıq və vərdişləri qiymətləndirilən və nəticələri nəzərə alınan zaman onlarda tədris bacarıqları ilə yanışı idrak bacarıqlarının necəliyinə diqqət yetirən müəllimlərimiz var. Məsələ burasındadır ki, müəllimlərimizin böyük əksəriyyəti şagirdlərin müvəffəqiyətini qiymətləndirərkən onların nümayiş etdirdikləri yalnız fənn üzrə biliklərinə fikir verir; bu biliklərin mənimşənilməsinə imkan verən idrak əməliyyatlarının şagirdlərdə necəliyinə isə məhəl qoymur. Bu da töbiidir. Nə üçün? Çünkü, fəaliyyətdə olan sinif müəllimlərimiz ali məktəbdə təhsil alarkən tədris bacarıqları ilə yanışı idrak bacarıqlarının da olduğu barədə, təlimdə bu bacarıqların rolu barədə lazımi məlumat verilməmişdir. Belə bir reallıq nəzərə alınmalıdır.


Sağirdlərin biliyi həm qiymətləndirilən zaman, həm də yekunlaşdırılaraq gələcək vəzifələr müəyyənləşdirilən zaman onların idrak bacarıqlarının necəliyi hökmən nəzərə alınmalıdır. Bundan ötrü sinif müəllimləri tədris bacarıqlarını müşaiyət edən və müşaiyət etməli olan idrak bacarıqlarının nələrdən ibarət olduğunu öyrənməlidirlər. Hələ bu, azdır. Onlar hər hansı fənn üzrə bu və ya digər mövzunun tədrisi zamanı hansı tədris bacarıqları ilə əlaqədar hansı idrak bacarıqlarının da işə qoşulmalı olduğunu konkret misallarda araşdırılsalar və öz gündəlik işlərində nəzərə alsalar səmərəsini tez bir zamanda yəqin edərlər.

İstər hər hansı fənn üzrə, istər ayrı-ayrı məktəblər üzrə, istərsə də ölkə üzrə təhsilin vəziyyətini müəyyənləşdirməkdə və onun səviyyəsini yüksəltməkdə şagirdlərin biliklərinə, bacarıq və vərdişlərinə nəzarət qoymağın, onu obyektiv qiymətləndirməyin və nəticəsini düzgün hesaba almağın dövlət əhəmiyyətini daim yadda saxlamalı, ona əməl etməliyik.

7. Nailiyyətin qiymətləndirilməsinin təşkilində kurrikulum müddəalarının nəzərə alınması.

Qiymətləndirmədə birinci növbədə nəzərə alınmalı dövlət tərəfindən təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları”dır. Bu sənədə əsasən şagird naili-

DƏRSƏ VƏRİLƏN MÜASİR TƏLƏBLƏR



liyyətlərini qiymətləndirməyin öhdəsindən uğurla gəlmək üçün ən azı aşağıdakı məshumların mahiyyətini başa düşmək zəruri dir, məzmun vahidi, məzmun standartı, qiymətləndirmə standartı, qiymətləndirmə sxemləri, nailiyyət səviyyələri və s.

Məzmun xətti—Bu və ya digər fənn üzrə mənimşənilməsi zəruri sayılan bilik və bacarıq daşıyıcısıdır. Məsələn, II sinifdə Ana dilindən lügət ehtiyatının zənginləşdirilməsi üzrə təhsil alanın öyrəndiyi “yeni söz”.

Məzmun standartı—təhsil alanın öyrəndiyi bilik və bacarıq səviyyəsinə dövlət tərəfindən qoyulan tələbdir. Yuxarıda gətiriyimiz misalla əlaqədar mümkün olan məzmun standartlarından biri belə səslənir, öyrəndiyi yeni sözün mənasını izah edir.

Qiymətləndirmə standartı—təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir; imkan verir ki, məsələn, yeni sözün mənasını hansı səviyyədə mənimşənildiyini üzə çıxarsın.

Qiymətləndirmə sxemi—qiymətləndirmə standartının dörd gözlü şkala formasında konkretləşdirilməsidir. Şkalanın hər gözü bir səviyyəni göstərir.

Nailiyyət səviyyələri—səviyyə—1, səviyyə—2, səviyyə—3, səviyyə—4, formasında konkretləşibdir. Səviyyə—1 ən aşağı, səviyyə—4 isə ən yüksək səviyyəni əks etdirir.

Qiymətləndirmə sxemlərinin formallaşdırılmasında müəllimlər sərbəstdirlər. Bu istiqamətdə müəllimin işini yüngülləşdirmək məqsədi ilə kurrikulumda qiymətləndirmə sxeminin xeyli elementləri göstərilmişdir.

Kurrikulumun faydalı cəhətlərindən biri də orasındadır ki, qiymətləndirmə şkalasını doldurmağa başlayan şəxsin (müəllimin), tədqiqatçının nədən başlamalı oloduğuna istiqamət verir. Bu məqsədlə iki sual üzərində düşünməyi tövsiyə edir,

1. Mən nəyi (məzmun standartını, yoxsa onun mənimşənilmə səviyyəsini, yoxsa hansısa aspektini, yoxsa xüsusiyyətini və s.) qiymətləndirməliyəm,

2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar,

8. Dərsə verilən müasir tələblər

Yöndəndiricili və düşündürücü çalışmalar.

1. Dərsdə şagirdlərin fəaliyyətinə nəzarət etməyə ehtiyac varmı? Varsa bu ehtiyac nələrdən irəli gəlir?
2. Şagirdlərin fəaliyyətinə nəzarətin qarşısında hansı vəzifələr qoyulur?
3. Nəzarətin vəzifələrini necə, hansı yollarla həyata keçirmək olar? Siz əlavə hansı yolları təklif edirsınız?
4. Dərsdə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməmək nələrə səbəb olar?
5. Aşağı siniflərdə şagirdlərin bilik və bacarıqları hansı formalarda qiymətləndirilir? Buna sizin münasibətiniz necədir?
6. Şagirdlərin bilik və bacarıqlarına verilmiş qiymətlərin hesaba alınmasını necə başa düşürsünüz?
7. Qiymətləri hesaba almağın əhəmiyyətini sübut edin.

Fəsil 16

Sinif müəllimi fəaliyyətinin spesifik xüsusiyyətləri

1. Sinif müəllimi fəaliyyətinin sinif rəhbəri fəaliyyətin-dən fərqi

Sinif müəllimi də, sinif rəhbəri də ayrı-ayrı siniflərdə fəaliyyət göstərsələr də onların iş xüsusiyyətləri bir-birindən xeyli fərqlənir.

Sinif müəllimi yalnız öz sinfində dərs deyir; sinif rəhbəri isə rəhbərlik etdiyi sinifdən əlavə digər siniflərdə də öz fənnini tədris edə bilir; sinif rəhbəri yalnız bir fənnin müəllimidir; sinif müəllimi isə, adəton, öz sinfindəki bütün fənlər üzrə müəllimlik edə bilir.

Sinif müəllimi sinifdə tədris edilən bütün fənlərin mənimsənilməsi üzrə məsuliyyət daşıyır, sinif rəhbəri isə əsasən təmsil etdiyi fənn üzrə cavabdehdir. Sinif müəllimi təlim-tərbiyə içinde, dərsdənkənar tədbirlərin hazırlanmasında və həyata keçirilməsində əsasən öz qüvvəsinə güvənir, sinif rəhbəri isə dərsdənkənar tədbirlərin hazırlanmasında da, icrasında da həmin sinifdə dərs deyən müəllimlərin imkanlarından istifadə edə bilir.

Sinif müəllimi hər gün azy dörd saat şagirdlərlə işləyir. Sinif rəhbəri isə başlıca olaraq təhkim olunduğu sinifdə öz fənni üzrə dərs zamanı şagirdlərlə birbaşa temasda olur.

Sinif müəllimi şagirdlərlə əlaqədar yaranan problemi yerindəcə, təxirə salmadan həll etmək imkanına malikdir. Sinif rəhbərində isə belə imkan yox dərəcəsindədir.

Göründüyü kimi, sinif müəlliminin fəaliyyəti sinif rəhbərinin fəaliyyətindən qat-qat mürəkkəb və çətindir; bununla yanaşı, olduqca xeyirxah fəaliyyətdir.

2. Sinif müəllimi fəaliyyətinin fənn müəllimi fəaliyyətin-dən fərqli cəhətləri.

Sinif müəllimi və fənn müəllimi adları təsadüfi işlədilmiş. Hər ikisi müəllimdir; ikisi də pedaqoji işçidir. Lakin bununla yanaşı, onların fəaliyyətində xeyli fərqli cəhətlər var ki, bu fərq nəzərə alınmalıdır.

Əvvəla, fənn müəllimi, bir qayda olaraq, yalnız bir fənni (məsələn, tarixi, yaxud riyaziyyatı və ya xarici dili və s.) tədris edir; sinif müəllimi öz sinifində müəllimi Azərbaycan dilinin da, riyaziyyatın da, həyat bilgisinin da, əmək hazırlığının da, digər fənlərin də tədrisi ilə məşğul olur.

İkincisi, fənn müəllimi növbəti dərsə yalnız öz fənni üzrə mövzunun tədrisinə hazırlaşır; sinif müəllimi isə dərs cədvəlinde nəzərdə tutulmuş dörd fənnə aid bir deyil, adətən, dörd mövzu üzrə hazırlaşmalıdır.

Üçüncüüsü, fənn müəllimi dərs zamanı özünü aparmaq qaydalarına müəyyən qədər alışmış şagirdlərlə iş aparır; sinif müəllimi isə sinifdə hələ özünü aparmaq qaydalarına tam alışmamış şagirdlərlə işləyir.

Dördüncüüsü, fənn müəllimi növbəti mövzunun tədrisinə yalnız öz fənni üzrə hazırlaşır, onun həm elmi, həm də metodik yenilikləri ilə maraqlanır. Sinif müəllimi isə növbəti dərslərə yalnız bir fənnə aid mövzu üzrə deyil, dörd fənnə aid mövzular üzrə hazırlaşmalıdır.

Beşinciisi, fənn müəllimi növbəti mövzunun tədrisinə hazırlaşarkən konkret bir dərsin təbiyəvi imkanlarını araşdırıb nəzərə almağa çalışır; sinif müəllimi isə növbəti gündə dörd fənn üzrə mövzulara hazırlaşarkən dörd dərsin təbiyə imkanları üzərində düşünməli, onları reallaşdırmağın yollarını da müəyyənləşdirməli olur.

Altıncısı, eyni sözlər dərsin psixoloji inkişaf imkanlarına da aiddir. Bir var bir dərsin psixoloji inkişaf imkanları haqqında, bu imkanların istifadə yolları haqqında götürür-qoy edəsən, bir də hər gün dörd müxtəlif fənlərə aid dərslərin psixoloji inkişaf imkanları barədə, onları reallaşdırmağın yolları barədə axtarış edəsən.

Yedinciisi, təcrübə göstərir ki, eyni fənn üzrə növbəti dərslərə hazırlaşan və həmin dərsləri təşkil edən müəllimin ali sinir sistemində stereotip bir qədər tez yaranır. Nə üçün? Çünkü müəllimin eyni fənn üzrə təşkil etdiyi dərslərin strukturu, istifadə etdiyi üsullar, onun iş üslubu dərsdən-dərsə çox halda təkrarlanır. Sinif müəlliminin işində stereotiplər çox ləng, çox gec formalaşır.

Nə üçün? Çünkü sınıf müəlliminin gün ərzində təşkil etdiyi dörd dərs cyni fənn üzrə deyil, dörd müxtəlis səciyyəli fənlər üzrə olduğundan, bu fənlərə aid dörlərin strukturları, onlarla aparılan iş üslubu da başqa- başqa olur.

Sınıf müəlliminin iş üslubundakı müxtəliflik və bunun nəticəsi olaraq onun ali sinir sistemində stereotiplörin ləng formallaşması başqa cəhətdən həm müəllimin, həm də şagirdlərinin xeyri-nədir. Nə üçün? Çünkü, yeknəsək iş üslubu, görülən işlərin dərs-dən-dərsə təkrarlanması müəllimin özünün də, onun şagirdlərinin də yorulmasına səbəb ola bilir.

3. Sınıf müəlliminin üzərinə valideynlik qayğısının daşdırılması

Sınıf müəlliminin qayğıları kifayət qədərdir. O, müəyyən mənada həkimdir. Ailədən və bağçadan təzə ayrılaraq müntəzəm təlim mühitinə düşmüş balaca uşaqlardan bəzilərinin gah dişi ağrıyır, gah başı, gah ayağı ağrıyır, gah qolu, gah gözü ağrıyır, gah qulağı, mədəsindən şikayət edənlər də olur. Hələ dərsdə çətinlik çəkənlər qalsın bir yana; hər gün dörd saat müəllimin yanında olan uşaqların səhhətində üzə çıxan ağrı-acılarının ilk ağırlığını, ilk sıxlıqları çəkən, ilk yardımçısı olan, ilk “həkim” sınıf müəllimi-dir. Sonra, ehtiyac olanda, məktəb həkimi köməyə gəlir.

Sınıf müəllimi həm də həssas psixoloqdur. O, daim uşaqları müşahidə edir. Uşaqlar arasında küsmək, incimək, sevinmək, əsəbiləşmək, fərəhlənmək, kədərlənmək kimi psixoloji xüsusiyyətləri diqqətlə izləyən sınıf müəllimi həinin xüsusiyyətlərin səbəblərini də araşdırmağa çalışır.

Bütün bunlarla yanaşı, sınıf müəllimi həm də qayğıkeş, doğma ananı əvəz edir. O, təzəcə məktəbə ayaq basan uşağıın yeməyinə diqqət yetirir; özü ilə çantasında götürdiyi meyvəni yeyib-yemədiyi ilə maraqlanır. Sınıf müəllimi hər bir şagirdin nitqinə, yazısına doğma ana kimi yanaşır, azacıq uğurunu qabardır, nöqsanını müləyim formada nəzərinə çatdırır, əlindən tutub istiqamət verir. Əsası həm də budur ki, sınıf müəllimi şagirdin yol verdiyi nöqsana görə, yazısındaki, danışığındakı çatışmazlığa görə danlamır, ağır söz demir, xatırına dəymir, “mənim balam”, “mənim qı-

zim”, “mənim oğlum” kimi məlhəmlı ifadələrlə özüne çəkir. Tələbələriniz sınıf müəlliminin bu gözəl mənəvi keyfiyyətlərini də yadda saxlamalıdır.

4. Sınıf müəllimi həm də fənn müəllimi kimi.

Sınıf müəllimi sınıfda yalnız “təcili yardım” deyil; o, sınıfın yalnız həssas psixoloqu deyil; sınıf müəllimi sınıfda yalnız qayğı-keş ana, qəlbə yalnız məlhəm gətirən tərbiyəçi deyil; o, həm də adı böyük hərflərlə yazılmalı Müəllimdir.

Sınıf müəllimi digər müəllimlər kimi hər hansı konkret bir fənni tədris edən müəllim də deyil. O, sınıf müəllimidir, sınıf müəllimidir! Afərin o şəxsə ki, bu adı- sınıf müəllimi adını ilk dəfə düşünüb, ifadə edib və bu gün də qürurla söslənir.— SİNİF MÜƏLLİMİ. İlk müəllim!

Dünyada şöhrət tapmış şəxslər müəllimləri barədə danışanda həmişə ilk müəllimlərini xatırələrində canlandırırlar, onları anırlar, onlara öz ehtiramlarını bildirirlər. Onların arasında dünya fətchləri də vardır. Belələri haqqında hətta rəvayətlər də yaranmışdır. Bu cür deyimlərdən biri türk dünyasının böyük sərkərdələrindən biri olmuş Əmir Teymurla bağlıdır. Yazıldığına görə, Əmir Teymur məclisinə gecikənlərin boynunu vurdurarmış. Günlərin birində onun istəkli baş vəziri məclisə gecikir. Səbəbini soruşanda baş vəzir cavab verir:

— Qibleyi Aləm! Mən gəlirdim. İrəlidə müəllimim gedirdi. Yerişimi yavaştıdım ki, arxam ona tərəf düşməsin. Bu səbəbdən də gecikməli oldum.

Əmir Teymur “afərin” deyib baş vəziri əfv edir. Onu da yازırlar ki, Əmir Teymurun vəsiyyətinə görə onu müəlliminin ayaqları ucunda dəfn etmişlər.

Azərbaycan xalqı müəllim adına böyük ehtiramla yanaşır. El arasında hörmət qazanan, adamlara düzgün məsləhət verən şəxsə, peşəsindən asılı olmayaraq Müəllim deyə müraciət edirlər.

Sınıf müəlliminin bu cür cazibədar və xeyirxah xüsusiyyətləri ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə kadı hazırlığını təmin etməli olan tədris planı şərtləndirir. Tədris planına görə kamil sınıf müəllimi Azərbaycan dilini və onun tədrisi

metodikasını, riyaziyyatın ibtidai kursunu və onun tədrisi metodikasını, müsiqi və onun tədrisi metodikasını, fiziki tərbiyə və onun tədrisi metodikasını, təsviri incəsənət və onun tədrisi metodikasını, uşaq psixologiyasını, anatomiyası və fiziologiyasını, pedaqoqikani və gigiyenani, tarixi və bəzi digər fənləri öyrənməli olur.

5. Sınıf müəlliminin valideynlərlə və ictimaiyyətlə əlaqəsi

Sınıf müəlliminin ən güclü silahı valideynlərlə sıx, möhkəm əlaqə saxlamasıdır. Ayrı-ayrı valideynlərlə deyil, sınıfda bütün şagirdlərin valideynləri ilə hərtərəfli ünsiyyətə girən sınıf müəllimi təlim-tərbiyənin öhdəsindən uğurla gələ bilir. Nə üçün? Çünkü, günün yarısını uşaq məktəbdə, yarısını ailədə olur. Valideyn də, müəllim də hər bir uşağı hərtərəfli öyrənmək, müşahidə etmək, onun güclü və zəif cəhətlərini müəyyənləşdirmək və məsləhətləşərək birlikdə tədbir görmək imkanları var.

Uşaqların gümrah, şux, şən, sağlam böyüməsində, səviyyəli təhsil almasında sınıf müəllimi də, valideyn də maraqlıdır. Xüsusi ilə valideyn dərk edir ki, o, öz ümidi, öz sevincini, öz ən qiymətli dövləti olan uşağıni düz dörd il birinci sınıfından 5-ci sınıfədək bir müəllimə, sınıf müəlliminə etibar edib: hər gün valideyn uşağı sinifə gətirir, sınıfdan aparır. Sınıf müəlliminin valideynlə hər gün iki dəfə görüşüb şagirdin bilik və bacarıq səviyyəsi ilə, təlimə göstərdiyi səylə, yoldaşlarına münasibəti ilə, onun sağlamlıq durumu ilə əlaqədar fikir mübadiləsi aparmaq imkanı var. Və bu imkandan maksimum bəhrələnən sınıf müəllimlərimiz də az deyil. Sınıf otağının təchizatında və tərtibatında, şagirdlərin təlim-tərbiyəsində valideynlərin imkanlarından istifadə etmək halları da olur.

Valideynlərlə yanaşı, ictimaiyyət nümayəndələri ilə əlaqə saxlayan sınıf müəllimlərimiz yox deyil. Məlum olduğu kimi, rayonlarımızda, şəhərlərimizdə, hətta respublika məqyasında uşaq təşkilatları, qadınlar şurası fəaliyyət göstərir. Sınıf müəllimləri bəzən belə təşkilatların nümayəndələrini sinifə dəvət edir, uşaqlarla onların söhbətlərini təşkil edir. Bəzi sınıf müəllimləri uşaq hökimini, sanitariya və gigiyena mütəxəssislərini dəvət edir, hökimlərin məsləhətlərinə qulaq asırlar.

Sınıf müəlliminin valideynlərlə və ictimaiyyət nümayəndələri ilə ünsiyyət saxlaması, şagirdlərin təlim-tərbiyəsində onların imkanlarından istifadə edilməsi təcrübəsindən tələbələrimizgələcək sınıf müəllimlərimiz öz müəllimlik təcrübəsində istifadə edə bilərlər.

6. Fənlərin tədrisinə sınıf müəlliminin hazırlıq mərhələləri

Digər sahələrdə olduğu kimi, sınıf müəlliminin fənlər üzrə dərslərə hazırlaşmasında da xeyli spesifik cəhətlər vardır. Bütün müəllimlər üçün olan ümumi cəhət budur ki, adı fənn müəllimləri də, sınıf müəllimi də öz üzərində daim hazırlanırlar. Müəllimlərin öz üzərində hazırlanaları bir sıra mərhələdən keçir: ümumi mədəni hazırlıq, ümumi pedaqoji hazırlıq, fənn üzrə elmi və metodik hazırlıq, növbəti dərsə hazırlıq.

Sınıf müəlliminin ümumi mədəni hazırlığı. Özüne və təlim verdiyi şagirdlərinə hörmət edən müəllim ətrafda baş verən sosial-iqtisadi və mədəni-siyasi hadisələrlə maraqlanır. O, televiziya və radio verilişlərinə imkan daxilində qulaq asır, qəzət və jurnal materialları ilə tanış olur, kitablar oxuyur, yeri göldikcə şagirdlərini də məlumatlaşdırır.

Sınıf müəlliminin ümumi pedaqoji hazırlığı. Məlum olduğu kimi, respublikamızın pedaqoji həyatında əslahatlar artır, xeyli yeniliklər yaranır. Rayon və şəhər məktəblərində yeni iş formaları ortaya çıxır, yeni pedaqoji ideyalar haqqında qəzət və jurnallarda məlumatlar çap olunur. Həyatdan geri qalmamaq istəyən müəllimlər bu eür yeni pedaqoji ideya və təcrübələrlə öz fəaliyyətini zənginləşdirirlər.

Sınıf müəlliminin fənn üzrə elmi və metodik hazırlığı. Müəllim ali məktəbdə aldığı elmi və metodik biliklər çərçivəsində qapanıb qala bilməz. O, təmsil etdiyi fənn üzrə həm elmi (məsələn, riyaziyyat və ya biologiya, yaxud tarix), həm də metodik yeniliklərdən vaxtında xəbər tutur və özü üçün lazımlı nəticələr çıxarıır. Bu cəhətdən sınıf müəlliminin işi xeyli fərqlənir. Sınıf müəllimi bir deyil, bir sıra fənləri təmsil etdiyindən, həm həmin fənlər üzrə (Azərbaycan dili, riyaziyyat, biologiya, tarix, musiqi, təsviri sənət və s. üzrə) elmi yenilikləri, həm də onların təd-

risi metodikasına aid yenilikleri izlemeli və öz işində nəzərə almalı olur.

Sinif müəlliminin növbəti dərslərə hazırlığı. Burada da sinif müəlliminin fəaliyyət dairəsi daha genişdir. Əgər fənn müəllimi yalnız bir fənn üzrə növbəti dərsə hazırlaşırsa, sinif müəllimi növbəti gün üçün dörd fənn üzrə dərslərə hazırlaşmalıdır. Nəzərə alınmalıdır ki, o, yalnız bir dərsi elə planlaşdırır ki, şagirdlər həm əvvələr mənimsəmiş olduqları bilikləri yada salib tətbiq etsinlər, həm də yeni bilik əldə etsinlər, həm bu bilik və bacarıqlar vasitəsi ilə tərbiyə olunsunlar, həm də onların psixoloji qüvvələrində müəyyən irəliləyiş olsun. Təcrübə göstərir ki, müəllimlərimizin heç də hamısı həmin vəzifələrin öhdəsindən bir dərsdə yüksək dərəcədə gələ bilmir. Unutmayaq ki, sinif müəllimi hər gün yalnız bir fənn üzrə deyil, dörd fənn üzrə dərsə hazırlaşır və hər dərsdə yuxarıda sadaladığımız vəzifələri həyata keçirməyin yolları barədə düşünməli və həyata keçirməli olur. Belə bir mürəkkəb vəzifələrin öhdəsindən gəlməyin o qədər də asan olmadığı sinif müəlliminin maaşını, yəni fəaliyyətinini qiymətləndirən zaman nəzərə alınmalıdır.

7. Cəmiyyətdə öz fəaliyyətinin mənasını sinif müəllimi-nin dərk etməsinin əhəmiyyəti.

Hər bir şəxs cəmiyyətdə öz mövqeyini bilməlidir. Bu o deməkdir ki, peşə sahibi və ya mütəxəssis cəmiyyətin sonrakı inkişafına hansı cəhətən və necə yardım etdiyini özü üçün aydınlaşdırılmalıdır. Müəllim istisnalıq təşkil etmir. Cəmiyyətdə müəllimin tutduğu mövqe hökmən ona məlum olmalıdır. Lakin ayrı-ayrı faktlar göstərir ki, cəmiyyətdə müəllimin tutduğu mövqeyə dair təsəvvür nəinki qeyri pedaqoji sahələrdə çalışnlarda, hətta müəllimlərin özlərində də olduqca bəsittir; müəllim kimdir sualına müəllimlərin də, rəsmi mənbələrin də cavabı təqribən belədir: məktəbdə bu və ya digər fənni tədris edən şəxs.

Bu anlam ölkəmizin inkişafında müəllimin roluna layiq olduğu qiymətin heç yanından da keçmir. Müəllim fəaliyyətinin əsil mahiyyətini dərk etmək üçün onun başlıca əlamətləri açılma-lı və onları nəzərə alınmalıdır.

Bu cəhətdən ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumunda sinif müəllimi fəaliyyətinin əsas istiqamətləri, pedaqoji prosesin təşkili prinsipləri və təlim strategiyaları nəzərə alınmışdır.

Sənəddə fəaliyyətin 5 istiqamətdə aparıldığı qeyd edilir: problemin həlli, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə.

Bunlarla yanaşı, ustad müəllimlərin fəaliyyətlərində bir sıra digər maraqlı cəhətlər də müşahidə olunur.

Birinci cəhət: Ustad müəllim fənn üzrə məzmun vahidi (bilik və bacarığı) müəyyənləşdirir, didaktik cəhətdən işləyir, sonra şagirdlər (tələbələr tərəfindən öyrənilməsini təşkil edir.

İkinci cəhət: sistemə salınmış milli və ümumbaşqı biliklərin gənc nəsl tərəfindən mənimşənilməsi belə müəllim üçün əsil məqsəd deyil, məqsədə çatmaq vasitəsi olur. Halbuki ənənəvi pedaqogika indiyədək ayrı-ayrı fənlər üzrə biliklərin, bacarıq və vordışların gənc nəslə aşılanmasına müəllimin məqsədi kimi baxılmışdır.


Sual olunur: Əgər nəzərdə tutulan biliklərin gənc nəsil tərəfindən mənimşənilməsi məqsəd deyil, vasitədirsə, onda məqsəd nədən ibarətdir?

Üçüncü cəhət: Qoyulmuş sualın cavabı müəllim fəaliyyətini səciyyələndirən üçüncü cəhətdir: respublikamız üçün fəal vətandaşlar hazırlanmaq (strateji məqsəd)

Yenə sual yaranır: Bəs müəllimlərin yetişdirməyə çalışdıqları fəal vətəndaşlar hansı aparıcı mənəvi keyfiyyətlərin sahibi olmalıdır? Bu sualın cavabı isə müəllim fəaliyyətini səciyyələndirən dördüncü cəhətdir.

Dördüncü cəhət: fəal vətəndaş kimi yetişdirilən gənc nəslə müəllimin rəhbərliyi altında formallaşan mənəvi keyfiyyətlər isə bunlardır: respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olmaq. Məhz bu keyfiyyətlər sosial --- iqtisadi həyatımızın

MÜELLİMİN MÖVCUD STATUSU VE TƏKLİF EDİLƏN STATUSU



sonraki inkişafına güclü təkan verir. Soruşturma yerinə düşərdi: həmin mənəvi keyfiyyətlər gənc nəslə necə, hansı yollarla formalaşır? Sualın cavabı ustad müəllimin fəaliyyətini səciyyələndirən beşinci cəhətdir.

Beşinci cəhət: müəllimin bir dörsi, bir mühazirəsi və ya seminarı, yaxud hər hansı tədbiri başdansovdu, necə gəldi həyata keçirilmir. Bəs necə olur? Müəllimin bütün fəaliyyəti, bütün tədbirləri, əvvəla, yuxarıda qeyd edilən məqsədə-strateji məqsədə yönəlir; ikincisi, diqqətlə ölçülüb biçilir, yəni planlı olur, üçüncüüsü, dağınıq deyil, mütəşəkkil formada həyata keçirilir.

Bu cür keyfiyyətlər isə anadangolma, ırsən nəsildən-nəslə keçən keyfiyyətlər deyil, həyatda, xüsusu təhsil zamanı – pedaqoji təhsil sayəsində formalaşır. Odur ki, pedaqoji təhsil də müəllimin fəaliyyətini səciyyələndirən əlamətlər sırasına aid edilir.

8. Müəllimin mövəud statusu və təklif edilən statusa qısa nəzər

Fəaliyyətin göstərilən cəhətləri ümumiləşdirildikdə ustad müəllim fəaliyyətinin mahiyyəti, cəmiyyətdə onun mövqeyi belə açılar: müəllim-sistemləşdirilmiş milli və ümumbaşarı dəyərləri gənc nəslə məqsədyönlü, planlı və mütəşəkkil aşılıamaq yolu ilə ölkəmizdə sosial-iqtisadi həyatın sonraki inkişafına güclü təkan verən pedaqoji təhsilli mütəxəssisidir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir müəllim öz fəaliyyətinə həm də bu anlam baxımından yanaşmalıdır. Ölkəmizin indiki durumu üçün, onun galəcəyi üçün həmin strateji məqsədə xidmət etməyin nə dərəcədə gərəkli olduğunu hər bir müəllimin başa düşməsi və bu səviyyədə fəaliyyət göstərməsi o qədər çətin deyil, fənn üzrə onun öyrətdiyi bilik və bacarıqlar məqsəd deyil, ali məqsəd yolunda başlıca vasitədir.

Müəllimin cəmiyyətdə tutduğu mövqeyə dair burada səsləndirilən anlam tələbədə-gələcəyin sinif müəllimində əlavə qürrə hissi, iftixar hisi yaratmalıdır. Çünkü təhsilin səciyyələndirdiyimiz strateji məqsədinin uğurla həyata keçirilməsinin möhkəm iəməli aşağı siniflərdə, məhz onun əli ilə, onun zəkası sayəsində qoyulur.

Yöndəndirici və düşündürücü çalışmalar.

1. Sinif müəllimi fəaliyyətinin sinif rəhbəri fəaliyyətindən fərqi nə üçün bilməlidir?
2. Sinif müəlliminin öz üzərinə valideyn qayğısını götürdüyünü tələbənin bilməsi nə üçün vacibdir?
3. Sinif müəllimi nə üçün həm valideynlərlə, həm də içimaiyyət nümayəndələri ilə sıx əlaqə saxlamalıdır?
4. Fənlərin tədrisinə sinif müəlliminin hazırlaşmaq mərhələlərinin nədən ibarət olduğunu bilmək tələbəyə nə verir?
5. Fənn üzrə müəllimin elmi metodik hazırlığı nədən ibarətdir?
6. Cəmiyyətdə öz fəaliyyətinin mahiyyətini müəllimin dərk etməsi ona nə verir?

YEDDİNÇİ BÖLMƏ

Tələbələrin təhsil zamanı qarşılaştıqları digər müasir məsələlər

FƏSİL 17

Tələbələrin təlim-tərbiyəsində təhsil programı (kurrikulum) və kredit

1. Təhsil programı (kurrikulum) haqqında ümumi anlayış

Kurrikulum əcnəbi sözdür. Özü də çoxmənalıdır. Kurrikulum bəzən marşrut mənasında işlədir. Məsələn, kimsə haradan haraya gedəcəksə nə ilə gedəcəyini, necə gedəcəyini əvvəldən sonadək bütün inçəliklərinə qədər müəyyənləşdirirən bu, o şəxs üçün kurrikulum hesab edilir. Yaxud, kimsə hansıa işi görmək istəyirən, görüləcək işi əvvəldən axıradək, addimbaaddım müəyyənləşdirirən, bu, həmin işin kurrikulumu olur.

Son zamanlar kurrikulum məfhumu Azərbaycan Respublikasında təhsil sahəsinə də keçmişdir. Bundan ötrü təhsil sisteminde xeyli ştat vahidi olan xüsusi qrum- Kurrikulum mərkəzi də yaradılmışdır.

Təhsil sahəsində hər hansı qurumun, məsələn, kafedranın, dekanlığın, laboratoriyanın kurrikulumu tərtib edilir. Yaxud, hər hansı təhsil işçisinin, məsələn, kafedra müdürünin, dekanın, professorun, sıravi müəllimin, yaxud şagirdin və ya tələbənin fəaliyyət kurrikulumu tərtib edilir. Məsələn, aspirantın fəaliyyət kurrikulumu onun aspiranturaya daxil olduğu gündən ta əmrlə aspiranturadan gedənədək görülməli işlər mərhələ-mərhələ, addım-addım açılır.

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrası 2006-cı ildə öz fəaliyyətinin bütün sahələrində görülən işlərin ardıcılıqla xronologiyasını işləyib kitab şəkilində çap da etdirmişdir. Kitabı biz “Pedaqogika kafedrasının təhsil proqramı” adlandırmışıq. Adın altında mötərizədə yazmışıq: “kurrikulum”.

Bu mənada tələbə fəaliyyətinin kurrikulumu, bu və ya digər fənnin tədrisi üzrə kurrikulum, ibtidai təhsilin pedaqogikası və

metodikası ixtisası üzrə kadr hazırlığının kurrikulumu və s. kurrikulumlar hazırlanır.

Sinif müəllimi fəaliyyətinin kurrikulumu hazırlanan zaman bu fəaliyyətin uğuruna imkan verən əsaslar nəzərə alınmalıdır.

2. Sinif müəllimi ixtisası üzrə təhsil proqramına (kurrikulum) əsasən tələbədə formallaşmalı keyfiyyətlər.

Hər bir tələbə qarşısında qoyulan tələblər bunlardır: aşağı sinif şagirdlərinin dərk etmə xüsusiyyətlərini müəllimin bilməsi; onların istək və arzularından xəbərdar olması; uşaqların həyatı hərəkətdə, oyunda, şəkil çəkməkdə, yapmada, rəqs etməkdə, nəğmə oxumaqdə, atılıb-düşməkdə, bir sözlə, fəaliyyətdə dərk etdiklərini müəllimin yadda saxlaması; uşaqların dina, etnik qrupa, cinsə, sosial mənşəyə mənsubiyyətlərindən asılı olmayaraq bir-birinə hörmət və rəğbat göstərmələrinin təmin edilməsi; uşaqlar arasında ünsiyyətin xüsusiyyətlərinin nəzərə alınması; uşaqlara öyənməyi öyrətməyi bacarmaq; uşaqların goləcəyinə nikbin baxmağı bacarması; daim arayış axtarmağa, məsləhətləşib öyrənməyə, tədrisin keyfiyyatını yüksəltməyə söy göstərməsi; uşaqların təlim-tərbiyəsində valideynlərin və ictimaiyyət nümayəndələrinin imkanlarından istifadə etməyi bacarması; uşaqlara analıq qayğısı göstərə bilməsi; tədris etdiyi fənlərə dair yenilikləri öyrənməyi can atması; öz peşəsinə, iş üslubuna yaradıcı, tənqid etməyi göstərməyi meyilli olması; tədrisin keyfiyyətini yüksəltməyi yardım edəcək əyani vasitələr düzəltməyə çalışması; sinifdə azəciq da olsa narazılıqları vaxtında tez duymaq və aradan qaldırmaq üçün düzgün tədbirlər görməsi; uşaqların kiçicik də olsa nailiyyətlərinə görə xoş sözlərlə həvəsləndirməsi; sinif kollektivinin saat kimi ritmik işləməsinə rəhbərliyi yüksək səviyyədə saxlamağı bacarması; uşaqları dərsdənkənar və məktəbdən kənar dərnəklərdə iştirak etməyi həvəsləndirməsi; uşaqlarda təlimə, yoldaşlara münasibətdə məsuliyyət hissi oyatması.

3. Həmin keyfiyyətləri özündə formallaşdırılan tələbənin sahib olacağı bacarıqlar.

Sadalanan keyfiyyətləri özündə formallaşdırılan tələbə-goləcək sinif müəllimi aşağıdakılari bacarır: şagirdlərin daxili aləminə nüfuz

etməyi bacarır; təhsilin normativ əsaslarından xəbərdar olur; nəinki şagirdləri, özünü də müşahidə edə və qiymətləndirə bilir; valideynlərlə, ietimaiyyət nümayəndələri ilə əlaqə yaradaraq sinifdə təlim-tərbiyə işinin səviyyəsini yüksəldə bilir; təlimə müasir yanaşma yollarını, müasir innovativ iş tərzlərini öyrənib və öz təcrübəsində tətbiq etməyi bacarır; uşaqların hüquqları barədə məlumatı olur və onları öz işində nəzərə alır; uşaqların təlim-tərbiyə işini ən çox hərakət tələb edən formalarda təşkil etməyə üstünlük verir; uşaqların müvəffəqiyyətlərini müxtəlisf üsullarda qiymətləndirməyin mümkün olduğunu bilir və hər dəfə uşaqların necə reaksiya verdiklərini müşahidə edir və nəticə çıxara bilir; hər bir şagirdin, o cümlədən bəzi fizi ki və ya əqli çatışmazlığı olan, fərqli qabiliyyət sahibləri olan şagirdlərin xüsusiyyətlərini bilib təlimdə nəzərə almağı bacarır; sinif təşkil etməyi, idarə etməyi bacarır; sinif otağının tərtibi və təchizinin öhdəsindən gəlir; qabaqcıllar sırasına çıxmaga can atır.

4. Təhsildə kredit məsələsi və bunu bilməyin tələbə üçün əhəmiyyəti.

Sinif müəllimi olmağa hazırlaşan tələbə bilməlidir ki, son zamanlar təhsil sahəsində həyata keçirilən yeniliklərdən biri də kredit sistemi ilə əlaqədardır. Məlum olduğu kimi, 2005-ci ildən Azərbaycan Respublikası Baloniyə prosesinə qoşulmuşdur. Hətta 20 aprel 2006-ci ildə "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə" Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Əsasnamə 6 hissədən ibarətdir. 1-ci hissədə kredit sisteminin ümumi məsələləri şərh edilir. 2-ci hissədə kredit sisteminə keçidin tədris metodik təminatı aydınlaşdırılır. 3-cü hissədə tələbələrin fərdi tədris planlarının tərtibi qaydaları göstərilir. 4-cü hissədə fənnin mənimsənilməsi üzərində nəzarət sistemləri sadalanır. 5-ci hissədə kredit sistemi ilə təhsil alan tələbələrin hüquq və vəzifələri şərh edilir. Sonuncu hissədə isə tədris məsləhətçiləri (tyutorlar) xidməti haqqında məlumat verilir.

Bu sənədə əsasən təhsildə kredit sistemi deyəndə iki əsas göstərici nəzərdə tutulur: təhsil müddətində tələbənin fəaliyyət planı və tələbənin təlim zamanı kredit toplaması.

Tələbə bir həftə ərzində hər hansı fənnə, məsələn, 3 akademik saat vaxt sərf edirə, o fənn 3 kreditlik fənn hesab edilir. Tələbə semestrin sonunda həmin fəndən müvəffəq qiymət alıqda 3 kredit qazanmış olur. Tələbə krediti məşğələlərdə iştirakı ilə, auditoriyadankənar tapşırıqları müstəqil yerinə yetirməklə qazanabılır.

Tələbə soruşa bilər: kredit sistemi ilə təhsil almaq tələbəyə nə vəd edir? Əvvəla, onun alacağı təhsil sənədi beynəlxalq təhsil standartlarına cavab verir; 2. Bəzi fənləri və müəllimləri seçməkdə müstəqil olur; 3. Tələbə tədrisin keyfiyyəti və müəllimlərin fəaliyyəti barədə fikir söyləməkdə sərbəst olur; 4. Tələbə zəruri olan çap materialları və onların elektron formalar ilə təmin edilir.

Semestr ərzində hər tələbə 30 kreditə qədər fənləri götürəbilər. Əgər tələbənin götürdüyü fənn həftədə 3 dəfə tədris olunursa və semestrin sonunda müvəffəq qiymət (51-100 bal arasında) alırsa 6 kredit qazanmış olur. Tələbə fənn üzrə 0-50 bal arası qiymət alıqda o, həmin fənn üzrə kredit qazanmamış hesab olunur və həmin tələbə yenidən kredit qazanmaq məcburiyyətində qalır.

Bakalavir dərəcəsi almaq üçün tələbə oxuduğu müddədə 240 kredit toplamalı olur. Fərdi işçi tədris planı barədə bir qədər etrafı danışmağa ehtiyac var.

5. Kredit sistemi üzrə tələbənin fərdi işçi tədris planının tərtibi təcrübəsi.

I kursa qəbul olunan tələbəyə fakültə dekanlığı fərdi işçi tədris planı verir. Tələbə həmin fərdi işçi tədris planını alıb tanış olur. Növbəti tədris ilində tələbə ixtisasın tədris planı əsasında öz fərdi işçi planını hazırlayırlar; ehtiyac olduqda məsləhətçidən istiqamət alır, ona tarix qoyub imzalayır; iyunun 25-dən iyulun 25-dək dekanlığa təqdim edir. Tələbə öz fərdi işçi planına növbəti tədris ilində sentyabrın 10-na qədər düzəlişlər edə bilər. Sonra fərdi işçi planında dəyişiklik etməyə icazə verilmir. Fənn üzrə bütün məşğələlər eyni bir müəllim tərəfindən aparılır. Tədris müəssisəsi hər müəllim üçün tədris qrupunda tələbələrin maksimum sayını müəyyənləşdirir. Hər hansı fənn üzrə müəyyən olmuş sayıda tələbə yığılmadıqda həmin fənn fərdi işçi planına daxil edil-

mir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbə öz fərdi işçi planında müvafiq dəyişikliklər aparır və bu haqda dekanlığa məlumat verir. Eyni müəllimi seçən tələbələrin sayı müəyyən olunmuş həddən çox olduqda tədris müəssisəsi həmin fənn üzrə ikinci qrup təşkil edir və bu qrupa eyni səviyyəli başqa müəllim cəlb edir. Tələbələr qruplar üzrə siyahının ardıcılığına görə bölünürlər. Qruplar təşkil olunarkən tələbələrin fərdi işçi planlarına uyğun olaraq müxtəlif kurslarda təhsil alan tələbələr daxil edilə bilər. Növbəti tədris ilində tələbə təyin olunmuş vaxtda öz fərdi işçi tədris planını təqdim etmədikdə onun növbəti kursda təhsili ali məktəb üzrə həmin kurs üçün qəbul olunmuş işçi tədris planına uyğun müəyyən edilir. Ali məktəb növbəti tədris ili üçün işçi planlarını və dərs cədvəlini tələbələrin fərdi işçi planlarının təhlili nəticəsində tərtib edir.

Tələbə soruşa bilər: təhsildə kredit sistemini bilmək mənə nə verir? Birinci növbədə tələbəyə nəzəri hazırlıq verir. Tələbə bəri başdan bilməlidir ki, digər ixtisaslar üzrə mütəxəssis hazırlığı sahəsində olduğu kimi, ibtidai təhsilin pedaqogikası və metodikası üzrə mütəxəssislər hazırlığı da bundan sonra kredit sistemi əsasında aparılacaqdır. Bu yeni iş sisteminin xüsusiyyətlərini əvvəlcədən bilmək tələbənin gözünü açır; tələbə özünü psixoloji cəhətdən gələcək yeni, lakin bir qədər də mürəkkəb tələbəlik fəaliyyətinə hazırlayır.

Yönləndici və düşündürücü çalışmalar.

1. Kurrikulum haqqında ümumi məlumat sınıf müəllimi olmaq istəyən tələbəyə nə verir?
2. Sınıf müəllimi olmaq üçün çalışan tələbədən kurruki-lum hansı keyfiyyətlər tələb edir?
3. Həmin keyfiyyətləri özündə formalasdırان tələbə hansı bacarıqların sahibi olur?
4. Təhsildə kredit məsələsinin nə demək olduğunu bilməyin tələbə üçün əhəmiyyəti nədən ibarətdir?
5. Kredit sisteminə əsasən tələbənin tərtib etdiyi fərdi işçi tədris planının praktik əhəmiyyəti nədən ibarətdir?

FƏSİL 18

Uşaq hüquqları və təlim-tərbiyə zamanı onların nəzərə alınması

1. Birleşmiş Millətlər Təşkilatının uşaq hüquqları konvensiyasının müddəaları

BMT-nin "Uşaq hüquqları konvensiyası" əsaslandırma hissəsindən və 54 maddədən ibarətdir. Konvensiya çoxcəhətli, beynəlxalq əhəmiyyətli sənəddir. Bu sənədin müddəalarını hər bir şəxs: müəllim, valideyn, vətəndaş, dövlət adımı bilməli və ona eməl etməlidir.

Uşaq hüquqları konvensiyasının bəzi müddəalarını tələbələrə-gəlöçək sinif müəlliminə xatirlatmaq vacibdir. Sənəddə deyilir ki, uşaqlar zəif olduqlarına görə hərtərəfli qayğıya və mühafizəyə möhtacdır. Uşaqların hüquqlarını hər hansı formada pozanlar layiqli cəzaya məhkumdur. Dünyada uşaqlıq dövrü 18 yaşa çatana qədərki dövrdür.

Valideyn, hər hansı himayədar uşaqá baxa bilmirsə dövlət həmin qayğını öz üzərinə götürür. Hər uşağın yaşamaq hüququ var. Uşaq doğulduğu gündən ona ad verilmək hüququna, valideynlərinin kim olduğunu bilmək hüququna malikdir.

Vəziyyətdən asılı olaraq uşaq valideynlərindən biri ilə daimi yaşamaq, o birisi ilə sistemlə yaşamaq hüququna malikdir. Uşaq öz düşüncələrini azad ifadə etmək hüququna malikdir.

Valideynlər bilməlidir ki, uşaq fikir, viedan, peşə seçmək azadlığına malikdir.

Uşağın başqa şəxslərlə görüşmək, müxtəlif birliklərə qoşulmaq hüququ var.

Uşaq böhtandan, təhqirdən müdafiə olunmaq hüququna malikdir.

Dövlət uşaqları zərərli informasiyalardan qorunmalıdır.

Uşaqların tərbiyəsində valideynlər birlikdə məsuliyyət daşıyırlar.

Dövlət uşaqlarla pis rəftar edən şəxslərə qarşı dərhal tədbir görməlidir. Qaçqın uşaqlar üçün qayğı artırılmalıdır. Əlil uşaqların

maksimum müstəqilliyinin qorunması, normal təhsil alması təmin olunmalıdır. Uşaq ən yüksək tibbi yardım almaq hüququna malikdir.

Uşaq sosial təminat hüququna malikdir. Dövlət zəruri hallarda həm valideynlərə, həm də uşaqlara maddi yardım göstərməlidir.

Məktəbdə nizam-intizam yaradan zaman uşaq hüquqları nəzərə alınmalıdır.

Məktəb uşağı azad cəmiyyətə, sağlam həyat tərzinə hazırlama-lı, öz valideynlərinə, milli kökünə, dilinə, milli-mənəvi dəyərlərinə, başqa xalqların ənənələrinə və dəyərlərinə hörmət tərbiyə etməlidir.

Azsaylı xalqların uşaqları və çoxsaylı xalqların uşaqları arasında heç bir fərq qoyulmamalıdır.

Uşaq asudə vaxtdan istifadə etmək, yaradıcılıqla məşğul olmaq hüququna malik olmalıdır.

Uşaqların narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz istifadədən müdafiə edilməsi hüquq var. Uşaqları narkotik maddələrlə əlaqədar işlərə cəlb etmək böyük cinayət sayılır. Uşaqları seksual əməllərə, pis yollara çəkilməsi, o cümlədən fahisiyyə, pornoqrafiyaya cəlb olunması qəti qadağandır.

Uşaq alveri, uşaq oğurluğu ən böyük cinayət sayılır. Hər bir uşaq işgənəcələrə, amansız rəftərə və cəzaya, qanunsuz həbsə məruz qalmamalıdır.

2. Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması

Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması sahəsində xeyli iş görülmüş və görülməkdə davam edir. Yalnız beş sənədin adını çəksək görülmüş işlərin miqyası tələbəyə aydın olar. O sənədlərdən biri “Uşaq hüquqları haqqında Azərbacan Respublikasının qanunu”dur. 1998-ci il mayın 19-da qəbul edilmişdir. Beş fəsildən ibarətdir. I fəsil-ümumi müddəalar, II fəsil-uşaq və ailə, III fəsil-uşaq və cəmiyyət, IV fəsil-olverişsiz şəraitə düşmüş uşaqların müdafiəsi və V fəsil-yekun müddəalar adlanır.

Nəzərdə tutduğumuz ikinci sənəd belə adlanır: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun tədbiq edilməsi barədə “Azərbaycan Respublikasının Prezidentinin Fərmanı” 1998-ci il avqustun 24-də verilmişdir.

Növbəti sənəd də prezidentin fərmanıdır: “Valideynlərinini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında”.

Dördüncü sənəd “Valideynlərinini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi” haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının fərmanıdır.

Nəzərdə tutduğumuz sonuncu sənəd “Yetginlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnamə” adlanır.

Uşaq hüquqları sahəsində Azərbaycan Respublikasının qəbul etmiş olduğu qərarlardan yalnız beşinin adından görünür ki, dövlətimiz nəinki BMT-nin konvensiyasına qoşulmuş, hətta bir sıra digər tədbirlər də həyat keçirilmişdir.

Qeyd edilən sənədlərdən yalnız birinin bəzi müddəalarını tələbələrin nəzərinə çatdırmaq faydalı hesab edilir. Söhbət “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu»ndan gedir. Bu qanun da beş fəsildən ibarətdir. Lakin II, III və IV fəsillərin məzmununda ciddi fərq var. Respublikamızın qanununda həmin fəsillərin məzmunu daha konkretdir. Bizim qanunda, məsələn, uşağıın vəzifələri ayrıca maddədə belə konkretləşdirilmişdir: “Uşağıın əsas vəzifələri: cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının rəmzlərinə bələd olmaq, bilikərə yiyəlnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağıın borcudur”.

Uşağıın vəzifələrini konkretləşdirən qanun həmin vəzifələrin onlara aşılanması yollarını da qərarlaşdırılmışdır. Qanunda yazılır: “Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur”.

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunundan burada yalnız bir maddəni diqqətə çəkdik. Halbuki, qanunda bu cür 45 maddə vardır. Onların hamısına burada şərh verilsə hazırlı kitabıñ həcmi xeyli artar. Bunu nəzərə alaraq təklif edirik ki, uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununu ayrıca seminar məşğələsində tələbələr tərəfindən ətraflı öyrənilsin.

3. Uşaq hüquqları haqqında konvensiyaların təlim-tərbiyə işində nəzərə alınması

Uşaq hüquqları haqqında BMT-nin konvensiyası və Azərbaycan Respublikasının sənədləri həm müəllimlər və uşaqlar, həm də valideynlər və müvafiq dövlət qurumları tərəfindən öyrənilməli və həyata keçirilməlidir. Çünkü uşaq problemləri təkcə uşaqların deyil, ailənin, məktəbin, bütövlükdə cəmiyyətin problemidir. Bu problemin dərindən öyrənilməsi, geniş miqyasda təbliği və ən vacib həyatda tətbiqi hər bir şəxsin, hər bir ailənin, məktəbin, cəmiyyətin gələcəyinin xeyrinədir.

Soruşmaq yerinə düşərdi: uşaq hüquqları barədə dünya təşkilatı və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş mötəbər sənədlər ibtidai təhsil sahəsində hansı yollarla, hansı formalarda öyrənilə, təbliğ edilə və həyata keçirilə bilər? Bu yol və formalar çoxdur. Onlardan bəzilərini qeyd edək. Sınıf müəllimi olmağa hazırlaşan tələbələr, sınıf müəllimləri, valideynlər, şagirdlər, aşağı sınıflar üçün dərslik və dərs vəsaitlərinin müəllifləri, metodistlər, məktəb rəhbərləri, Təhsil Nazirliyinin işçiləri müəyyən işlər görə bilərlər.

Tələbənin öhdəsinə hansı vəzifələr düşə bilər? Tələbə mövjud dərsliklərdəki məlumatlarla kifayətlənməməlidir. O, adları yuxarıda çəkilən sənədləri tapmalı, onları öyrənməli və özünü gələcək fəaliyyətə psixoloji cəhətdən hazırlanmalıdır. Müəyyənləşdirməlidir ki, o, həmin sənəddə göstərilən vəzifələri necə həyata keçirməlidir.

Bəs sınıf müəllimi hansı işləri görməlidir? Sınıf müəllimi fəaliyyətdə olan müəllimidir. O, həm şagirdlərlə, həm də onların valideynləri ilə əlaqədə işləyir. Sınıf müəllimi yeri gəldikcə BMT-nin və Azərbaycan dövlətinin uşaqlara göstərdikləri qayğıdan şagirdlərə məlumat verir, onların vəzifələrini özlərinə başa

salır. Sınıf müəllimi valideynlərlə daha gərgin işləməli olur. Çünkü uşaq hüquqlarına laqeydlik halları, hətta bəzən uşaq haqlarının valideynlər tərəfindən pozulması halları, təəssüf ki, az baş vermir.

Aşağı siniflərdə tədris edilən fənlər arasında elasi yoxdur ki, onun uşaq hüquqları baxımından tərbiyəvi imkanı olmasın. Oxu məşğələlərinə nəzər salaq. Məsələn, IV sınıf "Oxu" dərsliyində Zeynal Cabbarzadənin "Yer üzündə uşaqlar var" adlı şer, "Valideyn hörmət övladın borcudur", "Bayraqımız və gerbimiz nələrdən xəbor verir?", "Xeyriyyə işləri", "Oğullar", "Anda sadiq qalan Ülvî" və s. adlarda olan hekayələrdə uşaq hüquqlarına aid xeyli fikirlər var. Həmin materialların öyrənilməsinə müəllim uşaq hüquqlarına aid dövlət sənədləri ilə əlaqələndirə bilər. Yaxud, əmək təlimi məşğələlərinə də buna bənzər imkanlar var. Məsələn, həmin məşğələlərdə uşaqlar müxtəlif növ əşyalar düzəldir, özlərini gələcək faydalı əməyə həzırlayırlar. Müəllim şagirdlərin əl əməyi, onların hazırladıqları məhsulları uşaq hüquqlarına aid dövlət sənədlərinin tələblərinə uyğun olduğunu şagirdlərə xatırlada bilər. Yaxud, Azərbaycan dili dərslərində belə imkanlar mövcuddur. Ayrı-ayrı sözlər, cümlələr üzərində şagirdlərin müxtəlif çalışmaları təşkil edilir. Müəllim təhlil edilən əl sözlər, cümlələr, kiçik mətnlər seçə və ya ifadə edə bilər ki, onlar uşaq hüquqları ilə bağlı olsun.

Uşaq hüquqlarına dair dövlət sənədlərinin öyrənilməsi və təbliğində aşağı siniflər üçün dərslik və dərs vəsaitləri yanan müəlliflər də müəyyən fəaliyyət göstərə bilərlər. Uşaq hüquqları ilə əlaqədar olan sözlər, cümlələr və kiçik mətnlər Azərbaycan dilindən dərsliklərə, şagirdlərin əməyini təsvir edən görüntülər əmək təlimi dərsliyinə, uşaq hüquqları ilə bağlı olan şəkillər təsviri sənət dərsliyinə, təbiətin qorunmasına aid materiallar həyat bilgiləri və təbiətşünaslıq dərsliklərinə daxil edilə bilər.

Aşağı siniflər üzrə fəaliyyət göstərən metodistlər bu istiqamətdə aparılan işlərdən kənarda qala bilməzlər. Onlar ayrı-ayrı sınıf müəllimlərinin uşaq hüquqları üzrə dövlət sənədlərinin necə öyrənildiyi, təbliğ və tətbiq olunduğunu öyrənə və təcrübə mübadiləsini təşkil edə bilərlər.


Uşaq hüquqlarına dair mətbəər sənədlərin öyrənilməsində və tətbiqində sinif müəllimlərinə kömək edəcək məsul şəxslər-dən biri məktəb rəhbərləridir. Səmərəli nəzarəti təmin etmək üçün məktəb rəhbərləri həmin sənədləri özləri diqqətlə öyrənməlidirlər. Belə olduqda onlar sinif müəllimlərinə ümumi şəkildə deyil, konkret, real köməklək göstərə bilərlər.

Rayon və şəhər təhsil şöbələrinin, habelə Təhsil Nazirliyinin işçiləri bu ümumdüyüt və beynəlxalq əhəmiyyətli işə qoşulduqda səmərə xeyli artır. Bundan ötrü həmin sənədləri təhsil şöbələri işçiləri, nazirliyin işçiləri dərindən öyrənməlidirlər.

Yönləndici və düşündürücü çalışmalar.

1. Uşaq hüquqları haqqında BMT-nin konvensiyasını tələbə nə üçün öyrənməlidir?
2. Bəs BMT-nin konvensiyasını öyrənən tələbə nə üçün uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununu da öyrənməlidir? Axı həmin qanun həmin konvensiya əsasında hazırlanmışdır?
3. Tələbə həmin sənədləri ali məktəbdə oxuyarkən öyrənibsa nəyə görə bu sənədləri sinif müəllimi də öyrənməlidir? Axı tələbə bir müddətdən sonra sinif müəllimi kimi fəaliyyətə başlamalı olacaq?
4. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu BMT-nin konvensiyasından nələri ilə fərqlənir?
5. Uşaq hüquqları haqqında sənədlərin diqqətlə öyrənilməsi, geniş təbliği və həyata keçirilməsi nə üçün zəruri sayılır?
6. Nə üçün həmin sənədlərin məktəblərdə, xüsusən aşağı siniflərdə öyrənilməsinə ayrıca önəm verilir?
7. Uşaq hüquqlarına aid adları çəkilən sənədlərin sinif müəllimləri tərəfindən öyrənilməsi, təbliği və tətbiqi kifayət deyilmi? Nə üçün bu işə şagirdlərin valideynləri, ictimaiyyət nümayəndələri, məktəb rəhbərləri və digər təhsil işçiləri də qoşulmalıdır?

DƏRSƏNKƏNAR TƏLİM-TƏRBİYƏ İŞİNİN FORMALARI



FƏSİL 19

Dərsdənkənar təlim-tərbiyə və məktəbdənkənar təlim-tərbiyə işlərində aşağı sinif şagirdlərinin iştirakı

1. Dərsdənkənar təlim-tərbiyə işləri və məktəbdənkənar təlim-tərbiyə işləri.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində təlim-tərbiyə işi dərslərlə məhdudlaşdırır. Dərslərdən əvvəl və ya sonra da təlim-tərbiyə işi təşkil edilir. Dərsdə həyata keçirilən təlim-tərbiyə işi dərsdənkənar və habelə məktəbdənkənar təşkil edilən təlim-tərbiyə işi ilə daha da möhkəmləndirilir.

Soruşmaq olar: bu iki məfhum bir-birindən fərqlənirmi? Bəri başdan deyək: cavab birmənalıdır; fərqlənir! Bəs fərq nədədir? Sualı cavab vermək üçün onların ayrılıqda xüsusiyyətləri açılmalıdır.

Dərsdənkənar təlim-tərbiyə işinin xüsusiyyətləri: məfhumun statusu mübahisəlidir. İndiyədək məfhum burada səsləndirildiyi kimi deyil, sinifdən xaric təlim-tərbiyə işi adlandırılmışdır. Milli pedaqogikada sübut edilmişdir ki, həmin ad işin mahiyyətini düzgün ifadə etmir. Çünkü, sinifdən xaric iş ifadəsinə görə o cür tədbir sinifdə keçirilmir, ondan kənarlarda keçirilir. Həyatda isə döñə-döñə görürük ki, o cür tədbirlərdən bir qismi məhz sinifdə də, sinif otağında da həyata keçirilir. Odur ki, həmin məfhumun sinifdən xaric deyil, dərsdənkənar kimi ifadə edilməsi daha düzgün, daha dəqikdir.

Dərsdənkənar təlim-tərbiyə işi ya dərsə qədər təşkil olunur, yaxud dərsdən sonra. Dərsləri birinci növbədə olan siniflər üzrə əlavə tədbirlər ikinci növbədə həyata keçirilir. İkinci növbədə dərsləri olan siniflərin şagirdləri isə dərsdənkənar təlim-tərbiyə işlərini birinci növbədə təşkil edirlər. İkin-ciisi, dərsdənkənar təlim-tərbiyə işləri dərslərdən fərqli olaraq, dərs cədvəli ilə tənzimlənmir; imkan olduqca, zərurət yarandıqca təşkil edilir. Üçüncüüsü, dərsdənkənar təlim-tərbiyə işini məktəb təşkil edir: məktəbin rəhbəri, yaxud sinif rəhbəri və ya fənn müəllimi, habelə sinif müəllimi. Dördüncüüsü direk-

tor və onun müavinləri, yaxud sinif rəhbəri və ya fənn müəllimi dərsdənkənar təlim-tərbiyə işlərini məktəbdə də, məktəbdən kənarlarda da təşkil edə bilir. Məsələn, hansısa sinif müəllimi şagirdlərlə məsləhətləşərək dərsdən sonra Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu tədbir dərsdənkənar tədbir hesab edilir. Nə üçün? Çünkü, həmin tədbirlərin təşkilatçısı məktəbdür, müəllimdir. Beşinciisi, dərsdənkənar təlim-tərbiyə işinin qarşısında həmişə müəyyən tərbiyəvi məqsəd qoyulur; bu məqsədə çatmaq üçün tədbir ətraflı planlaşdırılır və mütəəkkil formada həyata keçirilir.

Göstərilən xüsusiyyətlərini nəzərə alaraq dərsdənkənar təlim-tərbiyə işi məşhuminun mahiyyəti belə açıqlanır: **keçirildiyi yerdən asılı olmayarq, dərsdən əvvəl və ya sonra şagirdlərlə məktəbin təşkil etdiyi məqsədyönlü, planlı və mütəəkkil tədbirlər dərsdənkənar təlim-tərbiyə işi adlanır.**

Dərsdənkənar təlim-tərbiyə işləri hansı formalarda təşkil edilir? Bu qəbildən olan iş formaları məktəblərimizdə çoxdur. Onlardan ən geniş yayılanların bəzilərini qeyd edək: rəsm dərnəyi, rəqs dərnəyi, müsiqi dərnəyi, ol işi dərnəyi, hazırlıcajabalar klubu, xor dərnəyi və s. Aşağı sinif şagirdləri ən çox bu cür dərnəklərdə iştirak edirlər. Dərnək halında təşkil edilən dərsdənkənar təlim-tərbiyə işi ilə yanaşı, müvəqqəti səciyyə daşıyan təlim-tərbiyə işləri də olur. Bunlar da fərdi formada, qrup şəklində və kütlövi halda müşahidə edilir. Fərdi təlim-tərbiyə işi xüsusi qabiliyyətli şagirdlərlə də, müxtəlif səbəblərdən geri qalan şagirdlərlə də aparılır. Məsələn, gözəl xətti olan şagirdə və ya yaxşı şəkil çəkmək bacarığı olan şagirdlər dildən, riyaziyyatdan əyani vəsitələr hazırladan müəllimlərimiz var. Yaxud, sinif müəllimi bir qrup şagird ayırir və hər gün sinif otağında səliqə-səhman yaratmağı həmin qrupa tapşırır. Kütləvi təlim-tərbiyə işinə sinif üzrə Yeni il şənliyinə və ya Novruz bayramına hazırlığı nümunə gətirmək olar.

2. Dərsdənkənar təlim-tərbiyə işinin formaları (sxemin tələbələrlə birlikdə nəzərdən keçirilməsi)

3. Məktəbdənkənar təlim-tərbiyə işinin xüsusiyyətləri

Məktəbdən kənar və dərsdən kənar təlim-tərbiyə işlərində oxşar cəhətlər var. Əvvəla, hər ikisinin iştirakçıları ümumtəhsil məktəblərinin şagirdləridir. Hər ikisinin tədbirləri məktəbdə iş rejimini nəzərə alır, dərsə maneçilik göstərmir. Hər ikisində şagirdlərin fəaliyyəti könüllülük prinsipi əsasında qurulur. Hər ikisinin fəaliyyəti məqsədyönlü, planlı və mütəşəkkil olur.

Oxşarlıqla yanaşı, dərsdən kənar təlim-tərbiyə işlərindən fərqli olaraq, məktəbdən kənar təlim-tərbiyə işini səciyyələndirən xüsusiyyətlər də var. Əvvəla, dərsdən kənar təlim-tərbiyə işini həyata keçirən rəsmi qurum deyil, ietimai əslərlərdə fəaliyyət göstərən müəllimlərdir; məktəbdən kənar təlim-tərbiyə işi ilə məşğul olanlar isə xüsusi təşkilatın-məktəbdən kənar təlim-tərbiyə müəssisələrinin mütəxəssisləridir. Bu cür müəssisələr isə respublikamızın bütün rayonlarında var. Rəsmi məlumatə görə 2002-ci ildə Azərbaycan Respublikasında 400-dən artıq məktəbdən kənar təlim-tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. Onların sırasında uşaq kitabxanalarını, uşaq teatrını, gənc texniklər stansiyalarını, idman məktəblərini, musiqi məktəblərini, incəsənət məktəblərini, uşaq və gənclər yaradıcılıq stansiyası və evlərini, ekoloji mərkəzi, uşaqların yaradıcılıq və sağlamlıq mərkəzini, uşaqların və gənclərin turizm və ekskursiya mərkəzini, uşaq stadionunu, estetik tərbiyə mərkəzini, bədii yaradıcılıq evini, uşaq şəkil qalereyasını, xor studiyasını, gənc radistlər, dənizçilər, paraşütçülər, aviatorlar klublarını və s. göstərmək olar.

Məktəbdən kənar təlim-tərbiyə müəssisələri adlarının nəzərdən keçirilməsindən görünür ki, elm, texnika, mədəniyyət, incəsənət, ədəbiyyat və s. sahələr üzrə uşaqların, yeniyetmə və gənclərin bilik və bacarıqlarını, qabiliyyət və istedadlarını inkişaf etdirmək üçün Azərbaycan Respublikasında zəruri olan şərait yaradılmışdır. Lakin, təəssüf ki, bu gözəl, obyektiv imkanlardan heç də bütün məktəblərin şagirdləri, valideynlərin uşaqları lazımlıca istifadə etmir.

Təcrübə göstərir ki, dərsdən kənar və məktəbdən kənar təlim-tərbiyə işinin əhəmiyyətini qiymətləndirən və şagirdlərinin diqqətini bu işə yönəldən məktəblərin rəhbərləri, sənn müəllimlə-

ri və sınıf müəllimləri öz şagirdlərində yaradıcılıq qabiliyyətinin xeyli inkişaf etdiyinin şahidi olurlar.

Nəzərə alınmalıdır ki, məktəbdənkənar təlim-tərbiyə müəssisələri tədbirlərini özlərinin yerləşdikləri binada da, digər yerlərdə də, o cümlədən ümumtəhsil məktəblərində də təşkil edə bilirlər.


Deyilən cəhətlərini əsas götürərək məktəbdənkənar təlim-tərbiyə məfhumunun mahiyyətini belə ifadə etmək olar: **keçirdiyi yerdən asılı olmayaraq, məktəbdənkənar təlim-tərbiyə müəssisəsinin gənc nəsillə əlaqədar həyata keçirdiyi bütün məqsədyönlü, planlı və mütəşəkkil tədbirlərə məktəbdənkənar təlim-tərbiyə işi deyilir.**

4. Dərsdənkənar təlim-tərbiyə işində və məktəbdənkənar təlim-tərbiyə işində şagirdlərin iştirakı

Külli miqdarda faktlardan aydın olur ki, elm, texnika, incəsənət, ədəbiyyat, musiqi, nəğmə, aktyorluq, heykəltəraşlıq və s. sahələrdə şöhrət tapmış şəxslərin böyük əksəriyyəti dərsdənkənar və ya məktəbdənkənar təlim-tərbiyə işlərinin fəal iştirakçıları olmuşlar. Onların həyat və fəaliyyətlərindən o da məlum olur ki, aşağı sınıf şagirdlərinin məktəbdənkənar təlim-tərbiyə işinə qoşulması iki zərurətdən irəli gəlir. Birincisi, şagirdlərin öz istək və arzularıdır. Yəni şagird özü hansı dərnəkdə iştirak etmək istəyirsə, həmin dərnəyə yazılır və onun işində fəal iştirak edir, qəbiliyyətini təkmilləşdirir. İkinci zərurət məktəbdə aparılan izahat işi ilə əlaqədardır. Yəni məktəbdə müəllimlərin, sınıf rəhbərlərinin, sınıf müəllimlərinin şagirdlər arasında apardıqları izahat nəticəsində onlar məktəbdəki dərnəklərin fəaliyyəti ilə və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin işi ilə maraqlanırlar. Onlar şeir yazmağa, şəkil çəkməyə, kolleksiya yiğmağa, deklomasiya deməyə, radio işinə, fəaliyyətin digər növlərinə istiqamətləndirirlər.

Fərdi şəkildə çalışmağa meyilli olan şagirdlərin fəaliyyətlərinin məhsullarını yüksək qiymətləndirən məktəblərin işi təqdirə layiqdir. Belə məktəblər ayrı-ayrı şagirdlərin əl işlərindən, rəsmi lərindən ibarət sərgi təşkil edir, müsiqi alətlərində çalmaq, nəğ-

MƏKTƏBDƏN KƏNAR TƏLİM-TƏRBİYƏ MÜƏSSİSƏLƏRİ



mə oxumaq, rəqs etmək bacarıqlarına baxış keçirirlər. Fərdi işlərə kütləvi baxışın təşkili, məktəbdə digər şagirdlərə güclü təbiyəvi təsir göstərir. Ayrı-ayrı dərnəklərə şagirdlərin cəlb edilməsi ni artırır.

Konkret fənlər üzrə dərnəklərdən əlavə, ayrı-ayrı məktəblərdə şagirdlər müxtəlif adlı birləşmələrdə: studiyalar, klublar, sənətsevərlər, məktəblər, özfəaliyyət dərnəkləri, tədqiqatçılar, hüquqşunaslar, polis köməkçiləri, cəsurlar, şahinlər və s. sahələrdə böyük həvəslə fəaliyyət göstərirlər.

Son zamanlar dərsdənkənar təlim-təbiyə işlərinin sıralarına şagirdlərin müəllimlərlə birlikdə iştirakına imkan verən tarixi hadisələrin qeyd olunması da əlavə edilmişdir: Yeni il, 8 Mart Qadınlar günü, Novruz bayramı, Qurban bayramı, Konstitusiya günü, Azərbaycan ordusu günü, Qayıdış günü, 28 May günü və s.

Fənn olimpiadaları, idmanın ayrı-ayrı növləri üzrə yarışlar, şahmat yarışları, əl işlərindən ibarət müsabiqələr, Şəhidlər Xiyabanını ziyarət, şəhidlər ailəsinə baş çəkmək, şəhidlərin abidələri ətrafında səliqə-səhman yaratmaq, şəhidlərin xatirələrinin əbədiləşdirilməsində iştirak etmək və s. kimi faydalı tədbirlər də dərsdənkənar təşkil edilən təlim-təbiyə işləri sırasına aiddir.

5. Dərsdənkənar və məktəbdənkənar təlim-təbiyə işlərini bilməyin tələbə üçün əhəmiyyəti

Təlim-təbiyə işlərinin bu növündən ətraflı xəbərdar olmağın tələbə üçün bir çox cəhətdən faydası var. Tələbə yəqin edir ki, gənc nəslin təhsillənməsi məktəbdə təlim prosesi ilə məhdudlaşmir; məktəbdə sərf təlim işi ilə yanşı, respublikamızın məktəblərində uşaqların, yeniyetmələrin və gənclərin hərtərəfli inkişafı üçün əlavə imkanlar da yaradılır. Məktəbin özündə müxtəlif məzmunlu və başqa-başqa istiqamətli dərsdənkənar təlim-təbiyə işləri təşkil edilir. Hər bir şagird öz maraqlarına, istək və arzularına uyğun gələn yaradıcılıq işləri ilə məşğul ola bilir. Bu azdır, tələbə onu da öyrənir ki, məktəbdə təlim-təbiyə işindən əlavə, uşaqlara, yeniyetmə və gənclərə xidmət edən xeyli məktəbdənkənar təlim-təbiyə müəssisələrinin geniş şəbəkəsi də yaradılmışdır. Bir tələbə, bir vətəndaş kimi, bu məlumat onda iftixar his-

si yaratmaya bilməz. Bundan başqa, bu günkü tələbə sabah valideyn olacaq, ailə sahibi, övlad sahibi olacaq. O zaman həmin valideyn öz məlumatlarına əsasən uşaqlarına məktəbdənkənar təlim-tərbiyə müəssisələri barədə məlumat verə və onları zövqlorinə uyğun gələn istiqamətə yönəldə bilər.

Dərsdənkənar və məktəbdənkənar təlim-tərbiyə işləri haqqında bilik tələbəyə başqa cəhətdən daha çox lazımdır. Axı o, sinif müəllimliyinə hazırlaşır! Sınıf müəllimi kimi fəaliyyət göstərərək bu günkü tələbə fənn müəllimlərindən və onların şagirdlərindən qat-qat artıq dərəcədə həm də öz şagirdləri ilə, həm də onların valideynləri ilə ünsiyyət qurməli olacaq. Sınıf müəllimi il boyu eyni şagirdlərlə işlədiyindən və onların valideynləri ilə görüşdüyündən hər şagirdin nəyə qadir olduğunu daha ətraflı öyrənə bilir. Bu səbəbdən də şagirdlərin də, onların valideynlərinə də dərsdənkənar və məktəbdənkənar təlim-tərbiyə işləri barədə, məktəbdənkənar təlim-tərbiyə müəssisələri haqqında ətraflı məlumatı məhz belə sınıf müəllimi verə bilir; uşağın hansı sahədə bilik və bacarığını, istedad və qabiliyyətini inkişaf etdirməyin dəha münasib olduğu barədə əsaslandırılmış məsləhəti məhz məlumatlı sınıf müəllimi bilir.

Yonəldici və düşündürücü çalışmalar.

1. Dərsdənkənar təlim-tərbiyə işi və məktəbdənkənar təlim-tərbiyə işi məfhümləri arasında olan oxşar və fərqli cəhətləri açın.
2. Dərsdənkənar təlim-tərbiyə işinin formalarını sadalayın.
3. Məktəbdənkənar təlim-tərbiyə müəssisələrini və onların iş formalarını adlandırın.
4. Dərsdənkənar təlim-tərbiyə işi və məktəbdənkənar təlim-tərbiyə işi haqqında məlumatlar tələbə üçün və sınıf müəllimi üçün hansı cəhətlərdən faydalıdır?

FƏSİL 20

Uşaq şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər

1. Şəxsiyyətin formalaşmasına nələrin təsir göstərdiyini bilmək nə üçün vacibdir?

Suala cavab verməzdən əvvəl şəxsiyyət məshumunun nə demək olduğu aydınlaşdırılmalıdır. Şəxsiyyət məshumu haqqında iki əsas anlayış mövcuddur: fəlsəfi anlayış və pedaqoji anlayış. Fəlsəfi anlayışa görə şəxsiyyət deyəndə cəmiyyətin inkişafına təsir göstərən şəxs, adam nəzərdə tutulur; belə şəxslər isə tək-tək olur. Belələrinə isə, adətən, deyirlər: filankəş şəxsiyyətdir.

Milli pedaqogikada şəxsiyyət məshumu tamam başqa cür başa düşülür. Milli pedaqogikaya görə şəxsiyyət deyəndə hər bir adamın anadan olduğu gündən sonra, həyat boyu qazandığı mənəvi keyfiyyətlərin məcmusu başa düşülür. Başqa sözlə deyilsə, hər bir insanın şəxsiyyəti var; O, filan-filan mənəvi keyfiyyətlərə malikdir. Bu keyfiyyətlər isə cəmiyyət üçün faydalı da, zərərlili də ola bilir.

Hər hansı adamı səciyyələndirəndə, ona xasiyyətnamə və röndə onun boyu, gözlərinin, saçının rəngi deyil, mənəvi aləmi, mənəvi keyfiyyətləri, şəxsiyyəti ön plana çəkilərək səciyyələndirilir.

İndi yuxarıda səsləndirilmiş ilk sualın cavabına keçə bilərik. Adamlarda mənəvi keyfiyyətlərin, yəni şəxsiyyətin formalşmasına nələrin təsir göstərdiyini bilmək hamiya, hər bir şəxşə lazımdır. Nə üçün birinin hafizəsi zoif, digərinin hafizəsi isə möhkəm olur; qabiliyyət birində musiqi sahəsində, digərində təsviri sənətdə, başqasında şeirdə, daha başqasında texnikada və s. və t.a. sahələrdə intensiv inkişaf edir?

Bu cür suallar hər bir valideyni düşündürür. Şagirdlarda müxtəlif bilik, bacarıq və qabiliyyət səviyyələri ilə tez-tez qarşılaşan müəllim həmin suallara inandırıcı cavab axtarır.

Sual və ona verilən cavab sinif müəllimliyinə hazırlaşan tələbə üçün üç cəhətdən zoruridir. Birinci cəhət tələbə kimi onun özüne

lazımdır. Həmin suala elmi, tutarlı, əsaslı, inandırıcı cavab tapan tələbə özünü bir insan, bir mütəxəssis kimi təkmilləşdirməyin yolunu tapacaqdır. İkinci cəhət də onun özü ilə bağlıdır; lakin bu dəfə tələbə kimi deyil, sinif müəllimi kimi fəaliyyət göstərərkən görəkli olacaqdır. Kiçik yaşı uşaqların biliklərində, bacarıq və qabiliyyətində tamam fərqli keyfiyyətlərlə qarşılaşan sinif müəllimi həmin keyfiyyət və səviyyələrin səbəblərini bilməkdə və onların inkişafına düzgün istiqamət verməkdə acizlik göstərməyəcək. Üçüncü cəhət də tələbə ilə bağlıdır; lakin bu dəfə valideynlərə istiqamətləşir. Tələbə sinif müəllimi kimi işləyən zaman valideynlərlə məsləhətləşir; şagirdlərin şəxsiyyətində müşahidə olunan, xoşagolən və xoşagolməyən əlamətlərin səbəbləri barədə, bu səbəblərin nəzərə alınması haqqında valideynlərə məsləhətlər verməli olur.

Sual olunur uşaq şəxsiyyətinin formallaşmasına hansı amillər təsir göstərir?

2. Uşaq şəxsiyyətinə təsir göstərən amillər haqqında fikir müxtəlifiyi.

Uşaq şəxsiyyətində əmələ gələn mənəvi keyfiyyətlərin səbəbləri barədə bir-birindən fərqlənən xeyli fikirlər söylənmişdir. Bu rəngarəng fikirlər Milli pedaqogikada 7 qrupa bölünmüdüdür:

1. İrsiyətə üstünlük verilməsi;
2. İlahi qüvvəyə üstünlük verilməsi;
3. Mühitə üstünlük verilməsi;
4. Tərbiyəyə (pedaqoji prosesə) üstünlük verilməsi;
5. İrsiyət və mühit amillərinin qoşa təsirinə üstünlük verilməsi;
6. Mühit və tərbiyə amillərinin qoşa təsirinə üstünlük verilməsi;
7. İrsiyətin, mühitin, pedaqoji prosesin və şəxsi əməyin qarşılıqlı təsirinə üstünlük verilməsi.

İnsan xarakterini başlıca olaraq **ırsiyətlə izah edənlər** keçmişdə də çox olmuş, indi də az deyil. Məsolon, müasir ABŞ-in aparıcı alımlarından olan E.Torndayk, yaxud C.Dyui bu cəroyanının on öncül nümayəndələrindəndir. Torndayk yazır ki, orqanizimdəki genlər adəmin həm fiziki, həm də zehni keyfiyyətlərini

təyin edir. Yaxud, Dyuinin əqidəsinə görə uşağın inkişafı anadan-gəlmə instinkt və qabiliyyətlər əsasında mümkün olur.

İrsiyyət nəzəriyyəsi bəzi atalar sözlərində də özüñə yer tapmışdır: “Namərd gəlib mərd olmaz, olmasa mərd atası”, “Ot kökü üstə bitər”, “Qurd adını dəyişər, xasiyyətini dəyişməz”, “Qozbeli qəbir düzəldər” və s.

Şəxsiyyətin keyfiyyətlərinin **mühit amilləri ilə izah edilməsi**. Bu nəzəriyyənin qatı tərəfdarlarından ingilis filosofu C.Lokki və fransız filosofu J.J.Russonu qeyd etmək olar. Birinci “Ağ lövhə” nəzəriyyəsinin müəllifi kimi möshhurdur. Hər iki-sinin əqidəsinə görə insan xarakterini formalaşdırın başlıca amil mühittir: uşaqda hansı xüsusiyyətləri görmək istəyirsənsə, onu həmin xüsusiyyətləri tələb edən mühitə sal. İnsan xarakterinin formalaşmasında mühit amillərinə üstünlük verən nəzriyyə atalar sözlərinə də yol tapmışdır: “Atı at yanına bağlarsan həmrəng yox, həmxasiyyət olar”, “Yaxşı yoldaş adımı bay edər, pis yoldaş zay”, “Mərdi qova-qova namərd etmək olar” və s.

Şəxsiyyətin formalaşmasında **tərbiyəye üstünlük verilməsi**. Bu nəzəriyyənin yaradıcılarından Siracəddin Urməvini, Y.A.Komenskini, R.Oueni, K.Helvetsini qeyd etmək olar. Məsələn, Urməvi yazardı ki, atası xristian olan uşağı müsəlman tərbiyə etsə müsəlman olar. Yaxud, Helvetsi sübut etməyə çalışırkı ki, ağıl və əxlaq cəhətdən adamların bərabərsizliyi aldıqları tərbiyədəki fərqin nəticəsidir. Və ya Məhəmməd peygəmbər hədislərində birində deyir: “Heç bir ata övladına gözəl tərbiyədən qiyamətli hədiyyə verə bilməz”. Seyid Əzim Şirvani “... ki, nə qədər olsa şəxs naqabil

“Tərbiyəylə olur yenə kamil”.

Qoşa amillər nəzəriyyəsi. Bu nəzəriyyə müxtəlif formada özünü göstərir. Bir qrup alimlər (K.Uşinski, V.Suxomlinski, V.Lixaçov) isbat etməyə çalışmışlar ki, şəxsiyyəti formalaşdırın həm mühittir, həm də tərbiyə.

Başqa qrup alimlər (məsələn, C.Qrey, Q.Ayzek) insan xarakterinin formalaşmasında irsiyyətin (genlərin) və mühitin rolunu ön plana çəkmişlər.

Üçüneü qrup alımlar şəxsiyyətin formalaşmasının başlıca səbəbini irsiyyətdə və tərbiyədə görürər. Bu meylin ən parlaq nümayəndəsi İ.Pestalotsidir.

Materialist dialektikaya istinad edən A.S.Makarenko kütłəvi təcrübə ilə sübut etmişdir ki, uşaqların pozğun əxlaqı nəinki pozğun mühitin, həm də başlı-başına buraxılmış tərbiyənin nəticəsidir. O, təcrübə yolu ilə sübut edirdi ki, həmin pozğun uşaqlar düzgün tərbiyə ilə fəal şəkildə əhatə olunarsa və mühitin fəal amilinə çevrilərsə qüsurlu mühitin və qüsurlu tərbiyənin məhsulu hesab edilən əxlaqi keyfiyyətləri aradan qaldırmaq və əvəzində cəmiyyət üçün faydalı keyfiyyətlər formalaşdırmaq olar.

İnsan xarakterinin formalaşması səbəblərinə dair müxtəlif nəzəriyyələrin mahiyyətinin qısa şərhini Milli pedaqogika mövqeyində yekunlaşdırıraq. Milli pedaqogikaya görə ümumi şəkildə səciyyələndirilən nəzəriyyələrdə, əvvəla, müəyyən həqiqət var. Həqiqət orasındadır ki, həmin nəzəriyyələrdən hərəsində gah irsi əlamətlərin, gah mühit amillərinin, gah da tərbiyənin rolu etiraf edilir. İkincisi, bununla belə, səciyyələndirilən nəzəriyyələrdən ayrılıqda heç biri ilə razılışmaq mümkün deyil. Nə üçün? Çünkü onların hər biri ayrılıqda birtərəflidir. Milli pedaqogika belə hesab edir ki, uşaq şəxsiyyətinin təşəkkülündə və formalaşmasında, əvvəla, irsiyyətin də, mühitin də, pedaqoji prosesin də, hətta şəxsi əməyin də müəyyən payı var; ikincisi, həmin amillər insan şəxsiyyətinə ayrılıqda deyil, qarşılıqlı əlaqədə təsir göstərir; üçüncüsü, şəxsiyyətin formalaşmasında onlardan hərəsinin müəyyən rolu və vəzifəsi vardır; dördüncüsü, həmin rol və vəzifə indiyədək elmdə açılmamışdır, dəqiqləşdirilməmişdir.

Sual olunur: Milli pedaqogikaya görə şəxsiyyətin formalaşmasında irsiyyətin rolü varmı? Varsa nədən ibarətdir?

3. Milli pedaqogika şəxsiyyətin formalaşmasında irsiyyətin rolunu nədən görür?

Sınıf müəllimi insan fiziologiyasını da bilməlidir ki, uşaqların fiziki, fizioloji və psixoloji inkişafı ilə əlaqədar validecynlərlə fikir mübadiləsi aparan zaman onlara elmi əslənlər məsləhətlər

verə bilsin. Fiziologiyada isbat olunmuşdur ki, cinsi hüceyrələr-də olan xromosomlar nəsillər arasında, bir növ, körpü rolunu oynayır. Bu əsasda yaranan sinir sistemi insanın təlim almasına və tərbiyə olunmasına imkan yaradır. Fiziologiyada o da sübut olunmuşdur ki, adamların böyük əksəriyyətində irsi imkanlar normada olduğundan, onların psixoloji imkanları da oxşardır: eyni yaş dövründə və eyni şəraitdə normal inkişaf edən adamların çoxunda psixoloji xüsusiyyətlər təqribən bir-birinə yaxın olur.

Nəzərə alınmalıdır ki, anadangəlmə əlamətlərin heç də hamisini irsi əlamətlər hesab etmək olmaz. Sinif müəllimi bu cəhəti nəzərə almalıdır: İrsi əlamətlər nəsillərdən nəsillərə keçir; belə əlamətlər mühitin təsirinə davamlı olur. Hansısa daxili və ya xərici mühitin təsiri ilə ana bətnində əmələ gələn dəyişiklik irsi əlamət hesab edilə bilməz. Çünkü belə dəyişiklik növbəti nəslə keçmir.

Sinif müəllimi yadda saxlamalıdır ki, irsən nəsildən-nəslə keçən əlamətləri təlim-tərbiyə vasitəsi ilə dəyişdirmək, demək olar ki, mümkün deyil; amına anadangəlmə əlamətlərə təsir etmək imkanı olur.

Məlumdur ki, irsən nəsildən-nəslə keçən əlamətlər iki qrupa ayrılır: fiziki əlamətlər və fizioloji əlamətlər. Bədənin quruğu, üzün forması, saçın rəngi, gözün quruluşu, yeris tərzi, qamış kimi əlamətlər birincilərə aiddir, başbeyin pərdəsi, oradakı girintilər-çıxıntılar, sinir hüceyrələri, bütövlükdə ali sinir sistemi ikincilərə aiddir.

Milli pedaqogikaya görə fiziki əlamətlərin insan mənəviyyatma o qədər də dəxli yoxdur. İnsan şəxsiyyətinin formallaşmasında fizioloji əhəmiyyətlərin işə müəyyən rolu var.

Tələbənin sual verib soruşmağa haqqı var: İnsan xarakterinin formallaşmasında irsiyyətin müəyyən rolu nədən ibarətdir? Milli pedaqogikaya görə, **irsən nəsildən-nəslə keçən fizioloji əlamətlər insan şəxsiyyətinin formallaşmasında zəmin, bünövrə, özül rolunu oynayır.**

Sinif müəllimi unutmamalıdır ki, fizioloji əlamətləri normal olan şagirdlərin təlim-tərbiyə işini normal təşkil etmək imkanı mövcuddur.

4. Şəxsiyyətin formalaşmasında mühitin rolü Milli pedaqogikada necə başa düşülür?

Mühit olduqca geniş məfhumdur. Təbiət hadisələri və cinsimləri, ictimai hadisələr, ictimai-iqtisadi münasibətlər, siyasi və ideoloji şərait, ölkənin digər ölkələrlə və xalqlarla münasibətləri, bir sözlə, insan şəxsiyyətinə təsir göstərən bütün maddi və mənəvi dəyərlər mühit məfhumuna daxildir.

Mühitin bu saysız-hesabsız amilləri insana, onun əhval-ruhiyəsinə təsir göstərir. Mühitin təsiri ilə adamda yaranan hisslər və fikirlər cəmiyyətin xeyrinə də, zərərinə də ola bilir. Məsələn, ayrı-ayrı adamlar tərəfindən haqqın, ədalətin pozulduğunu görən şəxsdə narazılıq hissi əmələ gəlir. Süründürməçilik halları, əbos yerə get-gələ salmaq adamların əhvalını pozur, mənfi fikir yaradır. Adətən adamlar təmiz yero zibil atmir, zibilli yera atırlar. Qonaq getdiyin evi səliqə-səhmanda, təmiz gördükdə ayaqqabını çıxarıb içəri daxil olursan. Nə üçün? Çünkü otaqda hökm sürən idəal təmizlik adamı təmizliyə, səliqə-səhmana təhrik edir.

Gətirilən faktlardan görmək çatın deyil ki, adam, adətən, ətraf mühiti nəzərə alaraq hərəkət edir. Başqa sözlə deyilsə, ətraf mühit amilləri insan şəxsiyyətinə müəyyən formada təsir göstərir.

Soruşurlar: şəxsiyyətin formalaşmasında mühitin rolü nədən ibarətdir?

Milli pedaqogikaya görə, ətraf mühit amilləri adamlarda əxlaqi, estetik, ideya-siyasi, ekoloji, iqtisadi, hüquqi və s. **keyfiyyətlərin baş qaldırılmasına təkan verir**.

Sınıf müəllimi bu gerçəkliliyi nəzərə almalıdır. Nəzərə almamalıdır ki, ətraf mühitdə, xüsusən sınıf otağında hər şey ölçülüb-biçilməlidir; sınıf otağında nə varsa hamısı tərbiyəvi məna daşımmalıdır.

Sınıf müəllimi yadda saxlayır ki, mühit amillərinin adamlara təsiri qeyri mütəşəkkil olsa da, onlardan tərbiyə məqsədi üçün istifadə edilə bilər.

5. Milli pedaqogika şəxsiyyətin formalaşmasında pedaqoji prosesin rolunu nədə görür?

Sınıf müəllimi belə bir suala laqeyd qala bilməz: uşaq şəxsiyyətinin formalaşmasında pedaqoji proses, yəni məktəbdə həyata

ta keçirilən təlim-tərbiyə işi nəyə qadirdir? Azərbaycan Respublikasında məktəb təbiət və cəmiyyət hadisələri haqqında gənc nəşlə real, obyektiv bilik verir; bu biliklərin vasitəsi ilə onu müəyyən dərəcədə tərbiyə edir. Bu mənada bizim məktəblərə sadəcə tədris müəssisəsi kimi baxmaq düzgün olmaz. Nə üçün? Çünkü, cəmiyyətin inkişaf yekunu olan müasir məktəb ölkəmizin sonrakı inkişafının bir növ, daha da təkmilləşdirilməsi şərtlərindən birinə çevrilir.

Sinif müəllimi üçün məlum olmalıdır ki, ülvə möqsədə xidmət edən məktəb, mütərəqqi mözmuna malik olan təlim şagird şəxsiyyətini uğurla formalasdırmaq üçün zəruridir; lakin bu zərurət kifayət deyil. Nədən ötrü? Çünkü, belə məktəb və bu cür təlim şagird şəxsiyyətində istənilən keyfiyyətləri avtomatik şəkildə formalasdırır. Atalar demiş: halva-halva deməklə ağız şirin olmur. Bundan ötrü təlim-tərbiyə işinin həyata keçirildiyi mühit də nəzərə alınmalıdır. Bəzən ətraf mühitdə baş verən hadisələr məktəbin, müəllimin çox məzmunlu, faydalı işinin tərbiyəvi kəsərini xeyli azaldır, hətta heçə endirə də bilir.

Sinif müəllimi onu da nəzərə almalıdır ki, təlim-tərbiyə işi heç də həmişə hər yerdə arzu olunan səviyyədə qurulmur. Müəllimin ehtiyatsız bir sözü, bir hərəkəti şagirdlərdə ona olan inamı qırır. Yaxud, şagirdin yol verdiyi bir nöqsanı döñə-döñə ona xatırladan, həmin şagirddə hansısa müsbət bir əlamətin olduğunu görməyən və ya görmək istəməyən müəllim, istər-istəməz, onu özündən uzaqlaşdırılmış olur.

Müəllimə hörmətin əşya formasına enməsi də tərbiyə işinə güclü zərbo vurur. Təlim-tərbiyə işində şagirdin müəllimə (tərbiyəçiyə) dərin hörməti, həqiqi rəğbatı onun bütün tapşırıqlarını vaxtında, yüksək səviyyədə yerinə yetirməsindən, dərsə daim hazır gəlməsindən, özünü nümunəvi aparmasından ibarət olmalıdır. Hədiyyəni bunda görən müəllim şagirdlərinin gözündə ucalır, onların qəlbində özünə mənəvi abidə ucałmış olur. Məhz bu cür tərbiyə şagird şəxsiyyətinin formalasmasında güclü amilə çevrilir. Deməli, məktəbdə təlim-tərbiyə işinin səviyyəsi xeyli dərəcədə müəllimdən, öz üzərində onun nə dərəcədə təkidlə işləməsinən dən, həmkarları ilə, şagirdləri ilə, valideynlərlə, ictimaiyyət nümayəndələri ilə rəftarından çox asılıdır.

Böyük nüfuz sahibi olan müəllimlərin təcrübəsinə əsaslanan Milli pedaqogika belə hesab edir ki, **uşaq şəxsiyyətində baş qaldırıran mənəvi keyfiyyətləri pedaqoji proseslə**, yəni təlim-tərbiyə vasitəsi ilə bu və ya digər istiqamətə yönəltmək mümkündür.

6. Xarakterin formallaşmasında şəxsi əməyin rolunu Milli pedaqogika necə qiymətləndirir?

Hamimizə məlumdur ki, yer üzündə ucaldılan binalar, salına-na bağlar, tikilən körpülər, yaradılan raketlər, quraşdırılan kompü-terlər, bütün maddi və mənəvi dəyərlər insan zəkasının, bəşər əmə-yinin məhsuludur. Müxtəlif çeşidli maddi və ya mənəvi dəyərlər yaranan insanların özləri də inkişaf edir, zəkası cılalanır, qabiliyyətləri formallaşır, yeni-yeni bacarıq sahibi olurlar. Bu həyat həqiqəti müəllimlərə, o cümlədən sınıf müəllimlərinə məlum olmalıdır; o da məlum olmalıdır ki, yüksək zəka, iti təfəkkür, dərin qabiliyyət sahibi olmaq üçün adamdan təkidli zəhmət, yorulmaq bilmədən çalışmaq, yenə çalışmaq tələb olunur. Müdrik adamlar bu həqiqəti də dənə-dənə etiraf etmişlər. Məsələn, Azərbaycanın görkəmli filosofu, dramaturqu M.F.Axundov yazar ki, alimlik ata çuxası deyil ki, miras kimi övlada verilsin. Əsil alim olmaq üçün yorulmaq bilmədən işləmək və təkidlə öyrənmək lazımdır.

Təqribən eyni fikri K.Marks da qələmə almışdır: Elmdə geniş şəhərah yol yoxdur; elmin şölkə saçan zirvələrini yalnız onun daşlı-kəsəkli cığırları ilə yorulmaq bilmədən irəliləyən şəxslər fəth edə bilərlər.

Burada tələbə soruşa bilər: bu cür fikirlərdən hansı nticə çıxır? Nticə belədir: Milli pedaqogikaya görə, **əməkdə qazanılan müvəffəqiyyətlər daha çox şəxsin malik olduğu qabiliyyətlərin məhsuludursa, qabiliyyətlər də onun göstərdiyi işgüzarlığın, fədakarlığın, səyin nticəsidir. Gərgin şəxsi fəaliyyət müəyyən qabiliyyətlərin yaranmasına səbəb olduğu kimi, yaranan yeni qahiliyyətlər də gələcək fəaliyyətin daha uğurlu olmasını şərtləndirir.**

Tələbə yenə sual verə bilər: çıxarılan bu nticənin mən tələbəyə və aşağı siniflərdə təlim işinə başlayarkən mən müəllimə nə dəxli var? Dəxli odur ki, əvvəla, öz tələbəlik fəaliyyətində uğur-

lar qazanmaq üçün, pedaqoji qabiliyyətini inkişaf etdirmək üçün səylə çalışmalıdır; ikincisi, ibtidai məktəbdə sınıf müəllimi işləyən zaman şagirdlərdə işgüzarlıq qabiliyyətinin formallaşmasına xüsusi qayğı göstərməli olacaqdır.

Diqqətli tələbə yenə soruşa bilər: görəsən şəxsin öz əməyinə, əməyin nəticəsinə münasibəti qabiliyyətlərinin inkişafına təsir göstərirmi? Maraqlı sualdır. Həyat faktlarından aydın görünür ki, adamın öz işinə, işinin gedişinə və nəticəsinə diqqət yetirməsi, uğurlarını və nöqsanlarını, bu nöqsanların səbəbələrini nəzərə alması bacarıq və qabiliyyətləri maksimum dərəcədə inkişaf etdirməyin zəruri şərtlərindən biridir. Bəzi şəxslərdə möcüzə kimi, "Allah vergisi" kimi görünən qabiliyyət sahibləri ilə söhbətlərdən məlum olur ki, burada möcüzəli bir şey yoxdur. Hesablayıcı elektron maşınla yarısan fransız Moris Daqberlə, cüzi əzələ hərəkəti əsasında fikir oxuyan Tofiq Dadaşovla, xəstəyə toxunmadan əlini havada gəzdirməklə müalicə edən Cuna Davitaşvili ilə, illuziya sahəsində Qazaxıstan artisti Sultanqalı Şükürovla, bir anlığa bədənini ağac kimi bərkidən çinli Şyanxu ilə söhbətlər bunu sübut edir. Onlardan bu qeyri adı qabiliyyətin səbəbini soruşanda deyirlər: yorulmaq bilməyən məşq! Yenə də məşq!

Bu sətirləri oxuyan tələbə dünyada elə bir fakt getirə bilməz ki, hansısa fəaliyyət sahəsində şəxson gərgin zəhmət çəkmədən, uzun müddət məşq etmədən məshhurlaşmış alim, yazıçı, rəssam, bəstəkar, memar, futbolçu və s. olsun. Həkimlik də, müəllimlik də belədir. Ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş hər hansı müəllim məktəbdə öz üzərində müntəzəm, gərgin işləməsə ömründə ən qüdrətli, ən sayılıb-seçilən müəllim ola bilməz: adı müəllim olaraq qalar. Hörmətli tələbə! Əsil müəllim anadan doğulmur! Həyatda, pedaqoji fəaliyyətdə formallaşır!

Yönləndici və düşündürücü çalışmalar.

1. Uşaq şəxsiyyətinin formallaşmasına təsir göstərən amillərin nörlərdən ibarət olduğunu sınıf müəllimi nə üçün bilməlidir?

2. Uşaq şəxsiyyətinə təsir göstərən amillər haqqında söylənən müxtəlif fikirlərdən hali olınaq sinif müəlliminə nə verir?
3. Uşaq şəxsiyyətinin formalaşmasında irsiyyətin roluna dair Milli pedaqogikanın mövqeyi ilə razınızı, yoxsa razi deyilsiniz? Fikrinizi sübut edin.
4. Şəxsiyyətin formalaşmasında mühitin roluna dair Milli pedaqogikanın mövqeyi ilə razi olub-olmadığınızı isbat edin.
5. Şəxsiyyətin formalaşmasında pedaqoji prosesin rolu haqqında Milli pedaqogikanın fikri ilə nədə razınızı, nədə razi deyilsiniz? Əsaslandırın.
6. Şəxsiyyətin formalaşmasında şəxsi əməyin rolü barədə Milli pedaqogikanın hansı fikri ilə razi deyilsiniz? Razi olmadığınız məqam varsa əsaslandırın.
7. Uşaq şəxsiyyətinin formalaşmasına təsir edən amillər haqqında biliklərdən hansı hallarda istifadə edə bilərsiniz?

FƏSİL 21

Milli pedaqogika şəxsiyyətin formallaşmasında irsiyyətin, mühitin, pedaqoji prosesin və şəxsi əməyin qarşılıqlı təsiri haqqında.

1. Şəxsiyyətin formallaşmasına dair deyilənlərə qısa nəzər

Göstərildiyi kimi, orqanizmin normal irsi əlamətləri şəxsiyyətin inkişafı, xüsusən psixoloji inkişafı üçün zəmin yaratır, inkişaf bu zəmində cərəyan edir; mühit şəxsiyyətdə yeni-yeni mənəvi əlamətlərin yaranmasına tökan verir və bu əlamətlərin inkişafının sürətlənməsini, yaxud ləngiməsini şərtləndirir; tərbiyə uşağın həyat və fəaliyyətini təşkil etməklə, mühit amilləri arasında tərbiyə məqsədləri üçün münasib olanlarını seçməklə, zərərlilərini neytrallaşdırmaqla, mühitə və şəxsiyyətin özünə təsir göstərməklə onun inkişafını istiqamətləndirir və idarə edə bilir; gərgin şəxsi əmək sayəsində formallaşan müvafiq qabiliyyətlər gələcək fəaliyyətin uğurlu olmasını şərtləndirir.

Deyilənlərdən belə bir nəticə çıxarmaq olarmı ki, insan şəxsiyyəti irsiyyətin, mühitin, pedaqoji prosesin və zəhmətin təsiri altında passivdir. Xeyr, olmaz! Nə üçün? Çünkü, şəxsiyyətin formallaşmasında və fəaliyyətin müvəffəqiyyətində admanın ənənəvi inəlik olduğu adət və vərdişlərin, anlayışların da müəyyən rolü olur. Admanın maraq və chtiyacları, təsəvvür və anlayışları mühit amillərinə və tərbiyəvi tədbirlərə həmin şəxsin inünasibətini müəyyən dərəcədə şərtləndirir. Adım mühit amillərinə və tərbiyəvi təsirlərə ayrışekiliklə yanaşa bilir: öz anlayışlarına və maraqlarına uyğun gələnlərini qəbul edə, uyğun gəlməyənlərinə ya laqeyd ola, yaxud inüqavimət göstərə bilir.

Tələbə yenə sual verir: Əgər şəxs kənar təsirlərə, yəni mühitin təsirinə və ya hər hansı tərbiyəvi tədbirə açıq, yaxud qapalı şəkildə müqavimət göstərisə, yenə öz bildiyi kimi hərəkət edir-sə tərbiyəçi (müəllim) necə hərəkət etməlidir? Bu sualın cavabı-nı tələbələrin öhdəsinə buraxırıq: qoy tələbələr sualtı öz aralarında müzakirə edib münasibətlərini bildirsinlər.

Müəllifin suala münasibəti işə belədir. Uşaq (şagird) müəllimin (tərbiyəcinin) məsləhətini qulaq ardına vurduğu hala o, yəni müəllim ən qüdrətli silahını — sübut etmək silahını işə salma-lı olur; uaşğın (şagirdin) öz anlayışına uyğun hərəkətinin hansı nəticələrə səbəb olacağını, məsləhət gördüyü kimi hərəkət edər-sə hansı nəticələrə gətirə biləcəyi ilə müqayisə edib onun gözünü açmaq, inandırmaq lazımdır.

2. Pedaqoji proses və mühit arasında qarşılıqlı əlaqənin şəxşə təsiri.

Yuxarıda qeyd edilmişdi ki, gələcək şagirdlərində müstəqil düşünmək bacarığı, yaradıcılıq qabiliyyəti aşılamağı arzulayan indiki tələbə həmin bacarıq və qabiliyyəti əvvəlcə özündə formalasdırmalıdır. Müstəqil düşünmək, məsələyə yaradıcı yanaşmaq qabiliyyəti işə sual qoymaq bacarığından başlayır. Bu mənada uşaq şəxsiyyətinə irsiyyətin, mühitin, pedaqoji prosesin və əməyin ayrılıqda təsirinin mahiyyətinin nədən ibarət olduğunu öyrənən tələbənin şüurunda suallar yaranır. Bu cür suallardan biri belə ola bilər: öyrənilən amillər uşaq şəxsiyyətinə ayrılıqda təsir göstərir, yoxsa qarşılıqlı əlaqədə? Yaxşı olar ki, bu sual da tələbələr arasında müzakirə edilsin və onların fikri ortaya qoyulsun.

Təbii olaraq, irsiyyətin, mühitin, pedaqoji prosesin və şəxsi əməyin uşaq şəxsiyyətinə təsiri ayrılıqda deyil, qarşılıqlı əlaqədə baş verir. Qarşılıqlı əlaqənin təsirini bəzi hallarda müşahidə etmək olur; bəzi hallarda isə nəzəri təhlil yolu ilə üzə çıxarılır.

Pedaqoji proses və mühit arasındaki qarşılıqlı əlaqənin təsirini müşahidə etmək çətin deyil. Məsələn, məktəbdə ekoloji tərbiyə haqqında haqlı olaraq danışırıq; ətraf mühitin, havanın, suyun təmiz saxlanmasıının insan orqanizmində faydasını izah edirik; ətraf mühitin, suyun, havanın çirkəlməsinin sağlamlıq üçün ziyanını şagirdlərə başa salırıq. Lakin şagirdlər məktəbdən çıxanda bəzən müəllimin dediklərindən fərqli halların: zir-zibilin, tüs-tünün şahidi olurlar. Bu cür hallarda mühit amilləri tərbiyənin kəsərini xeyli azaldır.

Tələbə qarşısında sual qoyuruq: əgər ekologiya ilə əlaqədar məktəbdə gözəl sözler eşidən, fikirlər öyrənən şagirdlər içtimai

mühitdə hər şeyin deyildiyi kimi olduğunu gördükdə onların təbiyəlilik səviyyəsi artar, ya azalar? Əlbətdə, artar!

Deyilənlərdən təbii olaraq belə bir düzgün, yenilməz bir nəticə çıxarmaq mümkündür: aparılan təlim-tərbiyə işi ətraf mühitə uyğun gəldikdə onun səmərəsi artır, uyğun gəlmədikdə səmərəsi artmır.

Deyilənlərdən tələbə özü üçün, öz gələcək fəaliyyəti üçün müvafiq nəticələr çıxara bilər: 1) təlim-tərbiyə işi üçün öz sınıf otağında zəruri şərait yaratmalıdır; 2) təlim-tərbiyə işinin normal getməsi üçün məktəbdə münasib maddi və mənəvi psixoloji mühitin yaradılmasına köməklik etməlidir; 3) şagirdin ailə mühiti ilə maraqlanmalı, orada sağlam mənəvi-psixoloji mühitin formalamaşması üçün məsləhətini əsirgəməməlidir.

Təlim-tərbiyə işinin səmərəliliyinə mühit amillərinin təsir göstərdiyini bilən tələbə gələcəkdə sınıf müəllimi kimi işləyən zaman məktəbin yerləşdiyi mikromühitin tərbiyə məqsədində yönəldilməsinə yardım edə bilərmi? Bəli, yardım edə bilər! Neca? Məsələn, məktəbin yerləşdiyi mikrorayondakı mühit amillərinin tərbiyə vasitələrinə çevriləməsi üçün icra hakimiyyətinə və ya bələdiyyə-yə təkliflər verə bilər: ərazi zir-zibildən, daş-kəsəkdən təmizlənsin; orada yaşlılıq salınsın; idman meydançaları düzəldilsin; gül-çiçək əkilsin və s. Tələbə bilir ki, təlim-tərbiyə işi müəyyən mühitdə, müəyyən həyat şəraitində aparılır. Ailədə də, məktəbdə də, məktəbin ətrafında da uşaqları (şagirdləri) əhatə edən mühit, mühitin hər bir amili, hər bir cəhəti tərbiyə vasitəsinə çevriləməlidir. Bu cəhətlərin nəzərə alındığı məktəblərimiz tək-tək də olsa var. Və belə faktlardan müvafiq nəticə çıxartmaq da mümkün olmuşdur: **Məktəbi əhatə edən mikrorayonun təbii və ictimai mühit amillərindən təlim-tərbiyə məqsədləri üçün nə qədər geniş istifadə edilirsə, şagirdlərin mənəvi tərbiyəsi bir o qədər kütləvi xarakter alır.**

Deməli, təlim-tərbiyə işinin cərəyan etdiyi mühit tərbiyəvi təsirin kəsərini artırda, azalda da bilir. Yəni cyni tərbiyə işi müxtəlif mühitdə eyni nəticəni vermir. Başqa sözlə, tərbiyə işi təşkil edilərkən tərbiyənin hansı şəraitdə aparılacağı nəzərə alınmalıdır: uşaqlara hansı əxlaqi keyfiyyətləri aşılamaq istəyiriksə, onlardan həmin keyfiyyətləri tələb edən mühitdə tərbiyə etməliyik.

Tələbə soruşa bilər: deyilən fikirlərin ölkə miqyasında aparılan təlim-tərbiyə işinə dəxli varmı? Bəli, var! Ölkə miqyasında mühit amilləri dedikəcə daha artıq dərəcədə planlaşdırılmalı, tərbiyə vəzifələrinə tabe etdirilməli, tərbiyə vasitələrinə çevrilməlidir. İctimai mühit amillərinin getdikəcə daha geniş miqyasda tərbiyə vasitələrinə çevrilməsi şəxsiyyətin formallaşmasında tərbiyəvi təsir dairəsinin, cəmiyyət üçün faydalı olan keyfiyyətlərin gənc nəslə aşılanması imkanlarının genişlənməsini səbəb olur.

Deyilənləri nəzərə alan Milli pedaqogikada belə bir qanunu güñluq müəyyənləşdirmişdir: **uşaq şəxsiyyətinə mühtin təsir dairəsi nə qədər geniş, təlim-tərbiyənin təsir dairəsi nə qədər məhdud dursa, tərbiyəçinin (müəllimin) işi bir o qədər çətinləşir. Əksinə, şəxsiyyətə göstərilən təlim-tərbiyə təsirinin dairəsi nə qədər genişdirsa, mühitin təsir dairəsi isə nə qədər məhdudlaşırsa tərbiyəçinin işi bir o qədər səmərəli olur.**

3. İrsiyyət və mühit arasında qarşılıqlı əlaqənin şəxsə təsiri

İrsiyyət və mühit arasında qarşılıqlı əlaqənin əlub-olmaması məsəlesi də tələbəni maraqlandırmalıdır. Çünkü bu məsələnin də təlim-tərbiyə işinə dəxli vardır.

Son zamanlar tibb elmləri sahəsində aparılan elmi axtarışlardan məlum olub ki, bir sıra sosial tədbirlərin vasitəsi ilə irsən nəsildən-nəslə keçən bəzi xəstəliklərin şiddetlənməsinin qarşısını almaq və xəstənin əhval-ruhiyyəsini bir qədər yüngülləşdirmək mümkün olmuşdur; bununla da tərbiyə işinə yol açılmışdır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, bəzi irsi xəstəliklərin şiddetlənmə dərəcəsi ictimai və sosial mühitlə də əlaqədar olabilir. İnsan münasib əlmayan sosial-iqtisadi və mənəvi-psixoloji mühitdə düşdükdə irsi xəstəliklər özünü daha tez və daha qabarıq şəkildə göstərə bilir; orqanizm üçün normal mühit yaradıldıqda isə həmin irsi xəstəliklərdən bəzilərinin inkişafını ləngitmək mümkün olur. Buna misal olaraq qan təzyiqinin, aterosklerozun, onba çıxığının və bir sıra digər xəstəliklərin irsiyyətlə əlaqədar olan hallarını göstərmək olar. Tibbi tədqiqatlarla sübut olunmuşdur ki, qan təzyiqi və ya ateroskleroz xəstəliklərinə tutulmuş va-

lideynlərin övladları münasib olmayan şəraitə düşən kimi həmin xəstəliklərin əlamətləri onlarda daha tez baş qaldırır və şiddətlənir; ətraf mühitin namunasıb təsirləri ardıcıl olaraq aradan qaldırıldığda nəsildən-nəslə keçən həmin pozuntuların ya qarşısı alınır, ya da onlar zəif təzahür edir.

Tələbələr qarşısında belə bir sual qoyulur: irsiyyət və mühit arasındaki qarşılıqlı əlaqənin olduğunu bilmək sinif müəllimi nə lazımdır? Əgər lazımdırsa nə üçün?

Sualın cavabını tələbələrin öhdəsinə buraxaq. Qoy onlar öz aralarında müzakirə etsinlər.

Amma, yenə biz öz fikrimizi bildirək. Tələbələr bizim fikrimizdə münasibətlərini bildirib-bildirməmkədə azaddırlar.

Biz həmin suala müsbət cavab veririk: bəli, lazımdır! Nə üçün? Çünkü ailədən təzəcə məktəbə gəlinmiş uşaqlarla əlaqədar hər cür problem yarana bilir. Sinif müəllimi yarana biliəcək problemlərin həllinə hazır olmalıdır. Hər hansı uşağın səhətində ortaya çıxan narahatlığın irsi xəstəliklə əlaqədar olub-olmadığını araşdırmağı sinif müəllimi tələb edə bilər; uşağın ailə şəraitini ilə tanış ola, lazım gələrsə ailə şəraitini yaxşılaşdırmaq üçün təklif verə bilər.

Nəzərə alınmalıdır ki, sinif müəllimi yalnız bu və ya digər fənn müəllimi deyil. O, yeniyetmələr və ya gənclərlə deyil, kiçik-yaşlı şagirdlərlə işləyir. Bunlardan əlavə, ibtidai məktəbdə işləyən müəllim eyni şagirdləri birinci sinifdən dördüncü sinifdək aparmalı olur; o, məktəbdə həm də valideynləri əvəz edir: hər bir şagirdi ətraflı öyrənməli olur.

4. İrsiyyət və pedaqoji proses arasında qarşılıqlı əlaqənin şəxsə təsiri

Xüsusi aparılmış tədqiqatlar və həyatı müşahidələr göstərir ki, irsi əlamətlər tərbiyə işini həm asanlaşdırıra, həm də çətinləşdirə bilir. Məsələn, nəsildən nəslə keçən normal irsi əlamətlər təlim-tərbiyə işinin uğurla nəticələnməsinə imkan verir. Normadankənar irsi əlamət (irsi xəstəliklər) tərbiyə işini xeyli çətinləşdirir. Tərbiyəvi tədbirlərin və mühit amillərinin təsir göstərdiyi əxlaqi, estetik, fiziki keyfiyyəylərin adamlarda normal inkişafı üçün onların organiz-

mində normal irsi imkanalar da olmalıdır. Belə normal irsi imkanların olduğu adamlarda həmin təsirlərin səmərəsi artır, olmadıqda ciddi çətinliklər yaranır. Bu, o deməkdir ki, insan şəxiyyətinin formalşmasına ümumiyyətlə irsiyyətin təsirindən danışmaq o qədər də dəqiq olmaz. Nə üçün? Çünkü, yuxarıda deyildiyi kimi, şəxsiyyətin inkişafı həm normal, həm də qeyri normal irsi imkanlar zəminində cərəyan edə bilir. Nöticə də müxtəlif olur.

Deyilənləri sinif müəllimi nəzərə almalıdır. Hər hansı şagirdin təlim-tərbiyəsində çətinliklə üzləşdikdə səbəbinin öyrənmək lazımdır. Səbəbi irsi xəstəliklə əlaqədardırısa həkimə müraciət etmək lazımlı gəlir. Təlim-tərbiyə işində sinif müəlliminin üzləşdiyi çətinlik normal irsi imkan zəminində cərəyan edirən müvafiq pedaqoji tədbirə əl atmaq zərurəti yaranır; məsələn, tərbiyə üsuluనu dəyişmək olar. Burada xatırlatmağı vacib hesab edirik ki, sinif müəllimi şagirdlə əlaqədar rastlaşdığı çətinliyin dərəcəsindən asılı olmayaraq tərbiyəvi təsir üsulunu dəyişən zaman təhqiqə və ya fiziki təzyiqə qətiyyən yol verməməlidir. Çünkü, sonuncu tədbirlər vəziyyəti daha da kəskinləşdirir; necə deyərlər, qasını düzəltdiyin yerdə vurub gözünü çıxardarsan.

5. Fizioloji və psixoloji amillərin qarşılıqlı əlaqəsinin şəxsə təsiri.

Həyat hadisələrini diqqətlə müşahidə edən tələbə müəllim-dən soruşa bilər: öyrəndik ki, irsiyyət, mühit, pedaqoji proses və şəxsi əmək mənəvi keyfiyyəylərin formalşmasına bu və ya digər dərəcədə təsir edir və bu təsir mexaniki şəkildə deyil, qarşılıqlı əlaqədə cərəyan edir. Həmin amillərin təsirindən kənar insan psixikasında hansısa normal və ya anormal hal ola bilərmi?

Etiraf etməliyik ki, belə hallar nəinki ola bilər, hətta olur da. İnsan orqanizmində fizioloji və psixoloji proseslərin bir-birinə təsirinin güclənməsi və ya zəifləməsi buna misal ola bilər. Xüsusü si aparılmış araşdırımlar sayəsində müəyyənləşdirilmişdir ki, irsi əlamətlərdən və ya tərbiyəvi tədbirlərdən, yaxud mühit amillərindən asılı olmayaraq, məsələn, yaddasaxlama müddəti adamlarda arta və ya azala bilir. Fiziologiyada sübut olunmuşdur ki, insan beyninin qanla tömin edilmə dərəcəsi, qana daxil olan oksigenin

qədəri, hasısa yeməkdən törəyən zəhərlənmə, keyfiyyətsiz suyun qəbulundan yaranan mədə-bağırsaq pozuntuları və s. insan psixikasında dəyişikliyə səbəb ola bilir. Məsələn, uzun müddət eyni vəziyyətdə oturmaq, adamin işlədiyi otağın havasını vaxtaşırı dəyişməmək halları beyin hüceyrələrinin qanla normal tömən olunmasını çətinləşdirir. Bunun nəticəsində baş ağrısı və hafizənin zoifləməsi kimi təzadlar müşahidə olunur.

Bütün bu cür məsələlərdən sinif müəllimi kənardə qala bilməz. Sinif müəllimi yadda saxlamalıdır: kiçik yaşılı şagirdlərdə tez-tez müşahidə olunan psixoloji sarsıntılar, narahatlıqlar, əhval-ruhiyyə dəyişgənliyi nəinki orqanizmin irsi əlamətlərinin və ya mühitin, yaxud təlim-tərbiyə işindəki əyintilərin nəticəsi ola bilir; bununla yanaşı, sinif müəllimi onu da nəzərə almalıdır ki, şagird psixikasında nəzərə çarpan sarsıntılar, narahatlıqlar, dəyişgənliklər onun, yəni şagirdin orqanizmində əmələ gələn qeyri normal fizioloji pozuntuların məhsulu da ola bilir.

Uşaq orqanizmində mümkün ola bilən bu cür təbəddülatların varlığını yadında saxlayan sinif müəllimi valideynin də, həkimin də əvəz edilməz məsləhətçisinə çevrilir; vaxtında onları xəbərdar edir, birlikdə məsləhətləşir, təcili tədbirlər görülür və uşaq əziyyətdən xilas edilir.

Yönləndici və düşündürücü çalışmalar.

1. Şəxsiyyətin formallaşmasına təsir göstərən amillərin nədən ibarət olduğunu sinif müəllimi nə üçün bilməlidir?
2. Uşaq şəxsiyyətinin formallaşmasına pedaqoji proses və mühit arasındaki qarşılıqlı əlaqənin təsirinə dair daha hansı misallar gətirə bilərsiniz?
3. İrsi xəstəliklərə aid daha nələr eşitmisiniz?
4. İrsən nəsildən-nəslə keçən xəstəliklərin təlim-tərbiyə işinə ciddi maneə törətdiyi hallarla qarşılaşdıqda necə hərəkət edərdiniz?
5. İrsi xəstəliklə əlaqəsi olmayan, lakin uşaq orqanizminin daxilində əmələ gələn fizioloji təzadların təlim-tərbiyə işinə mənfi təsirini aradan necə qaldırardınız?

SƏKKİZİNCİ BÖLMƏ

Tərbiyənin mərhələləri, üsulları, ziddiyətləri, qanuna uyğunluqları və prinsipləri.

FƏSİL 22

Mərhələli tərbiyə nəzəriyyəsinin başlıca göstəriciləri.

1. Mərhələli tərbiyə nəzəriyyəsinin zəruriliyi

Soruşmaq yerinə düşərdi: indiyədək belə bir nəzəriyyə ol-mamışdır? Bölkə bundan sonra bu cür nəzəriyyə yaratmağa ehtiyac da qalmamışdır? Mərhələli tərbiyə nəzəriyyəsinin əhəmiyyəti nədən ibarət ola bilər?

Bəri başdan deyək ki, mərhələli tərbiyə nəzəriyyəsinin yaradılması həm elmi zənginləşdirir, həm də tərbiyə işinin səmərəsini xeyli artırır. Elmi biliklərə söykənən tərbiyəçi hər hansı mənəvi keyfiyyəti uşaqlara, yeniyetmələrə aşılan zaman nədən başlamalı, hansı mərhələlərdən keçməli, nə üçün məhz bu ardıcıl-hqla fəaliyyət göstərməli olduğunu aydın bilməli olur; onda işinin səmərəli olacağına möhkəm inam yaranır. Uluların uluları da bu yolu tutmağı bizi məsləhət görmüşlər. Məsələn, dahi Üzeyir Hacıbəyov yazırkı ki, tərbiyə işi ilə əməli şəkildə məşğul olmaq nə qədər vacibdir, görülən işin elmi əsaslarını bilmək, nə üçün başqa cür deyil, məhz filan cür hərəkət etməyin zəruriliyini başa düşmək ondan da vacibdir.

Əslində mərhələli tərbiyə nəzəriyyəsi uydurulmur. Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, onun əlamətləri, yuxarıda sübut olunduğu kimi, tərbiyə təcrübəsinin bütün istiqamətlərində vardır. Bizim vəzifəmiz tərbiyə təcrübəsindəki mərhələ əlamətlərini üzə çıxarıb ümumiləşdirərək nəzəriyyə formasına salmaqdan ibarət olmuşdur: yaxşı nəzəriyyə real həyatda mövcud olan təcrübəni elmi cəhətdən dəqiq öyrənməkdən və ümumiləşdirməkdən ibarətdir.

Bu cür başa düşülən tərbiyə nəzəriyyəsinin bir sıra göstəriciləri vardır. Onlardan biri tərbiyə işində mərhələlik əlamətlərinin

olmasıdır. Belə bir göstəricinin mövcudluğunu yuxarıda kifayət qədər ətraflı izah edə bilmışik. Burada yalnız onu əlavə edək ki, təbiyənin mərhələləri bütün hallarda eyni miqdarda təkrarlanır. Təbiyə olunanların təbiyəlilik səviyyəsindən, yəni möveud mənəvi-psixoloji durum səviyyəsindən asılı olaraq 3-5 arasında dəyişə bilir. Aşılanmalı mənəvi dəyər üzrə təbiyə olunanlarda təbiyəlilik səviyyəsi yüksək olduğu hallarda təbiyəvi tədbir üç mərhələdən keçir: 1. mənəvi dəyər üzrə hazırlıq səviyyəsi üzə çıxarılır; 2. aşkara çıxarılmış həmin yüksək anlayış səviyyəsinə uyğun fəaliyyət təşkil edilir; 3. fəaliyyətin nəticəsi qiymətləndirilir.

Aşılanmalı mənəvi dəyər üzrə təbiyəlilik səviyyəsi təbiyə olunanlarda aşağı olduğu hallarda təbiyəvi tədbir beş mərhələdən keçməli olur:

Birinci mərhələdə aşılanması nəzərdə tutulan hər hansı mili və ya ümumbəşəri dəyərin təbiyə olunanlarda səviyyəsi təqribi də olsa üzə çıxarılır. Təbiyə bu zəmində aparılır.

İkinci mərhələdə təbiyəçinin başlıca qayğısı (buna ehtiyac olduqda) nəzərdə tutduğu mənəvi keyfiyyət üzrə öz uşaqlarında, yeniyetinə və ya gənclərində ilkin təsürat yaratmaqdan, onların diqqətini belə bir mənəvi dəyərin varlığına yönəltməkdən ibarət olur.


Üçüncü mərhələdə təbiyəçi çalışır ki, həmin mənəvi dəyərə dair təbiyə olunanlarda müəyyən anlayış formalaşın, onun mahiyyəti və əhəmiyyətini onlar başa düşsünlər.

Dördüncü mərhələdə təbiyəçi çalışır ki, təbiyə olunan şəxslərdə formalaşdırıldığı anlayışa, şüura uyğun olaraq onların əməli fəaliyyətlərini təşkil etsin.

Beşinci mərhələdə təbiyəçi öz tədbirlorına yekun vurur: təbiyəvi tədbirdə uşaqların, yeniyetmələrin və ya gənclərin iştirak dərəcəsinə, qazandıqları anlayışa uyğun necə fəaliyyət göstərdiklorına münasibətini bildirir və sözlə də olsa qiymətləndirir.

Şərh edilən fikirləri ümumiləşdirən Milli pedaqogika təbiyənin mərhələləri məfhumunun mahiyyətini belə dəyərləndirir: **“Aşılanacaq milli və ya ümumbəşəri dəyərlə əlaqədar təbiyə olunan şəxslərdə üzə çıxarılmış mənəvi-psixoloji hazırlığın səviyyəsinə nəzərən aparılan təbiyə işindəki keçidlərə onun,**

TƏRBİYƏNİN BAŞLICA MƏRHƏLƏLƏRİ



yəni tərbiyənin mərhələləri deyilir” (Məktəb pedaqogikası. Bakı, “Çaşioğlu”, 2005, səh. 301).

Bu anlam Milli pedaqogikada yaradılan mərhələli tərbiyə nəzəriyyəsinin göstəricilərindən biri deyil, onun özəyidir.

Mərhələli tərbiyə nəzəriyyəsinin digər göstəricisi tərbiyədə mərhələləri müəyyənləşdirməyin əsasının açılmasıdır. Nəzəriyyənin üçüncü başlıca göstəricisi hər mərhələnin spesifik cəhətlərinə uyğun gələn üsulların dəqiqləşdirilməsi və tətbiq edilməsidir. Dördüncü göstərici üsullardan istifadə olunan zaman özünü biruza verən qanuna uyğunluqların müəyyənləşdirilməsidir. Və, nəhayət, aşkarılmış qanuna uyğunluqlara nəzərən tərbiyə zamanı istinad edilməli prinsiplərin həm adlarının, həm də miqdarının dəqiqləşdirilməsidir.

2. Tərbiyədə mərhələləri müəyyənləşdirməyin əsasları

Tərbiyənin mərhələlərini tərbiyəçinin və tərbiyə olunanların birgə fəaliyyətində bəzən müşahidə etmək mümkün olur. Bəs hansı hallarda müşahidə etmək imkanı yaranır, hansı hallarda isə belə imkan yaranır? Tərbiyə işində tərbiyə olunanların mənəvi-psixoloji hazırlıq səviyyələri tərbiyəçi tərəfindən nəzərə alındıqda həmin imkan yaranır, nəzərə alınmadıqda belə imkan yaranır. Birinci halda, yəni bu və ya digər milli, yaxud ümumbaşəri mənəvi dəyər üzrə aparılacaq tərbiyəvi tədbirdən əvvəl həmin dəyər üzrə tərbiyə olunanların anlayış səviyyələrini tərbiyəçi öyrəndikdə və nəzərə alındıqda tərbiyə işinin mərhələləri aydın sezikir. İkinçi halda isə, yəni aşılanmalı milli və ya ümumbaşəri mənəvi dəyər sahəsində tərbiyə olunan şəxslərin mənəvi-psixoloji səviyyəsini öyrənməyən, və, deməli, nəzərə almayan tərbiyəçinin tərbiyəvi tədbiri qeyri müəyyənliyi, pərakəndəliyi ilə sərqlənir və mərhələlik aradan qalxmış olur.

Təsvir etdiyimiz xüsusiyyətlər, həm ailədə, həm də digər fərdi, qrup və ya kollektiv halında keçirilən tərbiyəvi tədbirlər üçün səciyyəvidir. Həmin xüsusiyyətlərin nəzərə alınması bir də ona görə zəruridir ki, tərbiyəvi tədbirlərin iştirakçıları, adətən, yaş cəhətdən də, mənəvi-psixoloji cəhətən də müxtəlif səviyyəli ola bilir. Başqa-başqa mənəvi-psixoloji durumda olan, yəni tərbi-

yəlilik səviyyəsi müxtəlif olan uşaqların cyni tərbiyəvi tədbirdən cyni dərəcədə faydalanaçağını söyləmək yalnız sadəlövhük olardı. Deməli, Milli pedaqogika məsləhət görür ki, tərbiyəvi tədbir istər fərdi formada, istərsə də qrup və ya kütləvi formada təşkil olunsun, fərqi yoxdur, həmin tədbirdən əvvəl aşilanımlı mənəvi dəyər barədə tərbiyə olunanların, təqribi də olsa, anlayış səviyyəsi, yəni tərbiyəlilik səviyyəsi nəzərə alınsın. Fikrmizi vətənpərvərlik tərbiyəsinə dair yuxarıda dediklərimiz əsasında bir qədər konkretləşdirək, V sinif rəhbəri vətənpərvərlik mövzusunda tədbir keçirmək istəyir. Mövzunu şagirdlərlə razılışdırır. O, tədbiri nədən başlayıb necə davam etdirəcəyini özlüyündə götür-qoy edir. Belə qənaətə gəlir ki, əvvəlcə bir neçə şagirdlə söhbət etsin, vətənpərvərliyə dair onların anlayış səviyyəsini öyrənsin. Bu məqsədlə onlardan soruşur:

Uşaqlar, vətənpərvərliyə aid hansı misalları gətiրə bilərsiniz?

Şagirdlərin gətiirdiyi misallar müharibə ilə, xüsusən Dağlıq Qarabağ döyuşləri ilə əlaqədar, şəhidlərlə bağlı olmuşdur.


Vətənpərvərlik haqqında şagirdlərin anlayışlarının birtərəfli olduğunu, yalnız müharibə ilə məhdudlaşdırıldığını yəqin edən müəllim sualını bir qədər konkretləşdirərək yenidən şagirdlərə müraciət edir:

— Uşaqlar, deyin görün, indi sizin özünüzün vətənpərvərliyiniz nədən ibarət ola bilər?

Şagirdlərin ümumi rəyi belə olmuşdur: indi əgər müharibə olarsa, biz də vətəni müdafiə etməyə gedərik, lazımlı gələrsə canımızdan keçərik.

Konkretləşmiş əlavə suala şagirdlərin cavabları sinif rəhbərini bir daha inandırdı ki, vətənpərvərlik haqqında onların anlayışları doğrudan da birtərəflidir, əsasən müharibə ilə məhdudlaşır. Bu vəziyyəti nəzərə alan sinif rəhbəri qərara gəlir ki, növbəti söhbət zamanı vətənpərvərliyə dair şagirdlərdə nisbətən dolğun anlayış formalasdırsın. Bu məqsədlə o, növbəti söhbətdə şagirdlərin fikirlərini müdafiə edir və həmin fikirlərə əlavə olaraq şagirdlərin fəal iştirakı ilə sosial-iqtisadi və mənəvi-siyasi həya-

TƏRBİYƏ ÜSULLARININ QRUPLARI



tümizin müxtəlif sahələrində canla-başla, namusla çalışan şəxslərin fədakar fəaliyyətlərindən misallar götirir; hər dəfə sübut edir ki, dinc quruculuq işlərində də vətənpərvərlik nümunələri göstərmək üçün geniş imkanlar mövcuddur. Söhbətin sonunda sinif rəhbəri vətənpərvərliyi şagirdlərin təhsili ilə əlaqələndirərək deyir:

— Mənim əzizlərim! Deyin görək, sizin şagirdlik fəaliyyətinizdə, sabah ali məktəbə daxil olub tələbə kimi oxuyacağınızda vətənpərvərlik nümunəsi göstərmək imkanları ola bilərmi?

Şagirdlər,

Ola bilər! Nümunəvi oxuyan, nümunəvi davranışlı olan şagird, öz gözəl fəaliyyəti ilə müəllimlərini, valideynlərini, elobasını sevindirən şagird əsil vətənpərvər şagirddir.

Şagirdlərin bu etirafından sonra sinif rəhbəri təbiyə işinin növbəti mərhələsinə keçir:

Gəlin bundan sonra özümüzü müşahidə edək, görək kim, indi vətənpərvərlik haqqında burada dediyiniz formada fəaliyyət göstərəcək, kim öz sözünün üstündə duracaq, kim öz sözündən qaçacaq.

Təsvir etdiyimiz təcrübəyə dair faktları yekunlaşdırıraq. Təcrübədən göründüyü kimi, vətənpərvərlik təbiyəsi üzrə tədbirə nədən başlamalı olduğunu müəyyənləşdirmək üçün təbiyəçi vətənpərvərlik məfhumu barədə şagirdlərin anlayış səviyyəsini, yəni təbiyəlilik səviyyəsini öyrəndi. İşin sonrakı mərhələləri (şagirdlərin anlayış səviyyəsini yüksəltmək, yəni səviyyəyə uyğun onların fəaliyyətini təşkil etmək və fəaliyyətə nəzarət qoymaqla) həmin əsasda quruldu. Bu, mərhələli təbiyə nəzəriyyəsinin işdə tətbiqinə aid misaldır.

3. Təbiyədə hər mərhələyə uyğun gələn təqribi üsulların müəyyənləşdirilməsi və tətbiqi

Mərhələli təbiyə nəzəriyyəsinə görə təbiyə zamanı müəllim və ya valideyn ağlına düşən üsullardan necə gəldi istifadə edə bilməz. Yuxarıda təhlil etdiyimiz faktlardan göründüyü kimi, təbiyə işinin hər mərhələsinin özünəməxsus spesifik xüsusiyyətləri və vəzifələri olur. Təbiyəçinin qayğısı hər mərhələnin xüsusiyyətləri və vəzifələrinə uyğun gələn üsullar arayıb axtarmaqdan, tapmaqdan və tətbiq etməkdən ibarət olur.

Bu cəhətdən tərbiyəçinin işini yüngülləşdirmək məqsədi ilə mərhələli tərbiyə nəzəriyyəsində hər mərhələnin xüsusiyyətlərinə uyğun gələn üsullar təqribi də olsa müəyyənləşdirilmişdir. Üsulların müəyyənliliyi mərhələli tərbiyə nəzəriyyəsinin vacib göstəricilərindən biri olduğundan, onun üzərində dayanmağa dəyər. Bir də ona görə ki, tərbiyə üsullarının miqdarında və adlarında dair ənənəvi pedaqogikada qeyri dəqiqlik mövcuddur.

Ənənəvi pedaqogikada tərbiyə üsullarının adları və miqdarı heç bir mənbədə elmi cəhətdən əsaslandırılmışdır; lakin bununla belə, tərbiyə məfhumunun mahiyyəti nəzərə alınır; tərbiyə zamanı tərbiyəçi ilə tərbiyə olunanların birləşməsi imkan verən cəhət-aşilanın milli və ya ümumbaşəri mənəvi dəyər diqqətdən yayılır; mövcud təriflərdən heç biri tərbiyə üsullarını qruplaşdırmağa imkan vermir.

Bu qəbildən olan nöqsanlar Milli pedaqogikanın mərhələli tərbiyə nəzəriyyəsində aradan qaldırılmışdır. Burada tərbiyə üsullunun mahiyyəti belə dəyərləndirilir: tərbiyənin müvafiq mərhələsi qarşısında qoyulmuş vəzifənin, yəni milli və ya ümumbaşəri mənəvi dəyərin müəyyən mühitdə adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılanması yollarına tərbiyənin üsulları deyilir.

Tərbiyə üsullarının tərbiyə mərhələlərində asılılığı imkan verir ki, birincilər ikincilərə əsasən qruplaşdırılsın.

4. Tərbiyə üsullarının tərbiyə mərhələlərinə görə qruplaşdırılması.

Məsələnin bu şəkildə ifadəsində belə bir məntiqi nəticə hasil olur ki, tərbiyənin mərhələlərini tərbiyə üsullarını qruplaşdırmağın ən etibarlı əsası hesab etmək lazımdır. Başqa sözlə desək, davranış və fəaliyyətlə əlaqədar olan hər hansı milli və ümumbaşəri mənəvi dəyər tərbiyə olunanlar üçün yeni olduqda həmin dəyərin onlara aşılanması prosesi bəş mərhələdən keçməli olduğundan, həmin prosesbəy istifadə ediləcək bütün üsullar da bəş qrupa bölünməlidir.

Mərhələli tərbiyə nəzəriyyəsində mərhələlər, yuxarıda deyildiyi kimi, belə adlandırılmışdır: 1. Aşılanacaq mənəvi dəyərin səviyyəsinin üzə çıxarılması; 2. Həmin mənəvi dəyər üzrə tərbiyə olunanlarda ilkin təəssüratın yaradılması; 3. Mənəvi dəyər üzrə

onlarda anlayışın (şüurun) formalaşdırılması; 4. Formalaşan anlayışa uygun davranışın və fəaliyyətin təşkili; 5. Davranış və fəaliyyətə nəzarət, nəticənin qiymətləndirilməsi.

Tərbiyənin bu mərhələlərinə uyğun olaraq tərbiyə üsulları mərhələli tərbiyə nəzəriyyəsində belə qruplaşdırılır və belə adlanır: 1. Mənəvi dəyərin səviyyəsini müəyyənləşdirməyin üsulları; 2. Davranış və fəaliyyətlə əlaqədar olan mənəvi dəyərlərin ilkin qarvanmasına xidmət edən üsullar; 3. Həmin mənəvi dəyərlərlə əlaqədar tərbiyə olunanlarda anlayışın formalaşmasına xidmət edən üsullar; 4. Mənəvi dəyərlərlə əlaqədar davranışın və fəaliyyətin təşkilinə xidmət edən üsulları; 5. Davranış və fəaliyyətə nəzarətin, habelə nəticəsinə qiymətləndirməyin üsulları.

Sual olunur: Uşaqlarda, yeniyetmələrdə və gənclərdə tərbiyəlilik səviyyəsini, yəni aşılanmalı mənəvi dəyərin səviyyəsini kim öyrənə bilər? Onların, yəni uşaqların, yeniyetmə və ya gənclərin düzgün tərbiyəsində maraqlı olan şəxs: müəllim, valideyn, elmi işçi və s.

Yenə sual: Həmin şəxs tərbiyə olunanlarda hansı mənəvi dəyərin səviyyəsini özü üçün öyrənməkdən ötrü hansı üsullara əl atə bilər? Tərbiyənin bu ilk mərhələsində ən çox istifadə olunan üsullar bunlardır: Pedaqoji müşahidə və pedaqoji müsahibə.

Pedaqoji müşahidə: Belə müşahidə ümumiyyətlə aparılır, uşaqların tərbiyəsi ilə əlaqədar olur; pedaqoji məqsəd güdür. Müşahidə ailə şəraitində, uşaq bağçasında, məktəbdə, həyatda, bağ və bulvarda, digər yerlərdə aparıla bilir. Hər dəfə onun qarşısında müəyyən pedaqoji vəzifə qoyulur. Vəzifə isə müxtəlif ola bilər. Bir halda uşağı (şagirdin) yoldaşları ilə ünsiyyət xüsusiyyətlərini, digər halda başlanan işi axıra çatdırmaq əzmi, başqa halda maraqlı dairəsini və s. məsələləri öyrənmək lazımlı gəlir. Bu cür mənəvi keyfiyyətlərin səviyyəsini öz uşaqlarında (şagirdlərində) müəyyənləşdirən müəllim (valideyn) sonrakı tərbiyəvi addımlarını planlaşdırmaq üçün tutarlı elmi əsaslara istinad etmiş olur; onun tərbiyəvi işi kortəbii səciyyə daşımır, məqsədyönlü, planlı və mütəşəkkil olur.

Pedaqoji müsahibə: Uşaqların, yeniyetmə və ya gənclərin mənəvi aləminə nüfuz etməyin üsullarından biri onlarla aparılan

müsahibədir. Bəzən müəllim, yaxud valideyn müşahidədən aldığı məlumatın dəqiqliyini yoxlamaq üçün öz övladları ilə səhbət etməli olur. Ayndır ki, uşaqla (şagirdlə) aparılacaq səhbət son dərəcə ehtiyatlı olmalıdır. Səhbətin məqsədini uşaq (şagird) duymamalıdır. Əks təqdirdə o, öz ürəyindəkilərini valideyninə (müəlli-minə) açmaya bilər. Nəticədə uşağıın (şagirdin) nəzərdə tutulan mənəvi keyfiyyətləri barədə valideyndə (müəllimdə) yaranan anlayış tam olmaz.

Unutmayaq ki, aparılan müsahibə və müşahidə uşaqların fəaliyyət məhsullarını da (çəkdikləri şəkilləri, yazdıqları imla və ya insanı, hazırladıqları əyani vasitələri, düzəldikləri əşyaları və s.) əhatə etməlidir.

Tərbiyənin digər mərhələlərinə uyğun gələn üsullar barədə növbəti fəsildə danışılır.

Yönləndici və düşündürücü çalışmalar.

1. Size, tərbiyə işində nəzriyyəyə istinad etmək hansı zərurətdən irəli gəlir?
2. Tərbiyə prosesi hansı mərhələlərdən keçir?
3. Tərbiyə prosesində mərhələlərin olduğunu bilməyin praktik əhəmiyyəti nədən ibarətdir?
4. Tərbiyə üsullarını tərbiyə mərhələlərinə uyğun seçərək tətbiq etdikdə və mərhələlər nəzərə alınmadan tətbiq etdikdə hansı nəticələr verə bilər?

FƏSİL 23

Mənəvi keyfiyyətləri formalaşdırmağın üsulları

1. Davranış və fəaliyyətlə əlaqədar olan mənəvi keyfiyyətlərin ilkin qavranmasına xidmət edən üsullar.

Bu üsullara aid ola bilər: göstəriş, məsləhət, nümunə.

Göstəriş üsulu. Mənəvi keyfiyyətlərin ilkin qavranmasına xidmət edən üsul kimi, göstəriş bütün yaş dövrlərində tətbiq edilir. Aydındır ki, bu zaman tərbiyə olunanların yaş xüsusiyyətləri nəzərə alınır. Məsələn, məktəbəqədər yaş dövründə uşaqları özünəxidmət və möişət əməyinə qovuşdurmaq məqsədi ilə valideynləri onlara müəyyən göstərişlər verirlər: “Özünə stul gətir!”, “Paltarını dəyiş!”, “Əl-üzünü yu!”, “Dibçayə su tök!”, “Otağı süpür!”, “Masaya süfrə sal!” və s. Yaxud, orta ümumtəhsil məktəbində müəllimlər və digər tərbiyəçilər şagirdləri ictimai-faydalı əməyə dair ilkin hissiyat yaratmaq üçün göstəriş üsuluna tez-tez əl atırlar: “Yazı lövhəsini sil!”, “Pəncərəni aç!”, “Dərs haqqında xəstə yoldaşına məlumat ver!”, “Məktəbin həyətini daş-kəsəkdən təmizləyin!”, “Məktəbyanı sahədəki güllərə su verin!” və s. Göstəriş üsulundan istifadə halları ali məktəbdə də az deyil. Məsələn, elmi tətqiqat işi barədə ilkin təsəvvür yaratmaq üçün ali məktəb müəllimi tələbəyə bu cür tapşırıqlar verir: “Götürdüyün mövzu üzrə ədəbiyyat siyahısı hazırla!”, “Siyahıdakı ədəbiyyat üzrə referat yaz!”, “Öldə etdiyin mənbələr əsasında məruzənin planını tərtib et!” və s.

Bu cür göstərişlərin icrasında nəzərdə tutulan başlıca vəzifə bəzi hallarda uşaqlarda, digər hallarda şagirdlərdə, üçüncü hallarda tələbələrdə müvafiq olaraq özünəxidmət əməyinə, ictimai-faydalı əməyə və elmi tətqiqat işinə dair ilkin təəssürat yaratmaqdır. Misal kimi götirdiyimiz göstərişlərdə qavranması nəzərdə tutulan mənəvi keyfiyyətlər isə bunlardır: birinci halda işgüzarlıq, ikinci halda qayğıkeslik, üçüncü halda müştəqil işə alışmaq.

Məlum olduğu kimi, tərbiyə işində göstəriş sözə verilir. Unutmayaq ki, söz vasitəsi ilə verilən tapşırıqların böyük pedaqoji əhəmiyyəti vardır. Göstəriş amirana tərzdə ifadə edildikdə

uşaq və ya şagird həvəs göstərməyə bilir. Göstəriş müləyim tərz-də verildikdə, necə deyərlər, cana sarı yağ kimi yayılır. Bu mənada deyilmiş atalar sözlərini yadda saxlamalıyıq: “Söz ilə olan zor ilə olmaz”, “Şirin dil ilanı da yuvasından çıxarır”, “Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər”.

Deməli, təbiyə olunanların diqqətini ailədə, məktəbdə, ümumən cəmiyyətdə adamların qarşılıqlı əlaqədə fəaliyyət göstərdiklərinə yönəldən və özlərinin də bu fəaliyyətdə qismən iştirakını hiss etdirən üsula göstəriş üsulu deyilir.

Məsləhət üsulu. Təbiyə işində məsləhət üsulundan geniş istifadə edilir. Göstəriş üsulu təbiyə olunanların diqqətini ailədə, cəmiyyətdə bəyənilən mənəvi dəyərlərə birbaşa yönəldir. Məsləhət üsulunda isə təbiyə olunanların diqqətini ailədə, məktəbdə, bütövlükdə cəmiyyətdə hansı hərəkətin, hansı davranış tərzi-nin yolverilməz olduğuna, bəyənilmədiyinə birbaşa və ya dola-yışıyla cəlb edilir. Fikrimizi tələb üsulunun tətbiqi formalarında konkretlaşdırır. Bu üsul üç formada tətbiq edilir: məsləhətin və-zifə borcu formasında, məsləhətin əmr formasında və məsləhətin inkar formasında.

Məsləhətin vəzifə borcu formasında ifadəsinə misal: “Ev tapşırıqlarını vaxtında yerinə yetirmək lazımdır”; “Zəng olan kimi sinif otağına gəlmək lazımdır”; “Cavab vermək üçün əl qaldırmaq kifayətdir”; “Yoldaşa qayğı göstərmək lazımdır”; “Yeməkdən əvvəl əlləri yumamaq lazımdır” və s.

Məsləhətin əmr formasında ifadəsinə misal: “Ev tapşırıqları vaxtında yerinə yetirilməlidir”; “Zəng olan kimi sinif otağına gəlinməlidir”; “Cavab vermək üçün əl qaldırılmalıdır”; “Yoldaşa qayğı göstərilməlidir”; “Yeməkdən əvvəl əllər yuyulmalıdır”; “Danışana qulaq asılmalıdır” və s.

Məsləhətin inkar formasında ifadəsinə misal: “Ev tapşırıqlarını vaxtında yerinə yetirməmək olmaz”; “Cavab vermək üçün yerində mən-mən demək yaramaz”; “Yoldaşa qayğı göstərməmək olmaz”; “Yeməkdən əvvəl əlləri yumamaq olmaz” və s.

Gətirilən misallardan göründüyü kimi, tələb üsulunun tətbiqi formaları üçün ümumi cəhət var: təbiyə olunanların diqqə-

ti bəzən birbaşa cəmiyyət üçün faydalı olan, bəzən də zərərlə olan keyfiyyətlərə dolayısıyla yönəldilir. Deməli, tərbiyə üsulu kimi məsləhət tələb-tərbiyə olunanların diqqətini cəmiyyət üçün faydalı olan mənəvi keyfiyyətlərin icrasının vacibliyinə birbaşa, yaxud dolayısıyla yönəltməkdir.

Nümunə üsulu. Mənəvi keyfiyyətin tərbiyə olunanlar tərofindən duyulmasına, qarvanmasına xidmət edən üsullardan biri də nümunədir. Nümunəvi hərəkəti, davranışçı, işi, yazımı, tələffüzü və s. cəhətləri görən şəxs (uşaq, şagird, tələbə) daxilən düşünməli olur; o eür hərəkət etməyi, işləməyi, yazmağı, ifadə etməyi arzulayır. Bu mənada atalar haqlı deyir: "Görən görüb götürür"; "Yaxşı timsal yünsüz sözdən yaxşıdır"; "Gözü ilə görən tanrıdan çox bilər"; "Qonşu qonşuya baxar canını oda yaxar" və s.

Tərbiyə zamanı istifadə edilən nümunənin növləri çoxdur: müəllim nümunəsi; valideyn nümunəsi; yoldaş nümunəsi; tarixi şəxslərin nümunəsi; elm, mədəniyyət və incəsənət xadimlərinin nümunəsi; milli qəhrəmanların nümunəsi; iş nümunəsi; yazı nümunəsi; bədii qiraöt nümunəsi; bədii obraz nümunəsi və s.

Valideyn nümunəsinin balacaqliqdan uşaqlara təsiri daha güclü olur və onların hafızələrində uzun müddət qalır. Bu səbəbdən də bütün valideynlərimiz çalışmalıdır ki, hər cəhətdən uşaqlarına nümunə olsunlar. Müdriliklərimiz ailədə valideyn nümunəsinə böyük qiymət vermişdir. Məsələn, "Qabusnamə" xatırladır: "Arvad gərək... atasının və anasının necə ev saxladığını, necə ev dolandırdığını görmüş olsun (Qabusnamə. Bakı, Azərnəşr, 1989, səh. 144). Dədə Qorqud da təqribən eyni fikirdə olmuşdur: "Oğul atadan görməyinə süfrə yaymaz", "Qız anasından görməyinə öyünd almaz".

Müəllim nümunəsi də hər zaman aktual olmuşdur. Müəllim daim yadda saxlamalı olur ki, gənc nəslin həssas nəzəri ona zillənir. Müəllimin görkəmi də, nitqi də, davranışçı da, hərəkəti də, sevinmək və ya kədərlənmək tərzi də, başqalarına münasibəti də gənc nəsil üçün nümunə ola bilir. Bu mənada müəllim dövlət və xalq qarşısında məsuliyyət daşıdığını heç vaxt unutmamalıdır.

Nümunənin başqa növlərindən müəllimlər, valideynlər və pedaqoji işlə məşğul olan digər şəxslər, yeri gəldikcə, imkan düşdükcə, lazım bildikcə istifadə edirlər. Nümunənin ayrı-ayrı növlərinə tərbiyə işində müraciət etmək imkanları genişdir. Belə imkanlar fənlərin tədrisində, dərsdənəkənar tədbirlərdə, ailə şəraitində, ictimai yerlərdə, istehsalatda, kütləvi informasiya vasitələrində kifayət qədərdir. Beləliklə, nümunə xalqın bəyəndiyi şəxsi və ya obrazı, yaxud hər hansı hərəkəti və ya əsəri özünə örnek kimi qəbul etməkdir.

2. Davranış və fəaliyyətlə əlaqədar olan mənəvi keyfiyyətlərin başa düşülməsinə xidmət edən üsullar.

Gənc nəsildə formalasdırılması nəzərdə tutulan mənəvi keyfiyyətlərin şüurlu başa düşülməsi və onda möhkəm inam yaradılması üçün bir qədər fərqli üsullardan istifadə edilir. Bu, o deməkdir ki, tərbiyəçi işin növbəti mərhələsinə keçir: yəni o, hər hansı mənəvi keyfiyyət üzrə yaranan ilkin təəssüratın və ya təsəvvürün anlayışa çevriləsinə, şüurlu başa düşülməsinə çalışır. Bu məqsədlə tərbiyəçi bir sıra üsullara, o cümlədən nəsihətə, məruzəyə, disputa, əsər müzakirəsinə və s. üsullara əl atır.

Nəsihət üsulu. Tərbiyə üsulu kimi nəsihətdən müəllimlərimiz, valideynlərimiz tez-tez istifadə edir. Səbəbi budur ki, nəsihət bilavasitə gənc nəslin şüuruna ünvanlanır. Nəsihət bir şəxsə, bir qrup adama, hətta bütöv bir xalqa da aid ola bilir. Nəsihət həyatın ayrı-ayrı sahələrində adamları cəmiyyət üçün, xalq üçün faydalı mənəvi dəyərlərə səsləyir. Nəsihətə qulaq asanlar da, ona əməl edənlər də, nəsihətə biganə qalanlar da tapılır. Birincilər həyatda düzgün yol seçə bilir; ikincilər isə həyat acılarını dadmalı olurlar. Qoca Şərqi böyük ustası şair Sədi gözəl deyib:

“Yazıq o şəxsə ki, sevmir nəsihət

Nəsihət sevənlər qazanar sərvət”

Nəsihətin əhəmiyyəti atalar sözlərində dönə-dönə xatırladılır, özü də müxtəlif səpgidə. Atalar sözlərində nəsihətin psixoloji məqamı da diqqətdən yayınmamışdır. Məsələn, atalar sözlərində birində deyilir: “Nəsihət acı olur, meyvəsi şirin”. Məslə-

hət formasında təqdim olunan nəsihətin şüura təsiri də güclü olur; “Məsləhətli don gen olar”.

Deməli, nəsihət geniş həyat təcrübəsinə və dərin elmi biliyə malik olan şəxsin başqasına həyatda səhvə yol verməməsi, düzgün istiqamət götürməsi üçün verdiyi tövsiyədir.

Məruzə üsulu. Məruzə üçün səciyyəvi cəhət budur ki, o, hər hansı bir mövzu üzrə dinləyicilərdə nisbi mənada tam anlaşış yaradılmasına yönəlir. Məruzə elmiliyi, dərinliyi, ardıcılılığı, sistemliliyi ilə fərqlənir. Bu səbəbdən də məruzə anlayışlar səviyyəsində cərəyan edir və müvafiq mənəvi dəyərlərin şüurlu başa düşülməsinə münasib imkan yaradır. Bu cəhətdən də məruzə ciddi hazırlıq tələb edir. Dinləyicilərin də məruzə mövzularına hazırlaşmaları vacib sayılır; məruzənin günü, yeri və saatı barədə əvvəlcədən elan verilir.

Deməli, bu və ya digər mövzu üzrə dinləyicilərdə nisbi də olsa, düzgün anlayış formalşdırmaq üçün planlılığı, ardıcılığı, elmiliyi ilə səciyyələnən mütəşəkkil şərhə məruzə deyilir.

Disput üsulu. Disput müstəqil tədbir kimi təşkil edilib kecirlə də, hər hansı inəşgələlərin tərkibində bir üsul kimi tətbiq edilə də bilir. Bu və ya digər mövzu, yaxud mənəvi keyfiyyət üzrə mümkün olan fikir, yaxud inövqe müxtəlifliyini aşkar etmək və fikir birliyini yaratmaq üçün disputun imkanları daha genişdir. Üsul kimi disputun tətbiq sahəsi çoxdur: ondan şagirdlər və tələbələr arasında da, valideynlər arasında da, digər şəxslər arasında da istifadə edilir. Bu səbəbdən də disputun mövzusu çox müxtəlif ola bilir.

Disputun səmərəsi ona hazırlığın səviyyəsindən asılı olur. Disputun mövzusu, kecirilmə vaxtı, müzakirəyə qoyulacaq məsələ və ya sual, habelə müvafiq mənbələr barədə iştirakeılara xeyli əvvəl məlumat verilir.

Deməli, iştirakçıların qabaqcadan bildiyi hər hansı mövzu üzrə fikir birliliyi yaratamaq məqsədi ilə müəyyənləşdirilmiş vaxtda mütəşəkkil keçirilən fikir mübadiləsinə disput deyilir.

Əsər müzakirəsi. Bədii, tarixi, elmi, pedaqoji əsərlər müzakirə mövzusu ola bilir. Xarakterinə görə əsərlərin müzakirəsini iki qrupa ayırmak mümkündür: yeni çap olunmuş əsərlərlə tanış-

ləq məqsədi gündən müzakirə və çap edildiyi vaxtdan asılı olmaya-raq tərbiyə məqsədi ilə keçirilən müzakirə.

Burada ümumiyyətlə əsər müzakirəsi deyil, tərbiyə üsulu kimi istifadə olunan və ikinci qrupa aid edilən müzakirə nəzərə tutulur. Bu cür müzakirələrdən başlıca məqsəd bu və ya digər anlayışın, mənəvi keyfiyyətin müəyyən qrup adamlarda formalasdırılmasından ibarət olur. Belə bir məqsəd daşıyan müzakirə yalnız şagirdlər və ya tələbələr arasında deyil, müəllimlər və valideylər arasında da keçirilir.

Iştirakçıların tərkibindən və kecirildiyi yerdən asılı olmaya-raq, tərbiyə məqsədli əsər müzakirələrinin hamısı üçün səciyyəvi olan cəhətlər var: müzakirəyə qoyulacaq əsərlə iştirakçıların qabaqadan tanış olması; müzakirə məqsədinin onlara məlum olmaşı; müzakirə günü və saatının əvvəlcədən elan edilməsi.

Aşağı sinif şagirdləri arasında hekayə, nağıl, şeir və ya das-tandan parçaları müzakirəyə qoymaq halları olur. Bu zaman güdülən məqsədə xidmət edəcək müvafiq atalar sözlərindən, tapmacalardan (məsələn, “Dili yoxdur, dilləndirir, insanı elmləndirir”, o nödir ki, özü qara, sözü ağ” və s.) istifadə edilir.

Deməli, bu və ya digər əsərlə əvvəlcədən tanış olaraq müəyyən edilmiş vaxtda tərbiyə məqsədi ilə mütiəşəkkil keçirilən fikir mübadiləsinə əsər müzakirəsi deyilir.

Göründüyü kimi, nəsihət, məruzə və disput kimi, əsər müzakirəsi də anlayışların, mənəvi keyfiyyətlərin mahiyyətinin başa düşülməsinə xidmət edir.

Bəs davranış və fəaliyyətin təşkilinə yönələn üsullar hansıdır?

3. Mənəvi dəyərlərlə əlaqədar davranış və fəaliyyətin təşkilinə xidmət edən üsullar.

Məşq, alışdırma, rejim, özünə xidmət əməyi, ictimai-faydalı əmək davranışının və fəaliyyətin təşkilinə xidmət edən başlıca üsullardır.

Məşq üsulu. Məşq, üsullardan biri kimi, təkrar və çalışma üsullarına oxşasa da, onlardan xeyli fərqlənir. Təkrar əsasən şifa-hi formada, çalışmalar əsasən yazılı formada aparılır. Bunlardan

fərqli olaraq məşq fiziki hərəkətlər formasında kecirilir. Məşq yolu ilə adamlarda bir cox faydalı fiziki keyfiyyətləri və bacarıqları formalaşdırmaq mümkün olur. Çeviklik, döyümlülük, güclülük, elastiklik kimi fiziki keyfiyyətlər, yaxud yerimək, qacmaq, uzununa və hündürlüğünə tullanmaq, futbol və ya basketbol oynamaq kimi fiziki bacarıqlar ən cox məşq sayəsində formalaşır.

Məşq zamanı eyni fiziki hərəkət döñə-döñə, özü də uzun müddət təkrar olunur. Bununla birlikdə məşq zamanı bədənin bütün əzaları fəal iştirak edir; orqanizmdə maddələr mübadiləsi yaxşılaşır, əzələlər möhkənlənir. Mustafa Kamal Atatürk (1888-1938) haqlı olaraq xatırladırı, “Yaşamaq fəaliyyətdə olınaq deməkdir”.

Fiziki keyfiyyət və bacarıqların adamlarda məşq yolu ilə formalaşdırılmasında müasir idman növlərinən əlavə milli oyunlardan, o cümlədən qılinc oynatmaq, ox atmaq, at çapmaq və s. xalq idman növləri və oyunlarından da istifadə olunur.

Tarixdən ata-babalarımıza da məlum olmuşdur ki, idmanın hər hansı növləri ilə məşgül olmaq, məşq etmək sağlamlığın rəhnidir. Qoca Şərqiñ müdriklərindən Əbu Əli İbn Sinanın bu kəlamı hər bir azərbaycanının hafızəsində daimi məskən tapmalıdır: “İdmanın məşgül olanın heç bir müalicəyə ehtiyacı yoxdur. Onun müalicəsi hərəkətdir”.

Deməli, fiziki keyfiyyət və bacarıqların adamlarda məqsəd-yönlü formalaşdırılması üçün fiziki hərəkətlərin uzun müddət döñə-döñə eyni qaydada icrası məşqdır.

Alişdirma üsulu. Mənəvi keyfiyyətlərin, o cümlədən əxlaq və əməkklə əlaqədar olan keyfiyyətlərin formalaşmasında bacarıq və vərdişlərin zəruriliyi daha qabarıq müşahidə olunur. Döñə-döñə şahidi oluruq ki, uşaqlar və yeniyetmələr, hətta bəzi gəncələr, məsələn, düzlük və doğruluğun, intizamın, vətənpərvərliyin və s. mənəvi dəyərlərin nə demək olduğunu anlayırlar; lakin əməldə onların bir qismi qeyri-səmimiliyə, kobudluğa, intizamsızlığa, qeyri vətənpərvərliyə yol verir. Bu cür hallarda alışdırma üsullarına əl atmaq lazımlı gəlir. Əger uşaq əllərini yumamış süfrə arxasında oyloşırsa, gedib əllərini yuması ondan tələb edilir və bu tələbə alışanadək onun üzərində ciddi nəzarət qoyulur. Səliqəsiz ya-

zı sahibi üçün də bu cür dözümsüzlük şəraiti yaradır. Başqa sözlə, uşağın, yeniyetmə və ya gəncin hər hansı əməli müvafiq qaydaya uyğun gələnədək, nəzarət davam edir.

Alışdırma yolu ilə vərdişlərin formallaşması üçün bəzən ayalar azlıq edir. Özünü gələcəkdə faydalı fəaliyyətə hazırlayan hər bir gənc işin, əməlin necəliyi barədə olan atalar sözlərini də unutmamalıdır: “Heyvanın dışına baxarlar, insanın işinə”, “İstəyirsən bol çörək, al əlinə bel, kürək”.

Göründüyü kimi, alışdırma üsulu məşq üsuluna oxşasa da, ondan xeyli fərqlənir. Məşqdə olduğu kimi, alışdırma üsulunda da cyni hərəkət, eyni iş üsulu uzun müddət döñə-döñə icra olunur. Fərq orasındadır ki, əvvəla, məşq əsasən fiziki keyfiyyət və bacarıqlarla, alışdırma isə əsasən davranış və əmək bacarıqları ilə əlaqədar olur. İkincisi, məşq bəzən müəllimin (tərbiyəçinin) rəhbərliyi altında, bəzən müstəqil həyata keçirilir; alışdırma isə axıradək nəzarət altında təşkil olunur.

Beləliklə, davranış və əmək bacarıqlarının adamlarda, o cümlədən gənc nəslə vərdişə çevrilənədək tərbiyəçinin bilavasitə nəzarəti altında döñə-döñə yerinə yetirilməsi alışdırma üsuludur.

Gün rejimi üsulu. Anlayışların formallaşmasında, onların möhkəmlənməsin-də, bacarıq və vərdişə çevrilməsində, digər üsullarla yanaşı rejimin də mühüm rolu vardır.

İctimai həyatın bütün sahələrində rejimə bu və ya digər dərəcədə əməl edilir. Məsələn, idarə və müəssisədə iş müəyyən vaxtda başlayır, müəyyənləşdirilmiş vaxtda bitir; hər gün cyni vaxtda nahara çıxırlar.

Təlim-tərbiyə müəssisələrində rejim yenilməz qanuna çevrilir. Məşğələlər zənglə başlayır, müəyyən olunmuş vaxta qədər davam edir, zənglə başa çatır. Rejimə döñimədən əməl edilməsi tədris müəssisələrində təlim-tərbiyə işinin uğurla getməsi üçün başlıca şərtlərdən biridir.

Şagirdlərin (tələbələrin), hətta uşaqların həyat tərzinin təşkilində, təlim və tərbiyəsində bir üsul kimi rejimdən istifadə olunur. Gənc nəslin gün rejimini təşkil edən müəllim, yaxud valideyn uşaqlarının yalnız müvəffəqiyyətlə oxumasına yardım et-

mir; bununla yanaşı, onların orqanizmlerinin normal fəaliyyətinə də gözəl şərait yaratmış olur.

Gün rejimi dedikdə hər gün müəyyənləşdirilmiş vaxtda yuxudan qalxmaq, cyni vaxtda əl-üzünü yumaq, her gün cyni vaxtda səhər idmanı ilə məşğul olmaq, səhər, günorta və axşam ayrılıqda cyni vaxtda yemək, cyni vaxtda əylənmək, istirahət etmək, öz üzərində işləmək, cyni vaxtda yatmaq nəzərdə tutulur.

Gün rejiminə əməl etmək və ona alışmaq asan deyil, çətindir; lakin nəinki mümkün, hətta zoruridir. Nəzərə alaq ki, adamin gün ərzində həyat və fəaliyyətinin başlıca cəhətlərinin hər gün eyni vaxtda və eyni ardıcılıqlarda təkrarını təmin etmək gün rejimi üsuludur.

Özünəxidmət əməyindən istifadə üsulu. Əmək və oxlaqla bağlı olan anlayışların, bacarıq və vərdişlərin ilkin təməli ailədə özünəxidmət əməyinin təşkili ilə qoyulur. Təcrübəli valideynlər öz övladlarını gələcək əməyə, ietimai faydalı və möhsüldar əməyə hazırlamaq işini haqlı olaraq özünəxidmət əməyinin təşkilindən başlayırlar. Belə valideynlərin rəhbərliyi altında uşaqlar özlori üçün çay götürür, stəkan-nəlbəkini aparır, yatağını açır və yiğisdirir, üst-başını səliqə-səhmana salır, paltarına ütü çekir, ayaqqabısını təmizləyir, gigiyenik qaydalara əməl edir və bu yolla özünəxidmət etməyi üzrə bacarıq və vərdişlərə yiyələnirlər.

Deməli, özünəxidmət əməyi vaideynlərin rəhbərliyi altında uşaqların öz ehtiyaclarını ödəyəcək işlərə cəlb edilməsidir.

Məişət əməyindən istifadə üsulu. Bir qədər böyüdükdən sonra uşaqlar gücləri çatan məişət əməyi ilə də məşğul olmağa başlayırlar. Təcrübəli valideynlərin ailələrində uşaqların özünəxidmət əməyində qazandıqları bacarıq və vərdişlər tədrisən məişət əməyi sahəsində bacarıq və vərdişlər səviyyəsinə qalxır. Belə ailələrdə uşaqlar çayın dəmlənməsində, süfrənin açılmasında və yiğisdirilməsində, qab-qacağın gətirilməsində və götürülməsində, döşəmənin süpürülməsində və yuyulmasında, zibilin atılmasında, mənzilin havasının təmizlənməsində, toyuq-cücəyə, mal-qaraya, qoyun-quzuya baxılmasında, hayatyanı sahələrdəki işlərdə məmənuniyyətlə iştirak edirlər.

Göründüyü kimi, valideynlərin rəhbərliyi altında uşaqların və yeniyetmələrin ailə ehtiyaclarını ödəyəcək işlərə cəlb edilməsi məişət əməyi üsulu deməkdir.

Ictimai-faydalı əmək üsulu. Həyat faktları göstərir ki, ailə şəraitində məişət əməyinə alışan, məişət əməyinin müxtəlif sahələrində bacarıq və vərdişləri olan şagirdlər, bir qayda olaraq, təhsil aldıqları tədris müəssisələrində ictimai-faydalı əməkdə daha çox fəallıq göstərirlər. Onlar məktəbdə ictimai-faydalı əməyin müxtəlif sahələrində öz bacarıqlarını daha da inkişaf etdirmək imkanı əldə edirlər. Şagirdlər sınıf otağında, məktəb dəhlizində, yeməkxanasında növbətçilik edir, divar qəzətlərinin çıxarılmasında, məktəb əmlakının təmirində, fotomontaj və stentlərin hazırlanmasında, şagird təşkilatlarının işində, məktəbin kütləvi tədbirlərində, məktəblərarası yarışlarda, məktəbyanı sahənin səliqə-səhmana salınmasında, bağ-bostan becərilməsində və s. işlərdə bilik və bacarıqlarını möhkəmləndirirlər. Bütün bu işlər ayrı-ayrı müəllimlərin, məktəb rəhbərlərinin göstəriş və təşkilatçılığı sahəsində görülür.

Deməli, pedaqoji kollektivin rəhbərliyi altında məktəbin ehtiyaclarını ödəyəcək işlərə şagirdlərin cəlb edilməsi ictimai-faydalı əməkdir.

4. Davranış və fəaliyyətə nəzarət; nəticənin yoxlanması və qiymətləndirilməsinə xidmət edən üsullar.

Mütəxəssis alımların bu məfhumlara münasibəti birmənalı deyil. Bəzi dörs vəsaithəri və monoqrafiyalarda təlim və tərbiyə üsulları şərh edildikdən nəzarət və yoxlama məsələlərinə toxunmur. Belə çıxır ki, nəzarətin və yoxlanmanın təlim və ya tərbiyə üsullarına dəxli yoxdur. “Didaktika sredney şkoli”, yaxud “Problema sosialisticeskoy pedaqoqiki” adlı əsərlər buna misal ola bilər.

Şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanması və qiymətləndirilməsi üzərində xüsusi dayanmaq, lakin nəzarət məsələsinə toxunmamaq halları da var. B.P.Yesipovun mövqeyi belədir.

Bəzi mənbələrdə nəzarət və yoxlama analysilarına fərq qoyulmur, cyniləşdirilir. Ç.Kupiseviçin “Osnovi obşey didaktiki” adlı əsərində bu fikrə rast gəlirik.

Yoxlamanı və qiymətləndirməni təbiyədə nəzarətin, yaxud təlimdə nəzarətin üsulu kimi başa düşənlər də var.

Sual olunur: həmin mövqelərdən hansını məqbul saymaq olar? Bizeç, heç birini! Çünkü nəzərdən keçirdiyimiz fikirlər bir-tərəflidir: nəzarət, yoxlama və qiymətləndirmə məfhumlarını ey-niləşdirmək də, onların fərqini görməmək də eyni dərəcədə nöqsan sayılmalıdır.

Real pedaqoji prosesdə təlim zamanı olduğu kimi, təbiyədə də nəzarət, yoxlama və qiymətləndirmə üsullarından geniş istifadə olunur.

Təbiyədə nəzarət üsulları. Təbiyə işində nəzarət, adətən, bilavasitə müşahidə formasında həyata keçirilir. Nəzarət məqsədi gündən müşahidəni müəllim, valideyn, sinif rəhbəri, tədris müəssisəsinin rəhbərləri, digər təbiyəçilər apara bilir.

Təbiyə işində istənilən nəticəni əldə etmək üçün nəzarət üsuluna da əl atmaq lazıム gəlir. Təbiyəçi bilmək istəyir ki, verdiyi tapşırıq təbiyə olunanlar tərəfindən necə yerinə yetirilir, bu zaman onlar necə davranışları, canla-başla fəaliyyət göstərilər, yoxsa necə gəldi, başdan sovdı icra edirlər.

Bundan əlavə, nəzarət təbiyəçiyə imkan verir ki, müşahidə faktları əsasında, lazım gəldikdə işə qarışın, müəyyən düzəlişlər etsin, zəruri istiqamətlər versin.

Davranış və fəaliyyət üzərində təbiyəçi tərəfindən nəzarətin olduğunu bilən şəxsin (şagirdin və ya tələbənin) məsuliyyəti xeyli artır, daha yaxşı işləməyə səy göstərir.

Nəzarət üsulundan bütün təbiyəvi tədbirlərdə: müzakirələrdə, disputlarda, gözintilərdə, şəhidlər xiyabanına ziyarətdə, döyüşürlər görüsələrdə, kino və ya teatra kollektiv baxışda, məktəbdə tənəffüs zamanı, məşğələdə, ailədə və sair yerlərdə istifadə etmək olur.

Təbiyəçinin nəzarəti nəticə etibarilə şagirdin özüñə nəzarəti ilə sona çatmalı, öz sözlərinə və hərəkatlarına nəzarət qoyulmasına alışmalıdır.

Təbiyə prosesinin son mərhələsində istifadə olunan üsullardan biri də yoxlamadır.

Davranış və fəaliyyət nəticələrinin yoxlanması. Tərbiyə işində yoxlanmanın məqsədi müxtəlif ola bilir: şagirdlərin təbiyəlilik səviyyəsini üzə çıxartmaq; təbiyəçinin fəaliyyətinin səmərəlilik dərəcəsi ni öyrənmək; tədris müəssisəsinin işini səciyyələndirmək və s.

Şagirdlərin davranış və fəaliyyətinin səmərəsini yoxlamaq üçün onlara müxtəlif məzmunlu və formalı ictimai-faydalı tapşırıqlar verilir. Məsələn, divar qəzeti çıxartmaq; qəzeto məqalə yazmaq; yaxud şəkil çəkmək; tənha qocalara baş çökəmək; sinif otağında çiçəklərə qulluq etmək; tənəffüs zamanı növbətçilik etmək; üzlüyü aralanmış kitabları sahmana salmaq; xəstə yoldaşa köməklik göstərmək; məktəbyanı sahəni daş-kəsəkdən təmizləmək və s. və i.a.

Bu cür ictimai-faydalı tapşırıqların icra vəziyyətini yoxlamla müvafiq şagirdlərin təbiyəlilik dərəcəsi barədə fikir söylemək üçün tərbiyəçi əlavə imkan qazanmış olur. Nəzarətin və yoxlanmanın nəticələri qiymətləndirilir.

Qiymətləndirmə üsulları. Bu üsulları iki böyük qrupa ayırmak olar: rəğbətləndirmə üsulları və tənbəh üsulları.

Rəğbətləndirmə üsullarının da, tənbəh üsullarının da siyasi, psixoloji və pedaqoji mənaları vardır. Siyasi mənası: qiymətləndirmə üsulu ilə nəycin cəmiyyətdə bəyənilməyini, nəycin isə bəyənilmədiyini tərbiyə olunanların nəzərinə çatdırmaqdan ibarətdir.

Psxoloji mənası budur ki, yaxşı sözünə və yaxşı davranışına görə rəğbətləndirilən şəxs sevinc hissi, məmənunluq hissi keçirir: nalayıq sözünə, ədalətsiz hərəkətinə görə tənbəh edilən şəxs isə peşmanlılıq hissi keçirir, kədərlənir.

Sözü, davranışı, fəaliyyəti qiymətləndirməyin pedaqoji mənası orasındadır ki, hər hansı ürəkaçan sözünə, davranışına və ya fəaliyyətinə görə rəğbətləndirilən şəxs bundan sonra da nümunəvi əməlləri ilə sevinc hissələri keçirməyə çalışır; ətrafdakılar tərəfindən bəyənilməyən davranış üstündə tənbəh olunan şəxs isə bir daha peşmanlılıq hissələri keçirməmək üçün çalışır ki, yaramaz hərəkətlərinə yol verməsin.

Tərbiyə olunanların fəaliyyət xüsusiyyətlərinə laqeydlik göstərmək, münasibət bildirməmək, qiymətləndirməmək yolve-

rilməzdir. Nə üçün? Çünkü, məsələn, M.F.Axundovun haqlı olaraq yazdığını kimi, "Sevinc və şənlik bəxş edən vasitələrdən uzaqlaşmaq hissərin süstləşməsinə və ağlım kütləşməsinə səbəb olar". Odur ki, "Uşaqda yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq lazımdır".

Rəğbətləndirmə üsulları. Pedaqogika elm kimi formalaşanın qədər xalq arasında təbiyə məqsədi ilə rəğbətləndirmə üsullarından istifadə olunmuşdur: yaxşı əməllərinə görə uşaqları tərifləmişlər, belələrinə hədiyyələr vermişlər. Ehtiyacı olanlara, yetim uşaqlara həyan duranlar, çətin vəziyyətə düşənləri xilas edənlər, ığidlik nümunəsi göstərənlər nağıllarda, dastanlarda, rəvayətlərdə tərənnüm olunmuşdur. "Əl tutmaq Əlidən qalıb" deyirlər.

Tədris müəssisələrində, idarələrdə, ailə və digər ictimai yerlərədə tətbiq olunan rəğbətləndirmə üsullarını iki qrupa ayırmak olar: sadə rəğbətləndirmə üsulları və yüksək rəğbətləndirmə üsulları.

Sadə rəğbətləndirmə üsulları: uşağın saçına sığal çəkmək, "Afərin!", "Qoçaq qızım!", "Qoçaq oğlum!", "İşlə belə görərlər!" kimi qəlbə qida verən ifadələr işlətmək; arzusunu yeri-nə yetirmək (konsertə, sirkə, sərgiyə, kinoya, teatra, muzeyə və s. görməli yerlərə aparmaq); kitab alıb hədiyyə vermək, yaxşı yazısını, nitqini, davramışını, söyini dilə gətirib tərifləmək və s.

Yüksək rəğbətləndirmə üsulları: şifahi və ya yazılı təşəkkür elan etmək; adlı təqaüdə təqdim etmək; turizm gözintisi üçün putyovka vermək; adına tərifnamə yazmaq; gümüş və ya qızıl medalla təltif etmək; fərqlənmə diplomu vermək; magistraturaya və ya aspiranturaya təqdim etmək; xaricə oxumağa göndərmək; şəklini şərəf lövhəsinə vurmaq; kütləvi yığıncaqlarda adını çəkmək; haqqında qəzetə məqalə vermək və s.

Tənbəh üsulları: Bu üsullar tarixən cəza üsulları adlandırılmış və indi də belə adlanır. Lakin respublikamız dövlət müsəqilliyi qazandığı və demokratiya yolunu tutduğu bir şəraitdə, tərbiyədə cəza əvəzinə tənbəh sözünün işlədilməsi daha münasib hesab edilir. Çünkü, tənbəh tərbiyə içinde fiziki cəza üsullarını, həbelə insan şəxsiyyətini alçaldan digər üsulları istisna edir.

Tənbəh üsullarını iki qrupa ayırmak olur: yüngül tənbəh üsulları və nisbatən ağır tənbəh üsulları.

Yüngül tənbəh üsulları: tərbiyəçinin simasında nazarlıq əlamətlərinin təzahürü; “Belə olmaz!”, “Belə yaramaz!”, “Razi deyi-ləm!”, “Narazı qaldım!” kimi ifadələrin işlədiləsi; dörs zamanı diqqəti yayılan şagirdlərə yanaşmaq; səsinin tonunu qaldırmaq və ya, əksinə—endirmək; uşağın və ya şagirdin istəyinə əməl etməmək və s.

Ağır tənbəh üsulları: bir müddət danışdırılmamaq; məzəmmət etmək; danlamaq; şifahi töhmət elan etmək; yazılı töhmət elan etmək; təkrar sinifdə (kursda) saxlamaq; adlı təqaüddən möhrum etmək; içimai tapşırığı başqasına həvalə etmək; başqa tədris müəssisəsinə köçürmək; tədris müəssisəsindən xaric etmək və s.

Rəğbətləndirmə və tənbəh üsullarının tətbiqinə verilən tələblər.

1. Rəğbətləndirmə və ya tənbəh obyektiv olmalı və qısa da olsa səciyyələndirilməlidir. Nəvvab xatırladırıdı: “Heç bir kəsin günahını aydınlaşdırılmamış tənbəh etmə”.

2. Rəğbətləndirmə və ya tənbəhin konkret halına birləşdirilməmiş qiymət kimi baxılmamalıdır. Şəxs bilməlidir ki, bütün rəğbətlənlərin sabah tənbəh oluna və ya əksinə, tənbəh olunan sabah rəğbətləndirilə bilər.

3. Günahını etiraf edən şəxsin bağışlanması inkani nəzərə alınmalıdır. Məhəmməd peyğəmbər də buyurmuşdur: “Günah işlədən tövbə edirsa onu əfv edin”.

4. Azərbaycanda tarixən olduğu kimi, indinin özündə də mütərəqqi fikirli şəxslər təlim və tərbiyə zamanı fiziki cəzanın yol verilməz olduğunu söyləmişlər; bunu daim yadda saxlamaq lazımdır. Milli pedaqogika pedaqoji prosesdə, formasından asılı olmayaraq, hər cür cəzanın əleyhinədir.

Tərbiyənin mərhələlərinə uyğun gələn üsulların tətbiqində özünü göstərən bir sıra ziddiyətlər və qanuna uyğunluqlar üzə çıxarılmışdır. Bu ziddiyətlər və qanuna uyğunluqlar hansılardır?

Yönləndici və düşündürücü çalışmalar.

1. Mənəvi keyfiyyətlərin ilkin qavranmasına hansı üsullar xidmət göstərə bilər? Nə üçün?

2. Mənəvi keyfiyyətlərə dair uşaqlarda anlayışın formallaşdırılması üçün tərbiyəçinin hansı üsullara əl atması məsləhət olardı?
3. Mənəvi keyfiyyətlərlə əlaqədar uşaqlarda davranışının və fəaliyyətin hansı forma və üsullarla təşkili daha çox səmərə verər?
4. Tərbiyə işinə müəllim (tərbiyəçi) tərəfindən nə üçün nəzarət edilməlidir?
5. Şagirdlərin davranışın və fəaliyyətlərinin nəticələri müəllim (tərbiyəçi) tərəfindən nə üçün yoxlanılmalıdır?
6. Davranış və fəaliyyətin nəticələrini hansı yollarla yoxlamaq mümkündür?
7. Şagirdin davranışını və fəaliyyətini qiymətləndirməkdə məqsəd nədir?

FƏSİL 24

Milli pedaqogika tərbiyədə ziddiyyətlər, qanunauyğunluqlar və qanunlar haqqında.

Konkret qanunauyğunluqların səciyyələndirilməsinə keçməzdən əvvəl ziddiyyətlər və qanunauyğunluqlar məsələlərinin ədəbiyyatda qoyuluşuna qısa bir nəzər salmaq lazımlı gəlir.

1. Tərbiyə prosesində ziddiyyətlər məfhumu.

Pedaqoji ədəbiyyatda belə bir fikir vardır: tərbiyə prosesində müşahidə olunan ziddiyyətlər onun, yəni tərbiyənin hərəkətverici qüvvələridir. Lakin Milli pedaqogikada bu fikrə bir qədər diqqətlə yanaşıldıqda məlum olmuşdur ki, nəzərdə tutulan ziddiyyətlər nəinki tərbiyə işni irəlilətmir, hətta ona mane olur; ziddiyyətlər müəyyənləşdirildikdə və aradan qaldırıldığda hərəkətverici qüvvəyə çevrilir. Fikrimizi konkret misalda aydınlaşdırıraq. Məsələn, müəllimin (tərbiyəçinin) tələbi və uşağın (tərbiyə olunanın) marağının arasında olan zidiyyəti misal gatırırlar. Deyirlər ki, bu cür ziddiyyətlər hərəkətverici qüvvədir. Halbuki, həmin ziddiyyətlərin mövcudluğu özlüyündə tərbiyə işinə əngəl törədir, çətinlik yaradır.

Tərbiyə işində uşaqların (yaxud şagirdlərin və ya tələbələrin) maraq dairəsi öyrəniləndikdə və müəyyən dərəcədə nəzərə alınıqda isə qarşılıqlı anlaşılma yaranır, nəticədə istənilən səmərəni əldə etmək imkani qazanılır.

Tərbiyə prosesində ziddiyyətlər dedikdə bu prosesi əmələ gətirən bütün ünsürlər arasında özünü göstərən uyğunsuzluqlar nəzərdə tutulur. Ziddiyyətsəciyyəli uyğunsuzluqlar tərbiyə prosesində çox müşahidə olunur. Məsələn, təbiyə prosesini müəllimin (və ya valideynin) idarə etmək səyi ilə şagirdin (tələbənin) müstəqilliyyə can atması arasında; tərbiyə olunan şəxsin fiziki inkişafı ilə sosioloji inkişafı arasında; şəxso göstərilən pedaqoji təsirlə onun (yəni şəxsin) psixoloji-mənəvi hazırlığı arasında; tərbiyənin rəsmi məqsədi ilə mühit arasında; tərbiyə olunanların arzuları ilə psixoloji imkanları arasında olan uyğunsuzluqlar buna misal ola bilər. Tərbiyə işində ziddiyyətlər adlandırılan bu cür uyğunsuz-

luqlar təbiyəni çətinləşdirir; uyğunsuzluqlar dərk olunaraq aradan qaldırıldıqda təbiyənin hərəkətverici qüvvəsinə çevirilir.

Ziddiyətlər iki qrupa ayrılır: zahiri ziddiyətlər və daxili ziddiyətlər. Müşahidəsi mümkün olan ziddiyətlər zahiri, görünməsi mümkün olmayan ziddiyətlər isə daxili ziddiyətlər adlanır.

Yuxarıda götirdiyimiz misallarda şəxsin arzusu ilə həmin arzunu reallaşdırınaq imkan verən psixoloji hazırlığın olmaması arasındaki uyğunsuzluq daxili ziddiyətlərə misal ola bilər, cünki, bu cür uyğunsuzluğu görmək mümkün deyil: onu yalnız xüsusi aparılan araşdırılmalar vasitəsi ilə müəyyənləşdirmək mümkün olur.

Övladları qarşısında eyni məsələ üzrə atanın qoyduğu tələblə ananın qoyduğu tələb arasında uyğunsuzluq zahiri ziddiyətə aid misal ola bilər. Cünki bu cür uyğunsuzluğu müşahidə etmək mümkün kündür.

Deməli, zahiri və ya daxili ziddiyətlər təbiyə işini çətinləşdirirsə, onların duyulması, aşkarlaşması və aradan qaldırılması təbiyəni asanlaşdırır, onun hərəkətverici qüvvəsinə çevirilir.

2. Təbiyə prosesinin qanuna uyğunluğu və qanunu məfhumları.

Təbiyənin qanuna uyğunluğu məfhumunun mahiyyətində dair pedaqoji ədəbiyyatda aydınlıq yoxdur. Bəzi mənbələrdə pedaqoji elmin və təbiyənin qanuna uyğunluqları eyniləşdirir; onlara fərq qoyulmur. Məsələn, D.O.Lordkipanidze “Didaktika” adlı kitabında üç “qanun” adını çəkir və arxasında yazır: “bu qanunlarla yanaşı sovet pedaqogikası və təbiyə aşağıdakı qanuna uyğunluqlarla da səciyyələnir”.

Göründüyü kimi, bu fikirdə, əvvəla, didaktika və təbiyə məfhumları eyniləşdirilir; ikincisi, pedaqogika və təbiyəyə fərq qoyulmur; üçüncüsü, qanun və qanuna uyğunluq eyni məzmunlu məfhumlar kimi təqdim edilir.

Təlim və təbiyəni eyniləşdirmək və orada cərəyan edən qanuna uyğunluqları qeyri müəyyən formada ifadə etmək halları da vardır. M.A.Danilov və M.N.Skatkinin redaktöri ilə çap olunmuş “Didaktika sredney şkoli” adlı kitabındaki fikir buna nümunə ola

bilər. Orada təlimin qanuna uyğunluqlarından biri belə adlanır: “Təlim və təbiyədə şagirdlərin fəallığı”. Bu fikirdə təlim təbiyə ilə nəinki eyniləşdirilir, heç oradakı qanuna uyğunluğun mahiyyəti açılmır. Belə çıxır ki, fəallıq qanuna uyğunluqdur. Yalnız bir hadisə-fəallıq qanuna uyğunluq ola bilərmi? “Pedaqogika” adlı kitabı 213-cü səhifəsində şəhər edilən “qanuna uyğunluqlar”da bu qəbildəndir. Burada da pedaqoji faktların adı çəkilir, lakin araların-dakı asılılığın mahiyyəti kölgədə qalır. Məsələn, “qanuna uyğunluğun” biri belə ifadə olunur: “təbiyə, fəaliyyət və ünsiyyət ay-rılmazdır”. Əvvəla, heç də bütün insan fəaliyyəti və adamlar ara-sındakı ünsiyyət təbiyə ilə bağlı olmur. İkinci, təbiyə, fəaliyyət və ünsiyyət arasındaki əlaqə və asılılığın nədən ibarət olduğu bu cür ifadələrdə açılmışır.

Belə çıxır ki, ümumiyyətlə qanuna uyğunluq, o cümlədən pedaqoji qanuna uyğunluq məfhumlarının mahiyyəti çoxları üçün qaranlıqdır. Belə bir vəziyyəti nəzərə alaraq qanuna uyğunluq məfhumuna aydınlıq gətirilmişdir.

Məlum olmuşdur ki, qanuna uyğunluğu səciyyələndirən başlıca əlamətlərdən biri onun obyektiv səciyyə daşımasıdır; yəni qanuna uyğunluqlar xarici aləmdə, təbiət və cəmiyyət hadisələrin-də, habelə təfəkkür hadisələrində cərəyan edir. Qanuna uyğunluq həmin hadisələr arasındaki qarşılıqlı əlaqə və asılılıqlarda özünü göstərir. Təbiət və cəmiyyət hadisələrindəki əlaqə və asılılıqlar dönə-dönə təkrarlandıqda qanuna uyğunluq halına düşür.

Deməli, Milli pedaqogikaya görə, obyektiv şəkildə mövcud olan təbiət, yaxud cəmiyyət və ya təfəkkür hadisələrində səbəb-nəticə arasında davamlı təkrar olunan asılılığın mahiyyətinin adın və dəqiq ifadəsi qanuna uyğunluq, qanuna uyğunluğun yığcam ifadəsi isə qanundur.

Qanuna uyğunluğun bu cür başa düşülməsi təbiyə hadisə-lərində də özünü doğruldur. Yəni, təbiyə hadisələrindəki (səbəb-nəticə arasındaki) asılılıqların dönə-dönə təkrar olunması təbiyə prosesində müəyyən qanuna uyğunluq olduğunu göstərir.

Bu anلامı bir misalda konkretləşdirək. Təbiyə işində müşahidə olunur ki, uşağın qarşısında qoyulan tələb ilə (məsələn,

hər hansı əşyanın şəklini səliqəli çəkmək tələbi ilə) bu tələbi istənilən səviyyədə icra etmək üçün həmin uşağın malik olduğu psixoloji keyfiyyətlər arasında müəyyən asılılığın varlığı özünü göstərir. Həmin psixoloji keyfiyyətlər usaqda formalasılırsa tapşırıq yüksək səviyyədə yerinə yetirilir; öks halda tapşırıq ya icra olunmur, yaxud səliqəsiz iera olunur. Deməli, tələb və ya tapşırıqla onun icra vəziyyəti arasında asılılıq möveuddür. Bu asılığın mahiyyəti, yəni qanuna uyğunluq belədir; tərbiyə zamanı uşağa verilən tapşırıq onun psixoloji imkanlarına uyğun gəldikdə icra səmərəli, uyğun gəlmədikdə isə keyfiyyətsiz olur.

3. Pedaqoji qanuna uyğunluğun mahiyyəti.

Tələbə soruşa bilər: pedaqoji qanuna uyğunluğun mahiyyəti nədən ibarətdir?


Milli pedaqogikada pedaqoji qanuna uyğunluq məshumunu səciyyələndirən əlamətlər də, onun mahiyyəti də açılmışdır. Pedaqoji qanuna uyğunluğu səciyyələndirən əlamətlərə aşağıdakılardır aid edilmişdir: 1) belə qanuna uyğunluq pedaqoji hadisələrlə, yəni təlim, tərbiyə, təhsil və psixoloji inkişafla, habelə onlara aid fikirlərlə bağlı olur; 2) həmin hadisələrdə səbəb-natiçə arasında əlaqənin mövcudluğu; 3) bu əlaqənin dayanıqlı olması; 4) həmin əlaqənin aydın, birmənalı başa düşülməsi; 5) aydınlaşmış əlaqənin dildə dəqiq ifadə olunması.

Həmin əlamətləri nəzərə alan Milli pedaqogika pedaqoji qanuna uyğunluq məshumunun mahiyyətini belə dəyərləndirmişdir: **təlim, tərbiyə, təhsil və psixoloji inkişaf hadisələrinində döndə-dönə təkrar olunan davamlı səbəb-natiçə əlaqələrinin mahiyyətinin başa düşülməsi, dildə aydın və dəqiq ifadəsi pedaqoji qanuna uyğunluqdur.**

Bu anlama əsasən açılan qanuna uyğunluğu sonradan yiğcam şəkildə qanun formasında ifadə etmək mümkün olur. Yəni qanuna uyğunluğun mahiyyəti müvafiq qanunda açılmır, yalnız ona işarə edilir.

Milli pedaqogikada artıq formalasmış bu ideyalar 1999-cu ildə "Nicat" nəşriyyatı tərəfindən çap olunmuş "Ali məktəb pedaqogikası" və "Çaşioğlu" nəşriyyatının məhsulu olan və 2002-ci

TƏRBİYƏ QANUNAUYĞUNLUQLARININ TƏZAHÜR ETDİYİ SAHƏLƏR



ildə işiq üzü görmüş “Məktəb pedaqogikası” adlı dərsliliklərdə, habelə 2003-cü ildə yenə “Çaşioğlu” nəşriyyatının çap etdiyi “Məktəb pedaqogikası sxemlərdə” adlı əsərdə daha da dərinləşmiş və genişləndirilmişdir.

Sual olunur: Milli pedaqogikada üzə çıxarılmış konkret hansı pedaqoji qanuna uyğunluqlar necə açılmış və dildə necə aydın ifadə olunmuşdur? Bir neçə qanuna uyğunluğun nümunəsinde konkretləşdirək.

4. Tərbiyənin mühitlə əlaqəsində qanuna uyğunluq.

Faktlar göstərir ki, tərbiyə həyata keçirildiyi maddi və mənəvi mühitdən ayrılmazdır. Tərbiyənin təşkil edildiyi yerlərdə (məsələn, ailələrdə və ya məktəblərdə) maddi-texniki və mənəvi-psixoloji mühit başqa-başqa ola bilir. Bu cür müxtəliflilik aparılan tərbiyə işinin səviyyəsinə bu və ya digər dərəcədə təsir göstərir: onun səmərəsini artırda, azalda da bilir. Faktlardan aydın olur ki, məsələn, tədris müəssisəsi rəhbərləri ilə müəllimlər arasında, müəllimlərin özləri arasında, müəllimlərlə şagirdlər arasında olan münasibətlərin xarakterində də, tərbiyənin necəliyində də əks-səda verir: onun faydasını gücləndirir, yaxud zəiflədir. Şərh olunan hadisələrdə müəyyən qanuna uyğunluğun varlığı özünü qabarıq şəkildə göstərir; buradakı qanuna uyğunluğun belədir: **münasib maddi-texniki və mənəvi- psixoloji mühitdə cərəyan edən tərbiyə işi uşaqların tərbiyəlilik səviyyəsini artırmağa imkan verir; tərbiyə işi münasib olmayan şəraitdə cərəyan etdikdə tərbiyəlilik səviyyəsini artırmağı çətinləşdirir. Səciyyələndirdiyimiz qanuna uyğunluğun qanun forması belədir: tərbiyədə səmərəliliyin həyata keçirildiyi mühitdən asılılığı qanunu.**

5. Tərbiyənin həyatla əlaqələndirilməsində qanuna uyğunluq.

Müşahidələrdən məlum olur ki, hər hansı mövzu üzrə müşahidə apararkən, məruzə edərkən, disput keçirərkən, digər tərbiyəyi tədbir təşkil edərkən həyat faktlarına söykəndikdə, dövrümüzün real faktlarına istinad etdikdə, mövzunu bu gündü həyatımız üçün əhəmiyyəti açıldıqda iştirakçıların hissələrinə və şüuru-

na təsir artır. Bunun əksi də müşahidə olunur: müəllimin, valideyinin və digər tərbiyəçinin söhbəti ümumi səciyyə daşıdırıqda, hazırkı dövrlə əlaqələnmədikdə, konkretlikdən uzaq olduqda cansızçı səciyyə daşıyır, diniyicilərin şüuruna və hisslerinə o qədər də təsir etmir, tərbiyətlik dərəcəsi istənilən səviyyəyə qalxmır. Göründüyü kimi, bu hadisələrdə müəyyən asılılıq vardır. Tərbiyənin səmərəlilik dərəcəsi həyatla əlaqələndirilmə vəziyyətindən asılı olur. Bu asılılığın mahiyyəti, yəni qanuna uyğunluq belədir: tərbiyəvi tədbirin məzmunu real həyat faktları ilə zənginləşdirildikdə onun səmərələliyi artır; quru sözçülüyü çevrildikdə səmərə azalır.

Həmin qanuna uyğunluğun qanun formasında ifadəsi: tərbiyədə səmərəliliyin həyatla əlaqələndirilməsindən asılılığı qanunu.

6. Şagirdə hörmət və tələbkarlıqla əlaqədar qanuna uyğunluq

Müşahidələr göstərir ki, tərbiyə zamanı şagirdlərə hörmət və tələbkarlıqla əlaqədar üç əsas münasibət olur. Bəzi tərbiyəçilər şagirdlərə münasibətdə hörmətə üstünlük verirlər; həddən artıq mülayimlik göstərirlər; hər cür hərəkətə və hala güzəştə gedirlər. Belə tərbiyəçilərin iş təcrübəsində tələbkarlıq, sərtlik, təkidlilik yox dərəcəsində olur.

Digər qrup tərbiyəçilərin iş təcrübəsində tamam başqa münasibətin şahidi oluruq. Belə tərbiyəçilər tərbiyə işində tələbkarlığı üstün tuturlar: heç bir məsələdə, heç bir halda şagirdə güzəştə getmirlər; kiçik nöqsanı qabardır, tənbəh üsullarına əl atırlar.

Üçüncü qrup tərbiyəçilər öz şəxsiyyətlərində tələbkarlıqla hörməti qovuşdurmağa çalışırlar. Belə tərbiyəçilər şagirdə qarşı tələbkar olduqları qədər də hörmətə yer qoyurlar. Tələblərinin həyata keçirilməsində təkidlilik olan bu cür tərbiyəçi xoş söz tapıb şagirdi ruhlandırmayı da bacarıır, uşaqqı şəxsiyyətini alçaldan, təhqir edən söz və ifadələrdən azad olur.

Şagirdlər, adətən, birinci və ikinci qrupa deyil, üçüncü qrupa aid olan tərbiyəçilərə rəğbət göstərirlər. Nə üçün? Çünkü, birinci qrup tərbiyəçilərin mülayimliyindən, tələbkar olmadığından, iradə zəifliyindən şagirdlər sui-istifadəyə, saymamazlığa yol verirlər.

Müəllimlərdə yalnız tələbkarlıq, sərtlik görən, onlardan tənbəh alan, mehribanlıq görünəyen, xoş sözlər eşitməyən şagird-

lər belə müəllimlə ünsiyyətə meyl göstərmir, ondan gen gəzməyə çalışırlar,

Tələblərində təkidlə olan, iradə möhkəmliyi göstərən təbiyyəcidiən cini dərəcədə qayğı və məhribənlilik görən şagirdlər özlərini ələ almalı, məsuliyyətli, intizamlı olurlar; məhz bu cür təbiyyəcılara rəğbat bəsləyirlər.

Həmin faktlarda müəyyən qanuna uyğunluq özünü aydın şəkildə göstərir: təbiyyəçinin yalnız tələbkar olduğu, yaxud yalnız hörmət göstərdiyi hallarda şagirdlərin təbiyəlilik səviyyəsi artmır; onun tələbkarlığı ilə hörmətinin vəhdətdə olduğu hallarda isə şagirdlərin təbiyəlilik səviyyəsi yüksəlir.

Bu qanuna uyğunluğun qanun forması belədir: tələbkarlıqla hörmətin vəhdəti qanunu.

7. Tələblərlə əlaqədar qanuna uyğunluq

Tələbə sual verə bilər: Tələbləri kim verir və kimin qarşısında qoyulur?

Təbiyə iştirakçıları müxtəlif: məktəb rəhbərləri və şagirdlər, müəllimlər və şagirdlər, valideynlər və uşaqlar, ailənin yaşlı üzvləri və uşaqlar, zabitlər və əsgərlər, idarə rəhbərləri və tabelikdə olan şəxslər və s.

Təbiyəcilərin təbiyə olunanlar qarşısında qoyduğu tələblər də müxtəlif olur. Eyni pedaqoji məsələlərə təbiyəcilərin münasibatində müxtəliflik halları ilə yanaşı həmrəylik halları da müşahidə edilir. Məsələn, ev tapşırıqlarının ierası vəziyyətinə, yaxud zəngdən sonra şagirdin sinfə daxil olması vəziyyətinə cini sinfdə işləyən müəllimlərin münasibətlərinin necəliyi şagirdlərin ohval-ruhiyəsində əks-səda verir. Yaxud, ailə şəraitində uşağın yol verdiyi qəbahətə valideynlərin eyni mövqedə və ya başqa-başqa mövqedə olmaları onun (uşağı) vəziyyətini yüngülləşdirə də, ağırlaşdırıda da bilər. Bu cür hallar təbiyənin həyata keçirildiyi digər yerlərdə (hərbi hissələrdə, idarə və müəssisələrdə) də müşahidə olunur.

Eyni hal üzrə ailədə atanın və ananın uşaqa başqa münasibətləri, yaxud sinfdə müəllimlərin şagirdlərə fərqli münasibətləri müxtəlif psixoloji və pedaqoji nəticələrə səbəb olur; bu

cür hallar təbiyə olunan şəxslərdə belə bir hiss əmələ gətirir ki, tələblər ayrı-ayrı təbiyəçilərin istəkləri və arzularından irəli gəlir; odur ki, bəzilərinin sözlərinə baxmaq, bəzilərinin isə sözlərinə baxmamaq olar.

Eyni hal üzrə valideynlər öz övladlarına, yaxud müəllimlər şagirdlərinə vahid mövqedən münasibət göstərdikdə uşaqlarda (şagirdlərdə) təqrübən eyni psixoloji hissələr yaranır. Belə hallarda əmələ gələn hissələr tamam başqa məzmun kəsb edir. Bu dəfə təbiyə olunanlar düşünür ki, tələblər təbiyəçinin şəxsi istəyindən törəmir; ailənin, məktəbin, bütövlükdə cəmiyyətin tələbləridir: onlara əməl olunmalıdır.

Göründüyü kimi, bu faktlarda müəyyən qanuna uyğunluq vardır: təbiyə olunanlar qarşısında başqa-başqa şəxslərin eyni məsələ üzrə qoyduqları tələblərdəki müxtəliflik təbiyə işini nə qədər çətinləşdirirsə, tələblərdə vahidlik təbiyə işini bir o qədər asanlaşdırır. Bunun qanun forması belədir: tələblərdə vahidlik qanunu.

8. Təbiyənin planlılığı ilə əlaqədar qanuna uyğunluq

Müşahidələr göstərir ki, təbiyə olunanlara göstərilən pedaqoji təsirlər bir çox halda ötəri səciyyə daşıyır, ölçülüb-biçilmir, planlaşdırılmır. Təbiyəçi (valideyn, müəllim, sinif rəhbəri) bu cür halları vaxtın olmadığı ilə izah edir.

Doğrudur, ailə şəraitində və ya məktəb həyatında valideyn, yaxud müəllim uşağın və şagirdin cə davranış tərzləri ilə rastlaşır ki, ona yerindəcə münasibət bildirmək, müəyyən izahat vermək, digər tədbir görmək lazımlı gəlir. Etiraf edək ki, bu cür hallarda təbiyəçinin atdığı təbiyəvi addımlar tələsiklik ucundan istənilən nəticəni verməyə bilir. Bu mənada qrup və ya kütləvi təbiyə tədbirlərin əvvəlcədən diqqətlə planlaşdırımadan keçirilməsinə də haqq qazandırmaq olmaz.

Bunun əksi də müşahidə olunur. Fərdi təbiyəvi tədbir, yaxud qrup və ya kütləvi formada keçirilən təbiyəvi tədbir qabaqcadan ətraflı planlaşdırıldıqda gözlənilən nəticəni əldə etmək mümkün olur.

Bu cür həyatı faktlardan belə bir qanuna uyğun nəticə çıxır; formasından asılı olmayaraq qarşidakı təbiyəvi tədbir, təbiyə işi

əvvəlcədən nə qədər diqqətlə ölçülüb-biçilir, gözlənilən nəticə bir o qədər tam həyata keçirilir və əksinə, tərbiyə işi əvvəlcədən hərtərəfli planlaşdırılmadıqda gözlənilən nəticəni almaq çətinləşir.

Bu qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: tərbiyədə səmərənin planlılıqdan asılılığı qanunu.

9. Söz və əməlin nisbətində qanuna uyğunluq

Tərbiyə işinin illərlə müşahidəsi göstərir ki, bəzi tərbiyəçilərin davranışları və sözləri arasında uyğunsuzluq halları olur. Bu cür uyğunsuzluqlar bir çox halda tərbiyə işini xeyli çətinləşdirir.

Tərbiyəçinin (müəllimin, valideynin və s.) əməli, davranışını onun söylədiyi fikirlərə, irəli sürdüyü tələblərə uyğun gələ də, gəlməyə də bilir. Birinci halda tərbiyəçinin sözünün kəsəri artır, əməli cazibədar qüvvəyə çevirilir, tərbiyə olunanlar üçün örnək olur; ikinci halda isə tərbiyəçinin dediyi sözün heç bir kəsəri olmur, heç bir məna kəsb etmir; onun atdığı addım, gördüyü əməli iş rişxənd hədəfinə çevirilir, bu səbəblərə görə də o, tərbiyə olunanlar arasında hörmətdən düşür.

Deyilən faktlardan irəli gələn nəticə belədir: tərbiyə olunanlar arasında hörmət qazanmaq üçün tərbiyəçi çalışmalıdır ki, gördüyü əməli iş söylədiyi fikirlərə uyğun gəlsin.

Tərbiyə olunanlarla əlaqədar tərbiyəçinin üzərinə əlavə vəzifə düşür. Məsələ burasındadır ki, sözlə əməlin üst-üstə düşmədiyi hallar tərbiyə olunanlar (uşaqlar, şagirdlər, tələbələr) arasında da müşahidə edilir; onlardan kimsə hərəkətinin yolverilməz olduğunu bilir, buna baxmayaraq o cür hərəkət edir.

Tərbiyə olunan şəxsin əməli və fikri bir-birinə uyğun gəlmədikdə tərbiyəçi köməyə çatmayı, izahat verməli, düzəliş etməli olur. Soruşturulur: Bu vəzifənin öhdəsindən hansı tərbiyəçi uğurla gələ bilər? Əməli sözündən fərqlənməyən tərbiyəçilər, yoxsa sözü əməlindən fərqlənən tərbiyəçilər? Əlbətdə, birincilər! Çünkü ikincilər işə qarışsara, tərbiyə olunan şəxs ona irad tutə bilər: siz özünüz həmişə dediyiniz kimi hərəkət edirsiniz?

Deməli, şərh olunan faktlarda müəyyən qanuna uyğunluq vardır: tərbiyəçinin sözü ilə əməli bir-birinə uyğun gəldiyi hallar-

da tərbiyə olunanların tərbiyəlilik səviyyəsi artır və əksinə, uyğun gəlmədiyi hallarda tərbiyəlilik səviyyəsi artmır.

Həmin qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: sözə əməlin vəhdəti qanunu.

10. Qanuna uyğunluqları tələbənin bilməsinin zəruriliyi

Ümumiyyətlə, pedaqoji qanuna uyğunluqları, o cümlədən tərbiyəyə aid olan qanuna uyğunluqları və qanunları tələbənin bilməsi azı iki cəhətdən ondan ötrü faydalıdır. Əvvəla, tələbə həmin qanuna uyğunluqların nə dərəcədə həyatı olduğunu öz tələbəlik fəaliyyətində sınadın keçirmək imkanı qazanar. İkincisi, həmin qanuna uyğunluqların mahiyyətini öyrənən, dərk edən, ürəkdən qəbul edən tələbə sinif müəlliini kimi işləyən zaman onları birər-birər tətbiq edər; öz pedaqoji fəaliyyətində bir daha yəqin edər ki, pedaqoji qanuna uyğunluqlara əməl edilməsi təlim-təbiyənin səviyyəsini yüksəltməyin ən etibarlı vasitəsidir.

Tələbə onu da bilməlidir ki, Milli pedaqogikada digər qanuna uyğunluqlar da üzə çıxarılmışdır.

Yönləndici və düşündürücü çalışmalar.

1. Tərbiyə prosesində zidiyyətlərin mahiyyətini düzgün və ya səhv başa düşməyin praktik əhəmiyyəti nədədir?
2. Pedaqoji prosesdə baş verən qanuna uyğunluqların nədən ibarət olduğunu bilmək tərbiyəçiye nə verir?
3. Tərbiyə işinin cərəyan etdiyi mühitin xüsusiyyətlərini tərbiyəçi nə üçün nəzərə almalıdır?
4. Tərbiyə işində tərbiyə olunanlara qarşı yalnız tələbkar olmaq və ya yalnız hörmət etmək nə üçün zərərlidir?
5. Söz və əməlin nisbəti hansı formalarda pozulur?
6. Tərbiyəvi tədbir nə üçün əvvəlcədən planlaşdırılmalıdır?

FƏSİL 25

Tərbiyədə inamlı, yaşıla, fəallıqla, məqsədlə, inkişafla, elmiliklə və üsulların seçilməsi ilə əlaqədar olan qanuna uyğunluqlar.

1. Tərbiyəçinin inam dərəcəsi ilə əlaqədar qanuna uyğunluq

Məktəblorimizin bir çoxunda və bəzi ailələrdə ipə-sapa yatmayan, çətin tərbiyə olunan uşaqlardan şikayətlənlər. Belə uşaqlar haqqında deyirlər: "Qoz beli qəbir düzəldər", "Müləyim də davranırsan, sərt də, lakin heç birinin səmərəsi olmur", "Neçə dəfə izah edirən et, başa düşmür ki, düşmür" və s.

Bu cür nidalar, bu cür əhval-ruhiyyə göstərir ki, tərbiyəçilərimiz arasında tərk-silah olanlar, tərbiyə işində acizlik göstərənlər var. Belə tərbiyəçilər ümidsizliyə qapanır, həmin uşaqların tərbiyəsində uğur qazanımağın qeyri-mümkün olduğunu etiraf etmiş olurlar.

Soruşular: Tərbiyə işində özünü göstərən belə ümidsizliyi nə ilə izah etmək olar? Bunun səbəbləri çox ola bilir. Başlıca səbəblərdən biri uşaq (şagird) şəxsiyyətinə birtərəfli yanaşmaqla bağlı olur. Tərbiyəçi (müəllim və ya valideyn) uşaqda (şagirddə) yalnız nöqsan görür, onun yaxşı cəhətlərinin olub-olmadığı ilə maraqlanır, yaxud maraqlanmaq istəmir. Nöqsanın daim qabardılığını görən, tez-tez tənəli sözlər eşidən uşağı (şagirdin) tərbiyəçiə qarşı müqaviməti təbii olaraq güclənir.

Bunun əksi də müşahidə olunur. Tərbiyə işində inamını itirməyən müəllim və ya valideyn uşaqda (şagirddə) sezdiyi nöqsanı nəzərə alır, onun şəxsiyyətində hansısa yaxşı cəhətləri də arayır, axtarır və tapır. Bu cəhəti qabardır, onu həvəsləndirir, ruhlandırır və deyir:

— Güman edirəm ki, filan nöqsanını da aradan qaldıra biləcəksən.

Faktlar göstərir ki, tərbiyəsi çətin hesab edilən şəxslərlə yaxından maraqlandıqda onlarda ya təşkilatlılıq bacarığını, ya rəqs etmək, ya şəkil çəkmək, ya hansısa musiqi alətində çıalmış bacarığını, futbol, voleybol, şahmat oynamamaq və s. və i.a. bacarıqla-

rını üzə çıxarmaq mümkündür. Nikbin tərbiyəçi həmin uşaqlarda bu cür gözəl xüsusiyyətlərdən hansınisa üzə çıxarıır və onu ön plana çəkərək nöqsanları aradan qaldırmaq üzrə iş aparır və tərbiyə işində uğur qazana bilir.

Təsvir etdiyimiz bu faktlarda müəyyən qanuna uyğunluq özünü göstərir: tərbiyəçinin inamı, nikbinliyi artdıqca, tərbiyə olunanlarda faydalı cəhətləri də üzə çıxarıb, ona istinad etdikcə tərbiyə işində səmərəlilik artır və əksinə, tərbiyəçi inamsızlıq göstərdikcə tərbiyə işində səmərə artmir.

Həmin qanuna uyğunluğun qanun formasında ifadəsi bələdir: tərbiyədə səmərəliliyin inam dərəcəsində asılılığı qanunu.

2. Yaş, fərdi və cinsi xüsusiyyətlərlə əlaqədar qanuna uyğunluq.

Məlumdur ki, yeni nəslin formallaşması bir neçə yaş dövründən keçir: ana bötnində inkişaf dövrü, 1 yaşından 3 yaşadək, 3 yaşıdan 6 yaşadək, 6 yaşıdan 10 yaşadək, 10 yaşıdan 15 yaşadək, 15 yaşıdan 18 yaşadək olan dövrlər.

Eyni yaş dövründə olan uşaqları səciyyələndirən ümumi xüsusiyyətlərdən əlavə, xeyli fərdi xüsusiyyətlər də müşahidə edilir. Bu cür fərdi xüsusiyyətlər sinir sistemi ilə, cəşitmə, görmə və digər duyu orqanları ilə, nitq və təfəkkür ilə, hafızə və diqqətə, iradə ilə, digər psixoloji qüvvələrlə əlaqədar qabarıq şəkildə özünü göstərir.

Cinsi səciyyələndirən əlamətləri də bu deyilənlərə əlavə və etmək lazımdır. Tərbiyə işində uğurlu fəaliyyət göstərmək üçün ayrı-ayrı yaş dövrünü səciyyələndirən fiziki, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə almaq nə qədər vacibdir, hər bir uşaqın, yeniyetmə və gəncin fərdi və cinsi xüsusiyyətləri ilə hesablaşmaq da bir o qədər zəruridir. Çünkü gənc nəslin tərbiyəsində yaş, fərdi və cinsi xüsusiyyətlərə əhəmiyyət verməyən tərbiyəçi ciddi çətinliklərlə qarşılaşır. Bu cür xüsusiyyətlərə diqqət yetirən və onları nəzərə alan tərbiyəçi isə uğura bel bağlaya bilir.

Həyat faktları onu da aydın şəkildə göstərir ki, tərbiyə zamanı uşaqların yaş, fərdi və cinsi xüsusiyyətlərini nəzərə alıb-al-mamaqla tərbiyənin nöticəsi arasında müəyyən asılılıq olur.

Asılılığın mahiyəti isə belədir: tərbiyə olunanların yaş, fərdi və cinsi xüsusiyyətləri tərbiyə zamanı nə qədər diqqətlə öyrənilib nəzərə alınırsa, onların tərbiyəlilik dərəcəsi bir o qədər yüksəlir.

Qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: tərbiyədə yaş, fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması qanunu.

3. Tərbiyə olunanların fəallıq dərəcəsi ilə əlaqədar qanuna uyğunluq

Təcrübə göstərir ki, tərbiyə zamanı tərbiyəçi ilə tərbiyə olunanlar arasında çoxcəhətli, mürəkkəb, qarşılıqlı əlaqələr mövcuddur. Tərbiyə mövzusu üzrə tərbiyəçi və tərbiyə olunanların hazırlanıq dərəcələri, tərbiyə zamanı onların fəallıq dərəcələri tərbiyə işinin nəticəsinə müəyyən təsir göstərir. Məsələn, milli mənlik şüurunu uşaqlarda formalasdırmağa çalışan bəzi tərbiyəçilər ədəbiyyat, incəsənət, elm, mədəniyyət və digər sahələrdən konkret faktlar göstirir və güman edir ki, az da olsa, istəyinə nail olur. Lakin həmin uşaqlarla səhbətdən məlum olmuşdur ki, onların heç də hamısı milli mənlik şüurunun mahiyyətini lazımlıca mənimşəyə bilməmişdir. Nə üçün? Çünkü uşaqlar səhbətin yalnız diniñəyicilərinə çevrilmişlər, tədbirdə onların heç bir fəallığı təmin edilməmişdi.

Uşaqlarda milli mənlik şüurunun formalasdırılmasına bir qədər başqa istiqamətdə yanaşan tərbiyəçilər də vardır. Onlar səhbətin mövzusunu uşaqlarla məsləhətləşərək razılaşdırırlar, sonra milli mənlik şüuruna dair onların anlayış səviyyəsini üzə çıxarırlar, bu əsasda ilkin məlumat verir və tapşırır ki, xalqımızın keçmiş tarixindən, habelə müasir həyatının müxtəlif sahələrdən onlara məlum olan milli mənlik şüurlu şəxsləri müəyyənləşdirsinlər. Uşaqlar tapşırığa əməl edirlər: razılaşdırılmış vaxtda onlar bildikləri və öyrəndikləri faktlar haqqında məlumat verirlər. Müzakirə başlayır, tərbiyəçi müzakirəni yekunlaşdırır. Bu cür hallarda milli mənlik şüurunun formalasması şagirdlərdə intensivləşir. Nə üçün? Çünkü mövzunun müəyyənləşdirilməsinə, faktların toplanmasına və müzakirəsinə uşaqlar fəal şəkildə cəlb olunmuş və tədbirin passiv diniñəyicilərinə deyil, fəal iştirakçılarına, hətta bir növ yaradıcılarına çevrilmişlər.

Göründüyü kimi həmin faktlarada müəyyən qanuna uyğunluq müşahidə edilir: tərbiyə olunanlar tərbiyə işinin passiv iştirakçılara (dinləyicilərinə, müşahidəçilərinə), yəni obyektinə çevrildikdə tərbiyəlilik dərəcəsi o qədər də artır, tərbiyə işinin fəal iştirakçılara (hətta yaradıcılarına), yəni subyektiňə çevrilidikdə tərbiyəlilik dərəcəsi artır.

Həmin qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: tərbiyə olunanaların fəallıq dərəcəsindən tərbiyəliliyin asılılığı qanunu.

4. Tərbiyənin məzmununun məqsəddən asılılığı ilə əlaqədar qanuna uyğunluq

Pedaqoji proses təcrübəsindən məlumdur ki, tərbiyə qarşısında həm qlobal (geniş), həm də lokal (məhdud) məqsəd qoymaq mümkündür. Tərbiyənin qlobal məqsədi ölkə üzrə onun həyata keçirildiyi bütün sahələri əhatə edir və strateji səciyyə daşıyıb uzunmüddətli olur. Lokal, məhdud məqsəd isə hansısa təlim-tərbiyə ocağında, ailədə, konkret şəxslə və ya qrupla əlaqədar nəzərdə tutulur və qısa müddətli olur. Qısa müddətdə həyata keçirilən məqsəd də nəticə etibarı ilə strateji məqsədə xidmət edir.

Sovet dövründə tərbiyənin strateji məqsədi Sovet quruluşuna, kommunizmə sadıq gənc nəsl yetişdirməkdən ibarət olmuşdur. Bu və ya digər təhsil müəssisəsində gündəlik həyata keçirilən konkret tərbiyəvi tədbirlər, onların məzmunu həmin qlobal, strateji məqsədə yönəlmışdı.

Azərbaycan Respublikası dövlət müstəqilliyi qazanandan sonra ictimai, iqtisadi, siyasi və ideoloji vəziyyət kökündən dəyişmişdir. Mövcud reallığımıza uyğun olaraq tərbiyənin qlobal, strateji məqsədi yuxarıda göstərdiyimiz kimi ifadə edilmişdir.

Tədris müəssisələrinin rəhbərləri, müəllimlər və digər təbiyəçilər pedaqoji prosesin qlobal məqsədini həmişə yadda saxlamalıdırular.

İndi Respublikamızın təhsil sisteminin bütün mərhələlərinin də təlim-tərbiyə və təhsil işinin məzmunu həmin strateji məqsəd baxımından təzələnir, irili-xirdalı təşkil olunan tərbiyəvi tədbirlər.

lərin hamısı strateji məqsədə xidmət edir. Deməli, tərbiyə işinin məzmunu məqsədindən asılı olaraq dəyişir.

Məsələnin mahiyyəti həm də orasındadır ki, bu asılılığı bilməyin və ya bilməməyin və onu işdə nəzərə almağın və ya alma-mağın tərbiyəlilik səviyyəsinə dəxli vardır; birinci haldə, yəni asılılığın obyektiv olduğunu bilən, onu öz işində nəzərə alan tərbiyəçi hər bir konkret halda qarşısına qoyduğu məqsədə uyğun gələn materiallar (məzmun) seçir və tədbiri həyata keçirir, səmərə xeyli artır.

Bunun əksi də müşahidə olunur: asılılığın mahiyyətindən xəbərsiz olan, hətta bəzən topladığı faktik materiala uyğun məqsəd müəyyənləşdirilməyə çalışan tərbiyəçi də, alim pedaqoq da olur. Belələrinin işi pərakəndəliyi, formallığı ilə səciyyələnir; səmərəsi azalır. Göründüyü kimi, burada da qanuna uyğunluq mövcuddur: Hər bir konkret halda tərbiyə işinin məzmunu həm yaxın, həm də uzaq (strateji) məqsədə uyğun seçildikdə və tərbiyə işi bu zəmində aparıldığda onun səmərəsi artır. Həmin qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: tərbiyə işi məzmununun məqsəddən asılılığı qanunu.

5. Tərbiyənin inkişafetdirici imkanları ilə əlaqədar qanuna uyğunluq

Tərbiyə işinin məzmunu, onun təşkili formaları, orada istifadə olunan üsullar, tərbiyəçinin şəxsi keyfiyyətləri tərbiyə olunanların psixoloji inkişafına, yəni diqqətlərinin, təxəyyül və təfəkkürlərinin, iradi keyfiyyətlərinin, hafızosının, digər psixoloji qüvvələrinin inkişafına müəyyən dərəcədə təsir göstərir. Lakin bu təsirin dərəcəsi az da, çox da ola bilir. Həmin dərəcə tərbiyəçinin hazırlıq səviyyəsindən asılı olur.

Tərbiyə zamanı tərbiyəçi öz nitqində məntiq qaydalarına ciddi əməl etdikdə, fikrini tutarlı elmi faktlarla sübuta yetirdikdə, fakt və hadisələri müqayisə etdikdə, müqayisədən müəyyən nəticələr çıxartdıqda, ümumiləşmələr apardıqda, bu cür mühakimə tərzlərini tərbiyə olunanalara aşılamağa çalışdıqda onların psixoloji inkişafı daha sürətlə gedir.

Təəssüf ki, bunun əksi də müşahidə olunur. Necə gəldi danışan, nitqində məntiq qaydalarına əməl etməyən, inandırma, is-

bat üsullarından, müqayisədən uzaq düşən, amirliyə meyl göstərən, tərbiyə olunan şəxslərin psixoloji inkişafı qayğısına qalmayan tərbiyəçi yaxşı nümunəyə çevrilmir; onların psixoloji inkişafı isə ləngiyir. Bu cür faktlarda müəyyən qanuna uyğunluq aydın şəkildə sezilir: tərbiyə işinin psixoloji inkişaf imkanlarına malik olduğunu tərbiyəçi bildikdə və bu imkanlardan istifadə etdikdə tərbiyə olunanlarda psixoloji qüvvələrin inkişaf səviyyəsi yüksəlir və əksinə...

Bu qanuna uyğunluğu qanun formasında ifadə edək: müəllimin səriştəliliyindən psixoloji inkişafın asılılığı qanunu.

6. Tərbiyənin elmiliyi ilə əlaqədar qanuna uyğunluq

Həyat faktları göstərir ki, hər bir konkret halda tərbiyə işinin məqsədində, təşkili formasında, istifadə olunan üsulların seçilməsində və tətbiqində müəyyənliliyin olub-olmadığı alinan nəticəyə təsir göstərir.

Məqsəd tərbiyəçi üçün tam aydın olduqda, tərbiyə işinin formaları arasında, məsələn, məhz hərbi idman oyunlarının keçirilməsi, üsullardan isə yalnız avtomat silahın sökülbüb-yığılması üzərində dayanıldığı əsaslandırıldıqda tərbiyə işinin uğuru artır. Çünkü bu cür hallarda tərbiyəvi tədbir hər bir cəhətdən ölçü-lüb-biçilmiş olur, onun elmiliyi təmin edilir.

Keçiriləcək tərbiyəvi tədbirin məqsədi tərbiyəçi üçün tam aydın olmadıqda, işin forması, orada tətbiq ediləcək üsul və istifadə olunacaq vasitələr təsadüfi xarakter daşıdıqda, yəni lazımlıncə əsaslandırılmışdıqda tədbirin səmərəsini artırmaq çətinləşir. Çünkü bu cür hallarda tərbiyəvi tədbirin elmiliyi təmin edilmir. Göründüyü kimi, burada müəyyən qanuna uyğunluq diqqəti cəlb edir: tərbiyə işinin bütün cəhətləri hər bir konkret halda tərbiyəçi tərəfindən əsaslandırılaraq keçirildikdə səmərəsi artır. Bu qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: tərbiyə işinin elmiliyi qanunu.

7. Tərbiyə üsullarının seçiləməsi ilə əlaqədar qanuna uyğunluq.

Məlumdur ki, tərbiyə işində istifadə olunan üsullar çoxdur. Konkret tərbiyəvi tədbir zamanı üsulların hamisində deyil, bi-

rindən və ya ikisindən istifadə edilir. Hansı üsuldan və ya üslardan? Sualın cavabı birmənalı deyil. Bəzi tərbiyəçilər, adətən, alışdıqları üsullara müraciət edirlər, nə üçün məhz filan üsula əl atdıqlarını əsaslandırma bilirlər. Nəticədə tərbiyə işinin səviyyəsini yüksəltmək olmur. Çünkü bu cür hallarda aşilanacaq mənəvi keyfiyyətin tərbiyə olunanlarda tərbiyəlilik dərəcəsi öyrənilmir və deməli, nəzərə alınır.

Pedaqoji təcrübəsi zəngin olan tərbiyəçilər bir qədər fərqli mövqedən çıxış edirlər. Onlar hər bir konkret halda aşılamaq istədikləri mənəvi keyfiyyətləri öz uşaqlarında (şagirdlərində) tərbiyəlilik səviyyəsi ilə maraqlanırlar; bu səviyyəni nəzərə alır və səviyyəyə uyğun gələn üsullar seçirlər. Belə tərbiyəçilər üçün aydındır ki, məsələn, hərbi vətənpərvərlik üzrə tərbiyəlilik dərəcəsi şagirdlərdə, uşaqlarda müxtəlif ola bilir: hərbi vətənpərvərliyə dair ya heç anlayış olmur, ya müəyyən anlayış olur; yaxud müəyyən bacarıq olmur.

Həmin səviyyədən asılı olaraq istifadə ediləcək üsullar da başqa-başqa olur. Əgər tərbiyə olunanlarda hərbi vətənpərvərlik üzrə müəyyən anlayış varsa, lakin zəruri bacarıqlar yoxdursa, bu halda anlayışların formallaşmasına deyil, bacarıq və vərdişlərin formallaşmasına xidmət edən üsullara əl atılır; məsələn, hərbi idman oyunları təşkil edilir. Nəticə uğurlu olur.

Həmin faktlardakı qanuna uyğunluğu sezmək mümkündür: Hər hansı mənəvi keyfiyyəti şagirdlərdə formalasdırmaq üçün müəllimin (valideynin) seçdiyi üsul (üsullar) tərbiyə olunanlarda həmin keyfiyyət üzrə tərbiyəlilik dərəcəsinə uyğun gəldikdə səmərə verir. Bu qanuna uyğunluğun qanun formasında ifadəsi belədir: tərbiyə üsulunun tərbiyəlilik dərəcəsinə uyğun seçiləsi qanunu.

Milli pedaqoqikada müəyyənləşdirilmiş həmin qanuna uyğunluqlar tərbiyə işini uğurla həyata keçirmək üçün istinad edilən prinsiplərin elmi əsasını təşkil edir.

Yönləndici və düşündürücü çatışmalar.

1. Tərbiyədə ziddiyətlərin olduğunu bilmək tərbiyə işinə praktik nə verir?

2. Pedaqoji prosesdə cərəyan edən qanuna uyğunluqların olduğunu bilməyiən müəllimə faydası nədən ibarətdir?
3. Tərbiyənin mühitlə əlaqəsindəki qanuna uyğunluq necə ifadə olunmuşdur?
4. Şagird şəxsiyyətinə hörmət və tələbkarlıqla əlaqədar olan qanuna uyğunluğun mahiyyətini bilməyin müəllim üçün əhəmiyyəti nədir?
5. Tələblərlə, söz və əməllə, fəallılıqla, inam dərəcəsi ilə əlaqədar olan qanuna uyğunluqların mahiyyətindən hali olmağın praktik əhəmiyyətini açın.

FƏSİL 26

Tərbiyənin prinsipləri məsələsinin ədəbiyyatda qoyuluşu.

1. Məsələnin ənənəvi pedaqogikada qoyuluşuna dair

Soruşmaq olar, tərbiyənin prinsipləri məsələsinin tarixinə aid burada verilən məlumatın tələbə üçün nə əhəmiyyəti var, lki cəhətdən faydası var, həm tələbə kimi, həm də gələcək müəllim kimi. Sınıf müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumuna aid sənədə əsasən bakalavr pilləsində təhsil alan tələbə təlim-tədris sahəsində bilik və bacarıqlarla yanaşı, elmi tədqiqat sahəsində də müəyyən bilik və bacarıqlar əldə etməli, hətta buraxılış işləri də yazış mütədafiə etməlidirlər. Digər tərəfdən bugünkü tələbə sabahın sınıf müəllimidir.

Yuxarıda adını çəkdiyimiz sənəddə sınıf müəlliminin fəaliyyət istiqamətlərindən ikisi verilən suala cavabla birbaşa səsləşir. Onlardan biri belədir, “Tədqiqetmə və tətbiqetmə”; digəri isə belə, “Mühakiməyürütmə və əsaslandırma”. Buradan irəli gələn nəticələrdən biri tələb edir ki, sınıf müəllimi öz təcrübəsini elmi işçi kimi daim nəinki təhlil etməli, müəyyən nəticələr çıxarmalı, həm də onları elmi cəhətdən sübut etməli, ehtiyac olarsa, aldiği nəticənin yeni olub - olmadığını əsaslandırmalı, o cümlədən tarixinə toxunmalı olur.

Bu mənada tərbiyə prinsipi anlayışının tarixinə dair araşdırmanın burada həm tələbə üçün, həm də müəllim üçün nümunə kimi verilməsi faydalı hesab edilir.

Məsələnin azacıq da olsa tarixi ilə maraqlanan tələbələr olur. Bu ehtiyacı nəzərə alaraq keçmişə nəzər salmaq faydalıdır.

Tərbiyənin prinsiplərinə dair pedaqoji ədəbiyyatda geniş yayılmış anlam belədir: Tərbiyə işinin uğurla nəticələnməsi üçün irəli sürürlən tələblər. Soruşmaq yerinə düşərdi: müasir şəraitdə həmin anamlı tam razılaşmaq olarmı? Bizeç, olmaz! Nə üçün? Çünkü, əvvəla, həmin anlamdan aydın olmur ki, tərbiyənin prinsipləri necə müəyyənləşdirilir? İkincisi, tərbiyənin prinsipləri müəyyənləşdirilərkən hansı meyar əsas götürülür? Üçün-

cüsü, tərbiyənin prinsiplərini səciyyələndirən ümumi xüsusiyyətlər varmı? Varsa hansılardır?

Tərbiyənin prinsiplərinə əmənəvi pedaqogikada həmin anlaım bu cür sualları başa düşməyə imkan vermir. Nəticədə tərbiyə prinsiplərinin həm miqdarında, həm də adlarında subyektivliyə yol açılır, elmilikdən uzaq düşülür; pedaqogikaya dair tədris vəsaitləri müəlliflərinin münasibətləri bir çox halda bir-birindən köklü şəkildə fərqlənir.

Tərbiyənin prinsipləri haqqında nəzəri fikirlərin qeyri-müəyyənliyi, subyektivliyi, elmdən uzaq düşməsi isə tərbiyə ilə əməli şəkildə məşğul olan şəxslərin fəaliyyətini çətinləşdirir. Bu məlumatlar gələcəkdə tərbiyə işi ilə məşğul olacaq tələbəni nəzəri cəhətdən hazırlamalı, onun gözünü açmalıdır.

Tərbiyənin prinsipi məsələsinə münasibətdə müxtəliflik. Pedaqogika üzrə bir sıra tədris vəsaitlərinin müəllifləri tərbiyənin prinsipi məsələsinə toxunmurlar. “Obşije osnovi pedaqoqiki” (Moskva, “Prosvetenie”, 1967), “Osnovu vuzovskoy pedaqoqiki” (Leninqrad, 1972), “Pedaqogika” (Moskva, “Prosvetenie” 1998), “Pedaqoqika, Kurs leksiy” (Moskva, “Yurayt”, 1998) adlı tədris vəsaitlərinin müəllifləri deyilənlərə misaldır. Tərbiyənin prinsipləri məsələsinə toxunmamaq həmin kitabların köklü nöqsanlarına aid edilməlidir.

Tərbiyə prinsipləri məsələsinə xüsusi diqqət yetirmək halları isə çoxdur.

Tərbiyə prinsiplərinin miqdarında müxtəliflik. Təəssüf ki, sonuncu qəbildən olan tədris vəsaitlərindəki fikirlər üst-üstə düşmür. Bəzi pedaqoji mənbələrdə tərbiyənin 5, digərində 7, başqalarında 10 və s. qədər prinsip olduğu göstərilir. Məsələn, aparıcı sovet pedaqoqlarının çap etdikləri “Pedaqoqika” da (Moskva, 1968) tərbiyə 7, 2000-ci ildə Azərbaycanda A. Abbasov, H. Əlizadənin çap etdikləri “Pedaqogika” da 10, 1996-ci ildə “Maarif” nəşriyyatı tərəfindən nəşr olunmuş “Pedaqogika” da isə 13 prinsipin adı çəkilir.

Məsələnin mahiyyəti təkcə ondan ibarət deyil ki, tərbiyənin prinsiplərinin miqdarı barədə fikirlər müxtəlifdir. Başlıca cəhət budur ki, heç bir müəllif təklif etdiyi tərbiyənin prinsiplərinin

miqdarını əsaslandırmıağā təşəbbüs göstərməmişdir. Bu səbəbdən də həmin fikirlər sübyektiv səciyyə daşıyır, oxucunu inandırırıñ.

Tərbiyə prinsiplərinin adlarında müxtəliflik. İndiyədək, tərbiyə prinsiplərinin nəinki miqdarında, adlarında da müxtəliflik hökmü sərmüşdür. Belə çıxır ki, pedaqogikada tərbiyə prinsiplərinin adları da elmi cəhətdən əsaslandırılmışdır. Məsələn, eyni prinsip bir mənbədə “tələbkarlıq və hörmət”, digər mənbədə “uşaq şəxsiyyətinə hörmət etmək və ondan tələb etmək”, başqa mənbədə “ hörmət və tələbkarlığın birləşdirilməsi” kimi adlandırılır.

Digər prinsiplərin adlarında da bu cür qeyri-müəyyənlik hökmü sərmüşdür.

Bir tədris vəsaitində adı çökilən bəzi prinsiplərin başqa tədris vəsaitində olmaması halları da vardır.

Eyni prinsipin müxtliñ mənbələrdə başqa-başqa adlandırılması, yaxud bir mənbədə olması, digərində isə adların çökiləməsi göstərir ki, müəlliflər tərbiyə prinsiplərini adlandırarkən heç bir meyara söykənməmişlər, subyektiv mülahizələrə üstünlük vermişlər.

Tərbiyə prinsiplərinin adlarına və miqdarına aydınlıq gətirmək üçün Milli pedaqogikada təşəbbüs göstərilmişdir; tərbiyənin qanuna uyğunluqları burada etibarlı elmi meyara çevrilmişdir.

2. Milli pedaqogikada tərbiyə prinsiplərinin qanuna uyğunluqlar əsasında müəyyənlenəşdirilməsi.

Nəhayət, tərbiyə prinsiplərinin miqdarında da, adlarını da tərbiyə prosesinin qanuna uyğunluqları əsasında dəqiqləşdirmək mümkün olmuşdur. Fikrimizi əyanılıklə əlaqədar konkretləşdirək. Milli pedaqogikada isbat olunmuşdur ki, pedaqoji prosesdə əyani vasitələrdən istifadə ilə təlim-tərbiyə alan şəxslərin təhsillilik dərəcəsi arasında müəyyən fərq olur. Asılılığın mahiyyəti belədir: pedaqoji prosesdə hər hansı əyani vasitə nümayiş etdirilərkən, öyrənənlərin diqqəti həmin əyani vasitə ilə möhdudlaşdırıldıqda, onlarda əsasən konkret təsəvvür formalasılır: həmin əyani vasitə ilə əlaqədar öyrənilməli olan anlayış isə, adətən, kölgədə qəhr.

Pedaqoji prosesdə əyani vasitələrdən istifadənin başqa halları da müşahidə olunur. Bu cür hallarda əyanılıkdən istifadə

müəllimin əlində məqsəd deyil, məqsədə çatmaq vasitəsinə-müvafiq anlayışın formallaşması vasitəsinə çevrilir; müəllim dirləyicilərin diqqətini nümayiş etdirdiyi əşyanın (hadisənin) əlamətlərinin eynicinsli digər əşyalarda (hadisələrdə) də olduğuna yönəldir. Məsələn, üçbucaqlı anlayışının şagirdlərdə formallaşması üçün əvvəlcə bir üçbucaqlı (sivribucaqlı üçbucaq) nümayiş etdirilir; sonra onun digər növləri: korbucalı üçbucaq, düzbucaqlı üçbucaq nəzərdən keçrilir; onların bucaqlarının və tərəflərinin vəziyyətindən asılı olmayıaraq, hamısı üçün üç bucağın və üç tərəfin ümumi, səciyyəvi əlamət olduğu xüsusi qabardılır. Nəticədə əyanılık təhsildən ötrü vacib olan anlayışın (bizim misalda üçbucaqlı anlayışının) formallaşmasına xidmət edir.

Göründüyü kimi, qısaca təsvir etdiyimiz faktlarda müəyyən qanuna uyğunluğun varlığı aydın sezilir. Həmin qanuna uyğunluq isə belədir: əyani vasitələrdən istifadə zaməni şagirdlərin diqqəti yalnız müşahidə olunan əşya (hadisə) çərçivəsində qaldıqda onlarda əsasən təsəvvürün formallaşmasına, həmin əşyanın (hadisənin) əlamətlərinin eyni tipli digər əşyalarda (hadisələrdə) də olduğu müəyyənləşdirilərək ümumuişdirildikdə isə şagirdlərdə anlayışların formallaşmasına imkan yaranır.

Həmin qanuna uyğunluqdan tərəyən prinsip isə ənənəvi şekildə olduğu (əyanılık prinsipi) kimi deyil, əyanılıyin anlayışa xidmət etməsi prinsipi kimi ifadə edilməlidir.

Göründüyü kimi, tərbiyə prinsiplərinin elmi əsasları var. Bu, tərbiyə qanuna uyğunluqlarıdır. Milli Pedaqogikada tərbiyənin 13 qanuna uyğunluğu üzə çıxarılmışdır; yəni, tərbiyənin o qədər də prinsipi elmi cəhətdən əsaslandırılmışdır.

Tərbiyənin prinsipi məfhumu səciyyələndirən əlamətlər. Yuxarıdakı şərhdən belə bir nəticə çıxır ki, tərbiyənin prinsipi məfhuminun mahiyyətini yeniləşdirmək lazımdır. Bu məqsədlə həmin məfhumu səciyyələndirən başlıca əlamətlər açılmalıdır. Belə əlamətlərdən biri tərbiyə prinsipinin müvafiq qanuna uyğunluqla bağlılığıdır. Çünkü tərbiyə prinsipi tərbiyənin müəyyən qanuna uyğunluqlarından irəli gəlir, deməli, ikinci birincinin elmi əsasıdır.

Tərbiyə prinsipinin elmi əsasları, yəni müvafiq qanuna uyğunluqdan törəmə olduğunu bilən və öz əməli işində onu nəzərə alan tərbiyəçinin fəaliyyəti iki cəhətdən uğurlu olur. O, həm elni cəhətdən silahlanır, həm də müvafiq prinsipi əldə rəhbər tutur. Deməli, tərbiyə prinsipinin təsir gücünə malik olması da onun başlıca əlamətlərindən biridir.

Tərbiyə prinsipi, adətən, davranışla əlaqədar olan mənəvi dəyərlərin formallaşdırılmasında nəzərə alınır.

Göstərilən əlamətləri nəzərə alaraq, Milli pedaqogikada tərbiyə prinsipi məfhumunun mahiyyəti bələ başa düşülür: tərbiyənin müvafiq qanuna uyğunluğundan irəli gələn, davranışla əlaqədar milli və ümuməşəri dəyərlərin formallaşmasına güclü təsir göstərən aparıcı ideyaya onun prinsipi deyilir.

Bu cür başa düşülən prinsipləri ayrılıqda səciyyələndirək.

3. Tərhiyədə münasib şəraitin yaradılması, məqsədyönüllük, planlılıq, həyatla əlaqəlilik, tələbkarlıqla hörmətin vəhdəti prinsiplərinin səciyyələndirilməsi.

Tərbiyə işi üçün münasib şəraitin yaradılması prinsipi. Milli pedaqogikada isbat olunmuşdur ki, tərbiyə işinin səmərəlilik dərəcəsi həyata keçirildiyi mühitdən də asılıdır. Cəmiyyətdə sosial-iqtisadi və siyasi-mədəni durumun necəliyi, tədris məssisələrinin zəruri avadanlıqla təchizi vəziyyəti, binasının və otaqlarının gigiyenik tələblərə nə dərəcədə cavab verməsi, məktəbdə mənəvi-psixoloji mühitin xarakteri şagirdlərdə tərbiyə işinin səviyyəsini yüksəldə də, aşağı sala da bılır.

Faktlar döñə-döñə isbat edir ki, məsələn, məktəb rəhbərləri ilə müəllimlər arasında, müəllimlərin özləri arasında, müəllimlərlə şagirdlər və onların valideynləri arasında dedi-qodu, çəkişmələr olan şəraitdə şagirdlərin təlim-tərbiyə işini uğurla təşkil etmək xeyli çətinləşir. Bunun əksi də müşahidə olunur. Mənəvi-psixoloji mühitin sağlam olduğu məktəblərdə isə təlim-tərbiyə işinin öhdəsindən gəlmək xeyli asanlaşır.

Bu cür həyat faktlarında olan qanuna uyğunluğu xatırlamaq yerinə düşərdi. Qanuna uyğunluq isə belədir: maddi-texniki və mənəvi-psixoloji mühiti namənasib olan məktəbdə tərbiyə işi çə-

tinləşir; maddi-texniki və mənəvi-psixoloji mühiti münasib olan məktəbdə işa tərbiyə işi asanlaşır.

Açılan qanuna uyğunluqdan və dilə gətirilən qanundan mənitiqi olaraq belə bir prinsip törəyir: tərbiyə işi üçün münasib şəraitin yaradılması prinsipi.

Tərbiyənin məqsədönlülük prinsipi. Bilmək lazımdır ki, bu prinsip əsasında belə bir qanuna uyğunluq durur: tərbiyə işinin məqsədi nə qədər düzgün müəyyənləşdirilib həyata keçirilirsə, onun səmərəsi bir o qədər artır.

Qanuna uyğunluğu bilən tərbiyəçi (müəllim, valideyn) hər bir konkret halda apardığı tərbiyə işinin, keçirdiyi tərbiyəvi tədbirin məqsədini aydın təsəvvür etməli olur. Həyata keçirdiyi müddətə və aşılanan mənəvi keyfiyyətin məzmununa görə tərbiyə yaxın məqsədə də, uzaq məqsədə də xidmət edə bilər. Tərbiyəçi uşaqlara, məsələn, səliqəlilik və ya doğruçuluq kimi keyfiyyət aşılamaq üzrə tərbiyə işi aparırsa, yaxın məqsəd güdnmış olur. Tərbiyəçi qarşıya uzaq məqsəd, (strateji məqsəd) də qoyur, respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını qorumağa, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan vətəndaşlar yetişdirmək. Atalar gözəl deyib: niyyətin hara, mənzilin ora.

İsbat olunmuşdur ki, tərbiyə işinin məzmunu da, onun təşkili formaları da qarşıya qoyulan məqsəddən asılı olaraq müxtəlifləşir. Hər bir halda tərbiyə işinin məqsədini özü üçün dəqiqləşdirən tərbiyəçi həmin məqsədə xidmət edən işin məzmununu və formasını seçir və nəticədə uğur qazanır. Məqsəd aydın olmadıqda tərbiyə işinin məzmununu və forması təsadüfiliyi ilə səciyyələnir və istənilən səmərəni vermir.

Tərbiyə işinin planlaşdırılması prinsipi. Yeni pedaqoji ədəbiyyatdan xəbəri olan tərbiyəçi bu prinsipin əsasında duran qanuna uyğunluğu bılır: formasından asılı olmayaraq qarşıdağı tərbiyəvi tədbir, tərbiyə işi nə qədər diqqətlə ölçülüb-biçilirsə gözlənilən nəticə bir o qədər səmərəli olur və tam həyata keçirilir. Bu qanuna uyğunluqdan hali olan tərbiyəçi tədbirin vaxtını, iş-tirakçıların tərkibini, kimlərin danişacağını, konkret faktlardan,

əyanılıkdən, texniki vəsaitlərdən istifadə edəcəyini və s. cəhətləri dəqiqləşdirməli olur. Belə olduqda tərbiyə işi səmərə verir. Başqa hallar da müşahidə olunur. Beləki qarşidakı tərbiyə işi (müşahidə, müzakira, məruzə, teatra kollektiv baxış, ekskursiya, tarixi hadisənin qeyd edilməsi və s. və i.a.) lazıminca planlaşdırılmadıqda istonilən nəticə əldə etmək çətinləşir.

Deməli, tərbiyə işində uğur qazanmaq üçün həm də tərbiyənin planlaşdırılması prinsipini bilmək və onu nəzərə almaq gərəkdir.

Tərbiyənin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsipin əsasında duran qanuna uyğunluq belədir: tərbiyəvi tədbirin mözmunu real həyat faktları ilə zənginləşdirildikdə onun səmərəliliyi artır; quru sözçülüyüə çevrildikdə səmərə artırmır. Qanuna uyğunluğu nəzərə alan tərbiyəçi hər hansı tərbiyəvi mövzuda söhbət apararkən, məruzə və ya mühazirə oxuyarkən, disput keçirərkən, digər tədbir təşkil edərkən çalışır ki, ətraf mühitdən, tarixdən, mədəniyyət və incəsənətdən, ədəbiyyatdan alınan faktlara istinad etsin, ümumi, mücərrəd fikirlərə yer verməsin. Belə olduqda tərbiyəvi tədbir qarşısında qoyulmuş yaxın və uzaq məqsədə uğurla qovuşmaq imkanı xeyli genişlənir; tədbirin aparıcı ideyası tərbiyə olunanlar tərafından asanlıqla qarınılır, qəbul edilir və özünükülləşir.

Tərbiyədə tələbkarlıqla hörmətin vəhdəti prinsipi. Bu prinsip aşağıdakı qanuna uyğunluqdan törəmədir: tərbiyəçinin yalnız tələbkar olduğu, yaxud yalnız hörmət göstərdiyi hallarda şagirdlərin tərbiyəlilik səviyyəsi yüksəlmir, tələbkarlığı ilə hörmətinin vəhdətdə olduğu hallarda isə onların tərbiyəlilik səviyyəsi yüksəlir. Belə bir qanuna uyğunluğu nəzərə alan tərbiyəçi çalışır ki, uşaqlara münasibətdə hörmətlə tələbkarlığını üzvi şəkildə əlaqələndirsən; çünkü, yalnız tələbkar olaməq, yaxud yalnız hörmətə uymaq özünə olan rəğbəti sarsıdır, şöhrət gətirmir. Bu həqiqəti müdriklər də bilmış və müxtəlif formada ifadə etmişlər. Məsələn, Mirzə Rəcəb Vəssaf fikrini poetik şəkildə belə yazmışdır:

“Şirino, acıya məna ver dərin,
Nə çox acı ol, nə də çox şirin”.

Tərbiyə məqsədi ilə göstərilən tələbkarlıq uşaq şəxsiyyətini alçaldan təhqirdən, hədə-qorxudan, zoraklıqlıdan uzaq olur, ağıla, inandırmaya, faydalılığa əsaslanır. Uşaq qarşısında qoyulan tələb, ona verilən tapşırıq və ya göstəriş amirənə tonda deyil, müləyim tonda olmalıdır. Atalar gözəl deyib: ho-ho var dağa qaldırır, ho-ho var dağdan endirir.

Həmin prinsip nəzərdə tutur ki, verilən tapşırığı, göstərişi, tələbi yerinə yetirən uşağı tənəli sözlər deyilməsin, köməklik edilsin.

4. Tərbiyədə tələblərin vahidliyi, sözlə əməlin vəhdəti, nikbinlik, tərbiyənin inkişafetdirici, tərbiyə işinin elmiliyi üsulunun tərbiyəlilik dərəcəsinə uyğun seçilməsi prinsiplərinin səciyyələndirilməsi.

Tələblərdə vahidlik prinsipi. Bu prinsipi şərtləndirən qanuna uyğunluq belədir: tərbiyə olunanlar qarşısında başqa-başqa şəxslərin qoymuşları tələblərdəki müxtəliflik tərbiyə işini nə qədər çətinləşdirir, tələblərdə vahidlik tərbiyə işini bir o qədər asanlaşdırır. Bu qanuna uyğunluğun mahiyyətindən xəbərdar olan tərbiyəçilər (valideynlər və ya müəllimlər) eyni hala, məsələn, ev tapşırıqlarının vaxtında icra olunub-olunmamasına, dərsə gecikib-gecikməməsinə və s. hallara başqa-başqa mövqedən deyil, eyni mövqedən münasibət göstərsinlər. Onlar Krilovun məşhur təmsilini də xatırladırlar ki, balıq, ördək və xərçəng başqa-başqa səmtə hərəkət etdiklərindən arabanı yerindən tərpətmək mümkün olmur. Atalar da gözəl deyib: iki yerə baxan çəş qalar.

Ailə tərbiyəsində valideynlər, məktəb tərbiyəsində müəllimlər, gəncliyin tərbiyəsində valideynlər vahid mövqedə durannda, uşaqlara, yeniyetmələrə və gənclərə eyni tələblərlə yanaşdıqda uğur xeyli reallaşır.

Uşaqların fəaliyyətində üzə çıxan cini hala ata bir cür, ana başqa cür münasibət göstərdikdə, şagirdlərin fəaliyyətində müşahidə edilən cini faktə müəllimin biri digərindən fərqli münasibət göstərdikdə tərbiyə işi çətinləşir.

Tərbiyədə sözlə əməlin vəhdəti prinsipi. Həmin prinsip belə bir qanuna uyğunluqdan əmələ gəlmışdır: tərbiyəçinin sözü

ilə əməli bir-birinə uyğun gəldiyi hallarda tərbiyə olunanların tərbiyəlilik səviyyəsi yüksəlir; Uyğun gəlmədiyi hallarda tərbiyəlilik səviyyəsi yüksəlmir. Bu qanuna uyğunluq tələb edir ki, tərbiyəçi (valideyn, müəllim və s.) dediyi kimi, məsləhət gördüyü ki-mi hərəkət etsin. Belə olduqda valideyn uşaq üçün, müəllim şagird üçün faydalı nümunə olur. Əməlinin söylədiyi fikrə uyğun gəlməyən valideyn uşağı, müəllim isə şagirdin gözündə hörmətdən düşür: tərbiyə işində uğur qazana bilmir. Bu fikir atalar söz-lərində də əks olunmuşdur: “Kişinin sözü ilə işi bir olsun gərək”, “Adamın dili ilə ürəyi bir olsun gərək”.

Keçmiş söz ustadlarımız da belə düşünmüştür. Məsələn, böyük Əvhədi xəbərdarlıq edir:

“Sözün, qəlbin, işin əgər olsa düz,

Sən hər istəyinə çatarsan sözsüz ”.

Sözlə əməlin üst-üstə düşməsi prinsipi yalnız valideynlərə və ya müəllimlərə aid deyil: uşaqlarla, yeniyetmə və gənclərlə temasda olan bütün tərbiyəcilərə, insanlarla ünsiyyətə girən bütün şəxslərə də aiddir.

Tərbiyədə nikbinlik prinsipi. Bu prinsipin nəşət etdiyi qanuna uyğunluq belədir: gənc nəslin tərbiyəsində müəllimin və ya valideynlərin inamı, nikbinliyi artdıqca, tərbiyə işində səmərəlik də artır; tərbiyəçinin inamsızlıq göstərdiyi hallarda isə səmərəsi artır. Həmin qanuna uyğunluğa əsaslanan tərbiyəçi yəqin edir ki, tərbiyəsi mümkün olmayan, tərbiyəyə yatmayan uşaq və ya şagird yoxdur və ola da bilməz. Hər hansı uşağı, yeniyetmənin, yaxud gəncin şəxsiyyətində müşahidə edilən nöqsanlar yanlış tərbiyənin və qüsurlu mühitin möhsulu olur. Belələrinin arasında şəxsiyyəti başdan-başa qüsurlardan ibarət olanlara rast gəlmək mümkün deyil. Çünkü tərbiyəsi çətin hesab edilən hər bir uşağı, yeniyetmə və ya gəncin şəxsiyyətində müsbət cəhətlər də olur. Nikbinlik prinsipi tələb edir ki, tərbiyəsi çətin hesab edilən adamin şəxsiyyətində bəzilərinin görə bilmədiyi faydalı cəhətlər üzə çıxarılsın: belə cəhətlərə istinad edərək, bu cəhətləri qabarda-raq mövcud olan nöqsanları tədricən aradan qaldırmaq üçün ardıcıl iş aparılsın.

Nikbinlik prinsipi insana, onun imkanlarına inam hissi aşırı-
layır; bu və ya digər şəxslər yalnız nöqsan axtarmağı, yaxşı cəhətləri
görə bilməməyi isə yol verilməz hesab edir.

Adamlarda yalnız nöqsan axtaranları, yaxşı cəhətləri gör-
məyi bacarmayanları nəzərdə tutan Sədinin kəlamını burada xa-
tırlatmaq yerinə düşərdi:

“Öğər eyib görməyi adət eyləsən,
Tovuzda sən çirkin ayaq görərsən”.

Təəssüfə qeyd etməliyik ki, son zamanlar insan xarakteri-
ni, onun müsbət və mənfi xüsusiyyətlərini, o cümlədən qabiliyyə-
yətlərini allah vergisi hesab eləyənlərin sayı artmışdır. Belələri,
təbii olaraq, nikbinlik prinsipindən də uzaq düşürlər.

Yaş, fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması princi-
pi. Həmin prinsip bu qanuna uyğunluqdan irəli gəlir: tərbiyə olu-
nanların yaşı, cinsi və fərdi fiziki, fizioloji və mənəvi keyfiyyətlə-
ri tərbiyə zamanı nə qədər diqqətlə nəzərə alınırsa, onların tərbi-
yəlilik səviyyəsi bir o qədər yüksəlir.

Bu qanuna uyğunluğa istinad edən tərbiyəçi çalışır ki, tərbi-
yəsi ilə məşğul olacağı şəxsin (şəxslərin) hansı yaş dövründə ol-
duğunu, həmin yaş dövrünü səciyyələndirən xüsusiyyətlərin nə-
dən ibarət olduğunu, oğlan və ya qız olduğunu, bir şəxs kimi hə-
rəsinə ayrılıqda xas olan xüsusiyyətlərin necəliyini mümkün qə-
dər ətraflı öyrənsin və öz işində onları nəzərə alınsın.

Bu həqiqət müdriklərimizə də məlum olubdur. Atalar sö-
zündə təsadüfi deyilməmişdir: “Güçünə bax, şələni bağla”.

Böyük Nizami məsləhət görürdü:
“Güclünün yanına güclünü göndər,
Alimin üzünü alıma döndər”.

Fəallığın təmin olunması prinsipi. Prinsipin əsasında duran
qanuna uyğunluq belədir: tərbiyə zamanı uşaqlar passiv iştirakçıla-
ra çevrildikdə tərbiyəlilik dərəcəsi o qədər də artırmır, onlar tərbiyə
işinin fəal iştirakçılarına çevrildikdə tərbiyəlilik dərəcəsi artır.

Bu qanuna uyğunluq tərbiyəcidən tələb edir ki, tərbiyə za-
manı uşaqların istək və arzularını öyrənsin, nəzərə alınsın, onların
fəallığını təmin etsin.

Belə olduqda tərbiyə olunanlar tərbiyə işinin dinişyicisi-nə, müşahidəçisinə deyil, yaradıcısına çevrilirlər, canla-başla fəaliyyət göstərirlər; tərbiyəçinin göstərişinə uyğun olaraq uşaqlar düşündükdə, arayış-axtardıqda, yazdıqda, oxuduqda, nəyisə düzəldikdə, rəqs etdikdə, nəğmə oxuduqda, musiqi alətlərində çaldıqda, kimlərəsə kömək etdikdə, fənn dərnəklərində, digər səciyyəli dərnəklərdə, idmanın bu və ya digər bölməsində fəaliyyət göstərdikdə həm fiziki, həm psixoloji, həm də əxlaqi cəhətdən cəmiyyətimizin arzularına cavab verən tərzdə inkişaf edirlər.

Tərbiyənin inkişafetdirici prinsipi. Prinsipin əsaslandığı qanuna uyğunluq belədir: tərbiyə işinin psixoloji inkişaf imkanlarına malik olduğunu tərbiyəçi bildikdə və bu imkanlardan istifadə etdikdə tərbiyə olunanların psixoloji qüvvələrinin inkişaf səviyyəsi yüksəlir.

Bu qanuna uyğunluğu nəzərə alan tərbiyəçi əsas üç cəhəti özü üçün aydınlaşdırır: başlıca psixoloji qüvvələr hansılardır? Tərbiyə işinin məzmununda psixoloji inkişaf imkanları nədən ibarət olur? Bu imkanları necə reallaşdırmaq olar?

Uşaq fəaliyyətinin uğurunu şərtləndirən amillərdən biri psixoloji qüvvələrin normal cərəyan etməsidir. Başlıca psixoloji qüvvələr bunlardır: qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə və s. Tərbiyəçi çalışır ki, tərbiyə zamanı öz psixoloji qüvvələrini idarə edə bildiyi kimi, tərbiyə olunanlar da öz psixoloji qüvvələrinə nəzarət etməyə alışsınlar.

Həmin prinsipə uyğun olaraq tərbiyəçi tədbir zamanı hansı faktlarla hansı psixoloji qüvvələrin inkişafına təsir göstərəcəyi-ni də müəyyənləşdirir.

Tədbir zamanı tərbiyəçinin rəvan nitqi, düzgün mühakimə yürütmək, fikrini isbat etmək tərzi, diqqətliliyi, iradəliliyi, canlı təxəyyülü tərbiyə olunanlar üçün nümunəyə çevrilir. O, tədbirin gedişində diqqətini həmin psixoloji qüvvələrə yönəldir, o cür düşünməyi onlara məsləhət görür; nəticədə psixoloji qüvvələrin uşaqlarda inkişafi intensivləşir.

Tərbiyə işinin elmiliyini təmin etmək prinsipi. Bu prinsip aşağıdakı qanuna uyğunluqdan tövəmodır: tərbiyə işinin bütün

cəhətləri hər hansı konkret halda təbiyəçi tərəfindən əsaslandırılmışaqla keçirildikdə səmərə artır.

Təbiyə işinin isə xeyli cəhətləri olur: təbiyə işinin məqsədi, mövzusu, keçiriləcəyi yer, vaxt, onun iştirakçıları, fəalları, keçirilmə ardıcılılığı, nəticəsi və s. Təbiyəçi tədbirin bu cür cəhətlərini ayrılıqda ətraflı götürür-qoy etdikdə, əsaslandırmağa çalışıqdə, nə üçün sualına cavab tapdıqda və təbiyə işini bundan sonra təşkil etdikdə uğur qazanır. Təbiyəçi onu da yadda saxlayır ki, lazımlıca ölçülüb-biçilməmiş, elmi cəhətdən əsaslandırılmış təbiyə işində gözlənilən nəticəni əldə etmək mümkün olmur.

Təbiyə üsulunun təbiyəlilik dərəcəsinə uyğun seçilmesi prinsipi. Bu prinsipin əsasını təşkil edən qanuna uyğunluq belədir: hər hansı mənəvi keyfiyyəti formalasdırmaq üçün müəllimin seçdiyi üsul və ya üsullar təbiyə olunan şəxsin (şəxslərin) həmin keyfiyyət üzrə təbiyəlilik səviyyəsinə uyğun gəldikdə səmərə verir. Bu prinsip tələb edir ki, təbiyəçi tədbirə əl atmadan əvvəl aşılamaq istədiyi mənəvi keyfiyyətin uşaqda (uşaqlarda) inkişaf səviyyəsini öyrənsin və həmin səviyyəyə uyğun gələn üsulları seçsin; çünkü hər hansı mənəvi keyfiyyətin inkişaf səviyyəsi həm ayrı-ayrı şəxslərdə, həm də eyni adamın başqa-başqa yaş dövrlərində müxtəlif ola bilir. Səviyyəyə uyğun gəlməyən üsuldan istifadə edildikdə təbiyə işi maksimum səmərəni vermir. Bu, o deməkdir ki, təbiyəni “mənə belə gəlir ki”, “mən belə düşünürəm” kimi subyektiv hissələr əsasında qurmaq elmi yol deyil.


5. Təbiyə prinsiplərinin mahiyyətini bilməyin tələbə üçün əhəmiyyəti.

Sınıf müəllimliyinə hazırlaşan tələbənin mükəmməl öyrənməli olduğu mövzulardan biri də məhz pedaqoji prosesin prinsipləri ilə əlaqədardır.

Burada hər bir tələbə tam inanır ki, təbiyənin neçə prinsipləri var, onlar necə adlanır, nə üçün məhz elə adlanır, qanuna uyğunluqlarla bağlılığı nədədir.

Təlim-təbiyə işində sadalanan və əsaslandırılan hər bir prinsipin faydalı olduğunu yəqin edən tələbə inanır ki, təbiyənin bütün prinsiplərini yerli-ycrində nəzərə alıb tətbiq etsə öz fəaliyyət

TƏRBİYƏNİN PRİNSİPLƏRİ



yətində ən yüksək səviyyədə uğur qazanar, respublikamızda sayılan-seçilən qabaqcıl müəllimlərdən birinə çevrilər, təlim-tərbiyənin, təhsilin qarşısında qoyulan strateji məqsədi layiqincə yerinə yetirmiş olar.

Yönləndici və düşündürücü çalışmalar.

1. Ənənəvi pedaqogikada tərbiyənin prinsipləri məsələsinə nə üçün Milli pedaqogika müdaxilə etməyə məcbur olmuşdur?
2. Tərbiyənin prinsipləri məsələsinə Milli pedaqogikanın gətirdiyi elmi yeniliklər nələrdən ibarətdir?
3. Tərbiyə işi üçün münasib şəraitin yaradılması prinsipini necə başa düşürsünüz?
4. Tərbiyə işində məqsədyönlülük prinsipi hansı qanuna uyğunluqdan törəmədir?
5. Tərbiyədə planlaşdırma, tələbkarlıqla hörmətin vəhdəti, tələblərdə vahidlik prinsipləri hansı qanuna uyğunluqlardan irəli gəlir?
6. Tərbiyədə sözlə əməlin vəhdəti, nikbilik, fəallıq, elmlilik, üsulların tərbiyəlilik dərəcəsi ilə əlaqəsinə aid prinsipləri necə başa düşürsünüz? Razılışmadığınız cəhət varmı? Varsa nədən ibarətdir?

DOQQUZUNCU BÖLMƏ

Pedaqoji prosesə xidmət təcrübəsi

FƏSİL 27

Müəllimlərin təkmilləşdirilməsi pedaqoji prosesə xidmət formalarından biri kimi

1. Müəllimlərin təkmilləşdirilməsinin əsas istiqamətləri və bunu bilməyin tələbə üçün əhəmiyyəti

Müəllimlərin təkmilləşdirilməsi iki əsas istiqamətdə həyata keçirilir. Müəllimlərin metodik işi və müəllimlərə metodik köməklik. Göründüyü kimi, müəllimlərin təkmilləşdirilməsinin mərkəzində metodik iş durur. Odur ki, metodik iş məfhumuna bir qədər aydınlıq gətirmək lazımdır.

Metodik iş məfhumunun mahiyyətini aydınlaşdırmağa bir neçə cəhətdən ehtiyac var. Əvvəla, metodik iş məfhumuna pedaqoqların münasibəti birmənalı dəyiş. Pedaqogika adlı dərs vəsaitlərinin bəzilərində metodik iş məfhumuna toxunulmur, bəzilərində isə az da olsa toxunulur. İkincisi, metodistlərdən bəziləri metodika və metodik iş məfhumları arasında fərq qoymur, onları eyniləşdirirlər. Müəllimlərin metodik işi ilə müəllimlərə metodik köməklik məfhumlarına fərq qoymamaq həlları da mövcuddur.

Müəllim üçün, xüsusən sinif müəllimi üçün həmin məfhumların mahiyyəti tam aydın olmalıdır. Bu məqsədlə əvvəlcə müəllimlərin metodik işi və müəllimlərə metodik köməklik məfhumları arasındaki oxşarlığa diqqət yetirək.

Hər ikisi müəllimlərin işi ilə əlaqədardır; hər ikisinin yaxın məqsədi pedaqoji prosesin, yəni təlim, tərbiyə, təhsil və psixoloji inkişafın səviyyəsini yüksəltməkdir; hər ikisinin uzaq məqsədi şagirdlərdə təhsillilik, tərbiyəlilik və psixoloji qüvvələrin inkişaf səviyyəsini artırmaqdır.

Oxşar əlamətləri ilə yanaşı müəllimlərin metodik işi ilə müəllimlərə metodik köməklik məfhumları arasında fərq də var.

Əvvəla, müəllimin metodik işində fəallıq müəllimlərin tərəfindədir: danışan da, dinləyən də, təşkilatçısı da müəllimlərin özləridir. Müəllimlərə metodik köməklikdə isə fəal olan müəllimlər deyil, başqa şəxslərdir: metodistdir, metodist alimdir, alim pedaqoqdur; bu halda məktəb müəllimləri dinləyicilərə çevirilir.

İkincisi, müəllimlərin metodik işində pedaqoji prosesin praktik məsələləri müzakirə olunur, müəllimlərə metodik köməklikdə isə pedaqoji prosesin əsasən nəzəri məsələləri müzakirəyə qoyulur.

Üçüncüsü, müəllimlərin metodik işində özlərinin fəallıq dərəcələri yüksək olduğundan səmərə artır; müəllimlərə metodik köməklikdə isə kənar şəxslərin fəal olduğundan səmərə o qədər də yüksək olmur.

Deyilənləri nəzərə alan Milli pedaqogika qeyd edir ki, real həyatda metodik işin bir-birini tamamlayan iki sahəsi var: müəllimlərin metodik işi və müəllimlərə metodik köməklik. Buradan əlavə bir nəticə də hasil olur: metodik iş ümumi məfhumdur; özündə iki məfhumu birləşdirir. Deməli, müəllim əslində iki deyil, üç məfhumla üz-üzə qalır. Onların mahiyyətini ifadə edək. 1. Pedagoji prosesin səviyyəsini yüksəltmək məqsədi ilə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın əsasən praktik məsələlərini müəllimlərin özlərinin məktəbdə fəal müzakirə etmələri onların metodik işidir.

Pedaqoji prosesin səviyyəsini yüksəltmək məqsədi ilə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın əsasən nəzəri məsələlərinin müəllimlərlə digər şəxslərin müzakirəsi onlara metodik köməklikdir.

Bəs metodik iş necə başa düşülməlidir? Şərhdən göründüyü kimi, müəllimlərin metodik işi ilə onlara metodik köməkliyin birliyi, bir-birini tamamlayan bu iki istiqamətdə aparılan işin birliyi metodik işdir.

Metodik işdə iki istiqamətin olduğunu bilməyin müəllim üçün əhəmiyyəti vardır. Müəllim bəri başdan bilməli olur ki, metodik ustalığını artırmaq həm də onun özündən asılıdır. O, öz təcrübəsi barədə həmkarları ilə fikir mübadiləsi aparmağa meyilli olur. Müəllim həm də həmkarlarının təcrübəsini öyrənməyə məraqq göstərir. Belə müəllimlər öz iş təcrübəsinin nəzəri məsələlərini də öyrənməyə çalışırlar.

Başqa sözlə desək, müəllimlərin təkmilləşdirilməsi həm müəllimlərin metodik işindən, həm də müəllimlərə metodik köməklilikdən keçir.

2. Metodik işin məqsədi və vəzifələri; bunu bilməyin praktik əhəmiyyəti

Metodik işin yaxın məqsədi: yuxarıda irəli sürülən yeni yanaşmadan göründüyü kimi, metodik işin son məqsədi müəllimlərin metodik və elmi-pedaqoji səviyyələrini artırmaq yolu ilə təlimin, tərbiyənin, təhsilin, habelə psixoloji inkişafın səviyyəsini yüksəltmək və şagirdlərdə təhsillilik, tərbiyelilik və psixoloji qüvvələrin inkişaf səviyyəsini artırmaqdır. Uzaq, strateji məqsədi isə respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını qorumağa, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşların yetişdirilməsinə yardımçı olmaqdır.

Metodik işin vəzifələri: Burada səciyyələndirilən məqsəd bir sıra vəzifələr ilə həyata keçirilir. Bu eür yaxın vəzifələr çoxdur. Onlardan bəzilərini qeyd edək: metodik iş aparmağın zəruriyyətinin dərk edilməsi; qabaqcıl təcrübənin üzə çıxarılması; qabaqcıl təcrübənin geniş yayılması; fənlərin məzmununa aid elmi ədəbiyyatda irəli sürülən fikirlərin öyrənilməsi; pedaqoji və metodik ədəbiyyatda qaldırılan məsələlərə münasibətin bildirilməsi; məktəbdə pedaqoji prosesin keyfiyyətinə nəzarət.

Müəllimləri təkmilləşdirməyin zəruriliyini başa düşmək onu nəzərə almağın və həyata keçirməyin ilk Şərti, vacib vəzifələrindəndir. Sınıf müəllimi gündə azı 2-3 dərs təşkil edir. Fyni fənn üzrə eyni mövzunu hər gün təşkil etməli olan fənn müəllimi, istər-istəməz, təqribən eyni iş üslubuna alışmağa meyilli olur. Pedaqoji proses isə dəyişir, yeni məsələlər, yeni problemlər meydanaya çıxır. Müəllimin alışlığı iş üslubu ilə həyatda, pedaqoji prosesdə gedən yeniləşmə arasında uyğunsuzluq yaranı bilir. Həyatda, pedaqoji prosesdə baş verən yenilikləri tez duyan və öz işində nəzərə alan müəllimlərimiz də olur. Nəticədə fikir mübadiləsinə ehtiyac yaranır. Bu ehtiyacı başa düşmək, qəbul etmək son dərəcə vacibdir və metodik işin zəruri vəzifələrindən birinə çevrilir.

Metodik işin həll etməli olduğu digər vəzifə qabaqcıl təcrübənin üzə çıxarılmasıdır. Müəllimlərin dörsələrinin və başqa pedaqoji tədbirlərinin qarşılıqlı şəkildə müşahidə olunması və sonra müzakirə edilməsi sayəsində ayrı-ayrı müəllimlər haqqında, onların pedaqoji fəaliyyətlərinin xüsusiyyətləri barədə ictimai rəy formallaşır; hansısa müəllimin işi nümunəvi hesab edilir; vaxtaşırı onun açıq məşğəlesi təşkil olunur. Belə müəllimin iş üslubu həmkarları üçün örnəyə çevrilir. Həmkarlarının dörsələrini və digər tədbirlərinin müşahidə edən müəllim, istər-istəməz, öz iş üslubunu onların iş üslubu ilə fikrən müqayisə etməli our; hansı cəhətdən düzgün yolda olduğunu, hansı cəhətdən isə geri qaldığını hiss edir; özü üçün müəyyən nəticə çıxarıır.

Qabaqcıl təcrübənin geniş yayılması metodik işin vəzifələri sırasına aiddir. Məlumdur ki, pedaqoji proses, o cümlədən dərs olunduqca mürəkkəb və çoxcəhətlidir. Tək-tək müəllimlər pedaqoji prosesin, habelə dörsin bütün cəhətləri üzrə nümunəvi iş təcrübəsinə nail ola bilirlər. Faktlar göstərir ki, diqqətlə yanaşıldıqda hətta nümunəvi hesab edilməyən bəzi müəllimlərin fəaliyyətində hansısa səmərəli cəhət olur. Bu cur faydalı cəhətləri də üzə çıxartmaq, ümumiləşdirərək geniş yaymaq mümkündür. Pedaqoji işdə toplanan, sisteme salınan təcrübəni ideal təcrübə səviyyəsinə qaldırmaq mümkündür. Ümumiləşdirilmiş təcrübənin geniş təbliği də səmərə verir.

Fənlərin məzmunu ilə əlaqədar elmi ədəbiyyatın müəllimlər tərəfindən öyrənilməsi metodik işin vəzifələrindən biridir. Məlum olduğu kimi, ayrı-ayrı fənlərə aid kitablar, jurnal və qəzet məqalələri dərc edilir. Müəllimlər həmin materiallarla tanış olurlar, yığışib öz aralarında müzakirə edirlər; onlara münasibət bildirirlər, öz təcrübələrində istifadə etmək yollarını aşadırlar.

Metodik işin vəzifələrindən biri də yeni pedaqoji və metodik ədəbiyyatla tanış olub ona münasibət bildirməkdən ibarətdir. Son zamanlar pedaqoji və metodik mövzuda çap olunan kitabların sayı artmaqdadır. Səmərəli hal kimi qeyd olunmağa lağıqdır ki, ayrı-ayrı məktəblərdə müəllimlər yığışib həmin nəşrlərə öz münasibətlərini bildirirlər; faydalı hesab etdikləri fikirləri öz təcrübələrində nəzərə alırlar.

Məktəbdə pedaqoji prosesə nəzarətin təmin edilməsi də metodik işin vəzifələrinə aiddir. Metodik iş məktəbdə pedaqoji prosesin keyfiyyətinə üçpilləli nəzarətə şərait yaradır. Metodik iş əvvəla, müəllimlərə imkan verir ki, bir-birinin fəaliyyət xüsusiyyətlərindən xəbərdar olsunlar, bir-birinə nəzarət edə bilsinlər. İkincisi, məktəb direktorunan müavini (müavinləri) müəllimlərin dərslərində olur, ki-min necə işlədiyini görür, fikrini bildirir. Üçüncüüsü, məktəbin direktoru vaxtaşırı müəllimlərin dərslərini müşahidə edir, işin keyfiyyətin-dən bilavasitə xəbərdar olur, müvafiq tədbir görmək imkanı qazanır.

Göründüyü kimi, metodik işin məqsədi də, onun vəzifələri də məktəbdə pedaqoji prosesin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Metodik iş, onun növləri, mahiyyəti, məqsəd və vəzifələri daha çox sinif müəlliminə gərəklidir. Çünkü metodik işin incəliklərindən, məqsəd və vəzifələrindən hali olan sinif müəllimi gənc nəslin fəal vətandaş kimi yetişməsinin təməl daşını qoyur. O, müəllimlərin metodik işinin formaları ilə də ətraflı tanış olmalıdır.

3. Müəllimlərin metodik işinin formaları

Müəllimlərin metodik işləri çoxdur. Onlardan bəzilərini qeyd edək: müəllimin öz təşəbbüsü ilə həmkarlarının məşğələlərində olması; müəllimlərin qarşılıqlı surətdə dərslərdə olmalanı; müəllimlərin mütaliəsi, müəllimin radio, televiziya və internet materiallarını izləməsi; fənn komissiyalarının işi; metodbirləşmələrin işi; müəllimin öz təcrübəsinə dair elmi praktik konfransda çıxışı və s.

Müəllimin öz təşəbbüsü ilə həmkarlarının məşğələsin-də olması. Bəzən müəllim öz pedaqoji səviyyəsinin necəliyini müəyyənləşdirmək üçün, habelə digər müəllimlərin iş təcrübəsin-dən bəhrələnmək məqsədilə həmkarlarının məşğələlərində olur, müşahidə aparır. Şəxsi təşəbbüsü sayəsində müəllim öz iş üslubunu həmkarlarının iş üslubu ilə müqayisə etmək imkanı qazanır; hansı cəhətdənse öz metodikasını təkmilləşdirir.

Müəllimlərin qarşılıqlı surətdə dərslərdə olmaları işinin bu formasına məktəblərimizdə tez-tez rast gəlmək olur. Öz aralarında razılışan müəllimlər bir-birinin dərslərində olur, müşahidə-

lər aparırlar. Onlar dərsin maraqlandıqları cəhətlərini öz aralarında müzakirə edirlər; uğurlu hesab etdikləri cəhətləri ön plana çəkir və qiymətləndirirlər; bəzi arzu və istəklərini bir-birinə bildirirlər.

Ustad müəllimin mütailəsi. Müəllimliyi mütaliəsiz təsəvvür etmək çətindir. Dönə-dönə isbat olunmuşdur ki, ali pedaqoji məktəbi fərqlənmə diplomu ilə başa vuran şəxs öz üzərində müntəzəm işləməsə, xüsusən müasir ədəbiyyatı ardıcıl izləməsə, ondan bəhrələnməsə kamil müəllim kimi püxtələşə bilməz. Bu həqiqətdən hali olan qabaqcıl müəllimlərimiz elmi, pedaqoji və metodik ədəbiyyatı müntəzəm izləyərək daim zənginləşirler.

Radio və televiziya verilişlərini müəllimlərin izləməsi.

Məlum olduğu kimi, radio və televiziya verilişləri həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Müəllim yaxşı bilir ki, bu əlaqə vasitələrinə hamının, o cümlədən gənc nəslin dinləmək imkanı var. Müəllim, demək olar ki, hər gün şagirdlər qarşısına çıxır; radio və televiziya verilişlərindən xəbəri olmayan müəllim şagirdlərin bəzi sualları qarşısında acınacaqlı vəziyyətə düşə bilir.

Müvafiq ədəbiyyatı müəllimin izləməsi əsasən həmkarları qarşısında, radio və televiziya verilişlərini onun dinləməsi isə əsasən şagirdləri qarşısında alnıcıqlıq imkanı yaradır.


Fənn komissiyalarının işi. Məktəbdə eyni fənn üzrə müəllimlərin sayı üç nəfərdən çox olduqda onlar fənn komissiyaları formasında birləşirlər; onlar öz fənlərinin tədrisi metodikası üzrə ortaya çıxan problemləri yığışdırıb birlikdə müzakirə edirlər.

Eyni fəndən məktəbdə müəllimlərin sayı üçdən az olduqda, mahiyyətcə bir-birinə yaxın olan fənlər üzrə müəllimlər fənn komissiyaları yarada bilirlər. Fizika və riyaziyyat, tarix və coğrafiya, kimya və biologiya, dil və ədəbiyyat və s. fənlərə aid komissiyalar təşkil olunur. Müəllimlər tədris etdikləri fənlər üzrə özlərini maraqlandıran məsələlər barəsində fikir və təcrübə mübadiləsi aparırlar.

Fənn komissiyalarına ən təcrübəli və ən nüfuzlu müəllimlər rəhbərlik edirlər. Rəhbərlik ictimai əsaslarda həyata keçirilir.

Metodik birləşmələr. Fənn komissiyalarından əlavə, metodik birləşmələr də fəaliyyət göstərir. Metodik birləşmələr, adə-

METODİK İŞ PEDAQQOJİ PROSESƏ XİDMƏT KİMİ



tən, rayon üzrə təşkil edilir. Burada da eyni prinsip əsas götürülür. Yəni rayonun məktəblərində çalışan cənə fənn müəllimləri vaxtaşarı toplaşaraq zəruri saydılqları problemləri müzakirə edirlər. Metodik birləşmələrə rəhbərlik rayon üzrə adlı-sanlı müəllimlərə həvalə edilir. Birləşmələrin rəhbərləri də ictimai əsaslarda fəaliyyət göstərir.

Ustad müəllimin öz təşəbbüsü ilə elmi-praktik konfranslarda çıxışı.

Məlum olduğu kimi, pedaqoji iş təcrübəsinin öyrənilməsi və yayılması məqsədi ilə müxtalif səviyyəli elmi-praktik konfranslar keçirilir. Bu cür konfranslar ayrı-ayrı məktəblərdə, rayonlarda, şəhərlərdə, respublika miqyasında keçirilir. Belə konfranslardan xəbər tutan müəllimlərimiz öz təşəbbüsləri ilə ümumi üçün maraq doğuran təcrübəsi barədə çıxış edirlər.

Beləliklə, müəllimlərin öz təşəbbüsleri ilə həmkarlarının məşğələlərində olması, onların qarşılıqlı surətdə bir-birinin dərs-lərini dinləmələri, müəllimlərin müvafiq elmi, pedaqoji ədəbiyyatı oxumaları, pedaqoji mövzuda radio və televiziya verilişlərini dinləmələri, fənn komissiyalarının və metodik birləşmələrin işində iştirakları müəllimlərin metodik işlərinin formalarıdır.

4. Müəllimlərə metodik köməkliyin formaları

Müəllimlərə metodik köməkliyin formaları da çoxdur: müəllimlərin dərslərində direktorun iştirakı və müzakirəsi; müəllimlərin dərslərində direktor müavinin iştirakı və müzakirəsi; müəllimlərin dərslərində təhsil şöbələrinin işçilərinin iştirakı və müzakirəsi; ixtisasartırma kurslarında müəllimlərin iştirakı; Təhsil Nazirliyinin və ali məktəblərin elmi-nəzəri konfranslarında müəllimlərin iştirakı; pedaqoji şurada metodik iş; pedaqoq və metodist alımların məktəbə dəvət olunması və s.

Müəllimlərin dərslərində məktəb direktorunun iştirakı.

Tabeliyindəki müəllimlərin dərslərində olmaq və onlara metodik köməklik göstərmək məktəb direktorunun vəzifə boreudur. Müəllimin dərsini müşahidə edən direktor sonra həmin dərsi müəllimin iştirakı ilə təhlil süzgəcindən keçirir, uğurlu və uğursuz cəhətləri açır, nöqsanların aradan qaldırılması üçün məsləhətlər verir.

Təcrübəli məktəb direktoru bir qədər sonra həmin müəllimin başqa bir dərsində (dərslərində) olur, məsləhətlərinə onun nə dərəcədə əməl edildiyini öyrənir və yenidən dərsin müzakirəsini keçirir.

Müəllimlərin dərslərində direktor müavinin iştirakı.

Müəllimlərə məktəb direktorunun metodik köməkliyinə aid deyişənlər müavinin metodik köməkliyinə də aiddir. Fərq yalnız məktəblərlə əlaqədardır. Müəllimləri çox olan iri məktəblərdə direktor və müavin arasında müşahidə bölgüsü aparılır. İxtisaslarına uyğun olaraq məktəbin müəllimləri iki qrupa ayrılır. Bəzi müəllimlərin dərslərini direktor, digər müəllimlərin dərslərini onun müavini müşahidə edir. Sonra müəllimlərin müşahidə olunan dərsləri haqqında direktor və müavin öz təəssüratlarını bölüşürler.

Müəllimlərin dərslərində təhsil şöbələri işçilərinin iştirakı.

Məlum olduğu kimi, rayon və şəhər təhsil şöbələri işçilərinin, habelə Təhsil Nazirliyinin işçiləri vaxtaşını məktəblərə gedir, orada təlim-tərbiyənin müxtəlif məsələlərinin vəziyyəti ilə tanış olurlar. Onlar müəllimlərin dərslərini də müşahidə edirlər; hətta olduqları məktəbin pedaqoji kollektivləri ilə də öz təəssüratlarını bölüşürler. Rast gəldikləri nöqsanları və çatışmazlıqları məktəb direktorunun və ya müəllimin nəzərinə çatdırırlar. Çatışmazlıq və nöqsanın aradan qaldırılması üçün öz tövsiyələrini verirlər.

Pedaqoq və metodist alımların məktəbə dəvət edilməsi. Pedaqoq və metodist alımların məktəbə dəvət edilməsi halları az deyil. Məktəbə gələn alımlar dərslərdə iştirak edir, müşahidələr aparırlar; nəticəsi müəllimlərlə birlikdə müzakirə olunur. Alımlar məktəblərdə rast gəldikləri həm fərəhli cəhtləri, həm də nöqsanları, onların mahiyyətini, yaranma səbəblərini elmi cəhətdən ətraflı izah edirlər.

Ehtiyac olduqda alımlar məktəbdə nümunəvi dərslər də təşkil edirlər. Müəllimlərin müşahidə etdikləri həmin dərslər də müzakirəsi təşkil olunur.

Pedaqoji şurada metodik iş. Məktəb pedaqoji şurası metodik işdən yan keçmir. Metodik işin bəzi cəhətləri pedaqoji şurada müzakirə olunur. Bu və ya digər fənnin tədrisi vəziyyəti pedaqoji şurada təhlil edilir; yaxud hər hansı müəllimin tədris etdiyi fənn üzrə şagird-

lərin mənimsəmə vəziyyətinə pedaqoji şurada baxılır və ya hər hansı sinifdə tərbiyelilik səviyyəsi pedaqoji şurada müzakirə mövzusuna çevrilir. Bəzən məktəbdə təlim-tərbiyə məsələləri kompleks şəkil-də öyrənilir və pedaqoji şuranın müzakirəsinə çıxarılır.

Şərh edilən faktlar göstərir ki, metodik işin burada adları çəkilən və çəkilməyən formaları müəllimləri təkmilləşdirməyin məzmununu təşkil edir. Başqa sözlə, müəllimlərin təkmilləşdirilməsi kompleks tədbirlərin, özü də bir-birini tamamlayan tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Buraya müəllimlərin özü-nütəhsili, elmi-pedaqoji və metodik yeniliklərlə tanışlıq, həmkarlarla fikir və təcrübə mübadiləsi, elmi praktik konfranslarda fəal iştirak, tədris proqramlarına, dərslik və dərs vəsaitlərinə rəy vermək və s. daxildir.

Deməli, müəllimlərin həm metodik işi, həm də müəllimlərə metodik köməklik formalarında həyata keçirilən müəllimlərin təkmilləşdirilməsi nəticə olaraq pedaqoji prosesin səviyyəsini yüksəltməyə yönəlir.

5. Metodik işin formalarını bilməyin tələbə üçün əhəmiyyəti.

Metodik işin müxtəlif formalarda olduğunu, hətta onların iki qrupa ayırdığını bilən tələbə özünü həmin formalara hazırlamalı olur. O, yəqin edir ki, ali məktəbdə aldığı təhsillə kifayətlənə bilməz; sinif müəllimi kimi işləyərkən öz üzərində çalışmalı, daim təkmilləşməlidir. Qabaqcıl müəllim, sayılıb seçilən müəllim, xalqın sevimlisinə çevrilən müəllim olmaq üçün çox şey onun özündən asılıdır.

Yönləndici və düşündürücü çalışmalar.

1. Müəllimləri təkmilləşdirməyin iki əsas istiqamətdə getdiyini bilməyin sinif müəllimi üçün əhəmiyyəti nədir?
2. Metodik işin məqsəd və vəzifələrini müəllim nə üçün bilməlidir?
3. Müəllimlərin metodik işi hansı formalarda həyata keçirilir?
4. Müəllimlərə metodik köməkliyin formalarını sadalayın.

FƏSİL 28

Müəllimlərin ixtisasının artırılması pedaqoji prosesə xidmət forması kimi.

1. İxtisasartırma təhsilinin mahiyyəti və onu bilməyin tələbə üçün əhəmiyyəti

Müəllimlərin təkmilləşdirilməsi respublikamızda həyata keçirilən pedaqoji prosesin səmərəliliyini artırmağa xidmət etdiyi kimi, müəllimlərin ixtisasının artırılması da həmin məqsədə-tədris müəssisələrində təlim, tərbiyə və təhsilin, habelə psixoloji qüvvələrin inkişafına xidmət edir.

Respublikamızın dövlət müstəqilliyi şəraitində müəllimlərin təkmilləşdirilməsi və ixtisasının artırılması sovet dövründən köklü şəkildə fərqlənir. İndi ixtisasartırma təhsili ixtisasartırma müəssisələrində həyata keçirilir. Az bir vaxtda respublikamızda ixtisasartırma təhsilinin geniş şəbəkəsi yaradılmışdır. Bu şəbəkəyə daxildir: Azərbaycan Müəllimlər İnstитutu və onun yerlərdəki filialları, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstитutu, Bakı İxtisasartırma və Yenidən hazırlanma İnstитетutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti.

Sovet dövründə təkmilləşmə təhsilində müəllimlərin peşə ustalığını artırmaq üçün şəxsi maraq və ehtiyaclar nəzərə alınmışdır. Təkmilləşmə ilə məşğul olan tədris müəssisələri öz fəaliyyətini özlərinin hazırladıqları tədris planları və programları əsasında qururdular. Müəllimlərimiz də həmin sənədlər üzrə təkmilləşmək məcburiyyətində qalırdı.

İndi vəziyyət köklü şəkildə dəyişmişdir: müəllimlər öz ehtiyac və maraqlarını, istək və arzularını, tələblərini münasib bildikləri ixtisasartırma tədris müəssisəsinin ünvanına göndərlərlər. Tədris müəssisəsi isə müəllimlərdən aldığı təklifləri ümumuişdirir; həmin təkliflər əsasında ixtisasartırma təhsili üzrə tədris planı və programları hazırlanır və tədris prosesini təşkil edir.

İxtisasartırma təhsilində yalnız hazırda fəaliyyət göstərən müəllimlər əhatə edilmir; bununla yanaşı, müxtəlif səbəblər

üzündən bir müddət pedaqoji fəaliyyətdən aralanaraq başqa sahələrdə işləmiş şəxslər də ixtisasartırma təhsilinə cəlb oluna bilər;

Deyilənləri nəzərə alaraq ixtisasartırma təhsilinin mahiyətini belə ifadə etmək olar: müəllimlərin öz pedaqoji fəaliyyəti dövründə və ya müəyyən müddətdə pedaqoji fəaliyyətdə olmadığı dövrdə peşəkarlıq səviyyəsini, elmi-nəzəri hazırlığını müəmmadi olaraq artırmaq üçün şəxsi tələbatlarına, ehtiyaclarına uyğun gələn tədris planı və programı ilə bilavasitə ixtisasartırma tədris müəssisəsində təhsil almaları ixtisasartırma təhsilidir.

2. İxtisasartırma təhsilinin mərhələləri

İxtisasartırma təhsili əslində iki mərhələdə reallaşır: öyrədən müəllimlərin ixtisasartırma təhsili və öyrənən müəllimlərin ixtisasartırma təhsili.

Sual olunur: ixtisasartırma təhsili sisteminde öyrədənlər kimlərdən ibarət olur? Birincisi, ixtisasartırma təhsili şəbəkəsinin əhatə etdiyi tədris müəssisələrinin professor-müəllim heyətindən seçilmiş şəxslər; ikincisi, tərtib olunmuş yeni tədris planı və programının öhdəsindən gəlməyə qadir olan dəvət edilmiş qabaqcıl mütəxəssislər; üçüncüsü, tanınmış alımlar. Bunlar ixtisasartırma təhsili üzrə tərtib olunmuş yeni tədris planı və programları ilə tanış olur, qarşıda duran vəzifəni ycrinə yetirməyi-öyrənənləri öyrətməyə hazırlaşır, özləri təkmilləşirlər.

İxtisasartırma təhsilinin bu ilk mərhələsi başa çatandan sonra onun ikinci mərhələsinə—öyrənənlərin öyrədilməsinə keçilir.

Sual olunur: öyrənənlərin öyrədilməsi haralarda həyata keçirilir?

3. Öyrənənlərin öyrədilməsinin dayaq məntəqələrində həyata keçirilməsi

Öyrənənlərin öyrədilməsi, yəni kütləvi müəllimlərin ixtisasartırma təhsili, başlıca olaraq, dayaq məntəqələrində həyata keçirilir. Bəs dayaq məntəqələri haralarda yaradılır? Dayaq məntəqələri, əvvəla, ixtisasartırma təhsilini həyata keçirməyi öhdəsinə götürən ali tədris müəssisəsində, məsələn, Azərbaycan Dil-lər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda və s.-də təşkil edilir. İkincisi, dayaq mən-

təqələri Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Kürdəmir, Salyan kimi iri yaşayış məntəqələrində yaradılır. Dayaq məntəqəsinin yaradılmasında əsas götürülən başqa bir göstərici də var. Bu, hansı yaşayış məntəqəsində ixtisasartırma təhsilini həyata keçirmək nəzərdə tutulursa, orada bu vəzifəni yerinə yetirməyə qadir olan mütəxəssislərin olub-olmadığıdır. Belə etibarlı mütəxəssislərin olduğu yerdə dayaq məntəqəsi təşkil edilir.

Ixtisasartırma təhsilinin həyata keçirildiyi dayaq məntəqəsində yuxarıda qeyd etdiyimiz mərhələlər bir-birini tamamlayır.

Ixtisasartırma təhsilində dayaq məntəqəsi nə deməkdir? Ixtisasartırma təhsil sistemində öyrənənləri öyrədənin öyrətdiyi yerə dayaq məntəqəsi deyilir.

Ixtisasartırma təhsilinin təşkili məsələlərini sınıf müəllimi olacaq tələbənin indi dəqiq bilməsi onu gələcək fəaliyyətə psixoloji cəhətdən hazırlayır. Tələbə onu da yaxşı yadda saxlamalı olur ki, müəllimlərin təkmilləşdirilməsində olduğu kimi, onların ixtisaslarının artırılması da, son olaraq, pedaqoji prosesin səviyyəsinin yüksəldilməsinə yönəlir.

4. Yenidən hazırlanma təhsili

SSRİ dağılıandan və respublikamız dövlət müstəqilliyini bərpa edəndən sonra həyatımızın digər sahələrində olduğu kimi, təhsil sahəsində də xeyli yeniliklər əmələ gəlmışdır; bəzi ixtisaslar üzrə kadrlara ehtiyac çoxalmışdır. Bəzi sahələr üzrə isə, əksinə, ehtiyac azalmışdır: ixtisası dəyişmək halları da yaranmışdır. Təhsil sahəsində də belə oldu. Hansı fənnin tədrisinə ehtiyac artdısa, həmin sahəyə müəllimlərin axını gücləndi. Ixtisasını dəyişmək istəyən müəllimlər üçün yenidən hazırlanma kursları açıldı. İndi yenidən hazırlanma təhsilinə xeyli müəllim cəlb edilmişdir.

5. Ömürboyu təhsilin tərkib hissəsi olan yaşlıların təhsili məsələsi

Müasir dövrdə iş və həyat tərzi çox sürətlə dəyişir. Adamlardan cəmiyyətdə baş verən dəyişikliklərə uyğunlaşmaq tələb olunur. Bu dəyişikliklərə müvəffəqiyyətlə uyğunlaşmaq isə yalnız Ömürboyu təhsil vasitəsi ilə mümkündür. XXI əsr ona görə

bilik və informasiya əsri adlandırılır ki, bu əsrda cəmiyyət özünü ağıl, şurur, təffəkür məhsullarının hesabına təmin edib, irəliliyə bilər. Sübut olunduğuuna görə, biliklər hər il öz aktuallığını orta hesabla 20% itirir; peşələrin məzmunu 5-6 ilə tamam köhnədir. Bütün bu cür dəyişgənliyi “fasiləsiz təhsil haqqında Avropa Memorandumu”, “Hamburq Bəyənnaməsi”, “Dakar Bəyənnaməsi”, “Sofiya Bəyənnaməsi” kimi sənədlərdən görmək olur.

Yaşlıların təhsili, ömürboyu Təhsilin tərkibi hissəsi kimi, yetkinlik yaşını keçmiş vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda fasiləsiz baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədi ilə həyata keçirilir.

Gənclik ölkəmizdə iki əsas problemlə üzləşir; hər il təqribən 150 mindən çox gənc orta məktəbi qurtarır. Onlardan təqribən 60 mini ali və orta ixtisas və peşə məktəblərinə daxil olur. 90 min gənc isə cəmiyyətdə özünə yer axtarmaq məcburiyyətdində qalır.

Birincilərin əldə etdikləri bilik və bacarıqlar tez bir zaman da köhnədir. İkincilərin isə təhsilsə və işə ehtiyacları qalmaqdə davam edir. Hər iki qrupa aid olan yaşlıların müasir təhsilinə qayğıni artırmağa ehtiyac yaranır.

Gələcək müəllimlik fəaliyyətinə hazırlaşan tələbələr müasir dövrün inkişaf məcəyllərini bilməli və özləri üçün müvafiq nəticələr çıxarmalıdır. Bilməlidirlər ki, yaşlıların təhsili sahəsində respublika üzrə xeyli faydalı tədbirlər həyata keçirilmişdir: Yaşlıların təhsilinə dair Təhsil Nazirliyi konsepsiya qəbul etmişdir; Yaşlıların Təhsilinə dair qanun layihəsi hazırlanıb Milli Məclisin müzakirəsinə verilmişdir; Azərbaycan Müəllimlər İnstitutunda Yaşlıların Təhsili üzrə metodik kabinet yaradılmışdır və s.

Müəllimlik fəaliyyətinə hazırlaşan tələbələr müasir dövrün inkişaf məcəyllərini öyrənməli və öz üzərlərində daim işləməlidirlər; onlar həyatda geri qalmamaq üçün müəllimlərin təkmilləşdirilməsinə xidmət edən tədbirlərdə və ixtisasartırma tədbirlərinin imkanlarından istifadə etməkdə fəallıq göstərməlidirlər. Ömürboyu Təhsilin tərkib hissəsi olan Yaşlıların Təhsili məsələləri də hökmən nəzərə alınmalıdır.

Yönləndici və düşündürücü çalışmalar.

1. İxtisasartırma təhsilinin nə demək olduğunu bilməyin əhəmiyyətini sübut edin.
2. İxtisasartırma təhsili hansı mərhələlərdən keçir?
3. İxtisasartırma təhsilini həyata keçirən dayaq məntəqələri necə yaranır?
4. Öyrənənləri öyrədənlər kimlərdir və onlar necə hazırlanır?
5. Öyrənənlərin öyrədilməsi nə üçün dayaq məntəqələrində həyata keçirilir?
6. Yenidənhazırlanma təhsili hansı zərurətdən yaranmışdır?
7. Ömürboyu Təhsilin və Yaşlıların Təhsilinin müəllim hazırlığı ilə əlaqəsinin olduğunu sübut edin.

FƏSİL 29

Müəllimin elmi axtarışları pedaqoji prosesə xidmət kimi

1. Təlim və elmi idrak arasında oxşarlığın və fərqin olduğunu bilməyin müəllim üçün əhəmiyyəti

Təlimin və təhsilin ən köklü, ən zəruri, ən nəzəri məsələlərindən biri elmi idrakdır, dərk etməkdir, təlimlə onun bağlılığıdır. Bu bağlılığı xüsusən müəllim, o cümlədən sinif müəllimi bilməlidir. Nə üçün? Çünkü müəllim təlimlə məşğuldur. Təlimdə isə həm öyrətmə, həm də öyrənmə var, hələ öyrənməyi öyrətmək də var. Təlim prosesində bu üçbucağın mahiyyəti tələbədən ötrü aydın olmalıdır. Bu səbəbdən də təlim və elmi idrak arasındaki oxşarlıq və fərq ümumi şəkildə olsa da, açılmalıdır.

Əvvəlcə onların arasındaki oxşarlığa diqqət yetirək. Təlim zamanı kimse nəyisə başa düşməyə, anlamağa, dərk etməyə çalışır. Elmi idrak da dərk etmə, anlama, başa düşmə prosesidir. Bu oxşarlıqla yanaşı təlim və elmi idrak arasında fərq də var. Təlim zamanı dərk etmə müəllimin rəhbərliyi ilə baş verir; elmi idrakda isə müəllim nəzərdə tutulmur. Elmi idrak prosesi fərdi fəaliyyət məhsuludur. Alimin fəaliyyəti buna misal ola bilər. Təlim zamanı hansısa yeni bilik müəllimin rəhbərliyi altında şagirdlər tərəfindən öyrənilir. Yeni bilik isə alımların elmi idrakı prosesinin məhsulu olur.

Müəyyən mənada təlimdə də idrak prosesi kimi baxıla bilər. Elmi idrak prosesi təbiət və cəmiyyət hadisələrinin dərk edilməsidirsə, təlimdə də şagirdlər müəllimin rəhbərliyi ilə təbiət və cəmiyyət hadisələrini dərk etməyə çalışırlar.

Bu reallığı tələbə bilməlidir ki, şagirdlərin mənimsədikləri biliklər təbiət və cəmiyyətə aiddir; həmin bilikləri dərk etmək təbiət və cəmiyyəti dərk etmək deməkdir. Başqa sözlə desək, təlimdə alımlar tərəfindən dərk olunmuş biliklərin şagirdlər tərəfindən dərk olunması kimi baxıla bilər.

Burada tələbə ortaya belə bir sual qoyar: bu ikiqat dərk etmə prosesində müəllimin rolü varmı? Varsa nədən ibarətdir? Sualın və bu suala cavabın tələbəyə də bilavasitə dəxli vardır.

Cünki gələcəyin sınıf müəllimi olacaq tələbə də elmi idrak sahibinə çevrilə bilər. Tələbəyə xatırlatmaq gərəkdir ki, ali təhsil alarkən elmi idrak sahəsində buraxılış işi formasında ilk addım atır. Bundan əlavə, əgər tələbə ali təhsilin növbəti pilləsinə təhsilini davam etdirirsə, elmi idrakda, müstəqil elmi tədqiqatda ikinci addım olmuş olur. Yəni ali məktəbdə tələbənin təlim fəaliyyəti onun elmi idrak fəaliyyəti ilə qovuşur. O, sınıf müəllimi kimi fəaliyyətə başlayanda elmi idrak bacarığına az da olsa malik idi; öz işini elmi cəhətdən müəyyən səviyyədə təhlil edə bilər.

Tələbə elmi idrakin ikinci pilləsinə də qalxa bilər. Elmi idrak nəzəriyyəsinin və təlim nəzəriyyəsinin mahiyyətindən tələbənin xəbərdar olması bu yüksəlişə imkan verər.

2. Elmi idrak nəzəriyyəsi və təlim nəzəriyyəsi arasında oxşarlığını olduğunu bilmək müəllimə nə verir.

Yuxarıdakı şərhdən göründüyü kimi, elmi idrak da, təlim də mahiyyətcə cini prosesdir: xarici aləmin dərk olunması, başa düşülməsi. Onların fərqi də var: yəni biliklərin alımlar tərəfindən kəşf olunması prosesi elmi idrak kimi, elmə məlum olan biliklərin müəllimin rəhbərliyi ilə şagirdlər tərəfindən öyrənilməsi isə təlim kimi başa düşülür. Bu iki formada cərəyan edən idrak prosesinin, dərk etmənin mexanizmi, onun mahiyyəti tələbə üçün tam aydın olmalıdır. Aydınlıq onun inamını qat-qat artırır.

Dialektik materializmin elmi idrak nəzəriyyəsinə görə təbiət və cəmiyyət hadisələrinin başa düşülməsi, dərk edilməsi həmin hadisələrin, cismərin müşahidəsindən başlayır. Müşahidə olunan cismərdən, hadisələrdən əldə olunan məlumatlar, təəssüratlar təhlil edilir, təfəkkür süzgəcindən keçirilir. Təfəkkürün məhsulu olan nəticələrin düzgün olub-olmadığı təcrübədə yoxlanılır. Deməli, elmi idrak nəzəriyyəsinə görə xarici aləmin dərk olunması üç əsas mərhələdən keçir: real mövcud olanların müşahidəsi, müşahidə materiallarının təffükür süzgəcindən keçirilməsi və təfəkkürdən irəli gələn nəticələrin həyatda, təcrübədə yoxlanılması. Elmi idrakin dərk etmənin mexanizmini, onun mahiyyəti belədir.

Görək elmi idrakın formalarından biri olan təlimin mexanizmini, mahiyyəti nədən ibarətdir? Bu barədə formallaşan nəzəriyyə elmi idrak nəzəriyyəsinə nə dərəcədə uyğun gəlir? Formallaşmış təlim nəzəriyyəsinə görə, hər hansı fənn üzrə yeni tədris mövzusunun öyrənilməsi həmin mövzunun əsasını təşkil edən hadisənin və ya cismin özünün müşahidəsindən, onun müşahidəsi mümkün olmadıqda şəklinə baxmaqdan başlayır. Sonra onun öyrənilməsinə, təhlilinə, mahiyyətinin başa düşülməsinə keçilir. Fikir tənibadıləsində alınan nəticələr tətbiq edilir, sınaqdan keçirilir. Nəhayət, mövzunun tədrisinin son mərhələsində müvəffəqiyyətə qiyomat verilir.

Deməli, təlim nəzəriyyəsinə görə, təlimdə dərk etmə prosesi canlı müşahidədən başlayır, ikinci mərhələdə öyrənilən hadisənin mahiyyətinə nüfuz edilir; əldə edilən bilik təlimin üçünçü mərhələsində tətbiq edilir. Təlimin sonuncu-dördüncü mərhələsində mənimsemənin keyfiyyəti qiyətləndirilir.

Aparılan təhlildən göründüyü kimi, elmi idrak nəzəriyyəsində və təlim nəzəriyyəsində dərk etmə mərhələləri əsasən üst-üstə düşür. Mərhələ cəhətdən fərqli yalnız dördüncü mərhələ ilə bağlıdır. Qiymətləndirmə mərhələsi təlimdə var, elmi idrakda başqa cütdür.

Soruşmaq yerinə düşərdi: elmi idrak nəzəriyyəsi və təlim nəzəriyyəsi arasında yaxınlığın olduğunu bilməyin tələbə üçün, müəllim üçün nə əhəmiyyəti var? Fikrimizə, bunu bilməyin on azı iki cəhətdən faydası var: həm təlim, həm də elmi tədqiqat işi cəhətdən.

Özünü sınıf müəllimliyinə hazırlayan tələbə yadda saxlamalıdır ki, aşağı sınıflarda bir deyil, bir neçə fəndən müxtəlif mövzularda dərs təşkil etməli olacaq; hər dəfə öyrənilən yeniyi mövzuların tədrisi təlim nəzəriyyəsində göstərilən mərhələlərə uyğun şəkildə təmin olunmalıdır. Mövzunun tədrisində həmin mərhələlər və onların ardıcılılığı təmin edilmədikdə mənimsemənin səviyyəsini artırmaq çətinləşir.

Elmi idrak nəzəriyyəsində və təlim nəzəriyyəsində mərhələlərin əsasən üst-üstə düşməsi elmi tədqiqat işi aparmaq cəhət-

dən də müəllim üçün faydalıdır. Tələbə yeni dövrün yeni tələblərindən hali olmalı və özünü həmin yeniliklərə hazırlamalıdır. Nəzərdə tutulan yeniliklərdən, yeni tələblərdən biri mütəxəssislərin elmi tədqiqat işinə hazır olmalarıdır. Bu tələb müəllimlik fəaliyyətinə hazırlanan mütəxəssislərə də aiddir. Müəllim öz işini elmi cəhətdən təhlil etməyə, onu daha da təkmilləşdirməyə çalışmalıdır. Bu cəhətdən elmi idrakin mexanizmini bilmək, elmi idrak nəzəriyyəsindən hali olmaq müəllimin gələcək tədqiqat işinə dayaq olar, elmi axtarışlarında elmi idrak mərhələlərinə əməl edər.

3. Müəllimlik fəaliyyətində elmi axtarışın yeri və zəruriliyi

Müəllimlik fəaliyyətində elmi axtarış bir çox cəhətdən zərurətə çevrilmişdir. Azərbaycan xalqı tarixən müəllimə müdrik şəxs kimi, hər şeyi bilən, düzgün yol göstərən şəxs kimi baxmış, ona ehtiram və hörmət göstərmişdir. Peşəsindən asılı olmayaraq sayılıb-seçilən şəxslərə Azərbaycanda müəllim deyə müraciət etmişlər. Bu ənənə indinin özündə də davam edir. Vaxtilə dünya şöhrətli Nəsimi Tusi müəllimi həm də alim adlandırmışdır.

Müəllimlik fəaliyyətinin mayasında alimlik əlamətləri cəmləşmişdir. Əvvəla, bütün alımlar, sərf elmi tədqiqat işi ilə məşğul olanlar da, dolayısı ilə elmlə bağlı olanlar da müəllim fəaliyyətinin möhsuludur. İkincisi, bütün müəllimlər bu və ya digər formada alımlarla, ədiblərlə, dərslik və dərs vəsaitlərinin müəllifləri ilə ünsiyyətdə olurlar.

Gənc alımları yetişdirən yaşlı alımlar də onların müəllimləri, mənəvi ataları hesab edilir. Bunu da yadda saxlamaq lazımdır.

Onu da nəzərə çatdırmaq yerinə düşərdi ki, müəllimlərimiz arasında elmi tədqiqat işinə meyilli olanlar az deyil. Orta tətum-təhsil məktəblərində elmə nəinki meyl göstərənlər, hətta dərs deyə-deyə elmi axtarışda olan, müdafiə edib elmlər namizədi olub elmi alimlik dərəcəsi alan müəllimlərimiz var. İndi respublikamızda elə rayon tapmaq olmaz ki, orada elmi mövzü götürüb işləyən və müdafiə edib alimlik dərəcəsi almış ümumi orta məktəb müəllimi olmasın. Ən önəmlisi budur ki, elmi tədqiqat işi ilə məşğul olan məktəb müəllimlərinin təlim göstəriciləri bir qayda olaraq yüksəkdir. Ən vacibi budur!

Müasir dövrdə elm güclü hərəkətverici qüvvəyə çevrilmişdir. Elmi səviyyəsi yüksək olan ölkənin bütün sahələrdə müvəffəqiyyəti də yüksək olur. Qətiyyən təsadüfi deyil ki, hazırkı əsr elm əsri elan edilmişdir. Əsrimizin bu inkişaf meylini biz də nəzərə almalıyıq ki, müəllimlik fəaliyyətinə, xüsusən sinif müəllimi fəaliyyətinə hazırlaşan tələbələr orta ümumi təhsil məktəbində təlim işi ilə məşğul olarkən elmi araşdırmaclarla da məşğul olsunlar. Bunu bizdən müasir dövr tələb edir, xalqımızın müəllimə verdiyi qiymət tələb edir, yüksək müəllim adı tələb edir.

Onu da xüsusi qeyd etmək zoruridir ki, həm ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə kurrikulumda, həm də “Ümumtəhsil məktəblərinin I- IV sinifləri üçün fənn kurrikulumları” nda döñə—döñə yazılır ki, sinif müəllimi öz fəaliyyətini əvvəldən axıradək elmi əsaslarda qurməli, öz təcrübəsinə təhlil etməyi, qiymətləndirməyi bacarmalı, müəyyən nəticələr çıxarmağa, onları təhlil edərək daim təkmilləşdirməyə can atmalıdır. Bu cür elmi fəaliyyət göstərmədən sinif müəllimi uğur qazana bilməz. Müasir sinif müəllimi yalnız qoşa qanadla—tədris və elmi qanadlarla təhsil səmasında uğurla süzər, fəaliyyət göstərər.

4. Müəllim özü üçün elmi tədqiqat mövzusunu necə müəyyənləşdirə bilər.

Orta məktəb müəllimləri arasında elmi işə maraq göstərən müəllimlərimiz çoxdur. Lakin, təəssüf ki, onların xeyli hissəsi elmi iş üçün mövzu müəyyənləşdirməkdə çətinlik çəkir. Təlim-tərbiyə işinə başı qarışan, eyni zamanda ürəyində elmi tədqiqat arzusu yaşıdan, lakin konkret mövzu götürməkdə çətinlik çəkən müəllimlərin fikrimə istiqamət vermək məqsədi ilə bəzi mövzuların müəyyənləşdirmə tərzini xatırladaq.

Bəri başdan müəllimlərə xatırlatmaq yersiz olmadı deyək ki, elmi işin mövzusu müəllimin əməli fəaliyyətindən də irəli gələ bilir. Təlim-tərbiyə zamanı müəllimin qarşılaşdığı hər bir çətinlik, yaranan hər bir problem elmi araşdırma mövzusu ola bilir. Məsələn, müəllim xeyli müddət keçəndən sonra hiss edir ki, dərs zamanı bəzən özü çox danışır, çox izahat verir, şagirdləri işə az işlədir, az danışdırır; bəzən də əksinə, şagirdləri çox işlədir,

çox düşündürür, özü isə tek-tək hallarda şagirdlərin işinə müda-xılə edir. Bu cür qeyri müəyyən hallarda müəllim düşünməli olur, özünə sual verir: hansı halda, birinci, yoxsa ikinci halda şagirdlərin mənimləmə səviyyəsi yüksək olur? Bu, müəllimin əməli işdə qarşılaştığı problemlərdən biridir. Müəllim rastlaşdığı bu proble-mi tədqiqat mövzusuna çevirməli olur. Necə? Belə: dərs zamanı müəllim fəallığı ilə şagird fəallığı arasında nisbətin mənimləmə səviyyəsinə təsir dərəcəsini öyrənməyə çalışır. Öz təcrübəsi əsa-sında mövzunu bu cür formalşdırın müəllim sonra onun tədqiqinə başlayır. Necə? Sonrakı paraqrafda həmin suala cavab verilir.

Başqa misal gətirək. Müəllim dərsdən dərsə müşahidə edir ki, bəzi şagirdlər ev tapşırıqlarının icrasına o qədər də məsuliyyətlə yanaşmırlar: ya ev tapşırıqlarını icra etmir, yaxud tapşırıqları yerinə yetirərkən müvafiq qaydalara əməl etmir. Müəllim bu faktların üzərində düşünür, özü özünə sual verir: nə üçün şagird-lərin əksəriyyəti ev tapşırıqlarını səliqəli icra edir, amma tək-tək də olsa ev tapşırıqlarını lazımi səviyyədə icra etməyənlər də olur? Axi, dərsin sonunda mən sınıf, müraciət edərək, soruşuram:

Uşaqlar, tapşırıq aydınıldırmı? Hami bir ağızdan deyir:
— Aydınındır, müəllim!

Sonradan məlum olur ki, tapşırıq heç də hamiya aydın ol-mamışdır. Bu, müəllim üçün problemdir. Nə üçün tapşırıq aydın-dırmı deyəndə onların hamisi aydındır desə də bəziləri tapşırıqla-rın icrasına məsuliyyətsiz yanaşır? Müəllim suala cavab tapmağa çalışır. Növbəti dəfə müəllim dərslərdən birinin sonunda tapşırığın aydın olub olmadığını soruşarkən, aydınındır deyən, lakin ic-ra zamanı səliqəsizliyə yol verən şagirdlərdən birini ayağa qaldırır və deyir:

— Oğlum, dediniz ki, tapşırıq aydınındır, elə deyilmə? Bir ba-laca izah et, görək tapşırığı necə icra edəcəksiniz.

Şagird çətinlik çekir. Müəllim bu faktdan belə qonaqtə gə-lir ki, üzə çıxan məsoləni elmi tədqiqə mövzusuna çevirsin və onu aşağıdakı kim ifadə etsin: "Ev tapşırıqlarının bütün şagirdlər tərəfindən başa düşüldüyünü təmin etməyin və təmin etməməyin mə-nimsəməyə təsiri".

Bələ hesab edirik ki, bir misal da gətirsək elmi tədqiqat mövzusunun müəllimlər tərəfindən necə müəyyənləşdirildiyi aydın olar. Dövrün ən aktual hesab edilən, hamının danışdığı, lakin heç kəsin konkret yolunu göstərmədiyi problemlərdən misal gətirək: öyrənməyi öyrətmək problemini nəzərdə tuturuq. Düşünüruk ki, öyrənməyi şagirdlərə öyrətmək yolunda atılmalıdır ilk addım problemlı situasiya yaratmaq üçün sual qoymaq bacarığını şagirdlərə aşılamaqdan ibarət olmalıdır. II sinifdə riyaziyyat dərsindən bir misal gətirək. Müəllim toplama əməli üzrə lövhədən şəkil asır. Şəkildə içi dolu iki setka var: hərəsində 10 alma.

Müəllim sınıfı sual verir:

— Kim deyər: bu iki setkada cəmi neçə alma var?

Şagirdlər heç bir çətinlik çəkmədən düzgün cavab verirlər: iki setkada cəmi 20 alma var.

Digər sinfdə lövhədən həmin şəkil asılır. Lakin əvvəlki müəllimdən fərqli olaraq bu müəllim şagirdlər qarşısında sualı tamam başqa istiqamətdə ifadə edir, belə:

— Uşaqlar, bu iki setkadakı almaların sayını tapmaq üçün sual necə ifadə olunmalıdır?


Şagirdlər xeyli düşünməli oldular; xeyli götür-qoydan sonra şagirdlərin fikri formalaşdırı:

— Setkalardakı almaların ümumi sayı nə qədərdir?

Bu iki faktdan müəllim öz işi üçün yəqin edir ki, birinci halda cavabı təpilməli sualı müəllimin özü ifadə edir, şagirdlər isə müşahidə edir, qulaq asır; ikinci halda isə həmin suali müəllim deyil, müəllimin təhrikisi ilə şagirdlər ifadə edirlər. Müəllim bu iki fakt əsasında fikirləşməli olur: şagirdlərdə müstəqil düşünmə həli, öyrənməni öyrətmək həli hansı halda daha sürətlə gedir? Sual ətrafında düşünən sınıf müəllimi qərara gəlir ki, həmin suali mövzu formasına salsın və elmi cəhətən araşdırınsın. Necə? Belə: “Mövzunun öyrənilməsi zamanı düşündürəcü sualın müəllim tərəfindən ifadəsinin və müəllimin təhrikisi ilə şagirdlər tərəfindən ifadəsinin səmərəlilik dərəcəsi necə olur?”

Gətirilən faktlar göstərir ki, sınıf müəllimləri öz təcrübələrindən çıxış edərək elmi tədqiqat mövzusu müəyyənləşdirib, onu

PEDAQQOJI TƏDQİQAT ÜSULLARI VƏ ONLARIN QRUPLARI



araşdırıcı bilər. Deməli, müəllim sinifdə təlim-tərbiyə işinin səviyyəyini qaldırmaq imkanına malikdir. Sinif müəllimləri bu imkanlardan istifadə edə bilərlər. Bu işdə elmi tədqiqat üsullarını bilmək də müəllimə kömək edər.

5. Müəllimin elmi araşdırırmalarında istifadə etdiyi əsas üsullar.

Yuxarıda qeyd edildi ki, elmi idrak üç əsas mərhələdən keçir: ayrı-ayrı həyat hadisələrinin müşahidəsindən, bu hadisələrin fikir süzgəcindən keçirilməsindən və təcrübədə sınamaqdan.

Elmi idrakin hər mərhələsində müəllim həmin mərhələyə uyğun gələn tədqiqat üsullarından istifadə edir. Nəticədə müəllim tədqiqatboyu əsasən üç qrup üsullarından istifadə etməli olur. Həmin qrup üsullar belə adlanır: praktik pedaqoji tədqiqat üsulları, nəzəri pedaqoji tədqiqat üsulları və eksperimental pedaqoji tədqiqat üsulları.

Pedaqoji tədqiqat mövzularının müəllim tərəfindən müəyyənləşdirilməsinə aid yuxarıda nümayiş etdirilən misallardan görürün ki, tədqiqat mövzusunun müəyyənləşdirilməsi zamanı müəllim pedaqoji müşahidə və pedaqoji müsahibə üsullarından istifadə etmişdir.

Praktik pedaqoji tədqiqat üsulu olan müşahidə nə deməkdir? Qarşıya qoyulmuş konkret məqsəd üçün pedaqoji proses faktlarının toplanılması və nəzərdən keçirilməsi deməkdir.

Pedaqoji müsahibəyə də aydınlıq gətirək. Praktik pedaqoji tədqiqat üsullarından biri olan müsahibə belə başa düşülür: müəyyən məqsəd baxımından planlaşdırılmış suallar əsasında pedaqoji proses iştirakçılar ilə aparılan söhbət pedaqoji müsahibədir.

Praktik pedaqoji tədqiqat üsulları kimi internətdən, anketləşdirmədən, fəaliyyət məhsullarının öyrənilməsindən, məktəb sənədlərinin araşdırılmasından da də istifadə edən müəllimlərimiz var.

Praktik pedaqoji tədqiqat üsullarının köməkliyi ilə toplanan materiallar sonra nəzəri pedaqoji tədqiqat üsulları ilə təhlil edilir, qruplaşdırılır, ümumiləşdirilir, müəyyən nəticələr çıxarılır. Nəzəri tədqiqat zamanı geniş istifadə edilən üsullar bunlardır: təhlil, qruplaşdırma, müqayisə və ümumiləşdirmə.

Nəzəri pedaqoji tədqiqat üsullarının tətbiqi sayəsində çıxarılan nəticələrin nə dərəcədə düzgün olduğu sonradan eksperimentdə sınaqdan keçirilir. Bu, artıq, aparılmış pedaqoji tədqiqatın sonudur. Soruşmaq olar: pedaqoji eksperiment nə deməkdir? Qısa cavab verək: müəyyən baxımdan dəqiqləşdirilmiş və təşkil olunmuş pedaqoji təcrübəyə pedaqoji eksperiment deyilir.

Məqsədinə görə pedaqoji eksperimentin dörd növü var: müəyyənləşdirici eksperiment, yoxlayıcı eksperiment, dəyişdirici eksperiment və çarraz eksperiment.

Deyilənlərdən belə bir fikir də hasil olur ki, pedaqoji tədqiqat müəyyən mərhələlərdən keçir.

6. Müəllimin elmi araşdırımalarının mərhələləri və mənbələri

Övvəlcə pedaqoji tədqiqatın nə demək olduğuna aydınlaşdırırək. Bu fəsildə deyilən fikirləri ümumiləşdirməli olsaq etiraf etməliyik ki, pedaqoji tədqiqat belə başa düşülür: problemin müəyyənləşdirilməsindən başlayan araştırma müvafiq tədqiqat üsullarının vasitəsi ilə faktların toplanması, təhlili, ümumiləşdirilməsi və nəticələrin sınaqdan keçirilməsi əsasında mövcud pedaqoji prosesi təkmilləşdirəcək qanunu uyğunluqların üzə çıxarılması pedaqoji tədqiqat deməkdir.

Bu anlamdan azı iki başlıca nəticə çıxır; birinci nəticə: pedaqoji tədqiqat tədqiqat xatirinə aparılmır. Bu qəbildən olan bütün tədqiqatların məqsədi pedaqoji prosesin, yəni təlimin, təbiyyənin, təhsil və psixoloji qüvvələrin inkişaf səviyyəsini yüksəltməkdən ibarətdir.

İkinci nəticə: ümumiyyətlə pedaqoji tədqiqat, o cümlədən müəllimin apardığı elmi tədqiqat işi bir sıra mərhələlərdən keçir. Onun ilk mərhələsi tədqiqat aparınaq üçün mövzunu dəqiqləşdirməkdir, onu aydın ifadə etməkdir, lazıim gələrsə mövzunu əlaqələndirmə şurasında qeyd etdirməkdir.

Elmi tədqiqat işinin növbəti mərhələsi həmin mövzunun mövcud ədəbiyyatda nə dərəcədə işlənib-işlənmədiyini araşdırmaqdır.

Araşdırmadan aydın ola bilər ki, götürülən mövzu kifayət qədər işlənibdir, yenidən onu işləməyə, əlavə vaxt və zəhmət çəkməyə ehtiyac yoxdur; yaxud həmin mövzunun hansı cəhati isə öyrənilib, hansı cəhatinəsə hələ toxunulmayıb; əgər belədirsa, onda götürülmüş mövzunun tədqiqini məhz işlənməmiş cəhatinə yönəltmək məsləhət görülər.

Mövzunun tədqiq olunma dərəcəsi araşdırılarkən tamam başqa nəticə də alına bilər: məlum olar ki, götürülmüş mövzu in-diyyədək öyrənilməyibdir. Bələ olduqda elmi tədqiqat işi davam etdirilir: tədqiqatın üçüncü mərhələsinə keçilir. Tədqiqatçı müəllim mövzu üzrə məktəb təcrübəsini öyrənməyə, həmin mövzu üzrə konkret faktlar toplamağa başlayır. Kifayət qədər faktlar toplaşdırıqdan sonra elmi tədqiqat işinin növbəti mərhələsinə keçilir. Tədqiqatın dördüncü mərhələsində toplanan faktlar təhlil edilir, qruplaşdırılır, müqayisə edilir, ümumiləşmələr aparılır və müəyyən nəticələr çıxarıılır.


Tədqiqatdan alınmış nəticə sonuncu-beşinci mərhələdə eksperiment yolu ilə məktəb təcrübəsində sınadandan keçirilir. Alınmış nəticə eksperimentdə özünü doğruldursa onun geniş təbliği və tətbiqi təşkil edilir.

Sınıf müəllimliyinə hazırlaşan tələbə həm tələbəlik fəaliyətində, həm də sınıf müəllimi işləyərkən elmi tədqiqat işi aparmalı olacaq. O zaman bir sıra pedaqoji mənbələrdən istifadə edəcək. Burada həmin mənbələrin adlarını çəkək: dövlət sənədləri, pedaqoji sənədlər, pedaqoji proses, pedaqoji irs, canlı söz, pedaqoji mövzuda yazılar, tərbiyə olunanların və təlim alanların fəaliyyət məhsulları, şifahi xalq yaradıcılığı nümunələri və s.

Yönləndici və düşündürücü çatışmalar.

1. Təlim və elmi idrak arasında oxşarlığın olduğunu və bunun elmi tədqiqat işi ilə əlaqəsini bilmək müəllimə nə vəd edir?
2. Elmi idrak nəzəriyyəsi ilə təlim nəzəriyyəsi arasında oxşarlığın olduğunu bilməyin elmi tədqiqat işi aparan sınıf müəllimi üçün əhəmiyyəti nədir?

PEDAQOJİ TƏDQİQATIN MƏNBƏLƏRİ



3. Sınıf müəlliminin həm də elmi tədqiqatla məşğıl olmasına zərurətə çevirən amillər hansılardır?
4. Müəllim özü üçün elmi tədqiqat mövzusunu necə müəyyənləşdirə bilir?
5. Müəllim öz elmi işində hansı tədqiqat üsullarından istifadə edə bilər?
6. Müəllimin elmi axtarışları hansı mərhələlərdən keçir?
7. Sınıf müəlliminin elmi tədqiqat işi aparmasının pedagoji prosesə, yəni təlim, tərbiyə, təhsil psixoloji inkişaf səviyyəsinə təsir göstərdiyini necə sübut edərdiniz?

FƏSİL 30

Məktəbdaxili rəhbərlik pedaqoji prosesə xidmət edir

1. Məktəbə rəhbərliyin ümumi məsələləri

Azərbaycan Respublikasında təhsil sisteminə bilavasitə rəhbərlik vertikal istiqamətdə, yəni yuxarıdan aşağıya doğru höyata keçirilir. Ölkəmizdə təhsil sisteminin başında respublikə Təhsil Nazirliyi durur. Nazirliyin kollegiyasının qərarları və nazirin əmrləri təhsil sisteminin bütün vəsilələrində icra edilir.

Təhsil sisteminin vəsilələrinə aiddir: Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, şəhər təhsil şöbələri, rayon təhsil şöbələri, ayrı-ayrı tədris müəssisələrinin müdirliyi və rektorluğu. Sadalanan orqanların və tədris müəssisələrinin rəhbərləri təhsilin yerlərdə rəhbərləri hesab edilir. Məsələn, orta ümumtəhsil məktəbində direktor və onu müavinləri, orada ictimai əslərlər fəaliyyət göstərən qurumların başında duran şəxslər də təhsilin rəhbərlərinə aiddir.

İndiyədək Azərbaycanda təhsil rəhbərləri ayrıca ixtisas rəhbərləri kimi hazırlanmamışdır. Təhsil sahəsində rəhbər vəzifələrə adamlar müsabiqələr yolu ilə seçilmiş, yaxud müəllimlərdən on bacarıqlıları müəyyənləşdirilərək təyin edilmişdir.

Son zamanlar bəzi xarici ölkələrdə təhsilə rəhbərlik edəcək mütəxəssislər hazırlanmasına başlanmış və belə mütəxəssislərə təhsil meneceri deyilir.

Azərbaycan Respublikasında da təhsilə rəhbərlik edəcək mütəxəssislərin hazırlanması üzərində düşüñürələr.

Yeni meyl reallaşanadək biz indidən ümumtəhsil məktəbində pedaqoji prosesə xidmət mövqeyindən təhsilə rəhbərliyin bəzi məsələlərinə toxunaq.

Məktəbdə pedaqoji prosesə xidmətdə həm vəzifəli şəxslər, həm də ictimai qurumlar iştirak edir. Məktəbin direktoru və onun müavinləri, sinif rəhbərləri və müəllimlər birincilərə aiddir; məktəb pedaqoji şurası, fənn komissiyaları, məktəb valideynlər komitəsi, sinif valideynlər şurası və s. ictimai qurumlardır.

Pedaqoji prosesin səviyyəsini yüksəltməkdə məktəbin vəzifəli şəxslər ilə yanaşı ictimai qurumların rolu böyükdür. Həm vəzifəli şəxslər, həm də ictimai qurumların rəhbərləri məktəbdə pedaqoji prosesə xidmət göstərərkən bir sıra sənədlərə əsaalanırlar. Azərbaycan Respublikası Konsitutiyası, Təhsil Haqqında Qanun, Ümumi Orta Təhsil məktəbinin Əsasnaməsi, Azərbaycan Respublikası Təhsil Nazirinin əmrləri, sərəncamları, “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurrikulum)” “Ümum-təhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları”, “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə ibtidai sinif müəllimlərinin hazırlanması (çərçivə kurrikulumu) və s. sənədlər.

Pedaqoji prosesə rəhbərlik bir çox təşkilatlı məsələlərin həllini də nəzərdə tutur. Məktəbdaxili nəzarətin təşkili, dərs cədvəlinin tərtibi, məktəbdə təlim-tərbiyə işinin planlaşdırılması, tədris rejiminin yaradılması və ona əməl edilməsi, müəllimlərin vaxtaşırı attestasiyadan keçirilməsi, ictimaiyyətlə və dövlət orqanları ilə ünsiyyətin tənzimlənməsi və s. tədbirlərin hazırlanması və həyata keçirilməsi və s.

Pedaqoji prosesin məktəbdə səviyyəsini yüksəltməkdə Təhsil Nazirliyinin rolü ayrıca qeyd edilməlidir. Respublikamızda təhsil sisteminə, ayrı-ayrı tədris müəssisəsinə ümumi dövlət nəzarətini Təhsil Nazirliyi həyata keçirir. Nazirlik təhsilin inkişafı üzrə dövlət programını hazırlayır, təsdiq etdirir və həyata keçirilməsini təmin edir; eyni tipli tədris müəssisələri üçün ümumi olan baza tədris planını, tədris proqramları və dərslikləri təsdiq edir; təhsilin səviyyəsini müəyyənləşdirməyə imkan verən dövlət standartlarını rəsmiləşdirir və s.

2. Məktəbin maddi-texniki təminatı pedaqoji prosesə xidmət kimi.

Pedaqoji prosesin yüksək səviyyədə qurulması, birinci növbədə, zəruri maddi-texniki təminat tələb edir. Yadda saxlamalılığı ki, ayrı-ayrı fənlər üzrə biliklərin, bacarıq və vərdişlərin şagırdlər tərəfindən şüurlu və möhkəm mənimşənilməsi müvafiq tədris avadanlıqlarının, cihazlarının, əyani və texniki vasitələrin məktəbdə olub-olmamasından da asılıdır. Pedaqoji prosesin bu cür maddi-texniki baza ilə təmin edilməsində məktəb rəhbərləri, fənn müəllimləri, ictimaiyyət nümayəndələri hətta imkan daxilində valideyn-

lər, rayon təhsil şöbəsi, bələdiyyə iştirak edir. Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsində Təhsil Nazirliyi də xeyli real iş görür. Son zamanlar Mehriban Əliyeva Heydər Əliyev fondu xətti ilə məktəblərimizin maddi bazasının möhkəmləndirilməsində xüsusi böyük fəaliyyət göstərmişdir. Xarici ölkələrin Azərbaycan Respublikasındaki bəzi səfirlikləri də məktəblərimizin maddi-texniki bazasının möhkəmləndirilməsində fəallıq göstərir. Burada adları qeyd olunan və olunmayan təşkilatlar çalışırlar ki, məktəbimizin uşaq zövqünü oxşayan binası, məktəbyanı sahəsi, idman zalı, fənn kabinetləri və labaratoriyaları, emalatxanaları, həkim montəqəsi, zəngin kitabxanası, iclas zalı, muzeyi, canlı guşəsi, pedaqoji fikir carçası olan müəllimlər otağı və s., və i.a. olsun.

Məktəb binasının tikilməsində, onun təmirində, avadanlıq və cihazların alınmasında işin əsas ağırlığı, əlbəttə məktəbin direktorunun, bələdiyyənin və Təhsil nazirliyin üzərinə düşür. Şəhərlərdə və şəhərətrafı ərazilərdə məktəblər dövlət tərəfindən maliyyələşdirilir. Kənd yerlərində məktəblər yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin büdcələri hesabına ödənilir. Özəl tədris müəssisələri isə təsisçilər tərəfindən maliyyələşdirilir.

Tədris binalarının, oradakı avadanlıq və cihazların işlək vəziyyətdə saxlanması və daha da zənginləşdirilməsində, əlbəttə, tədris müəssisə rəhbərlərinin və pedaqoji kollektivlərin rolü xüsusi qeyd edilməlidir.

Fənn kabinetləri və labaratoriyanın təchizi və orada pedaqoji prosesin səmərəlilik dərəcəsi daha çox fənn müəllimlərinin fəallığından və təşəbbüskarlığından asılı olur. Respublikamızın məktəblərində fizika, kimya, biologiya, coğrafiya, ədəbiyyat və digər fənn kabinetlərini nümunəvi şəkildə təchiz və tərtib edən, orada fənnin tədrisini yüksək səviyyədə quran müəllimlərimiz az deyil. Bununla yanaşı, məktəbin maddi-texniki bazasına lazımı qayğı göstərməmək halları da olur. Baxımsızlıq ucundan bəzi məktəblərdə avadanlıq, cihazlar, əyani və texniki vasitə vaxtından tez sıradan çıxır, istifadəsiz qalır. Adətən bu cür məktəblərdə pedaqoji prosesin səviyyəsi aşağı düşür. Odur ki, məktəbin mövcud maddi-texniki bazasını nəinki qoruyub saxlamaq, hətta

onu daim yeniləşdirmək və zənginləşdirmək zoruridir; onu pedaqoji prosesə xidmətin tərkib hissəsi hesab etməliyik.

Yadda saxlayaq: məktəbə rəhbərlikdə iştirak edən şəxslər və qurumlar nə qədər səriştəli, fəal, işgüzar, məktəbcənlə olurlarsa pedaqoji proses bir o qədər yüksək səviyyədə cərəyan edir.

3. Məktəbin kadır təminatı pedaqoji prosesə xidmətdir

Vaxtilə geniş şəkildə istifadə olunmuş “Kadir hər şeyi həll edir” ifadəsi müasir dövrümüzdə təhsil sahəsinə, pedaqoji prosesə də müəyyən mənada şamil edilə bilər.

Pedaqoji prosesə rəhbərlikdə məktəb direktorunun rolü əvəz edilməzdir. Mövcud qaydalara görə məktəbin kadrlarla, xüsusən pedaqoji kadrlarla təmin olunması direktorun səlahiyyətindədir. Belə bir ciddi səlahiyyət tələb edir ki, məktəbin direktoru işə qəbul ediləndə səriştəli, işgüzar, təcrübəli, gənc nəşlin təlim-tərbiyəsi ilə canla-başla xidmət etməyə hazır olan müəllimlərə üstünlük versin. Belə olduqda pedaqoji proses zamanı ortaya çıxan problemin öhdəsinən gəlmək işi xeyli yüngülləşir. İşə götürülən bu cür, məsələn, biologiya müəllimi az bir zaman kəsiyində özünün və şagirdlərinin güclü ilə biologiya kabinetini çatışmayan eksponatlarla zənginləşdirir.

Məktəb direktorunun müəllim kimi şəxsi fəaliyyət nümunəsinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Məlumdur ki, məktəbin direktoru hansısa fənni tədris edir. Öz fənnini yüksək səviyyədə tədris edən, fənni üzrə kabinetinin işini nümunəvi quran direktor müəllimlər və valideynlər, habelə şagirdlər arasında böyük nüfuz qazanır; nəticədə pedaqoji prosesin səviyyəsi yüksəlir.

Pedaqoji prosesə rəhbərlikdə direktor müavinlərinin də rolü az deyil. O, məktəbdə tədris işlərinin normal gedişinə bilavasitə cavabdeh olan şəxsdir. Tədris proqramlarının məktəbdə tam yerinə yetirilməsinə, dərs cədvəlinin tərtibinə, müəllimlər və şagirdlər tərəfindən ona əməl olunmasına rəhbərliyi tədris işləri üzrə müavini həyata keçirir. Pedaqoji prosesdə müəllimlərin nümunəvi iş təc-rübəsinin üzə çıxarılması və geniş yayılması kimi bir sıra digər vəcib məsələlərə rəhbərlik də həmin müavinin səlahiyyətlərinə aiddir.

Direktorun müavinlərindən biri də məktəbdə tərbiyə işləriనə baxır. Ona dərsdən kənar və məktəbdən kənar tərbiyə işləri üz-

rə müavin də deyirlər. Bu müavinin fəaliyyət dairəsi bir qədər genişdir. O, nəinki məktəbin özündə təbiyə işlərinə rəhbərlik edir, həm də şəhər və rayon üzrə, habelə respublika miqyaslı tədbirlərdə məktəbin iştirakına köməklik göstərir.

Təbiyə işləri üzrə müavin məktəbdə hazırlanın və həyata keçirilən bütün təbiyəvi tədbirlərə, o cümlədən müxtəlif səciyyəli dərnəklərə, klublara, birləşmələrə, yarışlara, şəhərciklərə, tamaşalara, görüşlərə, sərgilərə, fotostentlərə və s. tədbirlərə rəhbərlik edir. Onun fəaliyyəti məktəbdaxili təbiyəvi tədbirlərə rəhbərliklə məhdudlaşdırır. O, müxtəlif tipli festivallarda, olimpiyadalarда məktəb şagirdlərinin iştirakını, şəhidlər xiyabanına ziyarəti, xeyriyyəçilik işini və i.a. tədbitləri təşkil edir.

Pedaqoji prosesin tamlığını təmin etməkdə sınıf rəhbərinin mövqeyini unutmaq olmaz. Əgər təşkilatçı məktəb üzrə dərsdən-kənar təlim-təbiyə işlərinə ümumi rəhbərliyə cavabdehdirsə, sınıf rəhbəri təhkim olduğu sınıf üzrə dərsdən-kənar təlim-təbiyə işlərini sahmana sahı.

Etiraf edək ki, vicedanla işləyən sınıf rəhbərinin fəaliyyəti çox-cəhətlidir və mürəkkəbdür. O, bir çox halda fənn müəllimlərinin imkanları xaricində olan problemlərin həllinə, məsələn, eyni sınıfda işləyən müəllimlərin pedaqoji və metodik üslublarında uyğunluq yaradılmasına çalışır; bundan əlavə o, pedaqoji prosesə valideynlərin həmrəy münasibətinin formallaşmasına rəhbərliyi həyata keçirir; şagirdlərinin fərdi xüsusiyyətlərini daha ətraflı öyrənib nəzərə ala bilir.

Şagirdlərin valideynlərinə pedaqoji təsir göstərmək imkanı, təlim-təbiyə işinin səviyyəsini yüksəltmək üçün valideynlərin qüvvələrinindən istifadə imkanı sınıf rəhbərlərində daha çoxdur.

Pedaqoji prosesin səviyyəsini yüksəltməkdə əsas ağırlıq fənn müəllimlərinin üzərinə düşür. Odur ki, fənn müəllimlərinin fəaliyyəti hamının diqqət mərkəzində olmalıdır. Yadda saxlanmalıdır ki, məktəbdə təlimin də, təbiyənin də, təhsilin də, psixoloji qüvvələrin də inkişafı vəzifələri əsasən fənlərin tədrisində, xüsusən dərslərdə reallaşa bilir. Dərsin yaradıcısı, onun memarı, təşkilatçısı və icraçısı müəllimdir. Bu, o deməkdir ki, gəncliyin gələcəyi müəllimin şəxsi keyfiyyətlərindən, səriştəliliyindən, pedaqoji işə vurğunluq dərə-

cəsindən, vətən təəssüfkeşliyindən çox asılıdır. Məhz bu cür keyfiyyətləri özündə cəmləşdirən müəllim tezliklə şagirdlərin, onların valideynlərinin və həmkarlarının sevimlisinə çevrirlər; o, pedaqoji prosesə xidmətdə nümunə olur; pedaqoji prosesin səmərəsini artırır.

Müəllim haqqında burada səsləndirilən fikirlər başdan-başa sinif müəlliminə də aiddir. Başqa cəhətdən sinif müəllimin məsuliyyəti daha artıqdır. Çünkü, o, pedaqoji prosesin qarşısında duran həm yaxın, həm də uzaq məqsədin bünövrəsini qoymaqla məşğuldur. Bu bünövrə möhkəm, etibarlı olmalıdır.

4. Pedaqoji prosesə xidmətdə ictimai qurumların rolü

Pedaqoji prosesə xidmət edən ictimai qurumları tərkibinə görə iki qrupa ayırmak olar: tərkibi müəllimlərdən ibarət olan ictimai qurumlar və tərkibi valideynlərdən ibarət olan ictimai qurumlar.

Məktəbdə pedaqoji şura, fənn komissiyaları, metodbirləşmə və s. birincilərə, məktəb valideynlər komitəsi, sinif valideynlər şurası və başqaları ikincilərə aiddir.

Pedaqoji şura. Məktəbdə pedaqoji prosesə xidmət göstərən ictimai qurumlardan biri pedaqoji şuradır. Məktəb hayatında, xüsusən pedaqoji prosesə xidmətdə, digər ictimai qurumlarla yanışı, pedaqoji şuranın rolü xeyli artmışdır. Çünkü respublikamızın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçmişdir. İctimai, iqtisadi, sosial və mədəni həyatımızın digər sahələrində olduğu kimi, təhsil sahəsində də demokratikləşmə getdikcə genişlənir və dörnləşir. Bu səbəbdən də pedaqoji prosesin köklü məsələləri pedaqoji şuraya çıxarılır, ətraflı müzakirə olunur və ictimai fikir formalaşdırılır. Şura üzvləri olan müəllimlər müzakirəyə qoyulmuş məsələlərə dair öz mülahizələrini bildirir, pedaqoji prosesin səviyyəsini yüksəldəcək təkliflərini irəli sürürlər.

Fənn komissiyaları. Pedaqoji prosesin səviyyəsini yüksəltməyə yönələn ictimai qurumlardan biri də fənn komissiyalarıdır. Bu qurumların fəaliyyəti və pedaqoji prosesə xidməti daha konkret və daha operativ olur. Çünkü fənn komissiyalarında toplaşan eyni fənn müəllimləri olur və yalnız öz fənləri üçün spesifik olan məsələləri müzakirə edirlər. Onların formalaşdırıldıqları fikir və təkliflər tez nəzərə alınır, tətbiq edilir, nəticə də tez duyulur.

Metodbirləşmə də fənn komissiyaları kimi çevikdir. Metodbirləşmədə cəmləşən sınıf rəhbərləri uğurları və çətinlikləri barədə işgüzər müzakirələr aparır və adətən, dərsdən kənar və məktəbdən kənar təlim-tərbiyə işi sahəsində öz tövsiyələrini vaxtında, toxırə salmadan reallaşdırı bilirlər.

Sinif müəllimlərinin metodbirləşmələri bir qayda olaraq üç və üçdən artıq birinci sınıfları olan məktəblərdə təşkil edilir və fəaliyyət göstərir. Sinif müəllimlərinin metodbirləşməsinin fəaliyyəti daha mürəkkəbdür. Çünkü sinif müəlliminin fəaliyyət sahəsi kifayət qədər əhatəlidir. Bu mürəkkəbliyə və çətinliyə baxma yaraq uğurla fəaliyyət göstərən metodbirləşmələr var.


İctimai əsaslıarda fəaliyyət göstərən qurumların, xüsusən fənn komissiyalarının və metodbirləşmələrin iş təcrübəsini öyrənmək və geniş təbliğ etmək pedaqoji prosesin səmərəliliyini artırmağa xidmət edər.

Yuxarıda qeyd edildiyi kimi, tərkibi müəllimlərədən ibarət olan ictimai qurumlardan əlavə, məktəbdə tərkibi valideynlərədən ibarət olan ictimai qurumlar da fəaliyyət göstərir. Onlardan biri valideynlər komitəsidir.

Məktəb valideynlər komitəsi. Həyat dönə-dönə sübut etmişdir ki, məktəb təklikdə şagirdlərin təlim-tərbiyəsinin öhdəsinən yüksək səviyyədə gəlməkdə çətinlik çəkir. Bu işdə valideynlərin, bütövlükdə ictimaiyyətin köməyinə ehtiyac yaranır. İlər məktəbdə valideynlər komitəsi, sınıflar üzrə valideynlər şuraları yaranır.

Bu qurumlarla məktəb arasında, valideynlərlə müəllimlər arasında ikitərəfli, qarşılıqlı əlaqə və yardım təmin edilir. Valideynlər komitəsində məktəb üçün, təlim-tərbiyə üçün vacib olan məsələlər müzakirə edilir; valideynlərin öhdəsinə düşən vəzifələr dəqiqləşdirilir, imkanlar müəyyənləşdirilir, hansı cəhətdən pedaqoji prosesə xidmət edə biləcəklərini aşadırırlar. Bu cür müzakirələr zamanı valideynlərdən kimin məktəbdəki dərnəklərdən hansılarına rəhbərlik etmək, elm, mədəniyyət, texnika, incəsənat və s. sahələr üzrə şagirdlər qarşısında çıxış etmək, məktəb muzeyi yaratmaq, hansısa fənn üzrə labaratoriya təşkil etmək və ya onu ye-

MƏKTƏBDAXILI RƏHBƏRLİK PEDAQOJI PROSESƏ XİDMƏT KİMİ



ni kolleksiyalarla zənginləşdirmək, ekskursiya təşkil etmək və i.a. tərbiyəvi tədbirlərə qoşulmaq istəyi üzə çıxır.

Validəynlər komitəsinin işi digər tərəfdən də öz səmərəsini verir. Komitənin yığıncağında məktəbin valideynlərə kömək imkanları da öyrənilir. Aydınlaşır ki, təlim-tərbiyə işi ilə əlaqədar olan bir çox məsələlərin düzgün həllində valideynlərin də köməyə ehtiyacı vardır. Məsələn, şagirdlərin səmərəli gün rejimi necə olmalıdır? Ev tapşırıqlarının icrasına valideynlərin köməkliyi nədən ibarət olmalıdır? Şagirdlərinin asudə vaxtlarının məzənnunu nələr ola bilər? Ailə şəraitində uşaqını necə zənginləşdirmək olar? Ailə şəraitində uşaqların hansı qabiliyyətini inkişaf etdirmək mümkündür? Mümkündürsə necə? və s. kimi suallara valideynlər tutarlı, inandırıcı cavablar axtarırlar.

Deməli, valideynləri maraqlandıran bu cür sualların müəllimlər tərəfindən yüksək səviyyədə şorhi, habelə valideynlərin məktəbə yardımı nəticə olaraq şagirdlərin təlim və tərbiyə işinin səviyyəsini artırmağa yardım edir.

5. Pedaqoji prosesin səviyyəsinin yüksəldilməsində sinif valideynlər şurasının işi

Sinif valideynlər şurasının işi ümumən məktəb valideynlər komitəsinin fəaliyyətinə uyğun gəlir. Başlıca fərq işin konkret siniflə, konkret valideynlərlə, konkret sinifdə dərs deyən müəllimlə əlaqədar olmasıdır. Bundan əlavə, məktəb valideynlər komitəsinin yığıncaqları, adətən, ildə 1-2 dəfə, sinif valideynlər şurasının yığıncaqlar isə adətən, hər rübüն sonunda, zərurət olduqda bir qədər tez də keçirilir. Sinif valideynlər yığıncaqları daha konkret məsələlərlə məşğul olduğundan, təlim-tərbiyə işinin konkret məsələlərini əhatə etdiyindən pedaqoji prosesə təsiri daha güclü olur.

Təcrübə göstərir ki, kiçik yaşılı məktəblilərin valideynləri ilə sinif müəllimlərinin görüşləri yığıncaqlarla möhdudlaşdır: onlar, demək olar ki, hər gün görüşə bilir və müntəzəm məsləhətləşirlər.

Sinif rəhbərindən fərqli olaraq, sinif müəllimləri valideynlərin ən etibarlı məsləhətçilərinə, ən etibarlı dostlarına çevrilirlər. Çünkü, əvvəla, onlar yalnız bir il deyil, dörd il ünsiyyətdə olurlar; həmin dövr ərzində şagirdlərin təlimi, tərbiyəsi, səhhəti, yeməyi və s. məsələlərini məsləhətləşə-məsləhətləşə həll edirlər.

Sinif müəllimi olmaq istəyən tələbə bu məsələləri bilməli və özünü psixoloji cəhətdən həmin vacib vəzifəyə hazırlamalıdır. Tələbə həm də nəzərə almalıdır ki, indi bir sıra ailələrdə kompüter var və uşaqların bəziləri kompüterlə rəstər etməyi bacarıır. Tələbə bu cəhəti də unutmamalıdır; yəni kompüterlə əlaqədar tək-tək şagirdlərin və valideynlərin suallarına hazır olmalıdır.

6. Məktəbin və ietimaiyyətin əlbir işi pedaqoji prosesə xidmət kimi.

Sinif müəllimliyinə hazırlaşan tələbə bilməlidir ki, Azərbaycan Respublikasında məktəb cəmiyyətdən təcrid olunmuş şəraitdə fəaliyyət göstərmir; o, yalnız valideynlərlə ünsiyyət yaratır. Bizim məktəblər gözə görünməz tellərlə nəinki respublikanın müxtəlif təşkilatları ilə, hətta beynəlxalq qurumlarla da bağlı olur.

Məktəb respublikada bir çox təşkilatlarla əlaqə saxlayır. Bunlar arasında səhiyyə orqanlarını, hüquq-mühafizə orqanlarını, mədəniyyət orqanlarını, uşaq və gənclər təşkilatlarını və s. qeyd etmək olar. Məsələn, məktəb hökimi ləri dəvət edir, sağlamlığın müxtəlif problemləri üzrə şagirdlər qarşısında onların çıxışlarını təşkil edir. Yaxud, yeniyetmə və gənclər arasında hüquq pozumtuları barədə polis, prokruatura və məhkəmə işçiləri ilə məktəbdə şagirdlərin görüşü çox böyük maraqla qarşılanır.

Mədəniyyət işçilərinin köməkliyi ilə şagirdlərdə aktyorluq qabiliyyətinin, natiqlik bacarığının formalaşmasını təmin edən məktəblərimiz var. İncəsənət xadimlərinin köməkliyinə arxalana-raq şagirdlərə rəqs etmək, musiqi alətlərində çalışmaq, nəğmə oxumaq, şəkil çəkmək kimi bacarıqların formalaşmasına şərait yaranan məktəblərimizin təcrübəsi yalmız alqısha layıqdi.

Məktəb əlaqələrinin ölkə çevrəsindən kənarlara çıxdığını göstərən faktlar da az deyil. Xarici ölkələrin nəinki məktəbləri və müəllimləri ilə, hətta şagirdləri ilə qarşılıqlı əlaqə saxlayan məktəblərimiz, müəllimlərimiz və şagirdlərimiz var.

Tələbələrimiz və sinif müəllimlərimiz üçün maraqlı olmalıdır ki, tək-tək məktəblər, müəllimlər və şagirdlər arasında qarşılıqla əlaqələr inkişaf edərək təhsil sahəsində dövlətlərarası əlaqələr formasına çevrilmişdir. 2006-cı ilin məlumatına görə 10 xari-

ci ölkədə 985 azərbaycanlı təhsil alır. O cümlədən Türkiyədə 716, Rusiyada 155, Ukraynada 24, Misirdə 61, Çində 17, Cəxiyada 6, Slovakiyada 3, Malaziyada 2 tələbə.

Tələbələrimiz onu da unutmasınlar ki, vətəndaşları Azərbaycanda təhsil alan ölkələrin sayı 2006-cı ildə 40-a qədərdir. Demək olar ki, dünyanın bütün qitələrindən Azərbaycanda təhsil alan tələbələr var. Onların arasında ABŞ, Almaniya, Belarusiya, Hindistan, Pakistan, İran, Səudiyyə Ərəbistanı, Tunis, Sudan, Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, İsrail, Qazaxıstan, Türkmenistan və s. ölkələrin vətəndaşları vardır.

Təhsil sahəsində ölkələrarası əlaqələrimizin bu dərəcədə genişlənməsi nəinki müəllimlərimizdə və tələbələrimizdə, həm də şagirdlərimizdə iftixar hissi yaradır.

Yönləndici və düşündürücü çalışmalar.

1. Məktəbə rəhbərliyin ümumi məsələlərini sınıf müəllimi nə üçün bilməlidir?
2. Məktəbin maddi-texniki təminatı ilə pedaqoji proses arasında asılılığın olduğunu sübut edin.
3. Məktəbin pedaqoji kadrlarla təminatı hansı cəhətlərdən pedaqoji prosesə xidmət edir?
4. Müəllimlərlə əlaqədar olan ictimai qurumların pedaqoji prosesə yardımı nələrdən ibarət olur?
5. Valideynlərdən ibarət olan ictimai qurumlar hansılardır?
6. Valideynlərdən ibarət olan ictimai qurumlar hansı cəhətlərdən pedaqoji prosesə xidmət edir?
7. Məktəbin ictimaiyatla əlaqəsi təlim-tərbiyənin səviyyəsinin yüksəldilməsinə hansı cəhətlərdən faydalı ola bilər?
8. Sınıf müəllimi hansı təşkilat və qurumlarla əlaqə yaradı bilər?
9. Azərbaycan təhsil sistemi ilə digər ölkələrin təhsil sistemləri arasında qarşılıqlı əlaqənin olduğunu bilmək sınıf müəlliminə nə verər?

Mündəricat

Bir neçə söz.....	3
-------------------	---

BİRİNCİ BÖLMƏ Tətbiqi pedaqogika, pedaqoji proses və cəmiyyət

FƏSİL 1

Tətbiqi Pedaqogika fənni haqqında ümumi məlumat

1. Tətbiqi pedaqogika fənni tədrisinin başlıca vəzifələri və strateji məqsədi; bunu bilməyin mənası	7
2. Tətbiqi pedaqogikanın nəzəri pedaqogikadan fərqi; fərqi bilməyin əhəmiyyəti.....	9
3. Tətbiqi pedaqogika fənninin strukturunu bilməyin tələbə üçün əhəmiyyəti.....	11
Yönəldici və düşündürücü çalışmalar	13

FƏSİL 2

Pedaqoji proses və cəmiyyət

1. Pedaqoji proses təlimin, tərbiyənin, təhsil və psixoloji qüvvələrin integrasiyası (vəhdəti) kimi	14
2. Təlimin, tərbiyənin, təhsil və psixoloji qüvvələrin integrasiya olduğunu bilməyin və təcrübədə nəzərə almağın gələcək müəllimlər üçün əhəmiyyəti.	18
3.Pedaqoji proses və dövlət arasında qarşılıqlı əlaqə.....	23
Yönəldici və düşündürücü çalışmalar	25

İKİNCİ BÖLMƏ Çərçivə kurrikulumu haqqında

FƏSİL 3

Bakalavr pilləsində ibtidai sinif müəllimi və onun hazırlığına verilən ümumi tələblər

1. Çərçivə kurrikulumuna dair	26
2. İbtidai sinif müəllimi və onun hazırlığına verilən ümumi tələblər.....	27
3. Müəllimin peşə funksiyaları	28
4. İbtidai sinif müəlliminin kompetensiyaları.....	29
5. İbtidai sinif müəllimi hazırlığının məzmun standartları	30
6. İbtidai sinif müəllimi hazırlığında tədris edilən fənlər	32
Yönəldici və düşündürücü çalışmalar.....	33

FƏSİL 4

İbtidai sinif müəllimi hazırlığının istiqamətləri, pedaqoji prosesin təşkili prinsipləri, təlim strategiyaları və qiymətləndirmə haqqında

1. Tələbəlik fəaliyyətinin istiqamətləri	34
2. Pedaqoji prosesin təşkili prinsipləri	35
3. Təlim strategiyaları (təşkilinin forma və üsulları), habelə integrasiya məsələləri.....	36
4. İbtidai sinif müəllimi hazırlığı üzrə tələbə nailiyyətlərinin qiymətləndirilməsi məsəlesi.....	37
5. I-IV siniflər üzrə kurrikulumların strukturları haqqında	39
Yönəldici və düşündürücü çalışmalar.....	39

ÜÇUNCÜ BÖLMƏ

İbtidai təhsilin əməli məsələləri

FƏSİL 5

İbtidai təhsilin ümumi xüsusiyyətləri, məqsəd və vəzifələrdə yaxınlıq və bunları bilməyin tələbə üçün əhəmiyyəti

1. İbtidai təhsilin əsas istiqamətləri və bunu bilməyin praktik əhəmiyyəti.....	40
2. Tətbiqi pedaqogika fənninin və ibtidai təhsilin məqsədlərində yaxınlıq və fərq; bunu bilməyin əhəmiyyəti	42

3. İbtidai təhsilin tərbiyədən ayrılmaz olması və bunu bilməyin müəllim üçün vacibliyi	45
4. İbtidai təhsilin təlimdən ayrılmaz olması və bunu bilməyin müəllim üçün gərəkli olması.....	47
5. İbtidai təhsilin psixoloji qüvvələrdən ayrılmaz olması və bunu anlamağın tələbə üçün gərəkli olması.....	48
Yönlərdici və düşündürücü çalışmalar	49

FƏSİL 6

Təhsilin əsas pillələri, formaları və məzmunu, bunları bilməyin praktik əhəmiyyəti.

1. Təhsilin əsas növləri və bunu bilməyin tələbə üçün əhəmiyyəti.....	51
2. Təhsilalmanın formaları və bunu bilməyin praktik faydası..	51
3. İbtidai təhsilin məzmunu və bunu bilməyin tələbə üçün zəruriliyi	53
4. İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə dövlət standartı haqqında	55
Yönlərdici və düşündürücü çalışmalar	59

FƏSİL 7

Təhsil sahəsində Azərbaycan Respublikası dövlət siyasetinin əsas prinsipləri

1. Təhsildə fasılışlılıq və humanistlik prinsipləri	60
2. Təhsildə keyfiyyət prinsipi.....	60
3. Təhsildə səmərəlilik prinsipi.....	61
4. Təhsildə liberalallaşma prinsipi	61
5. Təhsildə xalqların, o cümlədən azsaylı xalqların, kişi və qadınların hüquq bərabərliyi.....	62
6. Təhsilin dövlət və ictimai səciyyəli olması.....	63
7. Dövlət tədris müəssisələrində təhsilin dünyəviliyi	64
8. Təhsil sisteminde varislik.....	65
9. Təhsilin milli və ümumibəşəri dəyərlərdən qidalanması	68

10. Təhsil sistemində dövlət siyasetinin əsas prinsiplərini bilməyin tələbə üçün əhəmiyyəti	70
Yönəldici və düsündürүүçü çalışmalar.....	72

DÖRDÜNCÜ BÖLMƏ.

Məktəbdə müəllim fəaliyyətinin başlıca istiqamətləri

FƏSİL 8

Təlimə müasir yanaşma müəllimə və şagirdlərə yeni nə verir?

1. Təlimin tərbiyələndirici, təhsilləndirici və inkişafetdirici vəzifələrinin vəhdətdə həyata keçirilməsi; bunu bilməyin əhəmiyyəti.....	73
2. Təlimdə olan tərbiyəvi imkanların üzə çıxarılması.....	74
3. Təlimdəki tərbiyə imkanlarının reallaşdırılması.....	76
4. Təlimdə psixoloji inkişaf imkanlarının aşkar edilməsi	80
5. Təlimdə olan psixoloji qüvvələrin inkişaf etdirilməsi	81
Yönəldici və düsündürütüçü çalışmalar.....	83

FƏSİL 9

Dərsin tərbiyələndirici imkanlarından istifadə təcrübəsi

1. Dərs zamanı şagirdlərin nümunəvi davranışlarının və uğurlarının müəllim tərəfindən stimullaşdırılması	85
2. Dərsdə geri qalan şagirdlərə qayğılı münasibət göstərilməsi təcrübəsindən.	86
3. Şagirdlərin fərdi xüsusiyyətlərinin müəllim tərəfindən nəzərə alınması təcrübəsi.....	88
4. Qabiliyyətli şagirdlərin üzə çıxarılması və onlara xüsusi qayğı göstərilməsi.	90
Yönəldici və düsündürütüçü çalışmalar.....	92

BEŞİNCİ BÖLMƏ.

Təlim zamanı şagirdlərdə psixoloji qüvvələrin və xüsusiyyətlərin inkişaf etdirilməsi

FƏSİL 10

Təlim-tərbiyənin keyfiyyətinə psixoloji qüvvələrin təsiri təcrübəsi

1. Təlim və psixoloji inkişaf arasındaki qarşılıqlı əlaqə; bunu bilməyin əhəmiyyəti.....	93
2. Dərs zamanı şagirdlərdə diqqəti inkişaf etdirmək təcrübəsi	94
3. Dərs zamanı şagirdlərdə iradi keyfiyyətlərin inkişaf etdirilməsi	96
4. Dərs zamanı şagirdlərdə təfəkkürü inkişaf etdirmək təcrübəsi	98
5. Dərs zamanı şagirdlərdə təxəyyülü inkişaf etdirmək təcrübəsi	103
Yönləndici və düşündürücü çalışmalar	106

FƏSİL 11

Təlim-tərbiyə işində bəzi qeyri adı amillərin nəzərə alınması təcrübəsi.

1. Aşağı siniflərdə təlim səviyyəsini yüksəltməyə mane olan səhətə əlaqədar amillər.....	107
2. Şagirdlər arasında ruhdandışmə və məyusluq halları və onların aradan qaldırılması təcrübəsi	108
3. Fiziki və əqli cəhətdən məhdud imkanlı uşaqlarla aparılan təlim-tərbiyə təcrübəsi	110
4. Şagirdlər arasında ünsiyyət və bunun təlim-tərbiyə işinə təsiri.....	111
5. Müəllimlə şagirdlər arasında ünsiyyət və bunun təlim-tərbiyə işinə təsiri	113
Yönləndici və düşündürücü çalışmalar	114

ALTINCI BÖLMƏ

Təlimdə müəllimin uğur qazanmasına imkan verən bəzi amillər

FƏSİL 12

Təlimdə motivasiya məsələləri.

1. Öyrənilən mövzunun həyatda əhəmiyyətinin şagirdlər tərəfindən başa düşülməsinin təmin edilməsi	116
2. Dörs zamanı şagirdlərin fəallığa həvəsləndirilməsi təcrübəsi	118
3. Dərsdə şagirdlərə öyrənməyi öyrətmək fəaliyyətinin bəzi məsələləri	121
4. Şagirdlərdə öyrənməyə həvəsləndirən motivlərin formalasdırılması təcrübəsi	123
5. Yeni fəal (innovativ) təlim üsullarından istifadə təcrübəsi .	126
Yönlədici və düşündürücü çalışmalar	130

FƏSİL 13

Təlimin qanuna uyğunluqlarından aşağı siniflərdə istifadə təcrübəsi

1. Təlimin qanuna uyğunluğuna dair anlayış və bunu bilməyin müəllim üçün praktik əhəmiyyəti	132
2. Təlim zamanı müəllim fəaliyyəti ilə şagird fəaliyyətinin bir-birini şərtləndirməsində qanuna uyğunluq və bunu bilməyin praktik əhəmiyyəti.....	133
3. Dərsdə müəllim fəallığı və şagird fəallığı arasındaki nisbətdə qanuna uyğunluq; bunu bilməyin əhəmiyyəti.....	135
4. Dörs zamanı əyanılıkdən istifadədə qanuna uyğunluq və bunu bilməyin praktik əhəmiyyəti	137
5. Təlimin digər qanuna uyğunluqlarının mahiyyətinə qısa nəzər (sxemlərdə)	140
Yönlədici və düşündürücü çalışmalar	142

FƏSİL 14

Sinifdə münasib maddi-texniki və mənəvi-psixoloji mühitin yaradılması.

1. Sinif və sınıf otağı möfhümları; bunları bilməyin əhəmiyyəti.....	144
2. Sinif otağının tərtibatı və təchizatı, bunları bilməyin praktik əhəmiyyəti.....	145
3. Sinifdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi təcrübəsi	146
4. Sinif qaydalarının yaradılması; təlim-tərbiyə işinin səviyyəsini yüksəltməkdə onun əhəmiyyəti.....	148
5. Sinifdə gigiyena qaydalarına əməl edilməsi təcrübəsi.....	150
Yönləndici və düşündürücü çalışmalar.....	151

FƏSİL 15

Aşağı sınıflarda şagird nailiyyətlərinin qiymətləndirilməsi.

1. Dərsdə şagird nailiyyətlərinə nəzarətin (monitorinqin) mahiyyəti və bunu bilməyin gələcək müəllimlər üçün əhəmiyyəti.....	153
2. Müvəffəqiyyətə nəzarətin (monitorinqin) vəzifələri və bu vəzifələri bilməyin gələcək sınıf müəllimi üçün faydası	154
3. Dərsdə müvəffəqiyyətə nəzarətin yolları	156
4. Dərsdə şagird nailiyyətlərini qiymətləndirməyin mahiyyəti.....	159
5. I-IV sınıf şagirdlərinin nailiyyətlərini qiymətləndirməyin formaları	160
6. Qiymətləndirməyə verilən tələblər	162
7. Nailiyyətin qiymətləndirilməyin təşkilində kurrikuluın müddəalarının nəzərə alınması	165
8. Nailiyyəti hesaba almağın əhəmiyyəti	166
9. Dərsə verilən müasir tələblər	167
Yönləndici və düşündürücü çalışmalar	168

FƏSİL 16

Sinif müəllimi fəaliyyətinin spesifik xüsusiyyətləri

1. Sinif müəllimi fəaliyyətinin sinif rəhbəri fəaliyyətindən fərqi	169
2. Sinif müəllimi fəaliyyətinin fənn müəllimi fəaliyyətindən fərqli cəhətləri.....	169
3. Sinif müəlliminin üzərinə valideynlik qayğısının da düşməsi	171
4. Sinif müəllimi həm də fənn müəllimi kimi.....	172
5. Sinif müəlliminin valideynlər və ictimaiyyətlə əlaqəsi....	173
6. Fənlərin tədrisinə sinif müəlliminin hazırlıq mərhələləri ...	174
7. Cəmiyyətdə öz fəaliyyətinin mənasını sinif müəlliminin dərk etməsinin əhəmiyyəti	175
8. Müəllimin mövcud statusu və təklif edilən statusa (sxemlərdə) qısa nəzər	177
Yönləndici və düşündürücü çalışmalar	179

YEDDİNCİ BÖLMƏ

Tələbələrin təhsil zamanı qarşılaşdıqları digər müasir məsələlər

FƏSİL 17

Tələbələrin təlim-tərbiyəsində təhsil programı (kurrikulum) və kredit

1. Təhsil programı (kurrikulum) haqqında ümumi anlayış	180
2. Sinif müəllimi ixtisası üzrə təhsil programına (kurrikulum) əsasən tələbədə formallaşmalı keyfiyyətlər	181
3. Həmin keyfiyyətləri özündə formalasdırılan tələbənin sahib olacağı bacarıqlar	181
4. Təhsildə kredit məsələsi və bunu bilməyin tələbə üçün əhəmiyyəti.....	182
5. Kredit sistemi üzrə tələbənin fərdi işçi tədris planının tərtibi təcrübəsi	183

Yönəldici və düşündürücü çalışmalar.....	184
--	-----

FƏSİL 18

Uşaq hüquqları və təlim-tərbiyə zamanı onların nəzərə alınması

1. Birləşmiş Millətlər Təşkilatının uşaq hüquqları konvensiyasının müddəaları	185
2. Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması... <td>186</td>	186
3. Uşaq hüquqları haqqında konvensiyaların təlim-tərbiyə işində nəzərə alınması.....	188
Yönəldici və düşündürücü çalışmalar.....	190

FƏSİL 19

Dərsdənkənar təlim-tərbiyə və məktəbdənkənar təlim-tərbiyə işlərində aşağı sinif şagirdlərinin iştirakı.

1. Dərsdənkənar təlim-tərbiyə işləri və məktəbdənkənar təlim-tərbiyə işləri.....	191
2. Dərsdənkənar təlim-tərbiyə işinin formaları (sxem üzərində iş).....	193
3. Məktəbdənkənar təlim-tərbiyə işinin xüsusiyyətləri.....	194
4. Dərsdənkənar təlim-tərbiyə işində və məktəbdənkənar təlim-tərbiyə işində şagirdlərin iştirakı	195
5. Dərsdənkənar və məktəbdənkənar təlim-tərbiyə işlərini bilməyin tələbə üçün əhəmiyyəti	196
6. Məktəbdənkənar təlim-tərbiyə müəssisələri (sxem üzərində iş)	197
Yönəldici və düşündürücü çalışmalar.....	198

FƏSİL 20

Uşaq şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər.

1. Şəxsiyyətin formalaşmasına nələrin təsir göstərdiyini bilmək nə üçün vacibdir?	199
---	-----

2. Uşaq şəxsiyyətinə təsir göstərən amillər haqqında fikir müxtəlifliyi.....	200
3. Milli pedaqogika şəxsiyyətin formallaşmasında irsiyyətin rolunu nədə görür?.....	202
4. Şəxsiyyətin formallaşmasında mühitin rolü Milli pedaqogikada necə başa düşülür?.....	204
5. Milli pedaqogika şəxsiyyətin formallaşmasında pedaqoji prosesin rolunu nədə görür?	204
6. Xarakterin formallaşmasında şəxsi əməyin rolunu Milli pedaqogika necə qiymətləndirir?.....	206
Yönlərdici və düşündürücü çalışmalar.....	207

FƏSİL 21

Milli pedaqogika şəxsiyyətin formallaşmasında irsiyyətin, mühitin, pedaqoji prosesin və şəxsi əməyin qarşılıqlı təsiri haqqında

1. Şəxsiyyətin formallaşmasına dair deyilənlərə qısa nəzər	209
2. Pedaqoji proses və mühit arasında qarşılıqlı əlaqənin şəxsə təsiri.....	210
3. İrsiyyət və mühit arasında qarşılıqlı əlaqənin şəxsə təsiri	212
4. İrsiyyət və pedaqoji proses arasında qarşılıqlı əlaqənin şəxsə təsiri.....	213
5. Fizioloji və psixoloji amillərin qarşılıqlı əlaqəsinin şəxsə təsiri.....	214
Yönlərdici və düşündürücü çalışmalar.....	215

SƏKKİZİNCİ BÖLMƏ

Tərbiyənin mərhələləri, üsulları, ziddiyətləri, qanuna uyğunluqları və prinsipləri

FƏSİL 22

Mərhələli tərbiyə nəzəriyyəsinin başlıca göstəriciləri

1. Mərhələli tərbiyə nəzəriyyəsinin zəruriliyi	216
--	-----

2.Tərbiyədə mərhələləri müəyyənləşdirməyin əsasları.....	218
3.Tərbiyədə hər mərhələyə uyğun gələn təqribi üsulların müəyyənləşdirilməsi və tətbiqi.	221
4. Tərbiyə üsullarının tərbiyə mərhələlərinə görə qruplaşdırılması.....	223
Yönəldici və düşündürücü çalışmalar.....	225

FƏSİL 23

Mənəvi keyfiyyətləri formalasdırmağın üsulları

1. Davranış və fəaliyyətlə əlaqədar olan mənəvi keyfiyyətlərin ilkin qavranmasına xidmət edən üsullar	226
2. Davranıslə əlaqədar olan mənəvi keyfiyyətlərin başa düşülməsinə xidmət edən üsullar.	229
3. Mənəvi dəyərlərlə əlaqədar davranış və fəaliyyətin təşkilinə xidmət edən üsullar.	231
4. Davranış və fəaliyyətə nəzarət; nəticənin yoxlanması və qiymətləndirilməsinə xidmət edən üsullar.	235
Yönəldici və düşündürücü çalışmalar	239

FƏSİL 24

Milli pedaqogika tərbiyədə ziddiyətlər, qanuna uyğunluqlar və qanunlar haqqında

1. Tərbiyə prosesində ziddiyətlər məfhumu.....	241
2. Tərbiyə prosesinin qanuna uyğunluğu və qanunu məfhumları	243
3. Pedaqoji qanuna uyğunluğun mahiyyəti	244
4. Tərbiyənin mühitlə əlaqəsində qanuna uyğunluq	245
5. Tərbiyənin həyatla əlaqələndirilməsində qanuna uyğunluq... <td>245</td>	245
6. Şagirdə hörmət və tələbkarlıqla əlaqədar qanuna uyğunluq ..	247
7. Tələblərlə əlaqədar qanuna uyğunluq	248
8. Tərbiyənin planlılığı ilə əlaqədar qanuna uyğunluq	249
9. Söz və əməlin nisbatində qanuna uyğunluq.....	250
10. Qanuna uyğunluqları tələbənin bilməsinin zəruriliyi	251
Yönəldici və düşündürücü çalışmalar	251

FƏSİL 25

Tərbiyədə inamlı, yaşla, fəallıqla, məqsədlə, inkişafla, elmiliklə və üsulların seçilməsi ilə əlaqədar olan qanuna uyğunluqlar

1. Tərbiyəçinin inam dərəcəsi ilə əlaqədar qanuna uyğunluq	252
2. Yaş, fərdi və cinsi xüsusiyyətlərlə əlaqədar qanuna uyğunluq	253
3. Tərbiyə olunanların fəallıq dərəcəsi ilə əlaqədar qanuna uyğunluq	254
4. Tərbiyənin məzmununun məqsəddən asılılığı ilə əlaqədar qanuna uyğunluq.....	255
5. Tərbiyənin inkişafetdirici imkanları ilə əlaqədar qanuna uyğunluq.	256
6. Tərbiyənin elmiliyi ilə əlaqədar qanuna uyğunluq	257
7. Tərbiyə üsullarının seçilməsi ilə əlaqədar qanuna uyğunluq .	257
Yönləndici və düşündürücü çalışmalar.....	258

FƏSİL 26

Tərbiyənin prinsipləri məsələsinin ədəbiyyatda qoyuluşu

1. Məsələnin ənənəvi pedaqogikada qoyuluşuna dair.....	260
2. Milli pedaqogikada tərbiyə prinsiplərinin qanuna uyğunluqlar əsasında müəyyənləşdirilməsi.....	262
3. Tərbiyədə münasib şəraitin yaradılması, məqsədyönlülük, planlılıq, həyatla əlaqəlilik, tələbkarlıqla hörmətin vəhdəti prinsiplərinin səciyyələndirilməsi	264
4. Tələblərə vahidliklə, sözlə əməlin vəhdəti ilə, nikbinliklə, fəallıqla, inkişafla, elmiliklə, üsulla əlaqədar prinsiplərin səciyyələndirilməsi	267
5. Tərbiyə prinsiplərinin mahiyyətini bilməyin tələbə üçün əhəmiyyəti.....	271
Yönləndici və düşündürücü çalışmalar	272

DOQQUZUNCU BÖLMƏ

Pedaqoji prosesə xidmət təcrübəsi

FƏSİL 27

Müəllimlərin təkmilləşdirilməsi pedaqoji prosesə xidmət formalarından biri kimi

1. Müəllimlərin təkmilləşdirilməsinin əsas istiqamətləri və bunu bilməyin tələbə üçün əhəmiyyəti	274
2. Metodik işin məqsəd və vəzifələri; bunu bilməyin praktik əhəmiyyəti.....	276
3. Müəllimlərin metodik işinin formaları.....	278
4. Müəllimlərə metodik köməkliyin formaları.....	280
5. Metodik işin formalarını bilməyin tələbə üçün əhəmiyyəti ..	283
Yönəldici və düşündürücü çalışmalar.....	283

FƏSİL 28

Müəllimlərin ixtisasının artırılması pedaqoji prosesə xidmət forması kimi

1. İxtisasartırma təhsilinin mahiyyəti və onu bilməyin tələbə üçün əhəmiyyəti.....	284
2. İxtisasartırma təhsilinin mərhələləri	285
3. Öyrənənlərin öyrədilməsinin dayaq məntəqələrində həyata keçirilməsi.....	285
4. Yenidənhazırlanma təhsili	286
5. Ömürboyu təhsilin tərkib hissəsi olan yaşlıların təhsili məsələsi.....	286
Yönəldici və düşündürücü çalışmalar.....	287

FƏSİL 29

Müəllimin elmi axtarışları pedaqoji prosesə xidmət kimi

1. Təlim və elmi idrak arasında oxşarlığın və fərqin olduğunu bilməyin müəllim üçün əhəmiyyəti	289
--	-----

2. Elmi idrak nəzəriyyəsi və təlim nəzəriyyəsi arasında oxşarlığıın olduğunu bilmək müəllimə nə verir.....	290
3. Müəllimlik fəaliyyətində elmi axtarışın yeri və zəruriliyi ..	292
4. Müəllim özü üçün elmi tədqiqat mövzusunu necə müəyyənləşdirə bilər.....	293
5. Müəllimin elmi araşdırılmalarında istifadə etdiyi əsas üsullar....	296
6. Müəllimin elmi araşdırılmalarının mərhələləri və mənbələri..	298
Yönlərdici və düşündürücü çalışmalar	299

FƏSİL 30

Məktəbdaxili rəhbərlik pedaqoji prosesə xidmət edir

1. Məktəbə rəhbərliyin ümumi məsələləri	302
2. Məktəbin maddi-texniki təminatı pedaqoji prosesə xidmət kimi	303
3. Məktəbin kadrları pedaqoji prosesə xidmətdir.....	305
4. Pedaqoji prosesə xidmətdə ictimai qurumların rolü	307
5. Pedaqoji prosesin səviyyəsinin yüksəldilməsində sınıf valideynlər şurasının işi	309
6. Məktəbin və ictimaiyyətin əlbir işi pedaqoji prosesə xidmət kimi	311
Yönlərdici və düşündürücü çalışmalar	312

NURƏDDİN KAZIMOV

TƏTBİQİ PEDAQOGİKA
(İBTİDAİ TƏHSİLİN PEDAQOGİKASI VƏ
METODİKASI İXTİSASI ÜZRƏ)
DƏRSLİK

Nəşriyyatın direktoru
Mətbəənin direktoru
Texniki redaktoru

Eldar Əliyev
Səhraf Mustafayev
Mehri Xanbabayeva

Çapa imzalanıb: 04.06.2010. Formatı 60x90 $\frac{1}{16}$.
F.ç.v. 20.5. Sayı 500 nüsxə. Qiyməti müqavilə ilə.

**“Çaşıoğlu” mətbəəsi.
Bakı şəhəri, M.Müşfiq küçəsi 2E.**